

MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATI

# SƏMƏD VURĞUN



SEÇİLMİŞ  
ƏSƏRLƏRİ



**SƏMƏD VURĞUN**

**SEÇİLMİŞ ƏSƏRLƏRİ**

**BEŞ CİLDDƏ**

**III CİLD**

"ŞƏRQ-QƏRB"

BAKİ-2005

*Bu kitab "Səməd Vurğun. Əsərləri. Yeddi cilddə. III cild"  
(Bakı, Elm, 1986) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edəni:

**Aslan Salmansoy**

Redaktoru:

**Aybəniz Vurğunqızı**

894.361 - dc 21 AZE

Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. III cild. Bakı, "Şərq-Qərb", 2005,  
424 səh.

Xalq şairi Səməd Vurğun yalnız dili, ifadə tərzi, üslubu etibarilə deyil, düşüncəsi, təfəkkürü etibarilə də məhz Azərbaycan şairidir. Vurğun yaradıcılığının tarixi əhəmiyyəti özünü bir də onda göstərir ki, XX əsrin ortalarından başlayaraq Azərbaycan poeziyasında böyük bir məktəb - Səməd Vurğun məktəbi formalaşıb inkişaf edir.


Seçilmiş əsərlərinin III cildində ölməz şairin poemaları, o cümlədən Vurğun istedadının, poetik təfəkkürünün əsl miqyasını və möhtəşəmliyini göstərən "Komsomol" poeması, "Bəsti", "Bakinin dastanı", "Muğan", "Aygün" kimi şah əsərləri daxil edilmişdir.

Təbiətin bütün ömür boyu şeir demək istedadı qismət elədiyi Səməd Vurğunun poetik nəfəsi o dərəcədə nəhayətsizdir ki, hər poema qurtaranda onun bitdiyinə inanmaq olmur. Çünkü bu əsərlərdən hər birinin qurtardığı yerdə poetik nəfəs daha çox açılır. Təbəvət və genişlik hüdud bilmir, sərhəd tanımır.

Sözün həqiqətini almaq üçün min cürdən birini yazdığındandır ki, yazanda yaşayış Vurğunun bitib-tükənməz ilhamdan yaranan sözləri bu qədər işıqlıdır.

**ISBN 9952-418-46-6**


© "ŞƏRQ-QƏRB", 2005



Azərbaycan Respublikasının Prezidenti  
**İLHAM ƏLİYEVİN**  
**“Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında”**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir







## KOMSOMOL POEMASI

### QIŞ GECƏSİ

Ayazlı, şaxtalı bir qış axşamı  
Yeddi yoldaş olub yola düzəldik,  
Qarlarla örtülü bir düzə gəldik;  
Ayazlı, şaxtalı o qış axşamı,  
O, ay dediyimiz göylərin şamı  
O qarlı düzələrə baxıb yanındı,  
Yolçular getdikcə yol uzanırdı...

\* \*\*

Bəxtiyar qabaqda quş kimi səkir,  
Murad bir tərəfdə papiros çəkir,  
Cəlal da zil səslə deyir bayatı,  
Tutub qışqırığı bütün elati.  
Gecənin qoynunda bir zümzümə var,  
Ən arxadan gələn xəstə Şahsuvar  
Tövşüyə-tövşüyə durub bağırır,  
- Bir dayanın! - deyib bizi çağırır.  
Qüvvəsi qalmamış artıq yeriyə,  
Tələsik fırlanıb döndük geriyə,  
Aldıq ortalığa Şahsuvari biz,  
Zəif qollarından tutub ikimiz:  
- "Aya, yorulmusan, gəl otur!" - dedi  
Ancaq o yenə də dayanmış dimdik  
sanki bir taxta, -  
İşləmiş qanına bu quduz şaxta.  
Qalın dodaqları gömgöy kəsilir,  
Canından istilik uçub əskilir.  
Taqəti yoxdur ki, bir söz söyləsin,  
Təbibisz, davasız xəstə neyləsin?  
Buludlar oynadı, gecə qaraldı,  
Gecənin gizli bir həsrəti vardi...

Gəzdi qaranlığı barmaqlarımız,  
Sadə biyanlardan döşürüb dördik;  
Qarların üstündə tonqal qalayıb,  
Xstəni tonqalın yanına sərdik.  
Canına keçdikcə odun istisi  
Qolları tərpənir, qimildanırdı,  
Bu sadə tonqalın yaşıł tüstüsü  
Gecənin qoynunda dumlanırdı...  
Uzaqdan birisi - ruzgar qanadlı,  
Gəlir baş götürüb işığa doğru.  
Dedik, kim olmalı bu vaxtsız atlı?  
O bəlkə quldurdu, bəlkə də oğru!  
Hər halda ehtiyat gərəkdir - deyə,  
Bəxtiyar tüfəngi doldurub qalxdı,  
Zilləyib gözünü bir az da baxdı.  
O, ilk gülləsini boşaltdı göyə,  
Hər halda ehtiyat gərəkdir - deyə.  
- Ay Allah bəndəsi, nə oldu sana!  
Bir kim olduğunu xəbər alsana! -  
Dağıldı atlının bu qışqırığı,  
O can qorxusunun can hıçqırığı...  
Bizsə çaxnaşaraq, dedik: - Bir dayan!  
Bəlkə bizimkidir o gelən insan...  
Qoy bais olmayaq onun qanına.  
Bəxtiyar tüfəngi saldı yanına.  
Atlı çaparaq, yoldan saparaq,  
Gün batan tərəfə çapdı atını,  
Ütfüqlər gizlətdi o qaraltını...

## **ATIŞMA**

Açıldı bir zaman sabahın gözü,  
Göründü dağlarda günəşin üzü.  
Qişın səhərində bu qarlar düzü

Günəşdən qızının xumarlanırdı,  
Quşlar qanadından tumarlanırdı...  
Bir qədər özünə gəldi xəstəmiz,  
Düzəldi mənzilə yenə dəstəmiz.  
Ətəkiyib yolu, vardiq bir başa,  
Şər qarışan zaman gəldik Dikdaşa.  
Bir dağ ki, daşları dəmirdir, tuncdur,  
Dəlik-deşikləri xeyli qorxundur.  
Baxanda insanın bağıri yarılır,  
Yanından hər yana yollar ayrılır;  
Bir dağ ki, hər zaman haqsızı haqlar-  
Qaçağı, qulduru gizləyib saxlar.  
Top-tüfəng səsinin kasılməz ardi,  
Olub "Qançanağı" bu dağın adı;  
Ellərin yağısı olmuş əzəldən,  
Alıb qarğışını min bir gözəldən,  
Daşları sapsarı, çiçək bitirməz,  
O qədər arsız ki, bir şey itirməz...  
Dağın etəyindən ayrılır bir qol  
Peykanlı kəndinə aparır bu yol.  
Enişdən, yoxuşdan keçib düzəldik,  
Haman söylədiyim bu yola gəldik;  
Demək ki, az qalır kəndə çatmağa,  
Uşaqlar can atır bir az yatmağa.

Bəxtiyar:

- Tez ülun!

Cəlal:

- Nə var ki?

- Dağların qucağı o qədər dar ki,  
İtər bu yerlərdə bir ordu belə.

- Eh, elə

Sən dinib, danışib qara tökürsən...

- Cəlal, bu qeyrətlə, bu hünərlə sən.  
Keçərsən bir zaman lap Napalyonu  
Deyib məsxərəyə qoyarkən onu,  
Göründü qarşıda bir top qaraltı,

Bir çoxu piyada, bir çoxu atlı...

- Kimsiniz?
- Yolçuyuq!
- Tərpənməyiniz!

Yaraqdan, yasaqdan varsa nəyiniz

Atın yol üstünə!

- Bacarmazsınız!

Cüngi milyonlardan yüz qat azsınız! –

Deyərək Bəxtiyar bir nişan aldı,

Gülləsi dağlara gurultu saldı.

O düşmən dəstənin başçısı Gəray

Tüfəngi üzünə tutduğu zaman

Cəlal qaranlığa sıxdı naqanı,

Töküldü yəhərə Gərayın qanı.

Yataraq birtəhər atın yalına,

Səyirdib dolandı dağın dalına.

O gündən bir qolu topal yaşadı,

Topal Gəray - deyə çağrıldı adı.

Sonra atışmanın uzandi ardi,

Qabaqda üç nəfər nişançı vardi.

Niyaz bəy tələsik qalxıb atına,

Soxulmaq istərkən yolun altına,

Qabağı kəsmişdi yoldaş Şahsuvar,

Qişqirdi: - Qaçmağın nə mənası var?!

Al, yağı, birgüllə! Olmadı fəqət...

- Al, bu ikincisi!

Tutmadı... Dəhşət...

- Al, bu üçüncüüsü!

Yixildi Niyaz...

Keçmədən bir az

Bir də qalxaraq,

İki, üç daraq

Şahsuvar tərəfə patron boşaltdı,

Qüvvədən düşərək gözləri batdı...

O yanda Bəxtiyar, yanında Cəlal:

- Olsun inqilaba qanımız halal, -

Deyib vermişdilər elə baş-başa,  
Onları meydanda qoyub Mirpaşa  
Qaçış soxulmuşdu qaranlıqlara...  
Bəxtiyar tūfənglə vermədən ara:

- Ya mən ölməliyəm, ya siz! - deyirdi  
Cəlal quruarlanıb<sup>1</sup> nəşə yeyirdi.  
Beləcə, cəbhələr atışdı xeyli,  
Ölüm səngərində yaşamaq meyli  
Onların qəlbini hey dindirirdi,  
Bəzən Bəxtiyarı diksindirirdi...  
Mətləbi qurtaraq, gəldi bir zaman,  
Gecənin ahəngi dəyişdi haman,  
Uzaqdan göründü bii böyük atlı,  
Atları quşlardan iti qanadlı,  
Havada parladi qızıl bir nişan...  
Gərayın dəstəsi olub pərişan:  
- Arxadan gələn var, - deyə qaçdırılar,  
Athılar gəlincə dağdan aşdırılar.

## O, BİZDƏN AYRILARKƏN

Şahsuvar gecənin qoynunda sakın,  
Qəlbində intiqam, gözlərində kin,  
Son dəfə toplayıb yaziq özünü,  
Astaca söylədi bu son sözünü:  
- Gözləri yoldadır anamın, şəksiz,  
Vaxtsız ölməyimi xəbər verin siz!  
Deyin ki, arxamca ağlamasınlar,  
Yas tutub, qaralar bağlamasınlar.  
Bir də ki, Gülcəmal...  
Ah, onu, bilsən,  
Bütün varlığımı sevmədəyəm mən.  
Nə olur son dəfə görsəydim onu,  
Yaxşı gətirmədi ömrümün sonu.

---

<sup>1</sup> fərəhlənib

Mən hələ cəbhələr, toplar almamış,  
Onların yurduna tufan salmamış  
Ölürəm...  
Dünyada nə qaydadır bu?..  
Qabaqda düşmənin sağdır ordusu.  
Sizsə tüfəngləri doldurub gedin,  
Cəbhədən çəkilib dönməyin geri!  
Haydı, dayanmayın, tez durub gedin,  
Düşmənlər almasın öldüyüm yeri!  
Cəbhədən çəkilib dönməyin geri!.  
- Deyib vidalaşdı o ömrü yarı,  
- Bir daha baxmadı Günəşə sarı...

## **SAHİLDƏ**

Kürün qumsal sahilində  
qaşlarını çalaraq,  
Qamçısını döyür suya  
hiddətindən  
Gəray bəy...  
Üç aydır ki, ormanların  
arasında yataraq  
Əl üzümüzdür vətənidən,  
Millətindən Gəray bəy.  
Qamçısını döyür suya  
hiddətindən Gəray bəy!  
- Nədən mənim qabağımdan  
artanları yeyənlər,  
Köhnə-köskül paltarımı  
öz əyninə geyənlər  
İndi mənə ağ olsunlar?..  
Xanimanım dağılır,  
Qızı yelin inəklərim  
yad əllərdə sağılır...  
Kürün sahilində var əski bir köy  
Üstündə hər zaman çılpaq olur göy.  
Salahlı kəndidir bu kəndin adı,

Hər yerdə sahilə söykənir arı.  
Dalğalar qudurub daşlığı zaman  
Sahilə ən yaxın evləri haman  
Kökündən qoparıb alır qoynuna,  
Odur ki, ən köhnə zamandan ona  
Deyirlər: "Qadalı-qanlı Kür çayı",  
Keçidlər qarışır hər aprel ayı.  
Bir axşam günəşin batdığı zaman  
Sizin bildiyiniz o topal Gəray  
Qalın bir ormanın arasında tək,  
Ağacdan-ağaca göz gəzdirərək,  
Kürün sahilində gəlib dayandı,  
Gözləri hirsindən alışib yandı.  
Onun xatirindən keçdi doyunca  
Haman bu ormanda, sahil boyunca  
Bir zaman kükreib at oynatdığı,  
Turaca, kəkliyə tüfəng atlığı...

## İLK TƏSLİM

Azacıq keçmədən sular qaraldı,  
Sahildə bir dərin səssizlik vardı.  
O taydan bu taya işiqlar gəlir.  
Tüstülər burulub göyə yüksəlir  
Gəray bəy gözünü zilləyib ona,  
Varlığı daş kimi qalmışdır dona...  
Üçüncü gündür ki, qolunda yara  
Karixib, vurnuxur dord bir diyara.  
Gurultu qopduqca ac mədəsindən,  
Diksinir, suların oynaq səsindən.  
Nələr keçdiyini o duya-duya,  
Özünü tullamaq istərkən suya,  
Qalib pəncəsində namusla arın,  
At kimi sıçrayan ağ dalğaların  
Qoynuna gözləri dikilib qalır,  
Qəlbində həsrəti, kini çıxalır...  
Sonra gozlərinə görünür birdən

Sahilə göz çəkən gəmiçi Bəhmən.

- Sənmisən, ay Bəhmən?
- Kimdir soruşan?
- Mənəm, bir bari gəl, söyləyir Gəray.
- Bu ki, tanış səsdır, - deyərkən Bəhmən  
Fırlanıb geriyə, yönəlir həmən:
  - Vay, səni xoş gördük, haradan belə?Bu namərd vətənə... Bu namərd elə  
Yenəmi üz qoyub, salam verirsən?
  - Haqlısan, ay Bəhmən, sözlərində sən  
Fəqət nə etmək ki, belədir insan,  
Əziz dostlarına küsər bir zaman,  
Sonradan qövr eylər əski yaralar...
  - Yoxsa, bu gəlməkdə bir fikrinmi var?
  - Onsuz olurmu heç... Vardır, şübhəsiz...  
Bu el, bu güzəran, bu mən, bu da siz,  
Gəlin köməkləşək görək nə olur?  
Axtaran dünyada hər haqqı bular -  
Demişlər babalar,
    - Bu doğru, lakinBir az hövsələniz olmasa sakin  
Yenə də günahsız qanlar axacaq,  
Burax bur tərsliyi, gəl Allaha bax! –  
Gözaltı sözərək qoca Bəhməni:
    - Sonra danışarıq... Hələlik məni,  
Duz-çorok eşqinə keçir sahilə! -  
Deyib, gəmiçini tutaraq dilə...
    - Keçərsən!.. - deyərək qışqırkı birdən  
Dünəndən Gorayın izilə gələn.  
Komsomol Bəxtiyar, yanında Cəlal,
      - Olsun inqilaba qanımız halal -  
Deyib vermişdilər yenə baş-başa...  
Gəray öz yerində dönmüşdü daşa.  
İstədi əlini atsın naqana,  
Gördü ki, naqanı batmışdır qana.  
Hirsindən bozarıb gözləri doldu,  
Ömründə ilk dəfə o təslim oldu.

## HUMAY

Humay düşündürür, Humay ağladır...  
O nə Tatyadır, nə Ofelyadir.  
Həyata gəldiyi o gündən bəri  
O küskün baxışlı qara gözləri  
Nələr düşündürür...  
Onun həyatı,  
Sevgisi, taleyi, müqəddəratı  
Hər zaman andırır vərəmli bir qış,  
Bütün diləkləri gözündə qalmış.  
İcazə versəniz danişaram mən  
O, qız xəyalının incəliyindən:  
Daldığı musiqi - sazların səsi,  
Ya da ki, quşların vəhşi nəğməsi...  
Dağların döşündə gəzinən çoban  
Dərdlənib neyini çaldığı zaman,  
Yaşarır Humayın qara gözləri,  
Həyata gəldiyi o gündən bəri.  
Bilirəm dərdimi, bilirəm nədir,  
Humay, tek ayaqlı bir qərinədir...  
Əlinə ömründə kitab almamış,  
Böyük şəhərlərdə qonaq qalmamış,  
Nə bir dəmir yolu, nə də bir qatar  
Görməmiş... Gecələr o qatar-qatar  
Uzanan durnalar nələr andırar?  
Humayın qəlbini niyə yandırar?  
Bəzən qonşuluqda ağlaşma səsi,  
Kəndli qadınların ediləşməsi<sup>1</sup>,  
Dil deyib ağlayan yashlı gəlinlər,  
Qanadlı nalələr, ahlar, əminlər,  
Qızın xəyalını qaldırıb yenə  
Uçurur göylərin dərinliyinə...  
Bəzən də göylərdə qızarti varsa,

---

<sup>1</sup>Dil deyib ağlaması

Üfuqda bir qızıl şimşek çaxarsa,  
Qorxub təbiətin hikmətlərindən  
Humay ahu kimi ürkərək həmən  
Soxulur çadırın küncünə sari,  
Gözaltı seyr edir ta uzaqları.  
Dünyanın sırrını nə bilir Humay;  
Bəzən də göyləri gəzən sülğun ay  
Yarib buludları hücuma çıxar,  
Onun səngəridir six-six buludlar.  
Humay bu lövhədən maraqlanır pək<sup>1</sup>,  
Ayın arxasında fikirləşərək,  
Nəhayət yorulur, kütłəşir başı,  
Donub kölgələnir məyus baxışı.  
Bilirəm dərdimi, bilirəm nədir,  
Humay təkayaqlı bir qərinədir...  
O hər gün oyanır quşlardan qabaq,  
Yaxın bir təpənin üstdən aşaraq,  
Tərpənir sahilə - bulaq başına,  
Qoyub səhəngini sahil daşına,  
Seyr edir səslənən ormanlıqları,  
Pozur saçlarını səhər ruzgarı...  
Bir az da Humayın axşamlarından:  
Qaranlıq döşünü gördiyi zaman  
Onun da ruhuna qaranlıq çökür.  
Çırmayıb qolunu, itə yal tökür;  
Qapının ağızında paltar-palazdan,  
Nə varsa içəri götürür asta,  
Cehiz sandığına bir qifil vurur;  
Humayın gündəlik işləri budur.  
Əl-ayaq yiğışır, hamı əyləşir,  
Ağlına gələni danışır bir-bir.  
Kişilər dəm vurur pəhləvanlıqdan.

---

<sup>1</sup> Cox

Güləşdən, güllədən, ölüm dən, qandan.  
Qocalar qızışır, danışır hərdən  
Zal oğlu Rüstəmdə olan hünərdən.  
Sonra Koroğludan, bir də Qıratdan...  
İnsan yorulmadı bu xatiratdan...  
Molla Nəsrəddinin məzhəkələri  
Ellərin ağızına düşəndən bəri,  
Uşaqlar da onu sevərək oxşar,  
Dünyanın qəribə macərası var...  
Sonra qadınlar da növbəylə bir-bir  
Qohumdan, qonşudan qeybət eləyir : -  
Ay qız, Gülcəmalın tutarı yoxdur,  
Bu qoca vaxtında heç arı yoxdur.  
Yenə sırgalanır, sıgallanır, bax;  
Deyən, ər axtarır bu qoca sarsaq:  
Rəng alıb, rəng verir, gözlərin aydın.  
Bu saxta sözləri deyən bir qadın.  
Oynadır qaşını, süzür gözünü,  
Gülünc bir şəkilə salır özünü.  
Altmış ildir ki, sənəti budur,  
Səhər dediyini axşam unudur...  
Humay xoşlamayıb bu söhbətləri  
Əyrini, doğrunu seçəndən bəri.  
Sonra süfrə gəlir, oturub yerdən,  
Qatiqdan, qaymaqdan, yağdan, pendirdən  
Nə varsa yeyilir, üstündən də çay...  
Hamidan az yeyir, az içir Humay.  
İştahı olsa da, hey çəkinərək:  
"Qız olan bəndələr az yesin gərək".  
Humay düşündürür, Humay ağladır...  
O nə Tatyanadır, nə Ofelyadır.  
Həyata gəldiyi o gündən bəri  
O kükşün baxışlı qara gözləri  
Nələr düşündürür...  
Onun həyatı,  
Sevgisi, taleyi, müqəddərəti

Hər zaman andırır vərəmli bir qış,  
Bütün diləkləri gözündə qalmış...  
Bilirəm dərdini, bilirəm nədir,  
Humay təkayaqlı bir qərinədir.

\*\*\*

Şairim! Yaxanı bir qurtar da sən  
İnsana dərd verən hadisələrdən.  
Bizə yaşamaq da, ölmək da tanış,  
Bir az da başqa bir aləmdən danış!

Ömür dedikləri dalğalı bir su...  
Acdır insanların fikri, duyusu.  
Həyatı güldürən dastanlar yarat,  
Varsın da qədrini bilməsin həyat!  
Ağardı saçların, ömrün də yarı;  
Kasadlıq keçirir şeirin bazarı.  
Gərək sinirlərin heç dincəlməsin,  
Gecələr gözün? yuxu gəlməsin!  
Hani əsrimizin böyük Bayronu!  
Qüdrətin varsa da, sən yarat onu!  
Hani Füzulinin ağlar qəzəli,  
Vaqifin gözaltı gülən gözəli.  
Söndümü duyğular, öldümü sənət,  
Küsdümü şairə, şeirə təbiət?..

İndi gül dəmidir, fəsli-bahardır,  
Hər gülün, çıçəyin bir sırrı vardır.  
Əsrımız nə qədər böyük olsa da,  
Çoxları möhtacdır bir təmiz ada.  
Qüdrətin varsa da, bunlardan danış,  
Bizə yaşamaq da, ölmək də tanış...

Mən bu xəyal ilə xeyli zamandır  
Söykənib dururam yazı masama,  
Könül viran qalan bir xanimandır,

Gözümdən kağıza yaş dama-dama  
Söykənib dururam yazı masama,  
Nədən şeirlərim ağıza düşüb,  
Dağların çobanı məni anmasın?  
Nədən karvanıyla quşlar ötüşüb,  
Başımın üstündə havalanmasın?  
Dağların çobanı məni anmasın?  
Nədən bu torpağın şirin ləhcəsi  
Şairəm deyənə biganə qalsın?  
Niyə gurladıqca suların səsi  
Ondakı qüvvəti ruzqarlar alsın?  
Şairəm deyənə biganə qalsın?..  
Nədən söyləməsin ana dililə  
Öz odlu nitqini yoldaş komissar?  
Türkçə danışmasın sevgilisilə...  
Bu mənhus adətdə böyüklüküm var?  
Məndən inciməsin yoldaş komissar!  
Nədən şeirimizin baş qəhrəmanı  
Gah Turandan gəlir, gah da İrandan?  
Bəs mənim ölkəmin varlığı hanı?  
Böyük bir şairin yazdığı dastan  
Gah Turandan gəlir, gah da İrandan!..  
Budur mən açdığım yarış meydanı! –  
Gəlsin Verxarını yamsılayanlar!..  
Çoxdan danışmayan sevgilim hanı?  
Gəlsin Verxarını yamsılayanlar!..  
Kimindir sabahdan axşama qədər  
Yağışda, yağmurda çalışan əllər?  
Kimindir gecələr yuxusuz qalan,  
Səhvlər buraxan, töhmətlər alan,  
Fəqət hər ağrıya köksünü gərən,  
İşıqlı bir günə yollar göstərən,  
Günəşin altında, suyun içində,

Əkində, tarlada, suda, biçində  
Dərisi çatlayan, gönü qaralan,  
Torpağın bağını təpiklə yaran,  
Tərlan səhərlərin laçın övladı?  
Şeirə yaraşmazmı onların adı?  
Kimindir bu oba, bu söhbət, bu saz?  
Kimindir bəzəkli gəlin kimi yaz?  
Baxın cərgələnib keçən əsgərə,  
Səsinə səs verir hər dağ, hər dərə.  
Baxın o növbədə duran süngüyə,  
Baxın bu torpağa, baxın bu göyə.  
Kainat qurğusu, canlı bir əsər...  
Bəşər yaşadıqca yaşamaq istər!  
Qanadlan ilhamım, havalı könlüm!  
Daşlı, tikanlıdır uğurlu yolum.  
Böyük bir ölkənin vətəndaşınan,  
Çiyində torpaq da, daş da daşınan,  
Ağ günlər sərinə çox görmə bunu...  
Həyata, insana ödə borcunun

### **MARAQLI BİR HADİSƏ**

Heyrət içindədir komsomolçular,  
Deyirlər maraqlı bir hadisə var:  
Mirpaşa məscidə bağlamış köpək.  
Kəndlilər qızışib qeyzlənərək –  
Qarılar, qocalar qiyamət edir,  
Kəndin arasında danışq gedir.  
Vicdan götürməyir bu haqsızlığı,  
İştə Mirpaşanın əxlaqsızlığı  
Dillərdə söylənir cinayət kimi,  
Söylənir Allaha xəyanət kimi.  
Toylarda, yaslarda, ağlaşmalarda,  
Əgər kimin qüvvəti qalırsa darda,  
Hər kimin taxiili susuz yanırsa,  
Kimin qonşusuna həsədi varsa,

Deyir: "Bu kafırlar üzə gələli  
Bizdən uzaqlaşdı Allahın əli".  
Bu qara fürsəti fövtə verməyən,  
Ömrrində doğruluq, düzlik görməyən  
Axund Şirəlinin uzanmış dili...  
Cibindən çıxarıır islaq məndili<sup>1</sup>,  
"Ağlayır" məscidin minarəsində;  
Onun qulaqları "oxşar" səsində  
İnsanlar yaralı bir ahəng duyur,  
Könül duyduguna bilmədən uyur...  
Budur, bir varlığın ehsan yerində  
Axund pişik kimi atılıb yenə  
Ayələr gətirir "böyük" Qurandan,  
Söyləyir: - İyrənin ölümdən, qandan.  
Tanrı unudulur, din gedir əldən –  
Dedikcə ağlaşma səsləri hərdən  
Onun səsindəki qüvvəti alır.  
Çəkir nərəsini o ağır-ağır...

## **QAPALI İCLAS**

Aparır iclası yoldaş Bəxtiyar –  
Mənim dastanımın baş qəhrəmanı.  
Onun gözlərində bir ıztirab var,  
İştə, düşündürür hər bir insanı  
Mənim dastanımın baş qəhrəmanı.

Birinci səs

- Mirpaşa doğrudan bir yaramazdır,  
Elə bir alçağa ölüm də azdır!  
Nə qədər kömsomol olsaq da, yenə  
Gərək sataşmayaq Allah evinə! –  
Dedikcə alışib yanır gözləri,  
Qabardıb döşünü verir irəli.

---

<sup>1</sup> Dəsmalı

İkinci səs

- Eh... canım, buraxın! Bizə nə var, eh!  
Hər kəs tutduğuna özü cavabdeh...  
Doğrusu, bunlara qarışmırıam mən.  
Bir zaman gələr ki, o, qıl körpüdən  
Günahkar keçərkən yixılıb qalar,  
Məhşər ayağında bir toxmaq alar...

Üçüncü səs

- Yoldaşlar, məscidə köpək bağlamaq  
Bəlkə zarafatdır, oyundur, ancaq.

Dördüncü səs

- Məncə, zarafatdan ayrıdır bu iş...  
Mirpaşa doğrudan bir səhv eyləmiş,  
Bu qədər üstünə düşmək də olmaz.  
Bunun da qeydinə qalalım bir az.  
Azacıq danlayıb, tapşırısaq əgər,  
Gördüyü işlərdən artıq əl çəkər.

Mirpaşa

- Çox haqq eyləmişəm!.. Hə!.. Sözünüz nə?  
Yoxdur etiqadım molla deyənə,  
Oğru ki deyiləm. Tutduğum bu iş  
Lap bn əllərimin içindən gəlmİŞ!
- Afərin başına!
- Mən ölüm əl çək!
- Əlindən gələni iki qaba çək!  
Ay canım, biz hara, minarə hara?  
Yenəmi inanaq bu alçaqlara?..  
Hələ bir dayanın, dələduzam mən  
Mollanı yixmasam o minarədən! -  
Deyib, xoruzlanır yenə Mirpaşa,  
İclas az qalır ki, coşub çaxnaşa.
- Bir buna bax, buna!

Bir az sakit ol!

- Allahsız!

- Afərin!

- Qoçaq komsomol!

### Bəxtiyar

- Əsrlər boyunca o əzan səsi,  
İnsanın insanla mübarizəsi  
Size əfsanələr kimi gəlməsin,  
Göydən tökülməmiş nə Tanrı, nə din.  
Bəşər bu yolları keçəydi gərək,  
Böyük addimlarla gəlir gələcək...  
O məscid, o əzan, ordakı insan,  
Onların ən gizli sırrınə dalsan,  
Hər biri vaxtında yeni bir xəbər,  
Hər biri vaxtında canlı bir əsər...  
Bəşər vicdanını bağlamış ona,  
İnanmışdır onun haqq olduğuna.  
İştə, o zamandan, o gündən bəri  
Gəlib dolanıqca ömrün illəri.  
Hər könül olmuşdur ibadətxana,  
İşləmiş ürəyə, qarışmış qana.  
Yalan deyirlər ki: "uçmuşdur İsa",  
Bu fikri uydurur, məncə, kəlisa.  
Yalan deyirlər ki, "Məhəmməd göydən  
Yerə nazil olmuş" - düşündükcə mən  
Bunlara gülməyim gəlir, doğrusu,  
Tarixdə bir qara şayıədir bu!  
Onlar da adı bir insan imişlər,  
Onlar da vaxtında fikir demişlər.  
Onların da canı sümükdür, ətdir,  
Bütün şayialər bir siyasətdir.  
Onlar da yaşamış, ölmüş sonradan,  
Belədir hər canlı, belədir insan...  
Bunların hamısı bütün hiylədir,  
Sadə həyat üçün bir vəsilədir.

Bəşər bu yolları keçəydi gərək,  
Böyük addimlara gəlir gələcək...

Fəqət dəyişdikcə həyatın səsi,  
İnsanın insanla mübarizəsi  
Bunların hamısı kölgədə qalır...  
Onun sözlərinə iclas əl çalır.  
Salonu doldurur alqış və hörmət.  
Fəqət bir çoxunun baxışları sərt,  
Süzür Bəxtiyarı. Bəxtiyar yenə  
Cumur xəyalının dərinliyinə: -  
Mənçə, bu üsyanda bəşər haqlıdır..  
Bu haqda yeni bir dünya saqlıdır!..  
Lakin mübarizə, inqilab, üsyən  
A yoldaş Mirpaşa, deyildir asan!  
Yaxından anlaşan həyatı əger,  
Daşlar atılonda meyvə kal düşər.  
İnsanın qəlbində əsrlər boyu  
Özünə yer tutub, yurd salan duyğu  
Əmrlə insanın çıxmaz canından  
Bir də, komsomolçu deyil xuliqan  
Ki, onun ağlına nə gəlsə tutsun.  
Ar olsun, doğrudan, sana ar olsun!  
Mirpaşa çatmışdı iki qaşını,  
Sallamışdı yerə yekə başını...  
Deyesən, qaçmışdı rəngindəki qan,  
Peşiman kimiydi tutduqlarından...

## İMƏCLİK

Yerliyi üç metrə dərin qazılmış  
Bir daxma, görməmiş nə bahar, nə qış...  
Nəmli divarlan məzar kimi dar,  
Duyan üzrəkləri sıxıb ağladar.  
Kərəm, pərdisi hörümçək toru,  
Deyirlər kasıbin bilinməz goru.  
Hisli buخارısı kömürdən qara,  
Qaranlıq qapısı küsüb dağlara...

Burda ömr eləyir Qızyetər qarı,  
Əvvəlki qüvvədən düşüb qolları.  
Çoxdandır kiriyib əyri cəhrəsi,  
Atılıb bir yana odun dəhrəsi,  
Nə od var, nə ocaq, nə urvalıq un.  
Bürüşüb bir küncdə yamaqlı xurcun.  
Həsrətli gözlərlə boylanır qarı  
Külləri soyulmuş ocağa sarı.  
Onun gözlərində qalıb son arzu  
Qatığa tamarzı, südə tamarzı.  
Qadin dünyasında altmış ildir  
Kəndi qapı-qapı dolanır gəzir.  
Sənəti yağ tutub, nəhrə çalxamaq,  
Zərli xanımlara uşaq saxlamaq,  
Taleyinin suyu bulanıb başdan...  
Qohumdan, qonşudan, yaxın yoldaşdan  
Etibar gormayıb bu yazıq qarı,  
Nökərin canıdır ağanın vari.

\* \* \*

Qızyetərin qəlbini dönə-dönə dağlayan,  
İşığını söndürüb qapısını bağlayan  
Uğursuz bir xəbərdən, bir qara faciədən  
Əziz oxucularım, sohbət, açım sizə mən:  
Bütün həyatı boyu onun əkib-biçdiyi,  
Yerişinə fəxr edib, boyuna and içdiyi  
Həsrət adlı oğlunu apardılar "dabravol"  
O gedəndə dalınca tozlandı getdiyi yol...  
Aylar, illər dolındı, keçdi o gündən bəri;  
Hələ də yollardadır yorğun ana gözləri –  
Bir xəbər yoxdur ondan... Görən nə oldu sonu,  
Gəzdiyi qarlı dağlar görmədi bir də onu.  
"Qızıl gül olmayıyadı.  
Saralıb solmayaydı,

Bir ayrılıq, bir ölüm,  
Heç biri olmayaydı".  
Bu bayati düşməyir anasının dilindən,  
Damcı-damcı göz yaşı tökülür məndilindən.  
Gözüylə odlar görən bizim sonsuz Qızıyetər  
"Arsız-arsız dünyada yenə yaşamaq istər".  
O kimsəsiz, o yurdsuz, o paltarsız, o acdır,  
Fəqət həyat yenə də ölməz bir ehtiyacdır.

\*\*\*

Səhərdir... Darayır saçlarını gün,  
Tərləyir Qafqazın qarlı dağları.  
Qapının ağızında Qızıyetər qarı  
Əlliəri qoynunda oturub bu gün.  
Xeyalı dağınıq, fikri qarışiq,  
Zəif gözlərinə düşdükcə işiq Qamaşır...  
Kim bilir qəlbinda nə var?  
Uzaq göyə doğru boylanır naçar.  
Uçur nəzərləri boşluğa sarı,  
Gəzir buludlarda pərvərdigarı...,  
Bu dərdi qəlbinə o yaza-yaza  
Dəstəməz alaraq durur namaza,  
Bükülmüş belilə əyilib-qalxır,  
Bir göyə boylanır, bir yerə baxır.  
Lakin o boşuqda yoxdur bir xəbər,  
Hava dalgalanıb, küləklər əsər...  
Pozur bu ahəngi uzaqdan gələn,  
Buluda yüksələn, günə yüksələn  
Azad bir dünyyanın azad nəğməsi –  
Saqlam insanların mübariz səsi:  
"Günəşdə bərkimiş əzələlərdən  
Bir yeni qüvvətlə sıçradıqca sən  
Dağlar da səslənir, daşlar da bəzən.  
Hücumla tanklarla keçir komsomol,  
Təbiət, təslim ol! Düşmən, təslim ol!

Dalğalan bayrağım, qayna, dalğalan!  
İgidlər qanıdır rəngindəki qan!..  
Sabahın qoynunda borular çalan  
Hücumə tanklarla keçir komsomol,  
Təbiət, təslim ol! Düşmən, taslim ol!..  
Atın üzəngləri, dağılsın göyə,  
Azğın ürəklərə budur "hədiyyə"  
Sulardan qan izi kəsilsin deyə  
Hücumə tankiarla keçir komsomol,  
Təbiət, təslim ol! Düşmən, taslim ol!..

Bu dəstənin başçısı komsomolçu Bəxtiyar  
Deyir: - Bu xırça boylu daxmacıga hücum var  
Gərək sovrulsun göyə onun da torpaqları,  
Bu köməksiz Qızyetər, günlər görmüş bu  
Ağ suvaqlı bir evdə ayağını uzatsın!  
Beş - on günlük ömrü var, şirin bir yuxuya  
O da bilsin dünyanın ləzzətimi, dadını,  
Ona təzə ad qoyaq: Şərqiñ azad qadını!  
O hisli daxmacıq söküldü o gün,  
Zəif qüvvətilə əyildi bütün,  
Ağacı bir yana, daşı bir yana –  
Arxası üstündə baxır insana.  
Uçur təpiklərdə qara buxarı,  
Ağzını açmayıbir də yuxarı,  
Qaraları daxmanın kalafa yeri,  
Dəstə şərqisilə çəkilir geri.  
Onları seyr edir kənardan Cəlal,  
Birinci dəfədir ömründə bu hal  
Ki, yoldaşlarından geriyə qalmış,  
İçini göynədir boranlı bir qış...  
Rəngi bozarmışdır, baxışları sərt,  
Soyutmuşdur onu işdən məhəbbət  
Gecəni uyqusuz keçirmiş bütün,  
Cəlalin duyğusu ağlından üstün, -

Onun nəzərində kainat boşluq...  
Keçir xatirindən hətta sərxoşluq.  
Lakin ümidiyi kəsməyir Cəlal,  
Bəlkə güləcəkdir ona istiqbal,  
Bəlkə babasından keçəcək Humay,  
O sevimli Humay, o göyçək Humay.  
O vaxt açılaceq Cəlalin üzü,  
Doğacaq ruhuna bahar gündüzü,  
Yenə bərkiyəcək varlığı işdə,  
Hücumda, cəbhədə, yolda, yürüşdə  
Coşub qaynayacaq qəlbinin qanı,  
Qaçacaq qorxudan dağın dumani...  
Yazılıq... Bu arzular dönsə tərsinə,  
O öz hisslerinə qarışib yenə  
Həyatdan, nəşədən kənar qalacaq,  
Sadədil olmağın nəsibinə bax!  
Düşündükcə, bu dərin,  
Bu sarsaq fikirlərin  
Cəlal bir əsiridir,  
O qəlbini əridir  
Şəmdandakı mum kimi,  
Həyat bir zəqqum kimi  
Zəhərləmiş qanını;  
Eşqin ərməğanını  
Dost əlindən almamış,  
Yara qonaq qalmamış...

\*\*\*

Anladıqcə səni pozulur halım,  
Komsomol Cəlalım, şair Cəlalım...  
Söylə, bir nə üçün döyüslərdə sən  
Qızığın dəmir kimi soyudun birdən?...  
Gözəldir sevişib murada çatmaq.  
Sevgi bu yerlərdə deyildir yasaq;  
Fəqət qüvvətinlə cahana bildir:  
Yaşamaq sadə bir sevgi deyildir!

İndi də sən dinlə, mənim oxucum!  
Cəlalin üstünə açdığım hūcum  
Bəlkə də gəncliyə bir hörmətimdir,  
Duyan ürəklərə məhəbbətimdir.  
Nə qədər sevsəm də Cəlalı, əfsus,  
O bir qurbanıdır vaxtına məxsus  
Adı duyğuların, düşüncələrin...  
Hər kiçik zərrədə dərindən dərin  
Mənalalar gizlənir, Cəlal boş deyil,  
Ayiq olmasa da, bir sərxiş deyil;  
O, canlı insandır, o insanı mən  
Keçinmək istərəm hadisələrdən,  
O zaman aydınca görərsən onu,  
Bilərsən nə olur Cəlalin sonu.

Bir ayın ərzində tamamlanmış iş,  
Daxmanın yerində ağ ev tikilmiş –  
Düzülmüş yan-yana pəncərələri,  
Qızyetər bu evə köçəndən bəri  
Öpür saçlarını günün işığı,  
Dəyişib büsbütün yar-yaraşığı;  
Elə bil dünyaya yenidən gəlmış;  
Yoxsulluq keçirən heç bu deyilmiş.  
Bəylərin dövləti-mali taləndi,  
Onların yurdunda ocaq qalandı,  
Aldı öz payını Qızyetər qarı,  
Onunla birlikdə kənd yoxsulları.  
İndi gümüldənib<sup>1</sup>, sizlayıb hərdən,  
Şikayət etməyir öz taleyindən  
Bir parça çörəyə çatmışdır əli.  
Komsomol Bəxtiyar kəndə gələli  
Toplayıb başına yoldaşlarını,  
Daşıyır çıynındə yol daşlarını;  
Gündə hər əlsizə bir yuva qurur.  
Odur bax, özüdür, o gələn odur.

---

<sup>1</sup> Dərdlənib, inildənib

Araba boynunda ot daşıyır, bax...  
Səhraya çıxmışdır günəşdən qabaq  
O, mədən yavrusu sizdənəm, deyə  
Qaynayıb-qarışib yoxsul kəndliyə,  
Gah kərənti çəkir, gah odun qırır,  
Gah da ki, dağlara çıxıb hayqırır  
Qaçaqlar dalınca əldə tüsəngi,  
Hirsindən bozarıb qızarır rəngi.  
Nə qədər qüvvə var, nə qədər maraq  
Bu insan oğlunda hünərə bir bax!  
Əlində top kimi oynayır həyat,  
Onun dövlətidir bir tüsəng, bir at,  
Bir də əynindəki yamaqlı şinel,  
Doğma vətənidir hər oba, hər el.  
Bəxtiyar arzular öylə bir dünya –  
Ağalıq, köləlik olmasın orda.  
Güldürür ömrünü bu şanlı əməl,  
Sadə bir insandır hər şeydən əvvəl

\* \* \*

Gecədir... Kənd yuxulu,  
Nə işiq var, nə tüstü,  
Ətraf bir az qorxulu,  
Sakit durur yol üstü;  
Nə işiq var, nə tüstü.  
Ala-seyrək, arabir,  
Gəlir köpək səsləri.  
Yaxından eşidilir,  
Kür çayının ləngəri,  
Bir də köpək səsləri.  
Hərdən yağış səpələr –  
Gözəldir bu tamaşa,  
Yasti-yasti təpələr  
Yatışırlar baş-baş,

Gözeldir bu tamaşa.  
Bulud qara, göy qara  
Bu qaranlıq gecədən  
Gözə gəlir göy qara;  
Çox keçdim ömrümdə mən  
Bu qaranlıq gecədən...  
Səhər, obaşdan durub,  
Yerində bardaş qurub,  
Təsbeh çəkir Qızıyetər,  
Alnındaki soyuq tər  
Bəlkə cana faydadır,  
Qocaldıqda qaydadır...  
Çıxdığı ağ günlərin  
Anlaya bilmir dərin  
Mənasını bu qarı;  
Baxıb altdan yuxarı  
Bu rahat yatmağını,  
Ağ günə çatmağını,  
Yenə Allahdan görür,  
Çəkdiyi ahdan görür...

## **QAROVUL**

Dumanlar dağların üstündə bir yük,  
Dağların bu dərdi özündən böyük.  
Havalalar qat tutub, gecə darısqal,  
Belə bir səhnəni xatırınə sal.  
Bu six qaranlıqda keşikçilər var,  
Körpünün altını kəsib Bəxtiyar.  
Qarşısında nəhr, arxasında yol,  
Yanında on nəfər igid komsomol,  
Qaçaqlar bu kəndə dolmasın deyə,  
Bir də qılinc-qırğın olmasın deyə.  
Ayaq üstündədir axşamdan bəri,  
Süzülür yuxulu, yorğun gözləri.  
Çalpapaq Kərəm də gəlib arabır

Onların üstüne özü baş çekir.  
Bu qoca kommunist, bu kənd rəhbəri  
Bəxtiyarla tanış olandan bəri  
Artır məhəbbəti ona günbəgün,  
Onunla başqadır rəftarı bütün.  
Bəxtiyar tüfəngə söykənib durur,  
Gözlərində həyat, alnında qürur.  
Azca xışıldasa ağacdə yarpaq  
Yerindən quş kimi cəld sıçrayaraq,  
Həzirdir... Yanında uzanıb daşa,  
Yatıb fisildayır yenə Mirpaşa.  
yeyib, içib,  
Dünyadan keçib...  
İnan ki, növbədə dayanıb naçar...  
Bu daş parçasına gülür Bəxtiyar.  
Və sonra Mirpaşa səksənsin deyə,  
Havayı bir güllə buraxır göyə.  
Azca qımlıdanır onun bədəni.  
Bəxtiyar deyinir: -  
Öləsən səni!

## KƏNDDƏ TEATR

Bir aydı Gərayın evi alınmış,  
Orada başqa bir həyat salınmış.  
Leninin əksidir divarda duran,  
Tarixdə ən böyük, ən canlı insan.  
Könüldən-könünlə gəzir əməli,  
Onun tribunadan yüksələn əli  
Çağırır üsyana əzilənləri,  
Günlər baş götürüb axır irəli.  
Axşamdan bəridir o əksə sarı  
Dayanıb diqqətlə baxır bir qan.  
Hələ gözlərinin var işıqları,  
Darısqal alının qırışığıları  
Tarixdə ən qara günlər andırır,

İnsanın fikrini dalgalandırır...  
Əynində paltosu, başında şalı,  
Onun ruhunda da dəyişmiş hali.  
O, artıq keçirir özgə bir həyat:  
Bəylərin malından üç inək, bir at  
"Yoxsul komitəsi" vermişdir ona.  
Ömrünün sonunda Qızıyetər qarı  
Gülüb şadlığından qol-qanad açır,  
Zığlı gözlərindən yorğunluq qaçıır...  
O, əksə baxdıqca dayanıb durur,  
Deyir ki:"dünyada peyğəmbər budur!"  
Yoxsa bu bəylərin, qansoranların  
Taxtı tarac olsun, görüm, onlarıñ..."  
Üftüqlər qaraldı, el rahat oldu,  
Bizim kənd klubu yenə də doldu.  
Taxtadan qurulmuş adı səhnədə  
Bu axşam tamaşa vardır yenə də.  
Burada bir çoxu düşəcək dərdə...  
Zırinq... Zəng vuruldu, açıldı pərdə:  
Nökər paltarına girmişdir Cəlal,  
Bəyin rolundadır bu gün Bəxtiyar.  
Onun qollarında nə ki qüvvə var,  
Hey döyür Cəlalı, o isə bihal  
Yıxılıb torpağa zariyir əlan,  
Belədir acizlik, belədir İnsan...  
- Sən oğurlamışan!  
- Vallah yalandır...  
Bağıشا Tanrıya, öldüm, amandır!..  
- Gör necə yalvarır, İtin balası!  
Elə bil itkidən xəbəri yoxdur!  
- Vur, köpək oğlunu,- günahı çoxdur! -  
Deyib qızışdırır bəyi kirvəsi,  
Muzdurun getdikcə kəsilih səsi...  
Şaraqhaşaraq, Yumruq, şapalaq  
Boyamış qana

Ağız, burnunu,  
Görənlər bunu  
Qorxudan çekilib uzaqda durur,  
İrva qızısdırır, boy yenə vurur,  
Vurdुqca qamçısı qırılır birdən,  
Daha da hırsınlıb darduğu yerdən  
Bir daş parçasını əyilib alır,  
O "məhkum insanın" başına salır.  
İkinci pərdədə bir özgə hal var:  
- Siz xoş galmişsiniz, əziz qonaqlar!  
Deyərək, Gəray bəy açır məclisi,  
Ona cavab verir başqa birisi:  
- Gəray bəy!  
Deyərək gözlər süzülür  
Əllərdə titrəyən qədəhlər gülür.  
- Yaşasın parlaman!  
- Yaşasın millət!  
Açılır ortada bir rəsmi söhbət,  
Ayağa qajxaraq ministr Elxan:  
- Siz bilirsiniz ki, dəyişir zaman,  
Dəyişir hər şeyin əvvəlkı hali.  
Belə bir zamanda ayıq olmalı!  
Hərçəndi məhv oldu iyirmialtılar,  
Yenə də Bakıda o izdiham var.  
Bu bir axındır ki, baş alıb gedir,  
İndi kəndlərədə sırayət edir.  
Deyirlər kəndliliyə verilsin torpaq,  
- Arpa yeyənlərin iştahına bax!  
Gəray bəy hırsınlıb yerindən durur.  
Əlini stoluti üstünə vurur:  
- A kişi, bir dayan! Mən Ölüm, bir dur!  
Torpağı neyləyir öküzsüz muzdur?  
- Öküz də istəyir, qoyun da, at da.  
- Yox, bir arvad da!  
- Yox, birməni də...  
- Bəli, səni də!..

Hətta deyirlər ki, parlaman gərək  
Əlini hər şeydən tamam üzərək,  
Versin hökuməti bolşeviklərə,  
Yəni mülkədarlıq ölsün bir kərrə...

- Hay-hay!  
Qəribədir dünyanın işi!  
- Evet, efendiler! Çarxın gerdişi  
Qocaman türklüyü gülmüyör çoxdan,  
Ümid kesmeyelim atılan oxdan...  
Vatan lalezardır, millet pürvüqar,  
Onun göyler kadar amelleri var,  
Ayrılıq öldürür milleti her an,  
Saatlar vurdुqca yetişiyor zaman.  
Ayrılan quvvalar birleşmelidir!  
Vatan bir torpağa yerleşmelidir! -  
Deyib Səbri paşa qılınca baxır,  
Başından tüstülər, dumanlar qalxır.  
Çoxalır həsrəti, çoxalır yası,  
Axır xəyalindən nöyüt dəryası.  
Nöyüt kamərləri düzəlib yola,  
Axib tökünlər düz İstanbulu...  
Sonra, davam edir sözünə Elxan:  
Ölçülər götürür indi parlaman,  
Ən əvvəl Bakıda bütün qoçular,  
Şəhərdə izdiham salanlar ki, var,  
Onları axtarıb taparaq həmən,  
Ayrır başını dərhal bədəndən...  
İşçilər mədəndən hey qovulurlar,  
Axırda susmağa məcbur olurlar,  
Aralıq bir qədər keçmədə sərin...  
İndi də türklərin, ermənilərin  
Ortasında gərək ziddiyyət salaq!  
Kəndin yoxsulları hər kəsdən qabaq  
Qoyun silahlanıb girsin meydana!  
Əlliəri çatmasın özgə bir yana...  
Qarışsin cəbhədə onların başı,

Təki böyüklərə, bəylərə qarşı  
Bir də baş qaldırıb deyimməsinlər!..  
Onlar da girmizi geyiməsinlər!.. Malades!  
Yaşasın belə parlaman! –  
Gəray bəy bu sözü dediyi zaman  
Əlindən hədəfi düşüb tokülür.  
"Niçeve" deyərək balaca gülür.

### **Uçüncü pərdə**

- Ayağa qalxınız, şeyximiz gəldi!  
Deyə Gəray bəyin səsi yüksəldi.  
Qalxdılar, baş yurub oturan zaman  
"Allahın elçisi" əlində Quran  
Gəldi, o məsləki kömürdən qara,  
Bir göyə boylandı, bir insaniara:  
- Hər kimin qüvvəsi varsa qolunda  
Bu gün din yolunda, millət yolunda  
Keçsin öz canından, öz var-yoxundan,  
Taniyaq onları, bilək yaxından...  
Görək Tanrısına düz çıxan hanı?  
Vetənin uğrunda tökülən qanı,  
Mələkler öz yaşıl qanadlarında  
Qaldıracaq göyə, Tanrı yanına -  
Deyib o məsləki kömürdən qara  
Bir göyə boylandı, bir insanlara.  
Ağarmış saçları dağda qar kimi,  
Ürəkdə həsrəti, dərdi var kimi  
Sallayıb başını dayanmış İmran,  
Bükülmüş qaməti sanki bir kaman.  
Qorxub çəkinməyir o cəbhələrdən,  
Fəqət gözlərinə görünür hərdən  
Evində ac qalan çılpaq yavrusu,  
Başından sel kimi daşır qayğusu.  
Üşüyür varlığı, az qalır dona

Gedib şeyxə tərəf yalvarır ona:

- Hərçəndi Allahın hökmü səndədir,  
Bir böyük küləfətin gözü məndədir.  
Təkəm, köməksizəm, uşaqlar körpə...  
Onların gözündən yaş sərpə-sərpə  
Uzaq bir səfərə getmək olarmı?  
Qanun deyiləndə mərhəmət varmı?  
Gəray bəy qışını çəkib yuxarı,  
Yerindən oynayır İmrana sarı:  
- Şübhəsiz, haqlısan tələbində sən,  
Söylə, nə etmək ki, dağılır vətən...  
Bilirəm, gənclikdən sən qəhrəmansan,  
Bir az da millətin halına yansan  
Allaha xoş gedər, qaldı, uşaqlar...  
Onların mən kimi kəndxudası var,  
Əlimdən gələni əsirgəmərəm...  
Bu hali seyr edən Çalpapaq Kərəm  
Çatıb qaşlarını hirsində yenə  
Gülür big altında Gəray deyənə...  
Qaranlıq, boğucu bir yaz gecəsi.  
Ayın da rəngində sarılıq vardi.  
Ətrafi tutmuşdu topların səsi;  
Matəmə dönmüşdü gecənin ardi,  
Ayın da rəngində sarılıq vardi.  
Başqadır bu gecə Gərayın hali –  
O öz kefindədir, dəmlidir əlan:  
- Demək ki, millətin var istiqbalı, -  
Deyib gülümsərkən ministr Elxan,  
Yenə də səslənir gümüş bakallar,  
Yenə də sərxişəcə qəhqəhələr var...  
- Gəray bəy, doğrudan əhrimənsiniz  
Gələr bir zaman ki, bu hünərlə siz,  
Siz də keçərsiniz düz parlamana,  
Bu şöhrət yaraşır bir qəhrəmana.  
- Sağ olun, möhtərəm və böyük Elxan!  
Bəlli ki, hökmünü verəcək zaman,

Əlimdən gələni əsirgəmərəm...

- Nə oldu kommunist Çalpapaq Kərəm
  - O, ələ keçmədi... deyirlər yenə
- Kənddən uzaqlaşış gedib mədənə.
- Cəbhələr necədir?
  - Esidirsiniz...
- O top səslərinin altrında bu gün  
Əli lüfəng tutan nə varsa bütün  
Ölür də, Öldürür, lap qiyamətdir!  
Anlayan yoxdur ki, bu, siyasetdir!..
- Afərin, Gəray bəy! İnan ki, sənin  
Ruhunda ruhu var doğma vətənin!  
Halaldır bu hava, bu su, bu torpaq...
  - Elxan, bu sözləri, mən ölüm, burax!
- Mənim ki, borcumdur çalışmaq sizə.
- Əvət, sadiqsınız vəzifənizə.
  - Qorxub çəkinməmək ölümdən, qanda  
Gözlənir adətən hər qəhrəmandan!

### Dördüncü pərdə

Haman bu anda,  
Eyni zamanda,  
Bir qara lampanın işığında tək  
Gözündən od kimi yaşlar tökərək: -  
Ay Allah, neyləyim? - deyə Gülpəri  
Boylanır qapıya... Dönür içəri.  
Köhna mitilləri dağıdır sökür,  
Yorğanın, döşəyin yununu tökür.  
Yığış bir palaza, satacaq onu,  
Budur yoxsulluğun,aclığın sonu.  
Gözlərində duman, baxışları qan,  
Əlində bir qamçı, belində naqan  
Gəray bəy ortaya atılır birdən,  
Gülpəri diksinir durduğu yerdən,  
Səyriyib dodağı, qaçırbənizi.

Alnında min acı, fəlakət izi...

- Ay qız, nə var, nə yox?
- Nə olacaq ki!.. Hər şey o qaydada, hər şey qabaq ki,
- Uşaqlar necədir?
- İndi yatırlar...
- Sən niyə oyaqsan, gözləmənmə var?

Gülpəri qızarır başını salır.

Gəray bəy qızışib birdən əl çalır:

- Hay-hay, gözəllənib, rəngin açılıb,  
Elə bil alnına güllər saçılıb.

Özgə nə var, nə yox?

- Nə deyim, gündür...
- Ah, o baxışlar ki, öylə süzgündür

Səhər ulduzum andırır, bilsən!

Şahlara layiqsən bu hüsn ilə sən!

Gülpəri mat qalıb, yerində durur,

Gəray bəy kənarda bigini burur.

- Demək ki, işlərin yaxşı gedir, hay?

Dillənib cavab ver!

- İmrənir<sup>1</sup> Gəray...

Ozünü toplayıb, dinir Gülpəri:

- İmran atışmaya gedəndən bəri

Uşaqlar ac qalır...

- Qoy görək!

- Vallah!

- Bir meşok götürüb bizə gəl sabah,

Arpadan, buğdanan na varsa al gəl!

Aclıq gözəlliyyə olmasın əngəl, -

Deyib addımını irəli atır...

Gülpəri utanıb qan-tərə batır.

Sonra sol cibinə salır əlini

Gözaltı bir daha süzüb gəlini:

- Al bu pulları da, xərclik edərsən.

- İmran acıqlanar...

- Uşaqsan ki, sən...

---

<sup>1</sup> Meyl edir

Kimdir açıb deyən İmrana bunu.

Gülpəri:

- Gəray bəy, ac qalsam illər uzunu

Mən onu aldadıb, yalan satmaram,

Mən öz namusumu yerə atmaram.

- O, sağ gəlməyəcək...

- Necə?

- Öləcək!

Vaxt ikən gəl unut, sən ondan əl çək!

- Gəray bəy, gecədir... zəhmət çəkin siz

Allaha bəd gedər, naməhrəmsiniz...

- At görək, mən ölüm, bu oyunları,

Neyləyirsən açıb, töküb bunları,

Bəri gəl, ay zalim, bir qucaqlaşaq,

Unut bu tərsliyi, gəl Allaha bax!

Bu dünya beş gündür, beşi də qara,

Pərişan zülffinü sübhədən dara;

Çix sinəm üstünə günəşdən əzel,

Havada quşlan dindirən gözəl! –

Deyib, Gülpəridən yapışır bərk-bərk,

Onun gözlərindən zorla öpərək:

- Necəsən? -

Deyərək çəkilib durur,

Eşib bişlərini yenidən burur.

Gülpəri daş kimi yerində donur,

Ala gözlərindən üsyən oxunur:

- Binamus...

- Nə dedin?

- Gözümдən itil!

Nələr gördüyüünü bir düşün də, bil!

Yoxsa...

- Nə olacaq?

- Canına azar!

Hankı təriqətdə bu vəhşilik var?

- Sus köpəyin qızı, doğraram səni!

- Öz arvadına söy, qorxutma məni!

Gəray bəy bozarıb, bir də soxulur,

Ortada gizli bir əhvalat olur...

Gülpəri ah çəkir, yalvarır, söyür,  
Qonşular yişilib qapını döyür.

- İçəri gəlməyin - çığırır Gəray.

Gülpəri qışqırır: - Öldüm, ay haray!..

Göy Vəfi dayana bilməyib birdən,  
Dağ kimi tərpənir durduğu yerdən,  
Dabandan qapımı oynadıb qırır.

Gəray bəy yenidən bir də hayqırır:

- Gəlməyin deyirəm!

Göy Vəli gəlir, Siyirib xəncəri birdən yönəlir;

- Binamus oğlunun tutduğuna bax!

Gəray bəy, od kimi yerdən qalxaraq;

- Nə var? Sən nəçisən? İtil buradan!

Əlini naqana atlığı zaman,

Göy Vəli mix kimi yerində qalır,  
Titrəyib, xəncəri əlindən salır.

Gəray bəy aradan çıxdığı zaman

Gülpəri cəhrəni götürüb daldan

Çırçıır, yapışdırır lap tapəsindən,

İgid bir qadının aslan səsindən

O xain başını tutub, çaparaq

Qaçır mənzilinə taraqhataraq...

Qaraldo get-gedə gecənin üzü;

Buludlar sixlanıb bir ordu kimi.

Sakit bir yuxuda çöllərin düzü...

Çırpmıb döyünür gecənin qəlbi,

Buludlar sixlanıb bir ordu kimi.

Arabir göylərin dərinliyindən

Gecikmiş dumanın səsi gəlirdi.

O yaz gecəsinin sərinliyindən

İnsanın xəyalı hey yüksəlirdi,

Gecikmiş durnanın səsi gəlirdi.

Yalnız o durmuşdu gözlərində yaş  
Uçuq bir daxmanın astanasında,  
Yaralı gövdənin üstündəki baş  
Ağlayıb, sizlaysıracı hicran yasında,  
Uçuq bir daxmanın astanasında.

- Doğrudur, mən ona təslim olmadım,  
Fəqət ləkələndi yenə də adım.  
Ah, o gələcəkmi?... İmran, ay İmran!  
Mən sənin eşqinlə yaşardım, inan!  
Gəl də öz yarını bu haldə tanı,  
Sənin fəxr etdiyin o adım hanı?  
Dedikcə qəlbini qaranlıq çökür,  
Gözündən od kimi o yaşlar tökür.

## GÖZƏLLİK VƏ MƏHƏBBƏT

Uzaq buludlarda gəzinirdi  
Ay, Doqqazın ağzında Cəlal və Humay –  
Birisini söz atır, digəri gülür,  
Könüllər döyüñür, gözlor süzülür.

- Humay, bu dünyada ən çox sevdiyim,  
Bəlkə də ən böyük Tanrı bildiyim  
Bir qüvvə varsa da, o sənsən, inan!  
Xəyalın gözüməndən ayrılsa bir an,  
Mənliyim, şərəfim məhv olub gedər,  
Amansız ayrılıq məni qəhr edər.  
Doğrudur, döyüsdə atanla bəzən  
Qoç kimi üz-üzə çarpışmışam mən.  
Gəl üzə vurma heç o zamanları;  
Tarix yaradırkən qəhrəmanları,  
Cəbhələr ayrılır, bil ki, əvvəldən,  
Xatalar baş verir hər vuran əldən...  
- Nə deyim, bəlkə də haqlısan, Cəlal,  
Əlindən gəlirsə, elçi göndər, al...

- Yox, bu olmayacaq, tezlikdə baban  
Bu işdən bir xəbər tutarsa, inan,  
Başqa bir insana verəcək səni.  
Çox zaman almayırlı sevən sevəni...
- Bəs onda neyləmək?  
- Qoşulub qaçmaq!  
Başqa bir iqlimə doğru yol açmaq!
- Yox, Cəlal, olmadı. Şahiddir hamı,  
Görürkən yuxuda qacaq babamı  
Hönkürib ağlaram əlimdə yaylıq...  
Nəinki ömürlük, hətta bir aylıq,  
Bəlkə də bir günlük səfərə getmək,  
Eşq üçün babamı atıb, tərk etmək  
Ölümdən yamandır el-gün içində...
- Sən onu axtar,  
Hər nə sözün var  
Özüylə danış,  
Nə yad, nə tanış  
Gülməsin ona...
  - Qurbanı olduğum, yaşılbəş sona,  
Sənin hər əmrinə boyun əyməmək  
Əlimdən gələrsə, ey nazlı mələk,  
Qoy günə axmayım, baxtim qaralsın,  
Bütün səadətim heçliyə varsın!  
Qaralar geyinsin eşqimin sonu,  
Arayıb, axtarıb taparam onu.  
Ölümdən qorxmağın nə mənası var?  
Ya məni öldürər, ya da yaşadər.
  - Yox, babam çox sevir, bil, xatirimi,  
Bilmərrə andırsan ona sevgimi  
O səni əfv edər, bağışlar, bilsən,  
Babamı bir belə qatil bilmə sən...  
Dedikcə Humayın gözləri gülür,  
Cəlalin ayağı yerdən üzülür  
Toyda nağıl deyən bir aşiq kimi;  
Sonra sevgililər sarlaşmışq kimi  
Birdən qucaqlaşır...  
Ay uzaqlaşır.

Qaranlıq onlara xoşdur işıqdan...  
Mən bu gözəllikdən, bu yaraşıqdan  
Bir zaman vardı ki, ilham alardım,  
Havada quş kimi qanad çalardım.  
Fəqət, sevgilimin düşüncəsi dar.  
Qəlbimi top kimi atıb oynadar,  
Sonra divardakı daşa vurardı,  
Ömrümün nə yaziq günləri vardı...

## DOSTLAR

Cəlal vidalaşış yola düzəldi,  
Xəyalı dağınıq mənzilə gəldi.  
Gecədən keçraişdi, üfüqlər qara,  
Sanasan kainat çəkilir dara.  
Çıxardıb şineli divardan asır.  
Humayın əksini bağırna basır.  
Sonra çarpayımm üstə yixılır,  
Ağır düşüncədən qəlbə sixılır.  
Yenə də qalxaraq yatdığı yerdən  
Gəzmir...  
Döyüür qapısı birdən. O kimdir?  
- Bəxtiyar.  
- Gəl görək, əşİ!  
Sənsiz taleyimin gülməz günəşi.  
- Qoy görək, ay Cəlal, dolama bizi,  
Bu vaxtsız gecədə gəlməyimizi...  
Deyib gülüşdülər o əski dostlar.  
Sonra Bəxtiyar  
Cəlalda rəng verən halı duyaraq:  
- Aşna, bəri bax!  
Nə var? Qaşqabağın tökülmüş yenə,  
Aç söylə dərdini, nə olmuş sənə?  
- Qoy qalsın hələlik, sonra bilərsən.  
- Yox aşna, nə qədər gizləsən də sən

Özüm xəbərdaram...

Cəlal qızardı. Onun gözlərində iztirab vardı.

- Kim çağırdı səni bu əyri yola,

Məhəbbət yararmı bir komsomola?

Mən də sənin kimi bir gəncəm həmən,

Ömrümü cəbhədə keçirməklə mən

Nə sevda bilirəm, nə də ki, hicran;

Nələr tutduğunu bir düşün də, qan!

- Nə var ki, mən daşam, yoxsa torpağam?

Yaşamaq istərəm nə qədər sağam;

Odur ki, sevgi də, hicran da xoşdur!

Məncə məhəbbətsiz bir həyat boşdur...

- Yox, Cəlal, bu qədər hissə qapılmaq

Gəncliyin keçici hissidir, ancaq.

Bir də ki, sən düşün, sevdiyin kimdir?..

- Ruhumda inləyən bir sarı simdir...

- Lap şeirə bənzədi bu son sözlərin,

İşləyir şüurun, görür gözlərin,

Yenə də sən qızı yaxından tanı...

Bu günün eşqində etibar hanı?

- O mənə and içdi.

- İnanma, Cəlal!

O son vuruşmanı xatırınə sal.

Səndin Gəray bəyi pusquda vuran,

Əsrlər dolaşıb, keçsə də zaman

O səndən intiqam almamış durmaz!

Ağlını gəl topla başına bir az!

Ayrıdır məsləki, ayrıdır dini,

Verməz Allaha da öz bildiyini...

Bu sözdən Cəlalin rəngi bozardı,

Xəyalı bir dərin heçliyə vardi.

O indi daş kimi yerində donmuş,

İçində cirpinir yaralı bir quş.

Şübhələr üzüdtür onun canını,

Gizləmək istərkən həyecanını,

Yenə də Bəxtiyar tez duyub onu,

Dəyişir söhbətin bir az tonunu:

- Cəlal, düşünmə, yetər!

Bil də, qayğıdan betər

Azar yoxdur dünyada;

Gəncliyini sal yada.

Tutduqlarından ərin<sup>1</sup>,

Sənin şanlı günlərin,

Zamanların gələcək,

Bizimkidir gələcək...

Sev, məftun olma, qardaş,

Məhəbbət dediyin daş

Neyə düşsə sindirar,

Onun ağırlığı var...

Bir də ki, sən - komsomol,

Anla ki, tutduğun yol

Şərəflidir cahanda,

Bu qarışq zamanda

Humay düşmən qızıdır,

Altun əxlaqsızıdır.

O sənin dar günündə,

Gözlərinin önündə

Qızılığını satacaq...

Unut onu, sözə bax!

Cəlal bu sözlərdən ayılan kimi,

Yerində qıvrıldı bir ilan kimi...

- Yox, Bəxtiyar, sən,

Çox səhv edirsən!

O təzə çiçək

Nə olsa gərək Mənim olmalı!

O, ata mali

Nə şöhrət duymaz;

Olsa da bir az

Qəlbində kim

Qəlbindəkini

---

<sup>1</sup> Əl çək, utan!

Mənim qüvvətim  
Və məhəbbətim  
Tezcə parçalar,  
Nə mənası var...  
Bəxtiyar əlini atıb divara  
O axşam qızışib dəm verdi tara.  
Simləri gəzdikcə ağ barmaqları,  
Humay qonşuluqda aşib hasarı  
Dinlədikcə tarın həzin səsini,  
Çalırkı qəlbinin kəmənçəsini...  
Uzandı dostların şadyanalığı,  
Büründü söhbətlə saz ortalğı.  
Cəlal pəncərədən baxıb arabır  
Bayati qaldırıb, şikəstə deyir.  
Onun gözlərində mənası qat-qat  
Kitablar kimidir ölüm və həyat.  
O, sevmək, sevilmək, yaşamaq deyə  
Gah yerdə sürünür, gah uçur göyə...  
Dolaşır fikrində keçidli dağlar,  
Cəlalin qəbində döyüntülər var:  
"Ah, o doğrudanmı sevəcək məni?..."  
Yox canım, oynatmaz sevən sevəni,  
Nə qədər olsa da qadındır...  
Aman!  
Humayda eynlik duyduğum zaman  
Bu ucsuz-bucaqsız tükonməz çöllər,  
Gəzib gönümədiyim ən uzaq ellər,  
Məskənim olacaq,  
sonra da quşlar  
Başında toplaşıb yuva salacaq.  
Əzəldən sevginin taleyinə bax!"  
Yoldaş oxocular, xəyal ediniz,  
Cəlal düşündükcə bu qədər aciz,  
İçini bir qüvvət dağdırıb sökür,  
Rənginə bir narın sarılıq çökür,  
O indi dustaqdır hissin əlində,

Asılmış sevginin bu cəngəlində...  
"Xayır!" Məcnunların dövrü yaşandı,  
Bugünkü sevginin başqadır andı" –  
Deyərək, özünü toxtdır Cəlal,  
Uçur gözlərindən qanadlı bir hal:  
"Qoy cəhərinəm olsun!..  
Yox, yaxşı qızdır!  
Qızların gözəli etibarsızdır.  
Eh, bu fəlsəfələr bir yanda dursun,  
Gör nələr deyirəm...  
Dilim qurusun! Mənim ki, sevgilim  
Humaydır, Humay!  
Qəlbinin saflığı - on dörd günlük ay.  
O mənsiz keçinib, mənsiz yaşarmı?  
Heç onun adına bu yaraşarmı?"  
Dedikcə Cəialın gözləri yanır.  
Fəqət, qarşısında gəlib dayanır  
Qaçaq Gəray bəyin qorxunc xəyalı.  
Yena də Cəalalın dəyişir hali:  
- Ah, bu quduz köpək ölüb getmədi,  
Top-tüfəng səsləri yenə bitmədi...  
Bu qanlı qovğalar, bu vuruşmalar,  
Hücumlar, üsyənlər, sərt toqquşmalar  
Ayrır insanı öz ürəyindən...  
Ayağa qalxaraq, durduğu yerdən:  
- Cəlal, mən gedirəm! - deyir Bəxtiyar.  
Əl verib ayrılır o əziz dostlar.

## HUMAV YENƏ DÜŞÜNÜR

Humay buxarının qabağında tək,  
Dikilmiş gözləri ocağa sarı.  
Dağların ayazlı, quru ruzgarı  
Vaxtsız qonaq kimi birdən əsərək.  
Döyürdü qapını.  
Humay qəmlidir.

Yorğun nəzərləri azca nəmlidir...  
"Nahaq qız yarandım mən bu dünyada,  
Dikib gözlərimi bu təmiz ada...  
Nə məclis görürəm, nə toy, nə də yas,  
Ayaqlar altına düşən bir palaz..."  
"Nə deyim, haqlısan bəlkə də, Cəlal,  
Əlindən gəlirsə, elçi göndər al!"  
- Sözləri Humayın yadına düşür,  
Sınıb qol-qanadı yanına düşür...  
"Gör nələr demişəm, gözlərdən iraq!  
Bir mənim ağlımin kəmliyinə bax!  
Nə qədər olsa da, o, yad oğludur,  
Nədən bilirəm ki, fikri doğrudur?  
Bəlkə də aldadır Cəlal könlümü?  
Mənim də dünyadan nəsibim bumu?  
Ah, onu gördükcə at belində mən  
Ağacda yarpaq tək əsirəm bəzən  
Sözünü qaytarsam zorla aparar,  
Yalan çıxmağımın qorxusu da var...  
Babam da bir yandan belimi qırır,  
Çəkilib dağlara, coşub hayqırır.  
Onun çörəyilə boy-başa çatmaq,  
Sonra yad oğluna qoşulub qaçmaq  
İlana döndərər yenə babamı,  
Onun xəsyətinə şahiddir hamı.  
Fəqət neyləyim ki, sevdim Cəlali,  
Nə şöhrət, nə mənsəb, nə dünya malı  
Görünməz gözümə..."  
Humay dərindən  
Bir nəfəs alaraq, fikirlərindən  
Başım qurtarmaq istəyir bir az...  
Şairim, indi də təbiəti yaz!  
Bayaq pəncərədə səslənən külək  
Xəstə uşaq kimi hey öskürərək,  
Nəfəsdən kəsildi, lal oldu artıq,  
Ulduzlar saymışır, buludlar açıq,

Göylərin aynası ləkəsiz durur,  
Xilqətin ən dərin mənası budur.  
Humay pəncərədən baxır dışarı,  
Ağarır süd kimi dağların qarı...

### **İLK GÖRÜŞ**

Bəxtiyar, məni də komsomola yaz! –  
Deyib sükut edir alagöz Gülzar.  
Qızı dinlədikcə bizim Bəxtiyar  
Titrəyir qəlbində sədəfli bir saz...

Başını köksünə dayamış Gülzar,  
Mənalı gözləri göl kimi laldır.  
O məsum baxışlar bəlkə xəyaldır...  
Gözlə görünməyən bir aləmi var.

Qəhrəman Bəxtiyar nədənsə donmuş,  
Eşqin şərbətini dadmışdı o da.  
Tutulmuş varlığı yanar bir oda,  
Qəlbinin başında çırpınır bir quş...

Məhəbbət böyükdür əzəldən bəri,  
Həyat aşığıdır eşqi bilənlər.  
Anar həsrət ilə keçən günləri  
Sevib yaşayanlar, sevib ölünlər.

Məhəbbət dediyin təbiətdədir,  
Təbiət özü də məhəbbətdədir.

Ey könül beşiyi - böyük məhəbbət!  
Sənin də qədrini bilməyənlər var.  
Varlığa daş kimi, kəsək kimi sərt.  
Bir insan eşqılı gülməyənlər var.

Nə çoxdur gördüyüm qoca dünyada  
Söz verib, söz alıb, söz unudanlar;

Görəsən vicdanı salırımı yada  
Eşqin mənasını ucuz tutanlar?!

Varmı sevməyənin bir istiqbalı,  
Həyat da sərsəmin üstünə gülər.  
Gün keçər, ağarar saçı-saqqalı,  
Çöldə qurd-quş kimi yuvasız ölər.

Böyük yaranmışdır əzəldən insan,  
Məhəbbət adlanır şirin neməti.  
Eşqin meyvəsidir hər yeni dastan,  
Duyanlar yaradır şəri, sənəti.

Canan sığal vurub çıxır otaqdan,  
Nə gözəl yaraşır bu gedış ona.  
Könül arxasınca uçur budaqdan,  
Yollar da fəxr edir yarandığına.

Gəl, gəl kəklik kimi qıqqıldışaraq,  
Dəysin bir-birinə qaymaq dodaqlar.  
Getmə gözdən uzaq, könüldən iraq,  
Sənin də qəribə qəmzələrin var...

Yaxşı, özün söylə, bunda nə varmış,  
Ömürlük bir eşqin yolcusunuq biz.  
Müqəddəs qoynunda çičək açır qış...  
Ayrılmaz birləşən dost əllərimiz,  
Ömürlük bir eşqin yolcusunuq biz...

\* \* \*

Bir yaz sabahıdır, gəl çıxaq yola  
Ceyran sürüsüylə düzə qaçanda.  
Nə xoşdur tutuşub gəzsək qol-qola  
Reyhanlar ətrini yola saçanda.  
Unutma, sevgilim, indi bahardır,  
Baharla gəncliyin bir qəlbi vardır.

Odur, kölgəsi var iydəliklərin,  
Ərinmə, sevgilim, dur gedək vaxtdır.  
Açaq sinəmizi biz sərin-sərin,  
Yarpaqlar dil açıb danışacaqdır.

Ah, mən aşiqiyəm gözəl baharın,  
Baharda çağırır çiçək çiçəyi.  
Çəmən döşəyidir sevdalı yarım,  
Ona layla deyir səhər küləyi.

Bahardır beşiyi şerin, sənətin,  
Gözüm hər bulaqdan su içməmişdir.  
Sənət söylədiyi ilk məhəbbətin  
Üstündən hələ də qış keçməmişdir.

Eşqsız yaşayan donuq bir insan  
İçimi qurd yemiş boş bir ağacdır.  
Əsrlər dolanır, dəyişir zaman,  
Məhəbbət əbədi bir ehtiyacdır.

Qafil! Dolanma gəl eşqdən kənar,  
Ən böyük musiqi canan səsidir.  
Eşqin şirin-şirin şərbətləri var.  
Ömür məhəbbətin ilk meyvəsidir.

Eşqin rüşeyimi var canlı varlıqda,  
Ondan mayalanır çocuğun qanı.  
Məhəbbət olmayan bir məzarlıqda  
Qurd kimi parçalar insan insanı.

Misalmı göstərim, Hitleri düşün,  
Onda nə məhəbbət, nə vicdan vardır.  
Gözəl duyğularдан uzaq o düşkün  
İnsan paltarında bir canavardır.

O, sevə bilsəydi öz övladını,  
Körpə balaları yetim qoymazdı.  
Bilsəydi həyatın şirin dadını,  
Həyat deyənləri diri soymazdı.

Qulaq as, sevgilim, qulaq as, bu dəm  
Açıldı fikrimdə bir yeni aləm:  
Asılmış Leninin əksi divardan,  
Baxır gözlərimə böyük bir insan.  
Günəş də qızınır bu ilk baharda,  
Gör nələr duyuram o baxışlarda:  
Onun gözlərində gülür min bahar,  
Murada çatmışdır bütün arzular,  
Onun dühasılə yaşıyır Vətən.  
Min illik gələcək bir məsaflədən  
Böyük bir aləmə çağırır bizi...  
Leninə bənzədək iradəmizi!  
Gör bizim dünyamız nə bəxtiyardır!  
Leninə bənzəsin hər duyan ürək.  
Onun gözlərində bir çeşmə vardır,  
İnsanlıq eşqini biz ondan içək.

Dünən bir duyğusuz soruşdu məndən: " –  
Nə çox məhəbbətdən dəm vurursan sən  
Hər şey ki, dünyada dəyişir, dönür,  
Məhəbbət, sədaqət gülünc görünür..."  
Dedim ki, vəz etmə fəlsəfələrdən,  
Alım paltarında gülməlisən sən!  
Yaxşı bilirəm ki, təbiət dönür,  
Varlıq hər baxışda yeni görünür.  
Lakin təbiətin öz qanunu var,  
Meyvəni vaxtında tökür ağaclar.  
Aldada bilməmiş dünyanın vari  
Bir məslək eşqilə yaşayınları.  
Gətir xatırınə Babəki bir dəm,  
Yarandı dağların dərdinə həmdəm,  
O, ellər eşqilə gündə boy atdı,  
Ellər zümzüməylə onu oyatdı.  
Qılınclar, nizelər keçdi döşündən,  
Cəllada can verən dilində Vətən.  
Lakin unutmadı Babəki dağlar,  
Tarix sevənləri gözündə saxlar.

Getsə bir qapıdan eşqin ayağı,  
Saralar bağçası, tökülər bağı, Qafıl!  
Bu sualın kimə gərəkdir? –  
Get ürəkdən soruş, sevən ürəkdir.  
Gətir xatırınə "Leyli-Məcnunu",  
O dastan qalacaq tarix uzunu.  
Ağladı Leylinin gözündə göllər,  
Açıdı qucağını Məcnuna çöllər.  
Bəllidir Şirinin çal-çarpaz dağı,  
Fərhad məhəbbətlə uçurdu dağı.  
Məhəbbət hər zaman ötən bir quşdur,  
Demə bu dastanlar uydurulmuşdur.  
Nə olursa olsun... Bunlarda qan var.  
Yaşayan, çırpman, sevən insan var.  
Getsə bir qapıdan eşqin ayağı  
Saralar bağçası, tökülər barı.  
Budur bax, az qalmış yenə səhərə,  
Düzürəm sözləri mən sətirlərə.  
Qızarır dan yeri ürəyim kimi,  
Qəlbimlə bir vurur səhərin qəlbi.  
Yanır yaqt kimi sakit üfüqlər,  
Açıq qucağını sevdalı səhər.  
Mənə ilham verən bu saf təbiət  
Deyir: bu dünyada qalacaq sənət,  
Utansın, söyləyir sevdalı səhər,  
Şeir dünyasında işsiz gəzənlər!..  
Sökülür dan yeri, göy xumar-xumar,  
Sənətin eşqilə gülsə sənətkar  
Tükənməz ilhamı, tükənməz sözü,  
Məhəbbət yaranmış sənətin gözü.  
Getsə bir qapıdan eşqin ayağı,  
Saralar bağçası, tökülər bağı.  
Qulaq as, başlanır bir yeni dastan,  
Mənimlə yanaşı bizim otaqdan  
Gəlir qulağıma qızımın səsi,  
Başlanır səhərin uşaq nəgməsi.

Günəşin eşqilə oyanmış pəri  
Baxır, xumar-xumar körpə gözləri.  
Məsum uşaqlığın öz aləmi var:  
Oynayır xirdaca əllər, ayaqlar.  
Zərif dodaqları güldən qırmızı,  
Bu azad aləmin qayğısız qızı.  
Baxır pəncərədən günəşə sarı,  
Nəsə piçildayıր gül dodaqları...  
Onun xəyalında dünya bir rəngdir,  
Elə bil hər şeydən süd əməcəkdir.  
Odur bax, gözləri birdən süzülür,  
Gizli bir aləmlə oynayır, gülür.  
Kəşf edə bilməmiş alımlər bunu,  
İnsan varlığının ilk duyğusunu.  
Lakin gözləri var mədəniyyətin,  
Şüur açandır bütün xılqətin;  
Açıcaq dünyani o, varaq-varaq.  
İnsan yeni-yeni ilham alacaq.  
O vaxt bilinəcək ulduzun sayı,  
Seyrə gələcəyik günəsi, ayı,  
Qardaş olacaqdır min bahar, min qış,  
Gələcək aləmə indidən alqış!  
Bəlkə də o mənim qızım olacaq,  
Eləysə şairin taleyinə bax!  
Bu qız, vicdanımın doğma səsidi, Bu mənim eşqimin ilk meyvəsidir.  
Getsə bir qapıdan eşqin ayağı,  
Saralar bağçası, tökülər bağlı.  
Məhəbbət böyükdür əzəldən bəri,  
Həyat aşiqidir eşqi bilənlər,  
Anar həsrət ilə keçən günləri  
Sevib yaşayanlar, sevib ölenlər.  
Vaqif! Yenə də sən yadına düşdün,  
Titrədi qəlbimin incə telləri.  
Sənin salamını çatdırır hər gün  
Bəxtiyar yurdumun səhər yelləri.

Böyük bir eşq ilə yaşadın sən də,  
Şerin sığal vurdu al yanaqlara;  
Gəlinlər kişilik duyduqca səndə,  
Bir istilik keçdi gül dodaqlara.

Ümid bağlamadın göydə mələyə...  
Dedin ki, yer qızı ondan gözəldir.  
Dedin ki, hürilər çatmaz köməyə,  
Meyvəsiz xəyallar ömrü gödəldir.

Bilirəm, doğrudan ər oğlu ərsən,  
Ömür keçirmədin nisyə dalınca...  
Əlindən şikarı buraxmadın sən  
Ölüm kölgəsini yerə salınca;

Elin kəlağaylı gözəl gəlini  
Sındırıb süzəndə əlində dəsmal,  
Uzatdırın ona sən şair əlini,  
Dedin: - logmanı da bir yadına sal!

Dalınca söyləndi bir şair dünən:  
"Vaqif zövq alırmış qız buxağından".  
Sən də öz vaxtında bu şairlərdən  
Bir bölük qovmusan öz otağından.

Yaşamaz eşqsız, ruhsuz sənətkar,  
Onun varlığı da quru sümükdür;  
Onun nə kölgəsi, nə meyvəsi var,  
Həyatın boynunda bir artıq yükdür...

- Bəxtiyar, məni də komsomola yaz! –  
Deyib sükut edir alagöz Gülzar.  
Qızı dinlədikcə bizim Bəxtiyar  
Titrəyir qətbində sədəfli bir saz.

Yoxdur gözəllikdə Gülzara əvəz,  
Almış ilk baxışla o, Bəxtiyarı.

Sevgisiz, ilhamsız yaşama bilməz  
Sevən bir şairin qəhrəmanları.  
Getsə bir qapıdan eşqin ayağı  
Saralar bağçası, tökülər bağı.

### **NOVRUZ BAYRAMINDA**

Şaxta qılincını qoymuşdur qına,  
Yazın qüdrətinə təslim olur qış.  
Yer tumar versə də öz sağırsına  
Ağaclar dirçəlib çiçək açmamış.  
Qara yel gah əsir, gah da dayanır,  
Hələ də evlərdə buxarı yanır.  
Yağışlar çıxalır, göllənir sular,  
Qamış da göyərir canı var kimi.  
Dağların döşündə qar zolaq-zolaq  
Ağarır gecələr çadırlar kimi.  
Göydə ağ buludlar, qara buludlar  
Cıdırda qızışan köhlənlər kimi  
Gah qaralar keçir, gah da ağ atlar.  
Bəzən də döş-döşə gəldikcə onlar  
Kişnəşib aləmə qışqırıq salır,  
Elə bil döyüsdür... düşmən atlılar  
Üz-üzə gəldikcə göy təbil çalır.  
Hələ toxtamamış beyni qan bahar  
Kamala dolmamış bir cavan kimi:  
O tez acıqlanır, tez də yumşalır,  
Ürəyi tutmayırlı bir yerdə qərar,  
Hələ toxtamamış beyni qan bahar...  
Gah qara geyinir əyninə göylər  
Oğluna yas tutan bir ana kimi;  
Gözünü yummayır, onun dərdi var,  
Ağlayır lap günəş doğana kimi.

Gah yalquzaq kimi ulayır külək,  
Gah da quzu kinü yatır, dincəlir;  
Göydən nə səs gəlir, nə səmir gəlir,  
Birdən buludlarda oynışan şimşək –  
Şaqqıyan ildirim göyə səs salır,  
Elə bil davadır, göy təbil çalır...

Gah da parçalanır buludlar lay-lay,  
Ulduzlar göz qırpir gülümsəyərək,  
Baxır göy üzündən yer üzünə ay,  
Yayır şəfəqini bəxt ulduzu tək.

Gah günəş qızarır tonqal saygı,  
Qayalar tərleyir, buğlanır torpaq;  
Gah da uşaqların əli, ayağı  
Soyuqdan qızarır əsdikcə sazaq.  
Axır çəşənbədir... İl tamam olur,..  
Bu il, - kənd içində danışır hamı, -  
At üstə gəlmışdır Novruz bayramı –  
Qulunlu at üstə...  
Bu bir muraddır...  
Qocalar deyir ki, bolluq keçəcək,  
Torpaq su yerinə şərbət içəcək.  
Odur ki, hamının ürəyi şaddır,  
Hamının arzusu, ümidi gülür,  
Üzündən, gözündən nurlar tökülr.  
Baxın, hər qapıda bir tonqal yanır,  
Uşaqlar hoppanır od-alov üstdən;  
Göyə şölə düşür, yer işıqlanır,  
Öd da yandırmayırlı heç kəsi qəsdən.  
Od da mehribandır bu gün insana,  
Elə bil odun da ürəyi vardır.  
Elə bil onun da qəlbində yanın  
Müqəddəs əməllər, xoş arzulardır.

Bu gün nə şaxsey var, nə də ki, vaxsey –  
Nə zəncir vuran var, nə də baş yaran;  
Ötür hər ürəkdə sevdalı bir ney,  
Baharın eşqilə xoşbəxtdir insan...

Kosanın başında bir keçə papaq,  
Zinqirov da asıb lap kəlləsindən.  
Onun çıxardığı oyunlara bax,  
Nə üzdən tanınır, nə də səsindən.  
Gah olur mələyir qoyun sayağı,  
Gah da bir at oluüb kişiñayır kosa.  
Yüz qapıya dəyir onun ayağı,  
Yüz evdən pay alır o heç olmasa.

O, xəsis görəndə "əzrail olur",  
Bacadan sallanıb "qılinc" da çəkir,  
Elə ki, torbası şirnilə dolur,  
Kosa əllərimi bigına çəkir...

O göyçək qızların qolundan bəzən  
Ağrılı-ağrısız çımdık də alır.  
Heç kəs tanımayırlar, seçməyir onu,  
Hər kimin qolundan çımdikləyirsə,  
Yalnız o qız bilir kim olduğunu.

O vaxt evdəkilər gülüşür bir az,  
Kosanın kefinə toxunmaq olmaz!..  
Qısa üzəvari qaşqabaq tökür,  
Hələ ağlayır da o hönkür-hönkür.  
Ancaq ürəyində deyir ki, kosa  
Bircə də gəlsəydi ev basa-basa...

Bəzənib-düzənib gəlinlər, qızlar  
Xına da qoyurlar öz əllərinə.  
Gecələr göz qırpir göydə ulduzlar  
Bizim kənd yerinin gözəllərinə.

Təzə paltar geyən körpələr şaddır,  
Baxıb ləzzət alır ata-analar.  
De, bu gün hamımı qəmdən azaddır?  
Yox, bu əziz gündə dərdlilər də var.

Axşamdan keçmişdir... Humay evdə tək,  
İki sancaq salıb bir nimçə suya...  
Qızın sinəsində gah gülür ürək,  
Gah bütün varlığı düşür qorxuya.  
Pambıqlı sancaqlar elə bil quşdur,  
Qovur bir-birini suyun üzündə.  
Bu bayram axşamı, bu əziz gündə  
Humay ürəyində nəyi tutmuşdur?

Sancaqlar üz-üzə gəldiyi zaman  
Elə bil qovuşur Günəş ilə Ay.  
Bu vaxt qanad açıb xoşbaxlığından  
Yerlərə, göylərə sığmayır Humay...

Rəngi gülə donür, taleyi gülür,  
Şəfəqi sayrısan bir səhər kimi;  
Üzündən, gözündən məna tökülür  
Bizim yazdığınız sətirlər kimi.

Yazlıq ki, murada çatmazdan əvvəl  
Sancağın birisi qərq olur suya.  
Elə bil bu anda uğursuz bir əl  
Humay götürüb atır quyuya...

Ürəyi döyünür, gözü qaralır,  
Get-gedə təngiyir qızın nəfəsi;  
Başının üstündə duman qaralır,  
Qışkırməq istəyir, boğulur səsi.

Cəlalin başında xəta var, deyə  
Sinəsi tövşümüş qapıya çıxır.  
Əlini qaldırıb yalvarır göyə,  
Qəlbini yerlər də, göylər də sixir.

Xəyalat başını bir an tərk edir,  
Xeyirxah bir xəbər eşitmək üçün,  
Qonşu qapısını pusmağa gedir,  
(Qayda belədir ki, birinci kərə  
Xeyir söz eşitsə şad olacaqdır;  
Yaman söz eşitsə yenə qəmlərə  
Qərq otub, içində qovrulacaqdır.)

Dinləyir... Bu evdən bir səs gəlməyir,  
Elə bil bağlayıb qapını tay-tay.  
Heç kəs danışmayırlar, deyib gülməyir...  
Başqa bir qapıya yürüür Humay.

Yenə də dinləyir... Qızın ürəyi  
Qorxudan titrəyir bir yarpaq kimi.  
Titrədir Humayı bir qış küləyi  
Yerindən götürüb atacaq kimi.

Birdən yaman xəbər?  
Birdən şad xəbər?  
Rəngi gah bulanır, gah da durulur.  
Humayın başında bu düşüncələr,  
Qəlbinda gah matəm, gah toy qurulur.  
De, qız nə eşitsə yaxşıdır birdən?  
Kimsə öz oğluna: "Toyunu görək!"  
Humay bir quş kimi durdu yerindən;  
Sığrayıb göylərə qanad gərərək,  
Bir anda seyr edir asimanları,  
Ay kimi gecəyə qız şəfəq yayır;  
Öpür, alqışlayır, hey salamlayır  
Dağları, daşları sıx ormanları...  
Gözündə sayrışır bir çəmən kimi  
Baxarlı dağların quzey qarı da.  
Basır öz bağrına yasəmən kimi  
Hələ gül açmamış budaqları da...

Elə bil dünyaya gələndən bəri  
O, nə dərd görmüşdür, nə də ki, bir qəm,  
Elə bil günəşdir o gözəl pəri -  
Onun gülüşündən yaranmış aləm...

### **QANLI ÇADIR**

Qalın meşələrin arasında şən,  
Üstündə şahinlər dolaşib gəzən  
Bir dağın üstündə çadır qurulmuş,  
Üstündə daima qanad qalır quş...  
Onun bıçaq kimi iti daşları  
Bir qaya şəklində göylərə sarı  
Qaldırıb başını səcdəyə dalmış,  
Orda boranlıdır ağ geyimli qış...  
O dağın dumanlı, çıskınlı başı  
Açmamış gözünü günəşə qarşı...  
Onun yarandığı bir qara gündə  
Buludlar gözünü sıxmış üstündə...  
Odur, döşündəki qaynar bulaqlar  
O keçən günlərə xatırə saxlar.  
Nə təyyarə gücü, nə tiren səsi,  
Nə də ki, insanın mübarizəsi  
Keçməmiş o dağın yanından belə,  
İnsan ayağını basmamış hələ,  
Qarlı zirvəsinin vüqar yerinə,  
O çovğun yerinə, o qar yerinə...  
Adam boyundakı yaşıl otları,  
Seyrək dumanları, boz buludları  
İnsanın fikrini götürüb yerdən  
Göyün boşluğununa qaldırır birdən.  
Dağın bir dumanlı keçmişə vardır,  
Babalar yurdundan bir yadigarıdır.  
Mən onu sevsəm də, sevməsəm də, bil,  
Tarix o dövranı qaytaran deyil..,

Deyirlər bu dağın ətəklərindən  
Korək dəstəsilə yeriyib hərdən  
Bulaqlar başında qurban kəsərmiş,  
Böylər, mülkədarlar tir-tir əsərmiş  
Elin böyüdüyü o qəhrəmandan -  
Bu bir xatirədir, keçən zamandan.  
Mən onu sevsem də, sevməsem də, bil,  
Tarix o dövrəni qaytaran deyil...  
"Qaçaqlar dağıdır bu dağın adı,  
Ozündən ayrıılır qolu, qanadı.  
Bu dağ düşündürür arabır məni,  
İndi Gəray bəyin olmuş məskəni.  
Toplayıb başına öz dəstəsini,  
Dinləyir suların hirsli səsini.  
O səsdən ürəyi qüvvətə gəlir;  
Hər gün dəstəsini yoxlayır bir-bir.  
Hər kimdə əyrilik, yalan taparsa,  
Hər kimə azca bir şübhəsi varsa,  
Bir güllə çaxaraq onun başına,  
Göstərir gücünü yar-yoldaşına...  
Budur, Gəray bəyi axtarış bulan,  
Qəlbinin, nəfsinin dustağı olan,  
Sevdalar düşküñü, komsomol Cəlal -  
Dünyanın qeydindən küsən bir xəyal  
"Mərhəmət!" - deyərək yenə inləyir,  
Cəlal danışdıqca Gəray dinləyir.  
- Gəray bəy, yazığam, zavalliyam mən...  
Sizin yanınızda məni götirən  
Böyük bir qüvvətdir, adı – məhəbbət;  
Yaradıb, yaşadan insandır, əlbət!  
Bu işdə vicdanı əsirgəmə sən,  
Atalıq haqqını əsirgəməsən,  
Humay xoşbəxt olar.  
Nə zamandı biz  
Sevişdik and içib, birdir qəlbimiz.

- O halda mən kiməm?..
- Atasınız siz!
- Humay tapşırıdı ki, sizdən izinsiz  
Yaxşı söyləməzlər onun adına...  
Gəray bəy qızını salır yadına,  
Gözündə rəqs edir onun heykəli.  
Yanında samavar, çay tökür əli,  
Keçir xatirindən cahü-cələli:  
Sürüşü, ilxısı, naxırı, malı...  
Getdi süfrəsinin başında duran,  
Yoxsulun varını yeyib qudurən,  
"İgidlər məclisi", o toy, o mağar...  
İndi Gəray bəyin özgə hali var.  
O dövran, o büsat çıxmış əlindən,  
"Taleyin, qismətin gəlha-gəlindən"  
O indi uzaq... Hər şeydən qabaq  
Onu yandıran  
Budur ki, bu dəm  
Çalpapaq Kərəm  
Minib Gəray bəyin Ərəb atına,  
Sürəndə səs salır yerin altına...  
Oxucu, bəlkə sən  
Özün bilirsən  
Ki, bizim yerlərdə bir papaq, bir at,  
Bir də hər kişinin aldığı arvad  
Namusdan sayılır...  
O qansız ürək  
Gizli bir eyhamla gülmüşsərək:
  - Cəlal! İki qılinc bir qına siğmaz,  
Bütün vəziyyəti ölçüb biç bir az...  
-
  - Doğrudur, döyüşdə səninlə bəzən  
Qoç kimi üz-üzə vuruşmuşam mən,  
Gəl, üzə vurma heç o zamanları,  
Tarix yaradırkən qəhrəmanları  
Cəbhələr ayrılır,bil ki, əvvəldən,  
Xatalar baş verir hər vuran əldən...

Cəlal dəyişmişdir, Cəlai tutqundur,  
Xeyali dağınıq, fikri uçqundur.  
Ac insanlar kimi qəlbİ qırılır,  
Gözündə çarpaşıq yollar ayrılır.  
Nədir düşündürən bu qədər onı?  
Həyatın, sevginin, taleyin sonu!  
Cəlalin ağzında dolaşır sözü,  
Çünki, düşməninə əyilir özü.  
Əyilir yel qırmış ağaclar kimi,  
Əriyib töküür dağda qar kimi.  
Düşünür: "Şübhəsiz bir zaman gələr,  
Tarixdən silinər mübarizələr.  
Bu qanlı cəbhələr, qanlı silahlar,  
Boğuq hıçqırıqlar, dumanlı ahlar  
Bütün varlığıyla bir heçə dönər,  
Dünya başdan-başa təzə görünər,  
Uçar buludlarda insan duyğusu...  
Bəlkə də bir şirin əfsanədir bu?!"  
O, artıq itirib düşüncəsini,  
Dinləyir suların sakit səsini.  
Ah! Onun nə dərdli nəzərləri var,  
Dərdinə xilqətdə təsəlli arar!..  
Gəray bəy şirnikib bu düskün hala,  
Yağlı dillər tökür vurğun Cəlala;  
-      Oğul, mən bilirəm, sevdaya düşən  
İnsanlar ömrünü çürüdür bəzən;  
O dərdlə bir zaman mən də inlədim,  
Mən də aşıqlara baxıb dinlədim  
"Əslİ və Kərəm"i, "Fərhad-Şirin"i,  
Böyük nağılların gündə birini...  
İnsanın ömrünü gödəldir onlar,  
Eşqdə acizlik və dəlilik var!  
-      Gəray bəy, bunları söyləmək boşdur,  
Məncə həyat kimi sevgi də xoşdur...  
Yoxsa, unudulmuş faciələrdən  
Ehtiyatla deyib danışmaqda sən,

Məqsədin bəllidir...  
Mən artıq cansız  
Bir daş parçasıyam, duyğusuz qansız...  
Keçdi o günlər ki, silahimla mən  
Atılıb qanlardan və cəbhələrdən  
Əyərdim qarşımıda yüz min düşməni,  
İndi dayanmışdır qəlbimin qanı.  
İndi döyüşlərdən doyub yoruldum,  
Özgə bir cəbhənin sakını oldum...  
Bu dərdlə vicdanım, ruhum didilir,  
İçimdə bir yazıq səs eşidilir.  
Duyan ürəkləri ağladacaq bu,  
Mən nəyəm?... Sonsuzluq, boşluq yolcusu!,  
Cəlal sözlərini bitirib qalxır,  
Dərin bir ah çəkib göylərə baxır.  
Açılr fikrində sonsuz üfuqlər,  
Orda ki, zərrəcə görülməz əsər  
Həyatdan, nəşədən, mübarizədən.  
Yalnız cilvələnib gülümsər bəzən  
Nazəninpərilər... varlığı şübhə,  
Gülümsər pərilər: uç, yüksəl deyə...  
O, artıq bir şüursuz,  
Onu boğur ugursuz  
Xəyalatın pəncəsi  
Təngimmişdir nəfəsi.  
Anır "Şeyx Sənanı",  
Gəzir gözü dörd yanı,  
Odur, odur, bircə bax!  
Onlar uçub qalxaraq,  
Göyə doğru getdilər,  
Yerə nifrət etdilər...  
- Cəlal, Cəlal!  
Səni xəyal  
Odurki!..  
Bu səsdəki bir qorxu  
Diksindirdi Cəlali  
Bir az dəyişdi hali...

Gecə yapincısını geyib dayandı həmən,  
Buludları döşündən əmzik tutub süd əmən  
Bütün dağlar islanır, ormanlara səs düşür,  
Qayalıqlar dil açıb qumru kimi ötüşür.  
Göydə nə ay, nə ulduz...  
Üfűq qara, goy qara,  
İldirimlər şığıyır tərpənməyən dağlara,  
İşiq düşür arabir uzaqdakı yol üstə,  
Çadırlara toplaşır qaçaqlar dəstə-dəstə.  
Gecə sakit, gecə lal,  
Gecənin alnında xal.  
Çadırlardan aralı bir qayanın dalında  
Keşik çəkir birisi, yorgunluq var halında.  
Gözlərindən tokülür üç axşamlıq yuxusu,  
Onun da qəlbində var mübarizə qorxusu.  
Onun da fikri pozğun, ürəyi səksəkəli,  
Ömründə dincəlməmiş bu yollara göləli.  
Otuz ildir bu yolda saçlarını ağartmış,  
Bu tükənməz dərd ilə nə yaz bilir, nə də qış  
O gənc ikən axıdib bir igidin qanını,  
Düşmənidən tez aldı atasının qanını...  
Anası da sevinib, "südüm halaldır", - deyə  
Aynalı saxlancını ona verdi hədiyyə.  
O gündən şücaəti ağıza, dilə düşdü,  
O zamandan bəridir, onunku belə düşdü...  
Arabir kəndə dönüb, qarışır insanlara,  
Nə yaziq ki, iş hara, qanun hara, o hara?..  
Üreyinin başında çırpınır vəhşi bir quş,  
Qayalardan atılmaq ona bir adət olmuş.  
Yəhərləyib atını yenə qalxır yuxarı,  
Yoxuşlarda bərkimmiş qüvvətinin vüqarı...  
Bəzən də qart fikirlər salınca gücdən onu,  
Özü də anlayır ki, bu yolun yoxdur sonu...  
Odur ki, şış dağlara indi baxıb, "ah!" deyir,  
Fikri dolaşlığı vaxt "ya böyük Allah" deyir.  
O, indi bir keşikçi, sabah nişan alacaq  
Bəlkə də düşməninin gulləsi ondan qabaq  
Partlayıb bomba kimi dağılacaq başında.

O neyləsin ömrünün bu ixtiyar yaşında?  
Bu dolasıq fikirlər, bu qayğılar, sitəralər  
İçində od tutur o, açılmayı ki, səhər!..  
Ürəyində bu gecə soyuq bir iztirab var,  
Gözündə hər qaraltı gen qazılmış bir məzar...  
Gecə sakit, gecə lal,  
Gecənin alnında xal...  
Göydə nə ay, nə ulduz...  
Bütün dünya qapqara:  
İldirimlər şığıyır tərpənməyən dağlara.  
Çadırlar uyğudadır, yatanlar orda sayaq,  
Gəray bəyin yanında yalnız Cəlaldır oyaq;  
Dolasıq qayğıların, fikirlərin dustağı,  
Azad qəlbə çətindir ömrün əsarət çağı.  
O yatmayırla, quş kimi ayağından asılmış,  
Elə bil ki, üstünə tökülmür qarlı bir qış.  
Yapışılıb əllərilə başının saçlarından  
Didiştirir yun kimi, beyninə sıçrayır qan.  
İnsan ki ot parçası, insan ki bir bədəndir,  
Bu fəlakət, bu ağrı, bu göz yaşı nədəndir?!  
Onda nə sərr var ki, sonsuzdur duyguları.  
Uzun müddət sönməyir türəyinin ilqarı...

Səhərdir, günəşlə rəngi qırmızı,  
Xilqətin o gözəl, o dilbər qızı  
Açıb camalını dağlara sarı.  
Otların üstündə şəh damarları  
Ağ almazlar kimi parlayıb durur.  
Tərlan yuvasından qopub qıvurur.  
Dumanlar dağılır ətrafa qat-qat,  
Arabir kişiñəyir hörükдəki at  
Gəray bəy yuxudan oyanıb vaxtsız.  
Çadırdan aralı gəzinir yalqız.  
Tökülmüş yenə də qaşı, qabağı,  
Söylənir: "Sinəmə çəkilən dağ  
Dağlara yuklosəm, altında qalar..."  
Bu son şikayəti dinləyən dağlar  
Döndərir dalını Gəraya tərəf.

Onun gözlərində qayalar səf-səf  
Düzülmüş ordudan daha canlıdır;  
Orada hər bir şey əliqanlıdır...  
Dünəndən sıfariş alan bir aşiq.  
Gözləri yuxusuz, fikri qarışiq,  
Dolama yollardan keçərək həmən,  
Çadırın yanına yetişdi birdən.  
Qaçaqlar toplaşib onun başına,  
Bir ona baxdilar, bir yoldaşına.  
Aşığın yoldaşı sazdır əzəldən;  
O saz ki söz alır min bir gözəldən.  
Onda nə əyrilik, nə də ki, qan var,  
Hər zaman yaşayın bir həyəcan var.  
Ocaqlar çatıldı, kabablar bişdi.  
Məclisin ahəngi yenə dəyişdi.  
Oturdu diz-dizə qaçaqlar bütün,  
Çadırı doldurdu şərabla tütün...  
Gözlər qızardıqca qızdı məclis də,  
Cəlal sixılırdı o yad məclisdə.  
Aldı sinəsinə sazını Vəli  
Simlərin üstündə gəzdikcə əli,  
Görək nə dedi:

Ay ağalar, ay paşalar,  
Dərd başından aşdı yenə,  
Açıldı Tanrıının gözü,  
Sellər, sular daşdı yenə...

Dəyişdi şahların adı,  
Dünya rahat oturmadi,  
İnsan oğlu dinc durmadı,  
Düz yolunu çashdı yenə...

Sinəmə töksələr, barı,  
Quzeydə saxlanan qarı;  
Talan oldu elin vari,  
Aralıq çaxnaşdı yenə.

Heç gülmədi aşiq Vəli  
Haqqıa müsafir gələli,  
İmamların komək əli  
Bizdən uzaqlaşdı yenə...

Gəray bəy dərdlənir Qarğı dağ kimi,  
Yayılır canına sarı yağ kimi  
Aşığın ağızından tökülen sözlər,  
Dərin bir boşluğa açılır gözlər...

- Bu dünya beş gündür, beşi də qara,  
Dünya qalmamışdır ulu xanlara.  
Düşmənə baş əyən arvaddır, arvad!  
İgidə lazımdır bir tūfəng, bir at,  
Fürsəti bərk tutun, o qanadlı quş  
Gündə bir qapiya müsafir olmuş.  
Kef çəkin, dünyadan ləzzət aparın!  
Səmti dəyişmişdir əsən ruzgarın.  
İçin oğlanlarım!.. Dəmlənin hər vaxt!  
Ömür dedikləri - qızıldan bir taxt  
Olsa da, axırı puçdur, inanın!  
Dünya meydanıdır ölümün, qanın...  
Dedikcə Gərayın sərt baxışları  
Açılır bir sonsuz boşluğa sarı...  
Qaranlıq başını əymış dağlara,  
Ay da buludları düz yara-yara  
Göyün bir səratinə girib soxulmuş,  
Bu gecə başqa bir həsrətlə dolmuş...  
Qaçaqlar çadırı toplaşib həmən,  
Uzanıb hərəsi yatır bir yerdən.  
Cəlal Gəray bəyin yanında yatmış,  
Soyuq dəydiyindən qan-tərə batmış.  
Gəray bəy fikirdə, oyaqdır hənuz,  
Nəysə plan tökür yenə duyğusuz:  
-
- Nahaq söz vermişəm Cəlala dünən:  
Bəlkə də alverdə uduzuram mən?  
Qız hara, mən hara, komsomol hara?

İnanmaq olarmı bu kafirlərə?  
Zəhmətim olmasın qızıma halal,  
Yoxsa, yalan deyir mənə bu Cəlal?  
O, bəlkə öyrənib hər sırrimizi,  
Sonradan güdəzə verəcək bizi?  
Bəlkə də davənin şirin yerində  
Xəlvətcə arxama dolanıb yenə  
O öz gulləsini mənə çaxacaq?  
Xeyr! Bu dünyada hər şeydən qabaq  
İgidə ehtiyat və inad gərək!..  
Gəray bu fikirlə qeyzə gələrək,  
Yanından götürür öz naqanını...  
Qatılın o dəmki həyəcanını  
Mən necə göstərim?  
Cəlal yuxuda...  
Humay yol gozləyir qan uda-uda...  
Azacıq keçmədən açılır naqan,  
Bir də ayılmayırlar Cəlal yuxudan...  
Kefini pozma heç, əziz oxucum,  
Alma nəfəsini sən udum-udum;  
Həyatda su kimi bulandıqca qan  
Qılınclar, süngülər qızdıığı zaman  
Sadədil olmağın nəsibi budur,  
Vaxtsız ölənləri tarix unudur...  
Haman bu anda,  
Eyni zamanda,  
Humayı basmışdır yuxuda qara,  
Yazlıq boğazından çəkilir dara.  
Yuxu ölüm kimi... Qız ağır yatmış,  
Vücudu istidən qan-tərə batmış.  
Ondan xəbərsizdir bu qoca dünya,  
Boğur qızçığazı gördüyü röya:  
Pəncəli, caynaqlı anaş qaraquş  
Götürüb Humayı göylərə uçmuş.  
Sonra da qonmuşdur qaya başına,  
Ovunu salmışdır o, dağ daşına.

Qoyub pəncəsini sinəsinə, bax.  
Qızın döşlərini parçalayaraq,  
İstər dənliyini doldursun o quş...  
Humay yuxusundan gözləri dolmuş  
Bir halda səksənir, əsir bədəni;  
"Yəqin ki, bir xata gözləyir məni,  
Bəlkə də Cəlalin başında iş var?..."  
Onun sualına dinməyir dağlar...

## İNTİZAR

Keçdi hadisədən düz on altı gün,  
Bir xəbər gəlmədi aran yerinə  
Humay intizarda, xəyalı düşgün,  
Tozlanan yollara boylanır yenə...  
Nə bir yerdə durur, nə də dincəlir,  
Sınnmış o əvvəlki şahin vüqarı.  
Nə də ki, gecələr yuxusu gəlir,  
Əlləri qoynunda, qüruba san  
Boylana-boylanı qalmışdır, əvət  
Ölür insan qəlbı, Ölür məhəbbət

Bu axşam bəzənmiş qızlar, gəlinlər.  
Yığılmış qonşuda toy mağarına;  
Fəqət kənardaca bir könül inlər,  
Qaranlıq çökmüşdür baxışlarına...

Dəf vurub, qızışib zurnaçı həmən,  
Əl-ələ tutuşub, yallı gedilir.  
Məclisə baş çəkir, hər galib-gedən;  
Səslər qarşıçıqdır, az eşidilir.  
Mağara gəlməmiş "xəstəyəm" deyə  
Gültüb sevinməyə biganə Humay.  
Qapının ağızında yalvarır göyə.  
Buludlar yiğisir başına lay-lay...

Yollar səbirlidir, tilsimlidir, ah!..  
Bir müjdə gəlməyir o zavalliya.  
Gecə açılmayırlar, doğmayırlar sabah.  
O şair konüllü, xoş xəyallıya.

"Baharın fəslidir, a qarlı dağlar,  
Oldu göz yaşları ümman, ağlaram;  
Nə sözüm, söhbətim, nə həmdəmim var,  
Dərdin ürəyimdə pünhan, ağlaram.

Sirrimi vermədim dosta, yoldaşa,  
İnsafsız ürəyim dönmüşdür daşa;  
Baxmadı gözümdən tökülen yaşa  
Havada quş, yerdə insan, ağlaram.

Dəyişdi, günbəgün pozuldu halım,  
Bitib tükənmədi bu qeylü-qalın,  
Getdi, qayıtmadı körpə Cəlalıım,  
Bürdü yolları duman, ağlaram".  
Dedikcə qəlbinə qaranlıq çökür,  
Gözündən od kimi o, yaşlar tokür...

Dolandı həftələr, dolandı aylar,  
Cəlal qayıtmadı o gündən bəri.  
Fəqət təbiətin bir qanunu var –  
Bir yerdə durmadan axır iləri...  
Dünya dedikləri yarış meydani –  
Qaçanlar baxmayırlar yixılzlara.  
Göyün şöhrətidir yerin insanı,  
Sözünü çeynəməz çəkiləsə dara!  
Yenə baş götürüb oynayır həyat,  
Axır şiril-şiril şir-şir bulaqlar.  
Könül bir kitab ki, mənəsi qat-qat,  
Təsliməm deməyən bir qüvvəti var.

Yenə günəş də var, ay da var, göy də,  
Bunların altında gediş-geliş də.  
Quyruqlu ulduzlar uçuşur göydə,  
Həyat yolundadır, insanlar işdə.

Yenə də canlılıar həyat yolunda  
Qatlanır ağrıya, hər fəlakətə.  
Bu qoca dünyanın sırrı var bunda,  
Aparır insani ilk səadətə.

Yenə çıçəkləndi, quşların dəmi  
Duyan ürəklərin ilham ocağı  
Hər arzu, hər dilək ömrün həmdəmi  
Gəncliyin bəzəkli və dolğun çağı  
Bize ümid verir, bizə can verir,  
Soyuq ürəklərə həyəcan verir.

Humay ümidiyi kəsməmiş hələ.  
Həyata bağlıdır onun varlığı.  
Bəlkə bir quş kimi keçəcək ələ  
Alınmış taleyi, Bəxtiyarlığı.

Bəlkə qayıdacaq onun Cəlalı,  
Cehizlər qurulub, toy başlanacaq?  
Bəzən bu niyyətlə gülür xəyalı,  
Ümid təsəllidir xəyalı, ancaq.

Bu gün nəşəlidir söylədiyim qız,  
Bir qızartı çöküb yanaqlarına.  
Sevinclə sahilə yürüür yalnız,  
Daş-kəsək dolaşır ayaqlarına.

O, yenə boylanıb sulara sarı,  
Ördək sürüşünü seyrə dalacaq.  
Dindikcə ormanın ağacliqları,  
Quşların səsindən ilham alacaq.

Baxıb gəmilərə gözilə bəzən,  
Keçən yolcuları ötürəcəkdir.  
Bəlkə, təsadüfən, bir gəlib-gedən  
Cəlaldan bir xəbər gətirəcəkdir.

Suyu balıq kimi atla yararaq,  
Qızın qarşısına çıxır Bəxtiyar.  
Onun rəngindəki boğuqluğa bax!  
Yoxsa başında bir fəlakətmi var?!

Humay həyatında birinci dəfə,  
Həyadan, ismətdən, namusdan kənar,  
Yüyür Bəxtiyar gələn tərəfə  
Və sorur: - Cəlaldan bir xəbərmi var?

### **ACI XƏBƏR**

Bəxtiyar saxlayır atın başını,  
Zilləyir gözünü Humaya doğru.  
Hirsindən bozarır, çatır qaşını: -  
Sözümə baxmadı o zalim oğlu,  
Ona dəfələrlə söylədim ki, sən,  
Qurdı quzu bilib etibar etsən,  
Bir gün ara yerdə itəcək qanın  
Gözləri tutulur bəzən insanın...  
İnandı babana, inandı sana,  
Necəsin babandan xəber alsana!..  
İtil gözlərimdən qoçunun qızı  
Tovlayıb azdırın sən o baxtsızı.  
Başımı bir vulkan dumanlandırır,  
Cəlalin ölümü məni yandınr...  
Ölüm!  
Bir ildirim sürətilə bax,  
Humayın başında şaraq-başaraq  
Bir gurultu qopur... Dizləri əsir,

Canını bir qara üşütmə kəsir.

Dolanır başına ağaclar, otlar,

Yürüyür üstünə qara buludlar.

- Bəxtiyar! Babamın qanı halaldır...

Mənim ağladığım yalnız Cəlaldır, -

Deyərək titrəyir, ürəyi gedir,

Ömrü bir an üçün yazıq tərk edir.

Bəxtiyar heyrətdə,,,

Sığçrayın atdan.

Sevgidən, nəşədən, sadə həyatdan

Ayrılan talesiz bu dağlar qızı,

Sakit səhərlərin bu dan ulduzu

Onun gözlərində böyüür birdən...

Utanır Bəxtiyar dediklərindən.

Darayıb ahımdan saçını bir-bir,

Qızın sinəsinə soyuq su səpir.

Gözündən süzülür damla-damla yaş,

Sanasan acıyr baciya qardaş.

Bunu təsadüfən görən Mirpaşa

Əllndə papağı qaçır birbaşa,

Qaçır birnəfəsə kəndə çatmağa,

Qaçır Bəxtiyara böhtan atmağa.

Humay bir ah çəkir, gəlir özünə,

Bir məzar görünür dünya gözüne,

- Humay, özünə gəl! Bağışla məni,

Artıq-əskik deyib incitdim səni.

Bilmədim Cəlala vurulduğunu

Sevdalı bir könül əfv edər bunu.

- Bilirəm, Bəxtiyar, səni incidən

Onun, o yazığın fəlakətidir.

Cəlladlıq babamın bir adətidir.

Bəlkə təqsirkaram doğrudan da mən...

- Utanma, gəl bacım, gəl, gedək sizə,

Gəl ötfürüm səni öz evinizə

"Gecə üzün, ay batmaz,

Dərdlilər dərddən yatmaz".

O vaxtdan bəridir Humayım mənim  
Təpədən dırnağa geyinmiş qara.  
Heyranam qızdakı bu duyğulara!..  
Gecələr anası yuxuya getcək  
Yazlıq qorxa-qorxa çıxır dışarı.

Yurdsuz və yuvasız yolcu kimi tək  
Dolaşır avara qaranlıqları.  
Yoxsa gecələrə sorğusumu var  
Bu sakit, bu geniş çöllər qızının?

Neçin sualına dinməyir dağlar  
Ellər gözəlinin, ellər qızının?  
Şairim, qəlbini burax kənara,  
Böyük bir dünyadır, sən ondan danış.

Yaxşı bax o sönən zeif fanara.  
Əsnəyir üstündə boranlı bir qış.  
Gecədir... Doqqazın yanında  
Humay Dayamiş alını soyuq şalbana.

Soxulmuş buluda, görünməyir ay,  
Küləklər atını çapır dörd yana,  
Bu şaxta, bu külək, bu soyuq ona,  
İnanın, zərrəcə əsər etməyir.  
İndi peşimandır doğulduguşa,  
Qızın gözlərinə yuxu getməyir.  
Nədir istədiyi dilsiz gecədən?  
Baxın gözlərindən süzülən yaşa!  
Burda saatlarca dayanır nədən?  
Gecənin ürəyi döndümü daşa?  
Xayır! Təmərinası yoxdur həyatdan,  
Xılqətin küləyi, boranı, qarı  
Yağsa da duyğusuz bir kainatdan.  
Əyilməz Humayın şahin vüqarı...

Yazıq! Sindirmışdır qol-qanadını  
Vaxtsız bir ölümün acı xəbəri.  
O çasıր, unudur bəzən adını  
Ayrılıq hokmünü verəndən bəri.  
Burda ilk görüşün xəyalilə qız,  
Kim bilir, könlündən keçirir nələr?  
Bu tənha gecənin qoynunda, yalnız  
Sürüdən ayrılmış bir ahu mələr...  
"Sənin sözlərinə boyun əyməmək  
Əlimdən galərsə, ey nazlı mələk,  
Qoy günə kor baxım, baxım qaralsın,  
Bütün səadətim heçliyə varsın!  
Qaralar geyinsin eşqimin sonu,  
Arayıb, axtarıb, taparam onu;  
Ya məni öldürər, ya da yaşadar,  
Ölümdən qorxmağın nə mənası var?" –  
Sözlərilə Cəlal sanki yenidən  
Canlanır Humayın qarşısında tək,  
Qolunu boynuna aşırıb həmən  
Baxır gözlərinə gülümsəyərək...  
Ah, ölən məhəbbət, ah, ölən istək!  
Nədir həyatdakı bu çarpaşıqlar?  
Yaşasın gələcək böyük gələcək!  
Onda nə göz yaşı, nə ayrılıq var!  
Humay xəyaldadır... Çəkilir Cəlal,  
Gedir yavaş-yavaş qaranlıqlara...  
Aparır arınca Humayı xəyal,  
Çiçəyi sayrışan bir çəmənzara...

## HUMAYIN ÖLÜMÜ

Səhərdir... Azacıq kənddən aralı  
Bir dağ ətəyində qar düzəngahı.  
Bu qar dənizində açmış sabahı  
Sürəkdən ayrılmış dağlar maralı...

Uzunmış tır kimi, donmuş bədəni,  
Ağarmış bənizi dümağ süd kimi.  
Budaqsız, yarpaqsız bir söyünd kimi  
Yıxılmış torpağa, ağladır məni.  
Almış dovrəsini halqalanaraq,  
Çöllərin sultani, şahı çobanlar.  
Ortalıqda sükut və həyəcan var,  
Ürəkdən birisi qızı yanaraq:  
Birinci çoban:

- Budur, bu dünyanın son etibarı,  
Axırı puç olur dövlətin, varın,  
Tez olun, kəndə bir xəbər aparın,  
Qızın anasını çağırın barı!..

**İkinci çoban:**

- Gəray bəy bu günü görsəydi inan,  
Yanan gozlərindən odalar yağırdı.  
Bir eli, bir günü diri boğardı,  
Daşı-daş üstündə qoymazdı bir an.

**Uçüncü çoban:**

- Gəray bəy çoxunu diri soyubdur,  
Qoy onun oduna balası yansın.  
Pis günü daldadır, hələ dayansın!  
O çox anaları ağlar qoyubdur...

**Dördüncü çoban:**

- Sən də səfehləmə, bu, günahsızdır,  
Arvad xaylağıdır, özü də qızdır...

**İxtiyar çoban:**

- Alın yapincımı, bürüyün onu,  
Canı var... Tez olun, tonqal qalayın!  
Aləmə car çökib, bir xəbər yayın!  
Zəhərdir bu şirin dünyanın sonu...

Gəray bəy ölməmiş, sağdır dünyada,  
Atadan, babadan böyüyümüşdür;  
İndi pis gündür, hər dərdi yüzdür,  
Bizimdir namusu hər kim olsa da...

Mehriban çobanlar durub yanaşı,  
Humayı çıynınə götürüb gedir...  
Qızı ağlayaraq ziyarət edir  
İxtiyar ananın bəlalı başı.

Ocaqlar çatılır, ev qızır haman,  
Humay bürünmüştür isti yorğana.  
Başının üstündə ağlayır ana,  
Oturmuş dizinin üstündə Quran.

Qapı qulluqçusu qoca bir qarı  
Çevirir ocağın isti közünü.  
Humay qızışdıqca açır gozünü,  
Baxır pəncərədən bayırə sarı,

Dolanır həftələr, dolanır aylar...  
Kəndin arasında bir danışq var.  
Humayın ardınca deyirlər "dəli",  
Deyirlər: "Başına bava gələli  
Gecələr sıyrılıb yatacağından  
Asılır quş kimi öz ayağından,  
Nə çovğun anlayır, na boran, nə qar".  
(Olani artırır, bəzən insanlar...)  
"Gəzir ayaqyalın, gəzir başaçıq,  
Həyası qalmamış qızın azacıq".  
Deyirlər: "Ulduzun, ayın, buludun",  
Deyirlər: "Günəşin, alovun, odun  
Arxasında düşür, gəzir sərsəri  
Başının ağrısı tutandan bəri".

Ah, ölen məhəbbət, ah,  
Ölən istək! Nədir həyatdakı bu çapaşıqlar?  
Yaşasın gələcək, böyük gələcək!  
Onda nə göz yaşı, nə ayrılıq var!

Son bahar... Nə yaman gəldi son bahar!  
At çapan dalğalar sır-sır bağlamış.  
Bağlı qapıları açdıqca ruzigar,  
Gülür qəhqəhəylə bızə qara qış,  
At çapan dalğalar sır-sır bağlarmış.  
Nə çadır görünür, nə yaşıl bir düz,  
Deyib danışmayır xinalı kəklik;  
Ömrünü tapşırır, gödəlir gündüz,  
Bülbül ağlaşın ki, solur çıçəklik,  
Deyib danışmayır xinalı kəklik.

Gecədir, ulduzlar donur havada,  
Səyirdir atını qara bir bulud.  
Quşlar da boynunu burur yuvada,  
Gəzir qapıları ölü bir sükut;  
Səyirdir atını qara bir bulud.  
Düşünür sakitcə torpaqlı damlar,  
Boğur kainatı gecənin əli.  
Mənim də ruhumda bir iztirab var –  
Ölür sənətimin o ilk gözəli,  
Boğur kainatı gecənin əli.  
O yeddi həftədir yorğan-döşəkdə,  
Təbibsiz, davasız can üstündədir;  
Humaydan iyrənir yorğan-döşək də.  
O ellər gözəli gür nə gündədir!  
Təbibsiz, davasız can üstündədir...  
Ölür sənətimin vəfasız yarı,  
Gəlsin Füzulinin ağlar qəzəli!  
Gəlib sevgilimlə görüşsün barı,  
Yolunu gözləyir ellər gözəli,  
Gəlsin Füzulinin ağlar qəzəli!  
Ey Günəş! Ey bulud! Şahid olun siz,  
Göylərin altında bir həyat sönür -

Sönüür sevgilisiz, sözünür sevgisiz,  
Asiman dolanır, asiman donür,  
Göylərin altında bir həyat sözünür...

Qaydadır, dünyadan yaxşı gedəndə  
Dost dəsmal götürür, düşmən açılar...  
Bəzən taleyimi düşünbə mən də,  
Deyirəm mənim də başımda bu var:  
Dost dəsmal götürür, düşmən açılar...

O artıq cahanda bir quru addır,  
Susuram ruzgarın suallarına.  
Bu axşam, şairim, şerin azaddır,  
Təftiş komisiyonu qalsın yarına,  
Susuram ruzgarın suallarına.

Başının üstündə titrək əliylə  
Ağlayır ixtiyar, ağbirçək ana;  
Danışır ömrünün bu son gülüylə;  
"Mən ölüm... can bala... qiymaram sana..  
Ağlayır ixtiyar, ağbirçək ana.

Humay anasının son beşiyidir,  
Sonbeşik üstündə əsir analar;  
Onun var-yoxudnr, ev-eşiyidir,  
Ananın yuxusuz gecələri var,  
Sonbeşik üstündə əsir analar.

O görür qızının yazıq halını,  
Qəfəsdo quş kimi özünü yeyir.  
Bütün dövlətini, bölün malını  
Humayın başına sadağa deyir.  
Qəfəsdə quş kimi özünü yeyir.

Yolur birçeyini, ağlayır asta,  
Humay matəmini bilməsin deyə.  
"Dünyanı xəlq edən, ey böyük usta!"

Deyərək yalvarır, yaxarır göyə,  
Humay matəmini bilməsin deyə.

Yazılıq! Üfüqlər də, buludlar da lal,  
Külək qamçılıyır qaranlıqları;  
Aparır xəstəni qara bir xəyal.  
Aparır gizli bir diyara sari,  
Külək qamçılıyır qaranlıqları.

Aha! Xilas üçün yüyürür Cəlal,  
Fəqət, faciədir xəyalın sonu  
Gəray bəy arxadan, əlində xançal  
Soxulub Cəlala, öldürür onu...  
Fəqət, faciədir xəyalın sonu.

Sonra da yaxlaşır əlləri qanlı,  
Humayın heyrətdən böyüyür gözü.  
O qızmış mis kimi, başı dumanlı...  
Burda tükənmüşdür şairin sözü –  
Humayın heyrətdən böyüyür gözü.

Xəstə son gücünü toplayaraqdan  
Qişqırır, yayılır bu səs otağa;  
Gəray bəy doymamış qandan, yaraqdan,  
Atna qalxaraq dırmanır dağa,  
Həzin bir vəlvələ düşür otaea...

Səhərdir... Üfűqün geydiyi sari,  
Solur şəfəqlərdə xəstə üzlü ay;  
Ağarır süd kimi dağların qarı,  
Fəqət gözlərini yummuşdur Humay,  
Solur şəfəqlərdə xəstə üzlü ay...

Üstünə çəkilən kəlağay qara,  
Donmuş yanağında iki damla yaş.  
Bənzəyir tutulan ağ buludlara,  
O artıq olmuşdur heçliyə voldaş;  
Donmuş yanağında iki damla yaş.

Səhərin qoynunda ağlaşma səsi  
İnsanı yandırır odsuz-oqaqsız.  
Nədir kainatın bu mənzorəsi,  
Yaşayanmı haqsız, ölənmi haqsız?  
İnsanı yandırır odsuz-oqaqsız...  
Ulduzlar havanın bağrını dəlir,  
Qayalı dağlardan duinan ytiksəlir,  
Xəyalım gecəni salama gəlir,  
Çapdırır atun birbaşa dünya,  
Yerlərə baxıram - bağlılı, bağlı,  
Göylərə baxırain - qapısı bağlı,  
Kainat ixtiyar, sirlı, soraqlı,  
Əzəldən yaranıb tamasa dünya.  
Əzəldən belədir çünki kainat,  
Cahan daimidir, ömür amanat  
Əldən ələ keçir vəfasız həyat;  
Biz gəldi-gedərik, sən yaşa, dünya!  
Bir də düşünməyə varmı vaxtimız  
Sirri məchul olan bu mənaları?  
Şairim, belədir, bizim baxtimız  
Bəşər tapmamışdır əzəldən bəri  
Sirri məchul olan bu mənaları.  
Heçliklə çarpışan bu canlı varlıq  
Məncə düşünməyə, duymağə dəyməz.  
Sadə həyatdadır hər bəxtiyanlıq;  
Ömür dedikləri ötərgi bir səs.  
Məncə düşümnəyə, duymağə dəyməz!  
Fəqət, mən istərəm qiymasın həyat,  
Şeirin ağladığı bir gözəlliyyə.  
Hər zaman dəyişən, dönen kainat  
Qiymasın, şairlər yazılıdır deyə,  
Şeirin ağladığı bir gozəlliyyə...

Buludlar dağılır uzaqda lay-lay,  
Yenə öz yerində yuvarlanır ay;  
Fəqət nə Cəlal var, nə də ki, Humay,  
Nə ömrə acıyr, nə yaşa dünya.

### SARI ŞƏMİSTAN

Qaş qaralan zaman atlı bir ordu  
Gəlib bir təpənin yanında durdu.  
"Burada dincəlin!" - dedi komandan,  
Özü də bir daşa söykənib haman,  
Hərləyib durbini gözünə taxdı,  
Dağların qoynuna diqqətlə baxdı.  
Sonra xəritəni qoynundan alıb,  
Rəngü cizgilərə heyrətlə dalıb  
"Körpüyə çox qalır" - deyə komandan  
Dolama yollara baxdığı zaman  
Yorğun gözlərinə bir yuxu gəldi,  
Azca mürgüləyib o da dincəldi...  
Komandan yuxuda quş kimi sayıq,  
Bir saat keçmədən yenə qalxaraq:  
- Atlanın!  
Irəli!  
Əmrini verdi.  
Ordu hazırlaşış bir də yeridi.  
Komandan qabaqda gedir çaparaq,  
Az qalır ki, düşə başından papaq.  
Onun baxışları qılıncdan kəskin,  
Onun gözlərində oynayan bir kin  
Yaxır varlığını alovlar kimi,  
Qəlbində həsrəti, dərdi var kimi,  
Yollar uzaq gəlir indi gözünə.  
Bəzən də hirsənib sorur özünə:  
"Qanlı döyüslərin" yoxmudur sonu?  
Yüz qanun uydurur hər galib-gedən...  
Anlayan varmidir tarixdə bunu -

Bəşər bir-birinə zülm edir nədən?  
Yüz qanun uydurur hər gəlib-gedən...  
Bəlkə də insanın əslindədir bu –  
Qaranlıq gecələr.., aydın gündüzlər...  
Sərxoş qəhqəhelər... gülməyən gözlər...  
Duyub düşündükçə illər uzunu  
Qaldım iki suyun arasında mən,  
Yüz qanun uydurur hər gəlib-gedən..."  
Sonra gözlərinə göründü yenə:  
Enib xəyalmin dərinliyinə  
Əlləri qoynunda qüruba sarı,  
Dumanlı dağlardan əsən ruzgarı  
Öpüb salamlayan həsrətli bir göz;  
Sanki komandana deyir Yasəmən:  
"Yollara baxmaqdan üzülmüşəm mən,  
Ellərin ağızında dolaşır bir söz.  
Uğursuz bir xəbər ki, məni yaxır,  
Başımın üstündə şimşəklər çaxır.  
Soylə, doğrudanmı yaralısan sən?  
Bu yaxın günlərdə bacara bilsən  
Gizlənib, ordudan canını qurtar!  
Sənin bilmədiyin bir xəbər də var:  
Şəhər qarışmışdı, bir sabah erkən  
Nə qədər yalvarıb-yaxardımsa mən  
Sözümə baxmadı ixtiyar baban,  
Divardan tüfəngi götürüb haman:  
"Nökərdən şah olmaz!" – deyərək getdi,  
Qarışib tünlüyüə gözümdən itdi...  
O gün insanların qızığın səsindən  
Analar saç yolub üz cırmaladı.  
Aynalar töküldü güllə səsindən,  
Düşdü ağızlara babanın adı,  
Analar saç yolub, üz cırmaladı.  
Sonra faciənin qurtardı sonu.

O gündən bir daha görmədim onu.  
Dedilər ixtiyar son nəfəsində  
Donuq bir xırıltı titrək səsində:  
"Nə qədər aldanıb aldadılmışam,  
Yağlı vədlərə mən satılmışam..."  
Deyərək, canına qəsd eləmişdir,  
Dilim tutmayırlı ki... o neyləmişdir?  
İndi mən ömrümün ixtiyar çağrı  
Kimin qapısında dolanım sənsiz?  
Özünü tez yetir gözümün sağı,  
Qərib quşlar kimi yurdsuz, vətənsiz...  
Kimin qapısında dolanım sənsiz?  
Namərdlik eyləməz halal süd əmən,  
Gözləyirəm səni.  
Anan: Yasəmən".  
Düşündükcə elə dərin,  
O qarışq fikirlərin,  
Pəncəsində komandan,  
Beyninə sıçradı qan.  
Yetim bir uşaq kimi  
O qısqanır özündən,  
Dağlar bir ordu kimi  
Gelib keçir gözündən...  
Qayalıqlar, dərələr,  
Ən qorxunc mənzərələr  
Bulandırır könlünü.  
Şəşirmişdir yolunu...  
Çapirdır öz atını  
Bir dağın arxasından,  
Ordu da arxasından  
Yelləyib qanadını  
Uçur ulğuna sarı  
Gecə olmuşdur yarı.  
Ortalıq Zil qaranlıq  
Göz-gözü görməyir, bax!

Birdən taraqqataraq  
İki gülə partladı,  
Göyün qəlbini çatladı.  
Yuvarlanıb atından  
Yerə dəydi komandan,  
Gödəldikcə nəfəsi  
İnildəyirdi səsi.  
Sonra tutuldu dili,  
Öz canının qatılı...  
At yanında duraraq,  
Yalmanını buraraq,  
Ona tərəf baxırdı,  
Gözündən yaş axırdı.

Bu haldan ordu da heyrətə gəldi,  
Ortadan birisi keçib yönəldi,  
Baxdı ki, qalmamış kamandanda can.  
Bulayıb başını Sarı Şəmistan: -  
Gözləmək olmazdı sizdən bu halı,  
Bu çətin günlərin var istiqbalı..  
Ömür dedikləri dalgalı bir su,  
Vardır əziyyəti, vardır qayğısı.  
O bəzən insani büküb əyildir,  
Çarşıbış yaşamaq asan deyildir.  
Hər kimin qüvvəsi varsa qolunda,  
Həyatda tutduğu məslək yolunda  
Bəzən gözlərinə qaranlıq çokür,  
Ölür və öldürür, qızıl qan tökür.  
Gözləmək olmazdı sizdən bu halı,  
Bu çətin günlərin var istiqbalı!..  
Hələ kəsilməmiş insan nərəsi,  
Hələ qulaqlarda topların səsi,  
Dayanıb üz-üzə bütün ölkələr,  
İndi baş qaldırır müstəmləkələr;  
Artıq, "böyüklerin" yixıl tacı,  
Yaşamaq onlara ağıdan acı...  
Açıb gözlərini ətrafına bax,

Belə bir zamanda cəbhədən qaçmaq  
Düşmənə qurtuluş, hörmət deməkdir,  
Varlığı heçlikdə boğub yeməkdir,  
Gözləmək olmazdı sizdən bñ halı,  
Bu çətin günlərin var istiqbalı!.  
Sonra üz çevirir orduya tərəf  
"Komandam altında!  
Düzəlin səf-səf!" -  
Deyərək qabağa düşdü Şəmistan,  
Ordu da arxadan sallanıb haman  
Hərlənib, dolanıb, çıxdılar düzə,  
Təslim olmadayı gecə gündüzə...,

### **SON MÜHASİRƏ**

O vaxtdan həftələr, aylar dolandı,  
Sular gah duruldu, gah da bulandı;  
Dağları titrəldi atışma səsi,  
Torpağı yandırıdı göyün nəfəsi.  
El gücü - sel gücü, dəstəbədəstə  
İgidlər yeridi qaçaqlar üstə.  
Kərəmin dəstəsini çəkdi irəli,  
Bağlayıb yolları, dar keçidləri,  
Aldı Gəray bəyi mühasirəyə: -  
Axırın çatmışdır! Təslim ol! - deyə  
Koroğlu nərəsi çəkir dağlara,  
Yayılır nəfəsi lap uzaqlara.  
Bəxtiyar Kərəmlə hər yerdə qoşa  
Gah qoltuğa yatır, gah çıxır qaşa.  
Bədəni istidən od tutub yanır,  
Nə durub dincəlir; nə bir dayanır;  
Hirsindən dişləri dilini kəsir,  
Arabir əlində tüsəng də əsir.  
Gözünə görünür komsomol Cəlal,  
Dil açır: "Qanımı Gəray bəydən al!"

Kəndimiz necədir? Humay necədir?"  
Atışma dayanıb, yarı gecədir. Kimsə tərpənməyir...  
Açılsın səhər! Baxarıq kimdədir, kimindir hünər?  
Bəxtiyar düşünür gözlərində yaş...  
Tənqidçi deməsin niyə ağlayır?  
Ürək nə poladdir, nə tuncdur, nə daş  
Bəxtiyar dostuna yas da saxlayır...  
Üç aydır toy olub gəlin gələli,  
Hələ dəyməmişdir Gülzara əli  
Hələ açılmamış qızın duvağı  
Opüş görməmişdir onun dodağı.  
Bəxtiyar gecələr vaxtsız oyanır,  
Ah çəkir, naləsi ərşə dayanır.  
Gəzinir gah evdə, gah da eşikdə,  
Başına dolanır ev də, eşik də,  
Gülməzə bəllidir onun bu dərdi  
Axi, o, Cəlalla xeyirdə, şərdə  
Bu yaşıl dağlarda, göy meşələrdə  
Doğma qardaş kimi qoşa gəzirdi.  
Axi Cəlalin da muradı vardı,  
O da bir gözəli sevib oxşardı.  
Hayif ki, diləyi dilində qaldı,  
Yel əsdi, gül soldu, yarpaq saraldı.  
Budur Bəxtiyarı yandıran, budur.  
Zamanın dərdini zaman unudur.  
Vəfali bir dost ki, ayrıla dostdan  
Cana ləşkər çəkər qəm qəmin üstdən –  
De, kimsən ey pəri, bu sularda sən?  
Canıma od düşdü gülüşlərindən.  
Qəmli gözündəki o məna nədir?

O dağlardan ağır istehza nədir?  
Mənim bu günümə gülənlər azmı?  
Barı sən gülməsən yaxşı olmazmı?  
Bir gülən, insansan, yoxsa mələksən?  
Ah, nə mehbibəsan, ah nə qəşəngsən!..  
Bəlkə də ilk arzum, son əməlimsən,  
Mənim dar günümədə kömək əlimsən.  
Dağıldı başımdan yaxın həmdəmlər,  
Qəlbimi qurd kimi dağıdır qəmlər.  
Sənin saçın kimi qaradır baxtim,  
Keçdi o dövranım, keçdi o vaxtim.  
Keçdi o günlər ki, Gəray bəy vardi,  
Mahaldan-mahala at oynadardı...  
Elə zərin etmə ki, yenə mən sağam,  
At sürüb ellərə səs salacağam.  
Mən daha ölmüşəm, quru səsim var,  
Nə cəsəddə canım, nə nəfəsim var.  
Mənim bu günümə gülənlər azmı?  
Barı, sən gülməsən yaxşı olmazmı?  
Qız çatır sularda sıx qaşlarını,  
Sel kimi axıdır göz yaşlarını...  
Niyə dinməyir o? Bəlkə də laldır?  
Bu bir həqiqətdir, yoxsa xəyaldır?  
Ah, o dinməsə də danışır sular,  
Danışır şam kimi sönən arzular.  
Danışır başından gəlib keçəni:  
"Yox, yox, gülməyirəm, demə ki, yadam,  
Mən sənə özgə yox, doğma övladam.  
Bir zaman sən özün yaratdin məni,  
Sonra da... sonra da..."  
- Bəsdir, amandır!..  
Başımdan od çıxır, danışdıqca sən,  
Bir az yaxına gəl, öpüm üzündən!  
Hardasan, can bala, xeyli zamandır?  
"Hardayam? Yer altda... Soyuq məzarda..."  
Bir həsrət nəğməsi çalır ləpələr,  
Gəray bəy sudadır qurşağa qədər.

Ay kimi gəzişir qız dalğalarda,  
Yanır, alovlanır qəlbi şam kimi,  
Qaralar gözləri bir axşam kimi.  
O suda getdikcə qız uzaqlaşır,  
Arabir dalğalar başından aşır.  
Gəray bəy yalvarır: - Can bala, bir dur!  
Görünür taleyim, qismətim budur.  
Yaxın gəl, bir az da danişaq barı,  
Ovut sinəmdəki bu ağrıları...  
Yox, yox! Heç ovutma, yansın ciyərim.  
Biləkdən düşəydi kaş ki, əllərini.  
Cəlal yaşasayıdı, yaşardım sən də,  
Gül künə gülərdin çöldə, çəməndə.  
Öz atan olsam da, qatılın çıxdım,  
Mən səni yıxmadım, özümü yıxdım.  
Deyirdim, mənə sən oğul olarsan,  
Məndən bu dünyaya nişan qalarsan.  
Yıxdım öz evini, öz əllərimlə.  
Azğın, ehtiraslı əməllərimlə  
Səni qurban verdim dünya varına...  
Gəray bəy bəxtini söydükə söyür,  
Sonra ikiəlli başına döyür.  
Qızın səsi gəlir qulaqlarına:  
"Qatılım olsan da, atamsan mənim." –  
Mehriban danişma! Yanır bədənim,  
Lənətə layiqəm, qızım, lənətə!  
Artıq nə Allaha, nə təbiətə Sığınan deyiləm...  
Bil ki bu gündən  
Kimsəsiz, arxasız, tək qalsam da mən  
Yenə bir qoşuna cavab verərdim..  
Ancaq yaşasam da yurdsuz, vətənsiz,  
Yaşaya bilmərəm aləmdə sənsiz!  
Sənin faciəndir ən boyuk dərdim...  
Səslənir Gəraya dumanlı dağlar:  
- Təslim ol! - deyir;  
Nizə tək ucalan sərt qayalıqlar:  
- Təslim ol! - deyir;

Bulanıq su da,  
Bir son arzu da:  
- Təslim ol! - deyir;  
Başına firlanan göy də, torpaq da,  
Səslənən meşə də, şax da, yarpaq da:  
- Təslim ol! - deyir;  
Əsən külək də,  
Çaxan şimşək də:  
- Təslim ol! - deyir;  
Taqqatsız qolu da, əsən dizi do:  
- Təslim ol! - deyir;  
Xəyal dünyasında doğma qızı da:  
- Təslim ol! - deyir.  
Yarır qaranlığı bir böyük dəstə,  
Gəlir bulud kimi Gərayın üstə.  
Gəlir addım-addım, lap yaxın gəlir.  
Çalpapaq Kərəmin səsi yüksəlir:  
- Gəray bəy! Goray bəy! Tüfəngini at!  
Üstünü kəsmişdir böyük bir elat.  
İnad yeri deyil, biz çoxuq, sən tək.  
Yersiz qan axmasın, tərslikdən əl çək!  
- Sizə yox! Sizə yox!.. Mən öz canımı  
Ona tapşırıram... ona... qızıma...  
O sönüb-saralan dan ulduzuma!  
İstəsə, o töksün mənim qanımı! –  
Deyib qanlı Kürü o yara-yara  
Getdikcə qərq olur sərt dalgalara...  
Ancaq nə xəyal var, nə də ki Humay  
Qaranlıq sulara işiq salır Ay...

1931

## MACƏRA

Yaxşı yadimdadır on beş il əzəl,  
Özgə qundağına layla çaldığın.  
Uzun saçlarını yolduqca hər əl,  
Qul kimi qolları bağlı qaldığın.  
Yaxşı yadimdadır hər səhər erkən,  
Nehrə çalxadığın, qaymaq tutduğun...  
Nələr çəkməmisən bu dünyada sən!  
Bəlkə də onlardan var unutduğun.  
Bəzən də xanımın süzüb gözünü,  
Danlayardı səni, söyərdi səni.  
Dönbü qaytarsayıdın onun sözünü,  
Ağan çəkməsilə döyərdi səni.  
Özün deyirsən ki, baxıb halına,  
Körpə yaşlarimdə çox ağlamışam.  
Bir şey yazmamışam istiqbalına,  
Çünkü az duymuşam, az anlamışam.  
Gəlir xatirimə ellər köçəndə,  
Aranda qaldığın, yoxsulluq dərdi...,  
Qotazlı karvanlar gəlib keçəndə,  
Hər gələn ömründən bir çiçək dərdi.  
Bir axşam varlığa yumub gözünü,  
Bir qırıq çatıdan asdın özünü.  
Lakin sən ölmədin, ölüm uzaqdı,  
Gələcək bir güna inananlardan,  
Parlaq baxışların qəndillər yaxdı,  
Yarandın haqqqa üçün axan qanlardan.  
Söylə, yadindamı on üç yaşında,  
Sən gülüb oynarkən sular başında,  
Yanından yel olub, bir atlı keçdi,

Atlının gözləri tək səni seçdi.  
O səni top kimi alıb tərkinə,  
Üstəlik apardı evindəkinə?..

İkinci axşam da əlində Quran,  
Kəsdi nikahim bir uzun qazi.  
Çəkdiyin ahları duyduğu zaman,  
İnlədi dağlarda aşığın sazi.  
Papaqla vurdular, sən yixilmadın,  
Deməli, mümkündür... Yazıldı adın.

Sonra incilərin və almazların,  
Rənginə uyduqca yumşaldın həmən.  
Əlvan ipəklərin, ağ atlazların,  
Qoynunda bir zaman xumarlanıb sən,  
Saxta bəzəklərə şirnikib qaldın,  
Sən də gəlin olub, sən də ad aldin.

Yazıq! Çox sürmədi bu "səadətin",  
Ağardı saçlar tezcə ərinin;  
Ürpəşdi tüklərin, çımcəşdi ətin,  
Söküldü varağı can dəftərinin.  
Keçən bulud kimi, gündüzün qara,  
Bildin aldanmışan sən bu kaftara.

O köhnə hərifdə anladı ki, sən,  
Doğrudan da ona tay deyilmişsən.  
İnsafi tərk edib, haqqı unutdu,  
O səni yumruğa, qapaza tutdu.  
Ömrün lampa kimi sönüb qaraldı,  
Ölüb qalmağına şübhə də vardi...

Bir axşam bəxtinə özün yol açdın,  
Bir cavan çobana qoşulub qaçdın.  
Dərələr keçərək, dağlar aşaraq,  
O kinli gözlərdən uzaqlaşaraq,  
Getdikcə getdiniz... yenə getdiniz...  
Uzaqda bir kəndi məskən etdiniz.

Həftələr dolandı, aylar dolandı,  
Sənin taleyində bir günəş yandı;  
Körpənin adını Qərib qoydunuz,  
Yediyi arpalı, yavanlığı duz...

Bir sabah günəşin canlı rənginə,  
Şəhla gözlərini dikmişdin yenə  
Uşaq da qoynunda bir balıq kimi,  
Atılıb oynardı günəşə sarı.  
Sənin də qəlbinin şahin vüqarı  
O sadə varlıqdan ilham alardı.  
Ömrünün belə bir səhnəsi vardi...

Günlərin birində bir acı ruzgar ötdü...  
Hər vüsaldə ayrılıq da var.  
Çobanı vurdular dağlar başında,  
O səndən ayrıldı ən gənc yaşında.  
O gündən gəlmədi çobanın səsi,  
Bir yadigar qaldı onun körpəsi.  
Ömür dedikləri sorsalar nədir? –  
Xətləri qarışiq bir xəritədir,  
İnsanın gözünü şaşırdır bəzən...  
Sürünüb körpənlə qapılarda sən  
Alınının təriylə böyüdübü onu,  
Çəkdin ağrısını illər uzunu.  
Uşaq zəkaliydi, alnı ay kimi,  
Sevgidən gəlmüşdi onun tərkibi.  
Hər şeyi dinləyər, danışmaq istər,  
Yanında bir söhbət açılsa əgər,  
O da böyükələri andıran halla  
Qarışar söhbətə min bir sualla.  
Sən də o səhnədən ilham alardin,  
Qəlbini saz kimi tutub çalardin.  
Sən oldun şahidi axan qanların,  
Azadlıq uğrunda qəhrəmanların

Ordusu dağlara yol açan zaman  
Sənin böyüdüyün o Qərib oğlan  
Qarışib onlara bolşevik oldu,  
Sən dözə bilmədin, gözlərin doldu:  
- Oğlum, getmə! - dedin, sözə baxmadı,  
Düşdü tarixlərə Qəribin adı.

Buludlar açılıb, sular duruldu,  
Tarixdə başqa bir dövran quruldu:  
Bəylərin, xanların - qan soranların

Taxtı tarac oldu tamam onların.  
Bir sabah, çaxnaşan bir böyük kütłə,  
Eyni həyəcanla və hərəkətlə  
Xalqın ciyərindən dalğalanaraq,  
Əllərdə titrədi bir qızıl bayraq!  
O böyük dəstədə Qərib də vardı,  
O bizim ölkədə ilk komissardı.  
Onun hünərindən, onun adından  
Açıldın gül kimi və şadlığından  
Göylərə uçmağa qanad aradin...  
Dəyişdi söhrətin, dəyişdi adın,  
Dəyişdi ömrünün əski səhnəsi,  
Dəyişdi dünyanın əvvəlki səsi...

İndi at üstündə gəzib bəndləri  
Kolxozun yerinə su paylayırsan,  
Çağırıb yarışa qonşu kəndləri  
Dalda qalanları haraylaysırsan.  
Artıq ağlamırsan, ana, yaslarda.  
Hərdən özəklərdə və iclaslarda  
Sədrdən söz alıb danışdıqca sən  
Xəyalım nə qədər yüksəlir bilsən!..

Şahid oldun, keçən yaz  
Keçdi soyuq və ayaz.  
Bahar gəldi gülərək,

Güldü hər gül, hər çiçək,  
Sular daşib səsləndi,  
Dağların da kəməndi  
Qollarını görərək,  
Xoş sıfət göstərərək,  
İnsana "gəl" deyirdi,  
O canlı bir şeirdi.  
Səkkizi mart günündə  
Gözlərinin önündə  
Dəyişmişdi təbiət,  
İnsan, həyat və sənət –  
Hər şey səni qarşılardı!  
Alnındakı o vüqar  
İlham verdi xəyalı,  
Heyran oldum o hala.  
Sən dəstəni çəkirdin,  
Onlara baş çəkirdin.  
Sevinirdi bu həyat!  
O təntənə, o büsat  
Tarixlərdə qalacaq,  
Aşıqlar da çalacaq.  
Öz sazında adını:  
Şərqiñ azad qadını!  
Qabaqda ney, balaban  
Coşub dindiyi zaman  
Oğlan qızı qarışdı,  
Duyğular da yarışdı,  
Sən də baxıb onlara –  
Qızlara, oğlanlara  
Bu günü alqışladın,  
Birdən nitqə başladın:

"Bu gün mart ayının səkkizindəyiz,  
Qişın boranları gedib, gəlməsin!  
Bir yeni dünyanın yolcusunuq biz,  
Qarşıya çıxmasın nə tanrı, nə din!  
Qişın boranları gedib, gəlməsin!"

Uşaqlıq dövrünü artıq tərk edun,  
Gələcək bir günə yol alıb gedən  
Qəlbimi quş kimi yemlədikcə mən  
Bilsəniz nə qədər ilham alıram!  
Aşıqlardan qabaq özüm çalıram  
Şeirim telində o nəğmələri,  
Məqsədim yüksəliş, yolum irəli!..

1932

## ACI XATİRƏLƏR

Ey əziz oxucum, ey əziz insan!  
Uşaqlıq nə qədər gülünc olsa da,  
Könül ayrılmayırlar duyğularından,  
Onları arabir gətirir yada  
Uşaqlıq nə qədər gülünc olsa da.

Yaxşı yadımdadır, doqquz yaşımda  
Ağacdan qotazlı bir at mindiyim,  
Aranda, yaylaqda, sular başında  
Ağır danışdıǵım, ağır dindiyim,  
Ağacdan qotazlı bir at mindiyim.

Bu dünya sonsuzdur, insanlar da çox,  
Hər elin, hər günün öz adəti var.  
Bunları yazmaǵa canda qüdrət yox,  
Səsimə səs versin məni duyanlar!  
Hər elin, hər günün öz adəti var.

Bir dəstə uşaqdıq qonşuluqda biz,  
Bir gəzib, bir durub, bir oturardıq.  
Bizə toxunmazdı böyüklərimiz;  
Gündə bir qapıda məclis qurardıq,  
Bir gəzib, bir durub, bir oturardıq.

Dəmir qarmaqlara soxulcan taxıb,  
Kürün sahilində balıq tutardıq.  
Bəzən də yuxudan yarımcıq qalxıb,  
Aylı gecələrdə sümük atardıq!  
Gələndə hər bahar Novruz bayramı,

Hərənin başında bir keçə papaq,  
Düşüb qapılara gəzərdi hamı,  
Hər çıxan tüstüdən bir pay umaraq.  
Yığıb çantamızə yerdən-yemişdən,  
Yolda gah yürüüb, gah ötüşərdik.

Sonra yuvamıza dönünçə birdən  
Çul kimi döşənib, yorğun düşərdik...  
Bəzən təbiati biz sevə-sevə  
Yemlik döşürərdik qara torpaqdan;  
Camışlar belində dönərdik evə  
Axşam qaranlığı düşdüyü zaman.

Sizə xoş gəlirmi bu əyləncələr?  
- Könül duydugunu xəyal seyr edər.  
Gəlir xatırımı qərib bir axşam  
Durnalar başımın üstdən keçəndə.  
Yanıb əriyirdi evimizdə şam;  
Onlara quş kimi qosulub mən də  
Ən uzaq ellərə uçmaq istərdim,  
Evdən baş götürüb qaçmaq istərdim.

İnsan qanadsızdır... Çatıb qaşımı,  
İlk dəfə arzusu gözündə qaldım...  
Anamın dizinə qoyub başımı  
Xəyallar içində yuxuya daldım...

Qurban bayramıydı, gülürdü dağlar,  
Qonşumuz xinalı bir erkək kəsdi.  
O bayram günündə anamı ağlar  
Görəndə, üstümdən bir çovğun əsdi.

Atam oturmuşdu qapımızda tək,  
Ömrünün ixtiyar və düşkün çığı,  
Zoğal müştəyünü tüstüldərək;  
Yenə tökülmüşdü qaşı-qabağı.

Nəydi düşündürən o yazıqları?  
Evdə nə ocaq var, nə isti qazan...  
Hamıya "gülməzdi" ömrün razgarı.  
Deyin yanılmamasın tarixi yazan!

Bir tərəfdə bayram, bir tərəfdə yas!..  
Böylə keçinmişdir dilsiz əsrlər,  
Şairim, könülün duyduğunu yaz!  
Odur bu dünyada ən böyük əsər.

O gün qonşumuzun oğlu başına  
Qoymuşdu bir qara, buxara papaq;  
Qıruru siğmazdı uşaq yaşına.  
Yanımdan keçirdi tərs-tərs baxaraq.

Mənsə sallamışdım yerə burnumu  
Baxıb köynəyimin yamaqlığını,  
Deyirdim: "Dünyanın vəfəsi bumu?  
Hamını almayı öz qılığına".

"Uşaq əziz gündə sinmasın", - deyə  
Anam cehizliyi yorğan üzündən  
Mənə üst köynəyi tikdi hədiyyə.  
Mən də iki dəfə öpdüm üzündən.  
Ah, mehriban ana! Ah, əziz ana!  
O gündən bəridir həsrətəm sana!..

\* \* \*

Günlər boy atdıqca, mən də boy atdım,  
Gəlib yetişmişdim on üç yaşıma;  
On üç qış keçirib, bahara çatdım.  
Bir qara faciə gəldi başıma;

Bir dolaşam vardı, tükləri yumşaq,  
Tumarlardım onun qanadlarını;  
O körpə quşcuğaz qanad çalaraq,  
Gəzərdi göylərin üst qatlarını.

Bəzən öz əlimlə uçurub onu,  
Baxardım ardınca dərin göylərə,  
Seyr edib havanın göy boşluğununu  
Birdən şığıyardı uçduğu yerə.

Meylimi salmışdım o quşcuğaza,  
O da ayrılmazdı mənim yanımdan,  
Tutardım arabir söhbətə, saza,  
Əziz saxlayardım onu canımdan.

Ağzımda çörəyi çeynəyib bəzən  
Xirdaca-xirdaca yemlərdim onu.  
O aciz heyvanı bəslədikcə mən,  
Bilməzdəm axrinin heç olduğunu.

Bir sabah nə gördüm? Yaziq quşcuğaz  
Yoxa çəkilmişdir damın üstündən.  
Mahir və sinanmış bir ovçu kimi  
Düşdüm sorağına onun o gündən.

Üç gecə yatmadım, üç gün ağladım,  
Gəzib dəymədiyim qapı qalmadı.  
Dolaşdım bir kəndi mən addım-addim;  
Neyləyim? Mən deyən yenə olmadı.

Ümidim kəsildi, əlim üzüldü,  
Məni tək buraxdı o əziz sirdəş,  
Nə könlüm açıldı, nə üzüm güldü...  
Bir axşam yenə də gözlərimdə yaşı

Gəzirdim qapıda dodaq büzərək;  
Bir paya başından uçdu quşcuğaz,  
Hava dalğasında qanad süzərək,  
Gəlib sol çıynımə düşdü quşcuğaz...

Gözlərim yaşardı sevindiyimdən,  
Elə bil üstümdən dağ götürüldü.  
Anam bir müştuluq istədi məndən,  
Deyəsən atam da qımışib güldü.

Bunun arxasınca keçmədi bir az  
Gəldi qonşumuzun sağı Niyaz;

Yanında üç nökər, bir qara tazi,  
Qorxudan sığındı mənə quşcuğaz.

"Dolaşa bizimdir, qaytarın geri!"  
Gözümdən od çıxdı, başımdan tüstü.  
Yapışdım çomaga: "Çəkilin geri,  
Yoxsa qan elərəm bu axşam üstü!"

Qızışdı, get-gedə qarışdı ara.  
Artıq itirmişdi döyən-döyəni,  
Burnumun üstündən aldığım yara  
Çul kimi torpağa sərmişdi məni.

Birdən bir vığlıt eşitdim, ah, mən,  
Gördüm çapalayıp yazıq quşcuğaz...  
Ara qarışanda yönəlib birdən  
Quşcuğun başını qoparmış Niyaz.

Ah, insafsız adam, viedanın hanı?  
Günahı varmadır dilsiz heyvanın?  
Xəyalım dolandı bütün dünyani...  
Neyə qiymamışdır əli insanın?

Quşun ayaqları eşir torpağı,  
Başı bir tərəfdə... dimdiyində qan...  
Quşun qanadları xəzan yarpağı,  
Sərilmiş torpağa qırıldıqından...

Uşaq xəyalında bulanır sular,  
Gözlərim qaralır həyəcanımdan:  
Ah, sinan könüllər, sənən arzular!  
Dumanlar, tüstülər çıxır canımdan...

Dolandı həftələr, dolandı aylar,  
Kükredi, sənmədi qəlbimin kini.  
Uşaqda bir tərslik, bir inad da var,  
Açıb söyləmədim qəlbimdəkini.

Keçdi fürsətimə günün birində  
Mənim gözlədiyim o lovğa "düşmən";  
Ceyranlar düzündə, oylaq yerində  
Sürüşmək istərkən mənim yanımdan,  
Belinə, başına çaldım çomaqla,  
Dedim: qüdrətimi yadında saxla!

Sonra qalib gəlmış ordular kimi,  
Çomağım ciynimdə yola düzəldim;  
Əsdim çovğun kimi, yağıdım qar kimi,  
Anamın yanına ağ üzlə gəldim.

Fəqət əskilməyir yenə inadım,  
Qorxulu xəyallar keçir başımdan...  
Elə bil sinmişdir qolum, qanadım,  
Mən ayrı düşmüşəm öz sirdaşımdan.

Quşcuğaz məni tərk edəndən bəri  
Könül həsrətilə çox ağlamışdır.  
Quşcuğaz dünyadan gedəndən bəri  
Qəlbim zənginlərə kin bağlamışdır.

Arabir yadıma salsa da onu,  
Bambaşqa tarixlər keçir başımdan...  
Dəyişdi dünyanın əvvəlki donu,

Ayrıldım get-geda uşaq yaşımıdan.  
Ölkələr dolandım, şəhərlər gördüm,  
Dənizdən dənizə çapdim gəmimi.  
Mən aaklı-qaralı dövranlar sürdüm,  
Sizə xəbər verim son həmdəmimi.

Vuruldum o gün ki, şerə, sənətə,  
Unutdum sevdiyim əyləncələri.  
Aşıqəm insana və təbiətə  
Əlim qələm tutub yazandan bəri.

Bəzən xəyalımda gəzir buludlar,  
Bir damcı böyüüb bir dəniz olur...  
Dünyanın ölməyən bir qanunu var:  
Bir yandan boşalır, bir yandan dolur.

Mənsə bu varlığın içində qaynar  
Bir vulkan kimi yəm, gözlərimə bax,  
Könül tərlan kimi baş alıb oynar,  
Buluddan buluda qanad çalaraq.

İnsanlar dost kimi oxuyur məni,  
Sözüm ağızlıarda əzbər çəkilir;  
Əlimlə qurdugum sənət başında  
Ətirli lalələr, güllər əkilir.

Öylə səfərbərəm, öylə hazırlam –  
Qarşısında diz çöküb, göylər alçalır.  
Bir yanda kağıza mən söz yazıram,  
Bir yanda sevgilim piano çalır.

Ömrümün bu əziz günlərində mən  
Düz otuz yaşına girirəm bu yaz...  
Fəqət, xəyalımın önünə bəzən  
Gəlir yazılıq anam, bir də quşcuğaz.

1935

## **QIZ QAYASI**

Düşündürür məni bu sırlı diyar,  
Burda həqiqətlər, əfsanələr var.  
Ürəklərdə axın, qollarda qüvvət,  
Burda öz-özünə gülür təbiət,  
Burda çiçəklərin, quşların dəmi,  
Burda könüllərin əski həmdəmi...  
Dumanlar içində duran hər qaya  
Göz vurur Günəşə, söz verir Aya.  
Dağların döşündən gedən ciğirlər  
Qalmış babalardan bizə yadigar...  
Başını göylərə vurur Şahdağı,  
Alınır aləmdə onun sorağı.  
Döşündə qaynayan soyuq bulaqlar  
Dilsiz əsrlərə xatırə saxlar...  
Şair, bu yerləri ayağıyla gəz!  
Göygölün üstündə haçadıl Kəpəz  
Deyilmi dünyanın bir ilk gözəli?!  
Onu bəzəmişdir xilqətin əli.  
Dağların döşündə durur Qarabağ,  
Xəyalı gəzdirir hər dərə, hər dağ.  
Züy tutur gecələr suların səsi.  
Burda çobanların zil şikəstəsi  
Hər keçən yolçunu saxlayır yoldan,  
Çatır qaşlarını heyrətlə insan.  
Ormanlar içində İsa bulağı,  
Ondan əskilməyir insan ayağı.  
Suyu almaz kimi, göz kimi parlaq,  
Qoynunda bəstəmiş onu bu torpaq.  
Mən də həyatımın gənclik yaşında,  
Size söylədiyim bulaq başında  
Süfrəmi açmışam, kabab yemişəm,  
Baxıb gözəllərə şeir demişəm.  
O vaxt əsərlərim ağlamış fəqət,  
Könlümə siğmamış qoca təbiət.  
Alıb sorağını ötüb-keçəndən,

Gizli bir ilhamın xəyalilə mən  
Ahımı salmışam boş dərələrə,  
Küsmüşəm o gözel mənzərələrə,  
Sən ey gəncliyimin o ilk çağları!  
Sən ey karvanımı qüruba sarı  
Aparmaq istəyən cilovsuz külək!  
Ey dağilan xəyal, yixılan ürək!  
Unutdum əbədi sizi dünyada.  
Bəzən o günləri gətirib yada,  
Keçdiyim yollara baxıb gülürəm,  
Nələr çəkdiyimi indi bilirom...  
Mən Cıdır düzünü gordüyüüm zaman  
Keçmişəm gecələr Çanaqqaladan;  
Orda dinməmişəm bir qız səsini,  
Bülbülün Qarabağ şikəstəsini.  
Bir yanda tar səsi, bir yanda qaval...  
Boynunu bükmüşdür dağlarda maral.  
Çıxmışam dağların göy yaxasına,  
Doyunca baxmışam Qız qayasına;  
Orda saqqalına yaş dama-dama  
Əfsanə söyləmiş bir qoca mana.  
"Oğlum, bu dünyanın qocadır yaşı,  
Görürsən, dağların ağarmış başı!  
Uşaqsan, körpəsen doğrudan da sən,  
Böyükđür dünyanın başından keçən...  
Bu şəhər adlanır Şuşa qalası!  
Torpağın qarğışı, göyün bələsi  
Hər zaman bu yerin üstünə yağmış,  
Qışında bahar var, baharında qış.  
Mənim görmədiyim köhnə bir zaman  
Burda sarayların ağası bir xan  
Sarı yağ içində üzüb yaşarmış.  
Onun əsirləri, qulları varmış.  
Oylağı, məclisi hərəmxanalar,  
Ardınca qarğarmış onun analar.

Günlərin birində xan çıxmış ova,  
Bu ceyran düzündə ov qova-qova  
Atını saxlamış bulaq başında.  
Kim bilir, o zaman neçə yaşında  
Növrəstə bir qızı bəyənmiş o xan,  
Ayırılmış tərləni öz yuvasından!..  
Saxlamış sarayda o qızı bir qış,  
Qız yolub saçını təslim olmamış.  
Qızın taleyinin sonuna bir bax:  
Bir axşam gecədən oğurlanaraq,  
Şəhər kənarına qaçıր o pünhan.  
Lakin arxasında adam salır xan...  
Həyata son dəfə yumub gözünü,  
Qızçıqaz qayadan atır özünü.  
Lakin deyirlər ki, altdan yuxarı  
Qabartmış donunu dağlar ruzgarı.  
Qızçıqaz ölməyib, sağ düşmüş yerə,  
Yayılmış bu xəbər bütün ellərə...  
Budur "Qız qayası" adlanmış qaya,  
Sırrini verməmiş ulduza, Aya..."  
İxtiyar sözünü bitirən zaman  
Buludlar töküldü qaş-qabağından.  
Ey ana torpağı! Ey əziz Vətən!  
Bilirəm dünyada gözlərinlə sən  
Nə odlar gormüsən! Bu bir həqiqət,  
Lakin küsənməmiş sənə təbiət!  
Burda qurutmuşdur böyük saraylar,  
Onlara sırr açıb ulduzlar, aylar.  
Burda qatar-qatar şose yolları  
Atmış qollarını dağlara sarı.  
Yolun kənarında çiçəklər, güllər,  
Gecəli-gündüzlü ötən bülbüllər  
Burda oxuduqca hər qəlbə vüsal  
Min toy məslisinə baş çəkir xəyal...

1935

## ASLAN QAYASI<sup>1</sup>

### PROLOQ

Bizim Xəzər sahilində bir qocaman qaya var,  
Sinəsində parçalanır ağ köpüklü dalğalar.  
Ellər onu əzizləyir, deyir "Aslan qayası",  
Məhəbbətdən qurulmuşdur torpağının mayası.  
Səhər günəş, nazlı günəş saçlarını yayanda,  
Qağayılar sahil boyu əl-üzünü yuyanda,  
Ruhə gülür bu qayanın mənzərəsi uzaqdan,  
O dirləyir şərqisini min günahsız dodaqdan.  
Balıqçılar kölgəsində süfrə açır yay günü,  
O bəlkə də yaşamışdır min insanın ömrünü...  
Yaşamışdır bizim qaya neçə bahar, neçə qış,  
Ağızlardan ağızlarla dastan olub dolaşmış.  
Bu bir şirin əfsanədir babalardan yadigar,  
Bunda əziz bir ölkənin vicdani var, qəlbi var.  
Bəşər bütün xəyalında öz ruhunu oxşamış,  
Ruzgarlara baş əydikcə su yolunda hər qamış  
Bir insanın xəyalılı dastan olur dillərə;  
Alqış bizim dastanı bol, səhbəti bol ellərə!  
Mən həyatın öz oğluyam – həyat üçün hazırlam,  
Bizim "Aslan qayası"nın dastanını yazıram:

\* \* \*

Saray qızı Mahniyar  
Tanınmış diyar-diyar,  
Ağ kəlağay başında,  
Qız gəlinlik yanında  
Nə çovğun görmüş, nə qar;  
Onu öpüb salamlar

---

<sup>1</sup> Poema əlyazması əsasında ilk variantda olduğu kimi verilmiştir.

Günəşin ilk işığı;  
"Bir elin yarasığı" –  
Söyləyirlərmış ona.  
Gündə ipək bir dona  
Bəzənərmiş Mahniyar.  
Yanında qulluqular  
Bağçaları, bağları.  
Bu düzləri, dağları  
At belində gəzərmış;  
Yəhərini bəzərmış  
Düzlərin laləsilə;  
Eşqin piyaləsilə  
Taniş deyilmiş o qız.  
Bəzən də sadə, yalqız  
Sığınb bir bucağa,  
Tüstülənən ocağa  
Həzin-həzin baxarmış;  
Onun mənası varmış...  
Qarabağdan, Şirvandan,  
Şahlar yurdunu irandan  
Çox gələrmiş elçilər,  
Nə sevgidən bir əsər,  
Nə insaf varmış onda;  
Canlar ölmüş yolunda...  
Ağ kəlağay başında.  
Qız gəlinlik yanında  
Hər gün çıxıb eyvana  
Baxarmış dörd bir yana,  
Süd kimi ağ bənizi.  
Onu Xəzər dənizi  
Böyütmüşdür qoynunda.  
Gözmuncuğu boynunda,  
Döşündə zərli Quran,  
Qaydadır babalardan –  
Gözələ göz dəyməsin;  
Əsən yellər oyməsin  
Boy atan bir çinari...  
Dağın soyuq nizgəri  
Soldurmasın o gülü,  
Qara geyər bülbüllü.

Xan qızıdır Mahniyar  
Odur ki, şöhrəti var.  
Daha dilbər, daha xoş,  
Yemişlər kimi meyxoş  
Qızlarımız da varmış  
"Böyüklər" almayıarmış.  
"Gəlin gərək xan olsun,  
Böyük ocaqdan olsun.  
Quşu tutun yuvadan" –  
Bir məsəlmiş o zaman.  
Örkən, çatı toxuyan,  
Üstü qərinə qoxuyan  
Qişın ayazlarında,  
Boranında, qarında,  
Çiynində yük daşıyan,  
Daxmalarda yaşayan,  
Gün altında ot biçən,  
Gölmələrdən su içən.  
Qızlarımız da varmış –  
Qocalıb qarıyarmış.  
Xan sarayı... Qocalmış,  
Xanda nə qüvvə qalmış,  
Nə canında ixtiyar;  
O, qızına can deyə  
Başlamışdır hiyləye: -  
Qızım! Gülüm, Mahniyar!  
Göz dikdiyim bircəsən,  
Qocalmışam, görürsən;  
Yoxdur əvvəlki halım –  
Ağarmışdır saqqalım.  
Nə qolumda qüvvə var,  
Nə canımda ixtiyar.  
Bax, bu cəlal, bu saray,  
Yerdə büsat, göydə ay –  
Nəyim varsa sənindir,  
Bakı öz vətənidir.  
Sənə vəsiyyətim var:  
Yurdumuzda knyazlar

At oynatmaq... Aman...  
Ah! Göstərməsin qoy Allah!  
Suların züzməməsi,  
Quranın Tanrı səsi  
Keçməsin yad ellərə.  
Qızını! Bizim ellərə,  
Dünya kəsilmiş yağı.  
Cəlladların ayağı  
Kəsilməmiş bu yerdən;  
Oğul kimi döyüş sən,  
Atıl incik gecəyə,  
Vuruş pəncə-pəncəyə!  
Ananın doğma yurdu,  
Bax, bu saray, bu ordu,  
Tüfəng tutan bu ərlər,  
Bəslədiyim pələnglər –  
Neyim varsa sənindir,  
Bakı öz vətənidir...  
Sənə yenə sözüm var:  
Şöhrətli, şanlı xanlar  
Elçi göndərir sana,  
Rəhmin gəlsin atana.  
Seç onlardan birini,  
Həm da cahangirini,  
Qoy qüvvəmiz çoxalsın,  
Adım tarixdə qalsın.  
Deməsinlər "bizim xan  
Düşmənin qabağından  
Qaçdı qoyunlar kimi".  
- Düz deyirsən, atacaq,  
Bilirəm ki, atadan  
Böyük dünyada nə var? –  
Deyə gözəl Mahniyar  
Düşünərək arabır  
Atasına söyləyir:  
- Mən, dəniz qızıyam, adım Mahniyar,  
Ellər arasında şan-şöhrətim var.

Bu torpaq, bu hava, bu zəngin Vətən –  
Bunları duyduqca, düşündükcə mən  
Həyata, varlığa məftun oluram,  
Çöllər padşahı Məenun oluram.  
Bilirəm sonin də taxtn, tacın var,  
Gözünü dikmişdir ona yağılar...  
Fəqət şöhrət üçün, xaniman üçün,  
Qanlarla yoğrulan bir zaman üçün  
Qoparıb qəlbimi ata bilmərəm,  
Çul kimi döşənib yata bilmərəm...  
Çox da güvənməsin gücünə xanlar,  
Mənim də qəlbim var, arzularım var:  
Əlimlə tikdiyim bax bu ağ çuxa  
Hansı bir igidin əyninə olsa,  
Bir də ağ atımı kim minə bilsə,  
O şah da deyilsə, xan da deyilsə,  
Olsa da adı bir qapı nökəri  
Onundur qəlbimin gizli telləri...  
Ay dolanıb, il döndü,  
Çox igidlər öyündü,  
Güvəndi şöhrətinə,  
Malına, dövlətinə,  
Göz dikdi Mahniyara.  
Yayıldı hər diyara  
Bir gün yeni bir xəbər;  
Dedilər ki, bir səhər  
Başlanacaq imtahan,  
Hansi igid bir oğlan  
Ağ atın üstə minsə,  
Ağ çuxanı geyinsə  
Onunkudur Mahniyar.  
Bu xəbəri alanlar  
Şamaxıdan, Şəkidən,  
Lənkərandan, Ləkidən,  
Qarabağdan, Şirvandan,  
Şahlar yurdu İrandan

Bığıburma cavanlar,  
İgidlər, pəhləvanlar  
Bakıya üz tutdular.  
Hey atdilar, tutdular –  
Tüfəng tutan, ox atan,  
Atn qarnına yatan,  
Başı üstə mil duran,  
Quşu dimdikdən vuran  
Suyu balıq kimi tən  
Yarib içindən keçən  
Yığışış dəstə-dəstə  
Gəldi Bakının üstə.  
Sədd çekildi dörd yana,  
Ağ at gəldi meydana.  
Əvvəlcə buğa bir xan  
Ağ atın cilovundan  
Tutub, bir sillə vurdu –  
O, atı qorxuduran.  
Ətraf baxırdı mat-mat,  
Cilovu dartaraq al  
Qulağını şəklədi,  
Əlilə təpiklədi  
Xanın qanını birdən,  
Qışqırıldı dörd yerdən –  
Yixıldı torpağı xan,  
O gəlmışdı İrandan.  
Sonra bir dəliqanlı  
Gözləri həyəcanlı,  
Ürəyində firtına,  
Atn yasti sırtına  
Sıçradı birdən-birə.  
Ağ at yataraq yerə,  
Ağnadı, basdı bunu,  
Qan apardı burnunu...  
Dağıstanlı pəhləvan  
Yaxın gəldiyi zaman  
Hamını heyrət aldı,

Mahniyar da saraldı.  
Tutub atın boynunu,  
Burmaq istərkən onu  
Ağ at öz vərdişini,  
Kəmərindən dişilə  
Yapışdı birdən-birə.  
Onu da vurdı yerə.  
Gəl, ey qaçaq Aslanım!  
Gəl, ey qoçaq Aslanım!  
Gəl ki, meydan sənindir,  
Tülək tərlan sənindir!  
Baş əymədin xanlıra,  
Sığından ormanlara.  
Yurdun oldu yaylaqlar,  
Durna gözlü bulaqlar.  
Adın düşdü dillərə,  
Bayraq oldun ellərə.  
Cütçülərin ağızında,  
Aşıqların sazında  
Dinlədik dastanım.  
Ellər qahrəmanı  
Oxşar, sevər ürəkdən.  
Sənə uğur deməkdən  
Qüvvət aldı analar,  
Elin böyük qəlbi var.  
Aslan gəlir çaparaq,  
Ağ at qulaq çırpıraq,  
Taniyır qəhrəmanı.  
Deyir o günlər hanı?  
Aşib dağdan, dərədən,  
Uçardin üstümdə sən.  
Bir gün tora saldılar  
Məni səndən aldılar  
Gəl, ey qaçaq Aslanım!  
Gəl, ey qoçaq Aslanım!  
Gəl ki, meydan sənindir,  
Tülək tərlan sənindir.

Aslan süzür o xanı...  
Geyinir ağ çuxanı,  
Qalxır atın belinə.  
At dönür dağ yelinə  
Uçur düzdə quş kimi,  
Dardan qurtulmuş kimi.  
Sonra dönür geriyə,  
Dik yeriyə-yeriyə  
Duramlara baş əyir,  
Xanın kefinə dəyir ki,  
Üstün gəldi Aslan;  
Səs çıxmadı xanlardan...  
Sevinərək Mahniyar  
Boylanır xumar-xumar.  
Taleyindən küsür xan.  
Onun qaş-qabağından  
Bulud yağır eləbil!  
Çünkü qaytaran deyil  
Verdiyi vədəsimi:  
"Çölün bir gədəsini"  
Çağıracaq "kürəkən!"  
Demək, bir səhər erkən  
Qovuşdu sevgililər,  
Doğan ətirli səhər  
Öpdü, öpdü onları:  
Dağların da ağ qarı  
Hey əridi mum kimi.  
Həyat bir zəqqum kimi  
Görünürdü o xana,  
İçindən yana-yana  
Dedi: - Qızımı! Mahniyar!  
İndi nə muradın var?  
Qaçaq Aslan sənindir,  
Saray da vətənidir.

O gündön, oxucum, keçdi sənələr,  
Keçdi bu dünyanın başından nələr!..

Toplar guruldu, saraylar yatdı,  
Bunları insanın əli yaratdı.

Gəlinlər, qocalar, qızlar, qarılar,  
Beşikdə çağalar, ömrü yarılar  
Cidalar ucunda parçalandı hey,  
Ölkə dağıdıldı, el talandı hey...  
İnsanlar bezikib, cana dayandı;  
Qurunun oduna höyük də yandı.  
Taladı elləri yırtıcı xanlar,  
Günəşin altında göl kimi qanlar  
Qaynaya-qaynaya buxara döndü.  
Qapılar bağlandı, ocaqlar söndü,  
Ay da buludlarda gizlənib yatdı,  
Bunları insanın əli yaratdı!..  
Günlərin birində əsen küləklər  
Götirdi Bakıya acı bir xəbər:  
"Bakının hakimi Hüseynqulu xan  
Şəhər yuxusundan ayılan zaman  
Bütün dövlətini, bütün varını,  
Şəhər qalasının öz açarını  
Knyaz Sisyanova təslim verməli!  
Yoxsa, ordumuzun dağidan əli  
Sizin də ölkəni yandıracaqdır,  
Yerdə padşahların dediyi haqdır".  
Şəhər kənarında durmuş ordugah  
İsti bir dumana bürünmiş sabah.  
Sabahın qoynunda min sizləti var,  
Yorğun piyadalar, atlı ordular  
Azacıq dincəlir...  
Fəqət kənardə,  
Düşünən gözləri bir intizada  
Bir saldat əyləşmiş, seyr edir onu,  
Bağrına basaraq dilli qarmonu,  
Dərdini söyləyir ötən dillərə:

"Mən niyə gəlmışəm bu yad ellərə?  
Görəsən neyləyir bizim tək qarı.  
Yenə gözləyirmi uzaq yolları?  
Mən evdən çıxanda boş qaldı anbar –  
Bu ilki vergiyə getdi taxıllar...  
Lap soyub taladı bizi mülkədar,  
Böyük Rusiyada səadətmi var?  
Nədir çəkdiyimiz bu ölüm, bu qan?  
Qırıb tökdüyümüz deyilmi insan?  
Neçin göz yaşına batsın analar,  
Deyin, bu qanunda ədalətmi var?  
Yox... düz atmayacaq əlim gülləri...  
Qarı son nəfəsdə gözləyir məni.  
Mən evdən çıxanda boş qaldı anbar –  
Bu ilki vergiyə getdi taxıllar..."  
Yayılır ətrafa qarmonun səsi,  
Təmiz bir vicdanın saf zülməməsi  
Gəzir könülləri söz yaza-yaza...  
Çuğul xəbər verir bunu knyaza.  
Knyazın əlləri çox batmış qana,  
Saldatı tutdurur gülləbarana.  
Buna şahid olur hər dağ, hər dərə,  
Bir cənub axşamı, mavi göylərə  
Dikildi saldatın ala gözləri...  
Size danışdığını o gündən bəri  
İstisi sönməmiş o qardaş qanı  
Oldu könüllərin şeir dastanı.  
Başına and içir Sisyanovun çar;  
Yorğun piyadalar, atlı ordular  
Daşınır gecələr Qafqaza sarı.  
Darğın bir ölkənin qara qaşları  
Çatılmış yay kimi kinlərlə dolu,  
Gözləyir yağının gəldiyi yolu.  
Sisyanov - o döşü medallı knyaz!  
O alçaq, o çəngili-cidalı knyaz...  
Çarın sədaqətli, yaxın nökəri,  
At üstündə qılınc vurandan bəri

Yayılmış şöhrəti bütün Qafqaza.  
Çar xeyli güvənir məğrur knyaza.  
Almış sifarişi Hüseynqulu xan,  
İldirüm tökülür qaş-qabağından,  
Qolları qüvvətsiz, Ömrü ixtiyar,  
Oynayır gözündə qara buludlar.  
Düşünür gecəni sabaha qədər,  
Ağarır dan yeri, açılır səhər  
Fəqət sahilləri döyür dalgalar,  
Saray qarşısında bir izdiham var.

"Ah, zalim xan! Zalim xan!  
Sən qorxub öz canından  
Yurdı versən hər yada,  
Kor olasan dünyada!  
Bir xan da artsa əgər  
Çoxalacaq vergilər.  
Yorulduq işləməkdən,  
"Allah, Allah" deməkdən  
Tez çağırın Aslanı.  
Yığsin eli, obanı,  
Sel olsa da qanımız,  
Qurban olsun canımız  
Bu sünbüllü çöllərə -  
Bu mehriban ellərə!  
Ah, zalim xan! Zalim xan!  
Sən qorxub öz canından  
Yurdı versən hər yada,  
Kor olasan dünyada!"  
Knyazın ordusun yetişib həmən  
Bürümüş şəhəri dörd bir tərəfdən.  
Xansa fikirlərə qərq olub, naçar  
Sorur nökərlərdən: -  
Hardadır açar? Aparın!  
Aparın, verin knyaza;  
Güvənsin Rusiya böyük Qafqaza.  
Selin qarşısını almaq olarmı?  
Tüfəngli çıxmağın mənəsi varmı? -

Özünü irəli verərək Aslan  
Deyir: - Qoy açarı mən aparım, xan!  
Xansa qəzəblənib bağırır.  
- Apar!  
Əl çalıb oynasın gələn ordular.  
Knyazın başında bir qara dəstə  
Gəlir yavaş-yavaş sarayın üstə.  
Durur salamına saraydakılar.  
(Öyünmə! Gecənin gündüzü də var...)  
Aslan qarşılıyır onları, naçar  
Knyaza "baş əyir" əlində açar.  
Qırılır qəlbində sədəfli bir saz;  
Başını dik tutan o məğrur knyaz:  
"Sadiq qullarına şöhrətli çarın  
Knyaz Sisyanovdan salam aparın!" –  
Deyərək, açara qürurla baxır...  
Aslanın başından tüstülər qalxır,  
Qan onun beyninə sıçrayır birdən.  
Açarı knyaza təslim edirkən  
Çalır xəncərini onun köksünə.  
Alqış tarixdəki o şanlı günə!  
Al! - deyir - payımı, soruşma nədir –  
Çara "qullarından" ilk hədiyyədir!..  
Döşü medallı knyaz,  
Cəngli-cidalı knyaz  
Boyanmışdır al qana.  
Salam Azərbaycana!  
Gələn o qara bulud,  
Ölüm rəngli o tabut  
Artıq çekildi yoxa  
Bizim Ağ at, ağ çuxa.  
Halal olsun Aslana!  
Onu böyüdən ana  
Dağların maralıdır.  
Sorsanız haralıdır:

Salam Azərbaycana!  
Boyanmışdır al qana  
Döyük medallı knyaz,  
Cəngli-cidalı knyaz,  
Tez yayılır bu xəbər,  
Qaçır dünən gələnlər  
Aylıq yolu bir gündə.  
Axır Huyun üzündə  
Kakartlı göy şapkalar...  
Gecənin gündüzü var...  
Qaçır çar orduları,  
Gilavarın ruzgarı  
Toz qaldırır göylərə,  
Seçilməyir dağ, dərə  
Amansızdır küləklər.  
Qalır toplar, tüfənglər,  
Qurşunlar, dinamitlər;  
Sarı paqon zabitlər  
Qucaqlayıb suları,  
Qaçır şimala sarı.  
O gündən, oxucum, keçdi sənələr,  
Keçdi bu dünyanın başından nələr!  
Çarın orduları ikinci dəfə  
Hücumua başladı Bakı tərəfə:  
Gecə sakit, gecə lal,  
Gecə qərib bir xəyal...  
Qaralmış pəncərələr,  
Kiçik dağlar, dərələr  
Qara sükuta dalmış.  
Elə bil ki, qocalmış  
Bu yerlərdə təbiət.  
Xəzər dinməyir, əvət,  
O da sakit, o da lal.  
Gecə qərib bir xəyal...  
Xan sarayı pərişan.  
Nə işiqdan bir nişan.

Nə günəşdən soraq var.  
Yatır saraydakılar...  
Arabir ixtiyar xan  
Aylır yuxusundan,  
Dilində bir soyuq ah,  
Yada "Ey böyük Allah!"  
Yenə yuxuya gedir,  
Bu aləmi tərk edir.  
Yatır gəlin Mahniyar,  
Nə gözəl görkəmi var  
Gözəllərin yuxuda!  
Bir ölümdür yuxu da.  
Şəhərdə yoxdur Aslan,  
Verəcəkdir yurdu xan.  
Gecənin qəlbİ qara,  
Cecəni yara-yara  
Gəlir səssiz ordular.  
Gecənin vicdanı dar...  
Nə ulduz var, nə də Ay,  
Yuxuya getmiş saray.  
Ordu dolur şəhərə,  
Az qalmışdır səhərə.  
Başlanılır vurhavur;  
"Al payını, qaçma, dur!"  
Şarak-şarak-şara-rak –  
Güllələr şığıyaraq  
Dolor pəncərlərdən.  
Cavab gəlirsə hərdən,  
Sarayda qüvvə yoxdur;  
Qaçanlar daha çoxdur.  
Tez oyanır Mahniyar  
Gözündə firtinalar.  
Görür saray od almış,

Nə bir köməkçi qalmış,  
Nə Aslandan bir xəbər...  
Bunu qopan küləklər  
Xəbər verir Aslana,  
O sınañmış aslana.  
Ağ at uçur quş kimi,  
Dardan qurtulmuş kimi.  
Qızı görür yağılar...  
Şahin kimi Mahniyar  
Atılır pəncərədən,  
Alovlar uda-uda.  
Onu tutur havada  
Mehriban, güclü bir əl,  
Deyir ki, Aslanam, gəl!  
Aman, Ağ at! Can, Ağ at!  
Gah sıçra, gah yerə yat!  
Bizi vermə düşmana,  
Apar çıxar bir yana!  
Ağ at gedir çaparaq,  
Nalından od qoparaq.  
Arxasında ordular,  
Hər tərəfdə ölüm var...  
Havadan qurşun yağır,  
Hava qurşundan ağır.  
Bu düzlərdə Ağ at tək,  
Keçdiyi yol daş-kəsək.  
Heyrət o qanlı günə!  
Bir qayanın üstünə  
Gəlib çıxdı bizim at.  
Üstündə iki həyat –  
İki duyğu, iki qan...  
Dənizin dalgasından  
Sahillər zağ-zağ əsir,

Qaya əsir, dağ əsir.  
Qabaq - dibsiz qara su,  
Arxa - düşmən orduşu.  
Laçın kimi Mahniyar  
Gözündə firtinalar  
Deyir: - Aslan, əzizim!  
Son günümüzdür bizim.  
Düşmənlər gördü bizi.  
Tutub hər ikimizi  
Zindanlara salacaq,  
Kim ölüb, kim qalacaq!  
Dözməkdənsə bu dərdə,  
Namusumuz əllərdə  
Didilməsin, aman, ah!  
Dəniz bizə son pənah!..  
Sür Ağ atı dənizə,  
Dəniz anadır bizə;  
Udsun bizi dalgalar! –  
Deyə, gəlin Mahniyar  
Göz gəzdirir son dəfə  
Günəş doğan tərəfə...  
"Aman, Ağ at, can, Ağ at!  
Dənizin qoynuna yat!  
Bizi vermə düşmənə!"  
Bir ruh gəldi Aslana.  
Öpərək Mahniyarı,  
Vurdu dənizə sarı  
Atını dik qayadan,  
Ağ at sıçradı əlan  
Köpüklü dalgalara,  
Suları yara-yara  
Azacıq qol atıldılar,  
Gözdən itib batıldılar,  
Onlar çəkildi yoxa,  
Bir də Ağ at, ağ çuxa...

O gündən titrədi yurdun üstündə  
Cütbaşlı qartalın qanlı bayraqı.  
Tarixin doğduğu o qara gündə  
Böyük bir ölkənin söndü çıraqı.

O gündən göründü sarı paqonlar,  
Boşaldı kəndçinin dolu xırmanı.  
Elləri qurd kimi taladı onlar  
Dedilər, padşahın sağ olsun canı.

O gündən ağladı aşığın sazı,  
Dilində can yaxan dərdli haraylar.  
Uçan durnaların küskün avazı  
Ötdükçə dişnədi yıldızlar, aylar.

Buludlar çaxnaşdı, hava daraldı,  
Cumalar<sup>1</sup> dolasdı bizim elləri.  
Bizim ipəkləri Peterburq aldı  
Bəzəndi knyazın madmazelləri.

O gündən saraldı yaşıl təbiət,  
Axıdı həzin-həzin Kür çayı, Araz.  
Baş əydi qanuna kitab, şəriət,  
Ürəklərdə zədə, baxışlarda yas.

Tər içdi, qan uddu məlal papaqlar,  
Son dana, son çuval getdi vergiyə...  
Vağlandı qapılar, söndü ocaqlar,  
Qarılar, qocalar yalvardı göyə...

Çəkdi qamçısını azğın mülkədar  
Ver dedi! Ver dedi! Çıxar belindən!  
Göydə bir Allahdır, yerdə də bir çar,  
Qabarlar tökülsün sənin əlindən.

---

<sup>1</sup> Hamballar

Satdı mənliyini "əsilzadələr",  
Çarın xidmətinə baş əydi Quran.  
Bütün gördüyümü danışsam əgər,  
Kağızım qurtarar, yorular insan.

Yüz il biz ayrıldıq ana dilindən,  
Məktəbin adına dedik "uşkola".  
Oxucum! Bir daha nəzər yetir sən  
Keçdiyin o qanlı, o qorxunc yola.

Yüz il Füzuliyə həsrət qalaraq  
Doğma anamıza söylədik "mama".  
Yüz illik yuxuya birdən dalaraq  
Yatdıq gözümüzdən yaşı dama-dama.

Yüz il nəfəsnü çəkə bilmədi  
Şairlor oylağı böyük bir ölkə.  
Yüz il öz qolunu çəkə bilmədi...  
Tarix! Səninkidir bu qara ləkə!

Axdı Rusiyaya neft kəmərləri,  
Daşdı onları ilk dəmir yolu...  
Tarixə hökm edən o gündən bəri,  
Çalışdı yadlara Azərin oğlu.

O gündən qaraldı göydə buludlar,  
Bir günəş doğmadı Azərbaycana.  
O gündən saraldı çiçəklər, otlar,  
Gəmimiz çıxmadı varib bir yana...

## **EPİLOQ**

Sevgilim! Sahilin dəmi var yenə,  
Gəl çıxaq dənizin axşam seyrinə.  
Dəniz gülümşəyir bir saf üz kimi,  
Təbiət şadlanır ömrümüz kimi.

Küləklər dağıdır buludu lay-lay,  
Dənizdə parlayır gümüş rəngli ay.  
O da göz qoyaraq bizim gəncliyə,  
Göyləri seyr edir "azadlıq" - deyə.  
Odur bax! Yazdığım "Aslan qayası",  
Silinmiş alnından ellərin yası...  
Onun sinəsində oxuyur bir quş,  
Quş deyil, bir qızdır adı "qurtuluş".  
Dilində Vaqifin gözəlləməsi,  
Yayılmış ətrafa onun zil səsi,  
Bu gənc də baş qoymuş onun çiyninə;  
Burda sevgililər zövq alır yenə  
Vətən torpağının azadlığından.  
İnsan - azadlıqdır, azadlıq - insan!

1935

## BULAQ ƏFSANƏSİ

Deyirlər, bəşərin çocuqluq yaşı  
Daima titrəmiş ölümə qarşı...  
Ölüm! O matəmin pərişan səsi,  
İnsanın ilk dərdi, ilk fəlsəfəsi,  
Açarsız, qapısız dəniz kimi lal,  
Üstündə çirpinib, döyünmüş xəyal...  
Onun dəhşətini duyduğu zaman  
Şaşırmış cəbhədə bəzən qəhrəman...  
Bəzən də yaşamaq həvəsilə tək,  
Bir insan ətrafa qılinc çəkərək  
Bütün bir ordunu heyrətə salmış,  
Xeymələr dağdırıb, çadırlar almış.  
Ölüm! o matəmin pərişan səsi,  
Bəşərin ilk dərdi, ilk fəlsəfəsi  
Düşündürür bizi bu gün və yarın.  
Böyük dahilərin, filosofların  
Duyub düşündüyü bu qorxunc cahan,  
Sırılar yuvası olmuş hər zaman.  
Onun qüvvətilə düşür xəzəllər,  
Şairin ilhamı - dilbər gözəllər  
Onun pəncəsilə torpağa dönür,  
Parlayan bir həyat onunla sönür.  
Sanma ki, qorxundur ölüm daima,  
Onda da gizlənir bir canlı məna.  
Onsuz bu dünyadan olmazdı sonu,  
Səadət və həyat yaratmış onu.  
Onsuz açılmazdı şür və xəyal,  
Donardı bir yerdə arzu, ideal.  
Onsuz açılmazdı yeni çiçəklər,  
Uçmazdı düzlərdə ağ kəpənəklər.  
Onsuz dəyişməzdı ulduzlar, aylar,  
Göylərin alnında məğrur saraylar  
Verərdi hökmünü gündə bir qana –  
Qılınca, süngüyə, topa, qalxana.  
Düşməzdı şahların tacı başından,  
Küsərdi hər şeyə könül və insan;

Hər əski ənənə, hər əski adət,  
Məhəbbət, iztirab, gülüş, qiyafət,  
Məncə, bıqdırardı bəşəri hər an,  
Eyni dodaqlarla gülən bir cahan...  
Ölümlə çarpışır, axır kainat;  
Ölüm də başqa bir sevdalı hoyat!  
Onda qərinələr, onda nələr var!  
O məchul aləmi çox aramışlar,  
Fəqət, sorağını alan olmamış.  
Yenə öz yerində hər bahar, hər qış...  
Bəşər xəyallara qapılıb hərdən  
Təsəlli bulmuşdur əfsanələrdən...  
Deyirlər, Şirvanda bir bulaq varmış,  
Suyu almaz kimi par-par axarmış.  
Gözəlmış bulağın yar-yarasığı,  
Oynamış üstündə günün işığı,  
Düşərmış qoynuna zərif kölgələr  
Deyirlər, bu sudan Xıdır peyğəmbər  
Gəlib, təsadüfən içmiş doyunca,  
O gündən ölməmiş tarix boyunca.  
İnsan donundakı o qanadlı quş  
Əsrlərdən bəri uçub, yox olmuş.  
Fəqət, deyirlər ki, 6 yenə sağdır;  
İslamin dar günü qayıdacaqdır.  
Bu əski əfsanə gülünc olsa da,  
Qalmış əsrlərcə qoca dünyada.  
Bulağın şöhrəti düşmüş dillərə,  
Yayılmış bu xəbər uzaq ellərə...  
Aramış elçilər yerini bir-bir,  
Almış sorağını İskəndər Kəbir,  
Sürüb karvanını gəlmış Şirvana,  
Adamlar salaraq dörd bir yana,  
Arayıb, axtarış heç yorulmamış,  
Bulaqdan bir əsər, bir iz bulmamış.  
Həsrətli gözlərlə bizi tərk etmiş,  
Fəqət, karvanını yükləyib getmiş...

1935

## TALISTAN

İxtiyar dağların döşündə meşə,  
Qayalar yüksəkdən baxır keçmişə.  
Ağaclar baş-başa çatılmış burda,  
Günəş salam verir bu doğma yurda.  
Sürürəm atımı üzü yuxarı;  
Bu qarlı dağların ağ buludları  
Könlümü ardańca çəkib aparır,  
Yüksəyə qalxdıqca sinəm qabarır...  
Burda ağ suların xoş nəşidəsi,  
Hər budaq üstündə bir quşun səsi...  
Top, tūfəng səsləri batandan bəri  
Gəzir qayalarda dağ keçiləri.  
İşıqdan, insandanxeyli aralı  
Hər axşam mələyir dağlar maralı.  
Göydə fanar kimi İşıq sahə ay,  
Buludlar açılır, örtülür lay-lay...  
"Ay ellər!" - deyirəm ürəyiimdən mən,  
Ömür cavansış ellər deməkdən.  
Ormanlar içində durur Talıştan,  
Ona bir baxışda vurulur insan.  
Günəş bu yerlərdə qalxır atına,  
Yüksəlir göylərin yeddi qatına.  
Bu yurdun havası, suyu sərindir,  
Keçdiyim dərələr göydən dərindir.  
Baxdıqca İnsanın gözü qaralır,  
Şair olmayan da xəyalə dalır...  
Burda süd kimidir dağların qafi,  
Sallanır qayadan buz salxımları.  
Qayalar, qayalar, quş qonmazsınız!  
Məhəbbət anlamaz, söz qanmazsınız!..  
Burda əsrlərdən yadigar qalan,  
Üstünü çıskınlər, dumanlar alan  
Böyük bir qala var: dörd yanı hasar,  
Daşında paslanmış əski yazılar.

Kimdir o sənətin böyük ustadı?  
Ölməz sənətkarın, sənətin adı.  
Göz qoyun bu yerə, bir yadigarıdır;  
Hər batan axşamın bir adı vardır...  
Mən ellər oğluyam! Ellər canimdır,  
Xəyalım, sənətim, həyəcanimdır.  
Çayların ahəngi axır qanımda,  
Çiçəklər öpüşür hər dastanımda;  
Hər bulaq, hər gülüş, hər yaşıl yarpaq,  
Bu sünbü'l, bu əkin, bu daş, bu torpaq,  
Bu çovğun, bu külək, bu söhbət, bu saz,  
Ətirlər içində "gəl!" deyən bu yaz,  
Bağrından su sızan dəlikli daşlar,  
Göydə qanad çalan havalı quşlar,  
Çayların üstündə süzən sonalar,  
Qəlbi dağlar kimi böyük analar  
Mənim qismətimə düşmüş əzəldən;  
Tarixlər zövq alır yaradan əldən...  
Burda boy atmışdır Talıştan dağı;  
Donur dumanlarda quşun ayağı.  
Qızıl gül kimidir isti yanaqlar,  
Heyrət içindədir gələn qonaqlar.  
Burda insanların xoş baxışından,  
Yazından, yayından, qarlı qışından.  
Könül xumarlanır, İlham canlanır,  
İnsanın başında dağ dumanları;  
Xəyal qanadları, uçur uzağa...  
İnsan birnəfəsə dirmanır dağ'a;  
Döyüntü bilməyir burda ürəklər.  
Səyirdir atını qopan küləklər.  
Genişdir oylağı, gendir meydanı  
Enəndə çaylağa dağın dumani,  
Dumanlar içində dağ da sürünür,  
Hər qaya örpəkli bir qız görünür;  
Burda bilinməyir dünyanın yaşı,

Fırlanır əski bir dəyirman daşı.  
Axır qıjılıtıyla Talıştan çayı,  
Göydə ulduzların neçədir sayı?..

Bənövşə toplayır çöldə uşaqlar;  
Hər ağac altında göz-göz bulaqlar  
Axır almaz kimi, göz yaşı kimi,  
Yığışışb çay olur dərənin dibi.  
Əriyir yaz günü quzeydəki qar,  
Gəzir dağ döşünü gəlinlər, qızlar;  
Hər bulaq başında bir söhbət olur,  
Galı gözaydıllığı, gah qiybət olur.  
Hər axşam kökləyir aşiq sazını,  
Daşıyır könlündə elin nazını.  
Dinir Füzulinin şirin qəzəli...  
Əli çənəsində ellər gözəli  
Dinləyə-dinləyə "oxay"lar deyir.  
Canına yağ kimi yayılır şeir.  
O bir şəlalədir axır ürəkdən...  
Burda bir haşiyə çıxmaliyam mən:

Sənin bu gənc yaşında  
Dayanmışam qarşında,  
Torpağında, daşında  
Məhəbbətin dadı var,  
Ulduzların adı var.

Bərzəyirsən gülə sən,  
Ömrün boyu güləsən.  
Qoca vətən, gənc vətən!  
Bu qüvvətin var olsun!  
Sənə salamlar olsun!

Nə bəy qaldı, nə də xan,  
Ölüm keçdi yaxandan...  
Qəlbim kimi alış, yan  
Qızıl bayraqlı vətən!  
Çox borcluyam sənə mən.

Yerinin alt qatında  
Dəmir də var, altun da.  
Hər daşının altında  
Bir şairin qəbri var,  
Min ananın səbri var.  
Ləkəsizdir vicdanın,  
Əzəldən safdır qanın!  
Hər müqəddəs ananın  
Laylasında həyat var,  
Ölsün inanmayanlar!  
Zəncirin yox, qalan yox,  
Yurdsuz anan, balan yox,  
Dilində bir yalan yox,  
Ləkəsiz ruhunla sən  
Bakırə qız kimisən!  
Gəlsin yoldaş mühəndis  
Bu yeri də gəzək biz,  
Qızıl, gümüş, dəmir, mis  
Torpaqda pas atmasın,  
Tənbəl-tənbəl yatmasın!  
Bizə bu dağ, bu dərə  
Təslim olsun bir kərə -  
Əl dəyməmiş yerlərə  
İşləsin qüvvətimiz,  
Sözümüz, söhbətimiz.  
Şair, bu yerləri yaxından tanı!  
Təbiət quranda Azərbaycanı  
Onu sigallamış qüdrətin əli  
Bir böyük ürəkli qüvvətin əli.  
Yazlıq! Bu gözəllik, bu bahar, bu qış  
Əsrlərcə yatıb yuxuya qalmış...  
Qədrimi bilməyən kəndli qardaşım,

"Azca aşırı, - demiş, - ağrımaz başım...  
Çayların suyunda yumuş özünü,  
Ömründə bilməmiş hamam sözünü.  
"Təvəkkül" sözləri dilində əzber,  
Açmış qapısını vaxtsız ölümlər.  
Yerini əyri bir çubuqla sürmüş,  
Gözilə dünyada nə odlar gönmüş!  
Başında hər zaman bostan əkilmiş,  
Gözünə bir qara pərdə çəkilmiş...  
Əllərində qabar, gözəllərində qan,  
Bir qarnı yeməmiş qazandığından.  
Həyəti, qapısı, dalanı palçıq;  
Körpə uşaqların baldırı açıq,  
Titrəyə-titrəyə girmiş tonqara.  
Onun gövdəsinə daraşan yara  
Təbibsiz, davasız simlər almışdır;  
Oğulsuz analar yasa batmışdır.  
Gəlinlər siğinmiş cindara, fala;  
Bir el tapşırılmış bir "ağsaqqala".  
Budur, Talistanın six ormanları  
Mənə xatırladır o zamanları.  
Həyat bu yerlərdə sakit axarmış,  
Hər kolun dibində bir oğru varmış.  
Keçən karvanları soyub talayan,  
Dağların başında ocaq qalayan,  
Hər axşam bir evə basqına gələn,  
Yırtıcı qurd kimi öldürüb, ölen  
Ellərin yağısı o vəhşilərdən  
Bir nişan görmədim Talistanda mən.  
Tüfənglər bağlıdır, qılınclar qında,  
Kəndimiz yer sürür ay işığında.  
Deyirəm: Bu yerdə dilənci varmı?"  
Deyirlər: "Kolxozda acliq olarmı?"  
Otrmuş qapıda məktəblı bir qız,  
Əlində bir qələm, bir parça kağız,  
Dumanlı dağlara boylanıb durur,  
İndidən sadəcə rəsmlər qurur.

Onun da ruhunu oynadır sənət,  
Qoynunda bəsləmiş onu təbiət.  
Çatılmış yay kimi qara qaşları,  
Yığılmış başına qız yoldaşları;  
Bir deyib, bir gülüb, aşılı daşırlar,  
Bəzən kəklik kimi qaqqlıdaşırlar.  
Gözlərdə yaşamaq, gülmək həvəsi,  
Bəzən də göylərdə bir matros səsi...  
O ağ buludları doğrayıb biçən,  
Bu qəlbi dağların üstündən keçən  
Bizim təyyarəyə dikilir gözlər,  
Yüyürər ardınca bu sadə qızlar,  
"Ay qız! Ay Pərican! Ona bax, ona!  
Sürən ya Leyladır, Ya da ki; Sona!  
Sağ əli başıma! Bir mən də... mən də...  
" Gülür bu nəşyələ çöl də, çəmən də.  
Gülür nəslimizin qızıl bayraqı.  
Gülür dumanlarda Talıştan dağı.  
Kəndi dolaşıram yedəyimdə at,  
İçimdə bir qüvvə əmr edir: yarat!  
Bu böyük günlərin adını sən yaz!  
Otür könüllərdə min sədəfli saz;  
Bu ellər, bu günlər səni səsləyir,  
O ilk sevgisini sənə bəsləyir;  
O deyir - mənim də şairim vardır,  
Şeirsiz bir cahan xarabazardır...  
Cavab ver bu səsə! Doğmadır bu səs!  
Çörək itirənə ar olsun əvəz!..  
Kəndi dolaşıram yedəyimdə at,  
İçimdə bir qüvvə əmr edir: yarat!  
Qarşıma müxtəlif insanlar çıxır,  
Kefimi soruşur, əlimi sıxır.  
Hər gələn qapıma qonaq düş, - deyir,  
Bu ağ günlərimlə gəl öpüş, - deyir.  
Mənim təbiətə bir sualım var:  
Olərmi bunları görən sənətkar?  
Axşamdır, qaralır göyün həşyəsi,

Canlanır bu dəli suların səsi.  
Böyük bir həyətdə iclasımız var,  
Sükut içindədir sonsuz yamaclar...  
Bu ayrı dağları baş-başa çatın,  
Günəşə, ulduza kəməndlər atın!  
Qanun da sizdədir, yer də sizdədir,  
Ölkənin taleyi əlinizdədir!  
Qolunu çırmasın igid oğullar,  
Dağılsın bu daşlı, kəsəkli yollar!  
Çəpərlər aradan bir-bir sökülsün,  
Palçıqlı yollara çinqıl tökülsün.  
Talıstan yolları düzəlsin düimdüz!  
Burda seçilməsin gecəylə, gündüz –  
Axşam elektrik lampalar yansın,  
Onun işığına quşlar oyansın.  
Sanma ki, məqsədim boş yaraşıqdır,  
Cahanda ən böyük qüvvət işiqdır,  
İşiqdir o günəş, işiqdir o ay!  
İşiqsiz könlülün taleyinə vay!  
Onsuz açılmazdı ətirli səhər,  
Donardı dəryalar, sərin küləklər.  
Onsuz qızarmazdı nə alov, nə şam,  
Daima kor kimi gəzən bir axşam  
Zümrüd şəhərlərə həsrət qalardı,  
Qaranlıq həyata qanad salardı.  
Nə çirkin, nə gözəl bilinməzdi heç,  
Könül təbiətə küsərdi tez-gec.  
Olmazdı sənətdə gözəllik sözü,  
Düşərdi qüvvədən insanın gözü.  
Ormanlar içində durur Talıstan,  
Ona bir baxışda vurulur insan!  
Qayalar az qalır göylərə dəyə...  
Boylanıram yaxın bir gələcəyə;  
Yenə yerindədir dağlar, dərələr,  
Xəyalı güldürən xoş mənzərələr,  
Çıxır seyrəngaha qızlar, analar.

Ağaclar içində təzə binalar  
Baxın, durna kimi cərgələnmişdir,  
Göydən yer üzüna nur ələnmişdir!  
Böyük pəncərələr günəşə doğru;  
İsti mədənlərin çalışqan oğlu  
Burda saf havalar udur ürəkdən,  
Taxır sinəsinə güldən, çıçəkdən,  
Açıq süfrəsini bulaq başında,  
Ömrünün bəxtiyar, azad yanında  
Gözüylə seyr edir, zövq alır qəlbdən,  
Sərin hovuzlardan, fəvvərəldən.  
Yaratmış bunları işçinin əli,  
Yaranmış bu günün böyük əməli!..  
Gecə də, gündüz də qaynayıր həyat,  
Həyatdan zövq alır qoca kainat.  
Mənim təbiətə bir sualım var:  
Ölərmi bunları görən sənətkar?

1935

## BƏSTİ

Yurdumuz silkinib çıxalı yasdan,  
Aldım sorağını Kürdən, Arazdan;  
Adına bağlayım bir yeni dastan;  
Gözümdə canlanır xəyalın sənin!

Sənmisən ömründə hiylə bilməyən?  
Artıq danışmayan, artıq gülməyən?  
Qəlbə düşündürür duyduqca bəzən,  
Bu ağır duruşun, kamalın sənin!

Səndə qüdrəti var böyük bir elin,  
Təmizdir vicdanın, doğrudur dilin.  
Qəlbində qalmamış nə Tanrı, nə din,  
Həyata başqadır sualın sənin!

Laləli çöllərdə doğruldan da sən  
Tərlən səhərlərin ilk müjdəsi sən;  
Baxıb hünərinə, saz tutanda mən  
Açılr gül kimi camalın sənin!

Gözündə parlayır qaynar bulaqlar,  
Könül duydugunu xatirə saxlar;  
Əlilə göstərir səni uşaqlar,  
Şairə bənzəyir bu halın sənin!

Sən bir günüş kimi yandıqca yerdə,  
Xəyalım ev tikir mavi göylərdə;  
Bir qələm çəkmişən Ömürlük dərdə,  
Bir də gəlməyəcək zavalın sənin!

Anan səni doğanda adına "Bəsti" dedi,  
"Əllərimi bir fələk oğuldan kəsdi", - dedi.  
Beləydi qayda bizdə... Qız doğanda analar  
Baxıb qara geyərdi su üstündə sonalar;  
Yazılıq qadın utanıb, qızarardı ərindən,

Min bir varaq qopardı könlünün dəftərindən;  
Deyərdilər; "Qız nədir? Qazancı yox, vari yox,  
Vəfəsi yox, qəlbə yox, aşiqə ilqarı yox,  
Özgə şəmi yandırır... Bu gün-sabah gedəcək,  
Köçəri quş kimidir, oylağı tərk edəcək".  
Bizim cahil babalar xor baxardı qadına,  
Deyərdilər toy günü gəlninin sağlığına.

"Anam, bacım qız gəlin,  
Əl-ayağı düz gəlin!  
Yeddi oğul istərəm,  
Bircə dənə qız, gəlin!"

Yenə tarix açıldı xəyalimdə uzaqdan,  
Dünya mənə göründü bir qaranlıq otaqdan,  
Ah! müqəddəs analıq! Nələr gölmüş başına,  
Axar sular qarışmış günahsız göz yaşına...  
Sən boy atıb qalxanda zindanlara atıldın,  
Qoçulara, bəylərə bir qul kimi satıldın.  
Hər yediyin xörəkdə imin acılıq duyardın,  
Qonağının, ərinin ayağını yuyardın.  
"Nəzakət" sayılardı bu çirkin əyləncələr...  
Saçlarının rənginə bənzəyirdi gecələr.

Sən ey sular sonası!  
İnsanlığın anası!  
Mehribandır qıcağıñ,  
Saf vicdanın böyükdür!  
İşığı çox sönükdür  
Sənsiz yanın ocağıñ.

Gün aşiqdır üzünə,  
Ay həsrətdir gözünə,  
Bəşər səndən doymamış;  
Kim başını qoymamış  
O mehriban dizinə?

Çal qəlbimin sazını,  
Aç ömrümün yazını.  
Kim çəkir gənc yanında,  
Gecə beşik başında  
Körpələrin nazını!

Bil ki, təmizdir südün,  
Bir məktəbdır öyüdün.  
Sənə layiq bir əsər  
Yazmamışdır şairlər  
Ah, nə dünən, nə bu gün.

Biri dedi: "Mələksən",  
O biri də: "Çiçəksən".  
Sən ey könül dildarı!  
Bir-bir desəm onları  
Dinləyib, güləcəksən.

Ağ üzünə "ay" dedi,  
Qaşlarına "yay" dedi,  
Yazmadı zəhmətindən,  
Qəməndən, möhnətindən,  
"Günlərini say" dedi...

Sən xırmanlar başında,  
Torpağında, daşında,  
Əlində sarı başaq,  
Dalında körpə uşaq  
Saraldın gənc yaşında.

Dinmədin toyda, yasda;  
İnək sağdın ayzadı.  
Möhnət oldu sirdaşın,  
Asta-asta göz yaşıń  
Axdı Kürdə, Arazda...

Bilmədi qurtuluş var  
Bizim yazıq analar.

Nə bir səmir, nə bir səs...  
Onlara oldu qəfəs  
Soyuq hərəmxanalar.

Keçdikcə ömrün yaşı,  
Dərddən ağardı başı.  
Baxıb o solğun gülə,  
Əliylə atdı çölə  
Onu vicdan oynası...

Sən ey müqəddəs ana!  
Nə yazsam azdır sana.  
Ruhuna güdü gündüz,  
Şerini gül kimi düz  
Səhər-səhər yaxana!

Ac qaldığın yaman gün,  
Ürək sinəndə sürgün...  
Qızdırmalar canında,  
Yetimlərin yanında  
Çöllərdən qırp döşürdün.  
Sən qəlbini, ey qadın,

Yumaq kimi bağladın!  
Baxtın saçından qara...  
Baxıb-baxıb sulara,  
Layla deyib, ağladın:

"Eləmi harayından,  
Oyanın harayından,  
Gündə bir kərpic qopur  
Ömrümün sarayından".

Bəsti! Qələm çəkdik o günlərə biz!  
Günəşdən pay aldı azad nəslimiz.  
Dəyişdi suların əvvəlki səsi,  
Dəyişdi dünyanın ilk xəritəsi.

Azad yurdumuzda nə şam qaralır,  
Nə dağjar başını duman, qar alır.  
Öldü tanrıların səfil röyası,  
Doğdu ömrümüzün qızıl dünyası.  
Sənin də gözünə düşdü aydınlıq,  
Ömürlük zindandan çıxdi qadınlıq.  
Dahilər yaradan ey böyük ana,  
Şerimin hər sözü alqışdır sana!  
Alqış, o boyasız, rəngsiz üzunə!  
Alqış, o hiyləsiz, təmiz sözünə!  
Alqış, əmdiyimiz halal südünə!  
Bu gün də borcluyam hər öyüdünə...  
Səndə təbiətin saflığı vardır,  
Səni duyan könlüm nə bəxtiyardır!  
Həyatın şeridir gül yanaqların,  
Günəşdən rəng alır al dodaqların.  
Sözün doğrusunu deyim ürəkdən:  
Vurğunam mənalı gözəlliyyə mən,  
Silkinib çıxmasa qadın mətbəxdən  
Nə azad ana var, nə azad Vətən!  
Bu söz parladıqca bir şimşek kimi,  
Açıldı rəngimiz bir çiçək kimi.  
Şərqiñ göylərində günəş parladı,  
Sevindi analıq, qadınlıq adı.  
Atıldı ellərin başından qara,  
Qaranlıq gecələr çekildi dara...  
Artıq saçlamayıր səni qoçular.  
Hər yerdə, hər dildə danışığın var,  
Baxıb yurdumuza ilham alırsan,  
Göydə quşlar kimi qanad çalırsan.  
Çiçəklər rəng çalır o gül bənizdə,  
Qüvvətin görünür yerdə, dənizdə.  
Qızıl bir əsgər tək sən də hazırlısan!  
Xalça toxuyursan, şeir yazırsan.  
Bu yeni qəlbiniñ, şüurunla sən  
Bizim kəndimizdə müəlliməsən.  
İnək də sağırsan - bu ar deyildir,

Yaradan əllərin hüququ bırdır.  
Canlanır yenidən sönən hər həyat,  
Nə gözəl yaraşır sizə ağ xalat!  
Uşaq bağçasından keçirdim dünən,  
Göz qoydum oynasañ körpələrə mən.  
Onlar eşitməmiş nə din, nə millət.  
Dodaqlar deyirdi yalnız: məhəbbət!  
Bir qələm qaşlı qız yiğib onları  
Bir-bir göstərirdi xoş oyunları,  
Bu gənc mürəbbiyyə güllerək hərdən,  
Baxıb zövq alırdı bu körpələrdən,  
Baxıb göz olurdu öz balası tek  
Silinsin tarixdən doğma və ögey!  
Bəsti! Səninkidir tərlan səhərlər!  
Deyir tərifini kəndlər, şəhərlər –  
Deyir bizrin Bakı, bizim Moskva,  
Sənin şöhrətinim dalgalı hava  
Aparmış, bilirəm, bu gün hər yana:  
Hində, Fələstinə, Ərəbistana.  
Yuvası, oylağı ölüm qoxuyan.  
Bu gün də kor kimi Quran oxuyan  
Şərqiñ gözəlləri eşidir səni,  
Baxıb arzulayır bizim Vətəni...  
Azadlıq uğrunda çarpışır insan,  
Şərqiñ səhərləri qalxmış yuxudan.  
Qoy ölsün Adəmdən qalan bir adət,  
Azadlıq yaşasın, bir də səadət!  
Bəsti! Günsəñ kimi təmizdir üzün,  
Sən ilk yavrususan bizim gündüzün!  
Sənindir obalar, sənindir ellər,  
Ətəyi yellənən pambıqlı çöllər,  
Sənindir havası sərin yaylaqlar,  
Ceyranlar su içən soyuq bulaqlar,  
Sənindir səhərin ülkər ulduzu,  
Sən ey yurdumuzun qəhrəman qızı!  
Sənindir insanlıq, sənindir vicdan!  
Asılmış gül kimi günəş yaxandan.

Sənindir şairin şeri, ilhamı,  
Mənim kimliyimə şahiddir hamı.  
Ey, ana yurdumun gözəl gəlini!  
Mən ki məhabbətlə sixdim əlini;  
Bu dostluq, qardaşlıq, söylə, var olsun!  
Unutsaq bu eşqi, bizə ar olsun!  
Qoy yazsin başqası - karsət geyinən,  
Ərinin üstünə gündə deyinən,  
Gündə min rəng alan, min cildə girən,  
Yanında fors üçün tula gəzdirən,  
Çəkdiyi pudranı üzündə satan,  
Marınclad dodaqlı, ruhu şarlatan  
Meşən qadınların "gözəlliyyindən".  
Səninsə şairin yaranmışam mən!  
Mən səni yazmadım "dili məzəli",  
Yazmadım "kef quşu, məclis gözəli";  
Mən səni yazmadım nə "cin", nə "mələk",  
Biz ki, özümüzük, bunlar nə gərək?  
Yazmadım "dolanım, dönüm başına".  
Sən rəva görməzdin öz qardaşına.  
Bu yağlı sözlərin sonunda hər an  
Atılmış qadına min qara böhtan;  
Satılmış xanlara bir balıq kimi,  
Sonra da kirlənmiş bir yaylıq kimi  
Atılmış o bizim yazıq analar.  
Tarixin alnında nə damğalar var!..  
Bəsti! Yorulma gəl, hələ qulaq as!  
Yenə şairliyim qızışır az-az;  
Könlüm Qırat kimi dönmüş ağ yelə,  
Qızışır getdikcə uzaq mənzilə.  
Düşmən danışmasın başından yekə...  
Anamdır sevdiyim bu qızıl ölkə.  
Viçdanım ləkəsiz, üzüm də ağdır,  
Boş keçən bir günüm olmayıacaqdır.  
Bu ellər bağında doğma bir qışam,  
Azad nəğmələrçün yaradılmışam...  
Olmuş ilk ilhamım bu qızıl bayraq,

Gün kimi parlayan baxtima bir bax!  
Cavabsız qalmamış hələ sualımlı,  
Hay vurur, qıy vurur tərlan xəyalımlı...

Ah səhər-səhər  
Doğanda ülkər,  
Bəsti, qoluna  
Güvənir ellər.

Sən düzləri tək  
Ətəkləyərək,  
Vurur sinəndə  
Böyük bir ürək.

Gulür çiçəklik,  
Hər qaya, hər dik.  
Sənə söz qoşur  
Xinalı kəklik.

Alnında titrər  
Puçur-puçur tər,  
Nə yazsa azdır  
Min sinədəftər.

Sən yiğin-yiğın  
O ağ pambığın  
Yaradanısan,  
Zəhmətə siğın!

Keçdi qara qış,  
Bahara alqış!  
Sən ey qəhrəman,  
Günəşlə yarış!

Buludu lay-lay  
Doğrayanda ay,  
Sən yükleyirsən  
Pambığı tay-tay.

Həyatdır əmək,  
Daha nə demək,  
El sənin anan,  
Sən ona kömək...

Ey azad qadın,  
Gözləri aydın!  
Mən nə yazardım  
Sən olmasaydın?

Borcluyam sana,  
Ey böyük ana!  
Hələ bu dərdim  
Qalsın bir yana.

Açıldı yazım,  
Söhbətim, sazım;  
Sən hünər göstər,  
Mən şeir yazım.

Məsləkimiz bir,  
Aləmə bildir!  
Şair həyatsız  
Şair deyildir.

Artıq yuvan var,  
Elin, oban var.  
Tanrı danışır –  
Min bir havan var.

Azaddır dilin,  
Azaddır elin.  
Bir də, sevgilim,  
Bükülməz belin!

Səhər-səhər gül,  
A saçı sünbül!  
Desin şərqini  
Şair və bülbül.  
Bəsti! Bizim bu dağların,

Şır-şır axan bulaqların  
Üzərinə gün doğalı,  
Nəşəsi var yaylaqların.

Ölsün, dedik, hər möhnətə,  
Qanad verdik məhəbbətə.  
Hər qapıda bir bağ salaq,  
Hörmət olsun təbiətə!

Qoy açılsın min bir çiçək,  
Qızıl guldən ətir çəkək;  
Təbiəti bolşeviklər  
Gəlin kimi bəzəyəcək.

Bizimkidir uca dağlar,  
Dünya qədər zövqümüz var.  
Qoy yollara kölgə salsın  
Cərgə-cərgə boylu çinar.

Başa salın kommunxozu;  
Daş yolların olmaz tozu;  
Dörd tərəfdən gül bürüsün  
Hər kolxozu, hər sovxozu!

Aşıb-daşır elinvari,  
Kolxozumun ilxiləri.  
Tutaq boğaq içimizdən  
Köpək oğlu ziyankarı.

Düşmən girir "şirin dilə",  
Üzümüzə gülə-gülə  
O daraşır ac qurd kimi  
Bağçamızda qızılgülə.

Faşist bizi "yada salır",  
Qanlı gözü çox qaralır.  
Xirdaca bir sırrimizi  
Min qızılına satın alır.

Hər cəbhədə ayıq-sayıq  
Əsgər kimi durmaliyiq!  
Yoxsa gedib dəyər daşa  
Dəryamızda üzən qayıq.

Taqşırımı deyim, düzü,  
Batan deyil haqqın sözü –  
Bəzən görə bilməmişdir  
Şairin də açıq gözü.  
Bəzən məni hər yad baxış  
Döñə-döñə "alqışlamış".

O gün xallar vurdu qəlbimizdə tar.  
Bir günəş parladı gözlərimizə,  
Açıdı qapısını səadət bizə...  
Yolda dörd gün bizi oxşadı hava.  
Bizə "buyur" dedi qızıl Moskva.  
Moskva! Dünyada ən böyük şəhər!  
Onun daşlarında həyat gülümşər.  
O bir dəniz kimi çalxanır hər an,  
Günün batmağını duymayır insan.  
Beyinlər işdədir, əllər işdədir,  
Moskva hər zaman bir gərdişdədir.  
Burda duyğuları oxşayır hər şey,  
Oxşayır gözləri burda hər muzey, -  
Bizə xəbər verir qərinəldən. Bəsti!  
O yerləri dolaşmışan sən!  
Şığışır quş kimi yeraltı qatar,  
Başının üstündə ağır binalar,  
Dəyişmiş Moskva - əski Moskva,  
Ruhları güldürür burdakı hava.  
Üzünü görmədim zər paqonların,  
Görəmdim halını dvoryanların;  
Mən burda görmədim nə keşiş, nə çar,  
Bunları naql etdi bizə qarilar.  
O gün zəncirlənmiş kilsəli şəhər,  
Bu gün səhər kimi ruha gülümşər.

Mən burda görmüşəm min bir yadigar,  
Varaqla tarixi, gör bir nələr var!  
Moskva ömründə geyməmiş qara,  
Əyməmiş başını Napalyonlara...  
Çoxdur Moskvanın yaradan əli,  
Burdadır Puşkinin böyük heykəli.  
Tatyana Larina təbiət qızı,  
Onegin o qızın ilk vəfasızı  
Günlər keçirmişdir burda bir zaman;  
Mazurka rəqsinin gurultusundan  
Aynalar titrəmiş - hardadır onlar?  
Yaşadı ömrünü sərxoş salonlar...  
Cütbaşlı qartalın sindi qanadı,  
Silindi tarixdən onun son adı.  
Xəyalım döñərək yenə tərlana,  
Yena də baş çəkir Qızıl Meydana...  
(Başqa bir şairin sıxıldı qəlbİ,  
Yıxıldı daşlara boz sərçə kimi).  
...Bəsti! Nə xoş keçir bizimlə dövran...  
Var olsun dövrəni, belə yaradan!  
Bu şair könlümün bir şüarı var:  
Ölsün yurdumuza xain çıxanlar!  
Bununla qurtaraq bu şerimizi,  
Başqa temalar da gözləyir bizi.

1937

## **YAZLA QIŞIN DEYİŞMƏSİ**

Yenə fikrim seyrə çıxdı yer üzünü başdan-başa,  
Dünya böyük bir tamaşa...  
Hər şey mənə tanış, - dedim,  
Baxıb, baxıb, danış, - dedim,  
Könül adlı ilk sırdaşa!  
Bu dağ mənim, o dağ sənin, gəzdim yeri qarış-qarış,  
Nələr açdı bu axtarış...  
Ey səadət səninkiyəm!  
Dünya deyir mən ikiyəm -  
Sağında yaz, solumda qış.  
Yaz nə deyir: - Bağlarım var, güllərim var çiçək-ciçək,  
Qoxla məni, ətrimi çək!  
Mənə könül bağlayanlar,  
Hər sırrimi saxlayanlar  
Boran üzü görməyəcək.  
Mehribanlıq beşiyimdir, yerim bağça, yurdum bağdır,  
Alnim açıq, üzüm ağdır.  
Çoxdur sərin bulaqlarım,  
Göy çəmənli yaylaqlarım;  
Qəlbim isti, canım sağdır.  
Adım yazdır, gələndə mən axar çaylar daşa-daşa  
Haray salar dağa daşa...  
Seyrə çıxar oylağımı,  
Hər bağçamı, hər bağımı  
Sevgililər qoşa-qoşa.  
Mən açmışam bu dünyada qızıl gülün yanağını -  
Evimin ilk qonağını.  
Anasıyam bu güllərin,  
Süsənlərin, sünbüllərin.  
Mən açmışam bülbüllərin  
Nəğməli ney dodağını.  
Adım yazdır, şöhrətim var tərifində şairlərin.  
Havalırm sərin-sərin.  
Gülüşüyəm dost üzünüñ,  
Min bir bahar gündüzünüñ.

Məndən öyrən yer üzünün  
Mənasını dərin-dərin!  
Al qumaşa bəzənmışəm gəlin kimi başdan-başa.  
Yaranmışam bir tamaşa!  
Bəxtiyardır analarım,  
Suda üzən sonalarım;  
Göydə uçar durnalarım  
Qaqqildaşa-qaqqildaşa.  
Cərinət ki, bir uydurmadır, gəl gör nədir çiçəkliyim!  
Qızıl güldür köynəkliyim.  
Mənimkidir bu meşələr,  
Qırvım telli bənövşələr.  
Kollarımda turac gəzər,  
Xinalıdır hər kökliyim.  
Aynın, günün, ulduzların yaranma bir sirdaşıyam,  
Səadətin qardaşıyam.  
Bizim bu qarlı dağların,  
Qəlbə vüqarlı dağların  
Əyilməyən dik başıyam!  
Adım yazdır, gələndə mən yağış yağar narın-narın,  
Ruhu gülər torpaqların...  
Günəş bizə qonaq gələr,  
Kölgəsində quş dincələr  
Əl boydakı yarpaqların.  
Hər il bizi gülə-gülə qarşılıyır May bayramı,  
Seyrə çıxır o gün hamı;  
Bütün qızlar geyir dümağ,  
Yanaqları çıraq-çıraq.  
Əllərdəki qızıl bayraq  
Qurtuluşun ilk salamı.  
Tərlanılarım, qırğılarım qanad çalır göy havada.  
Toy qurulur min yuvada;  
Bütün dəndlər unudulur,  
Söhbət olub, saz tutulur  
Ağır elli hər obada.  
Adım yazdır, qucağımda nə boran var, nə də ki qar,  
Qapılardan qaçır azar.

Mehribanam yaranmışa.  
"Gəlmə" deyir, qara, qısa  
Məxmər telli bu yoncalar.  
Bəzən mənə qara bulud düşmən kimi baxır, gedər,  
Şimşəklərin çaxar, gedər.  
Çox sevirəm mən gündüzü,  
Qaranlığın o dar gözü  
Sertoş kimi axar, gedər.  
Günəş mənim ilk anamdır, istisi var saf qanımda,  
Akar sular dörd yanında.  
Görən mənə heyran qalar,  
Şair məndən ilham alar  
Könlün torlan zamanında.  
Görməmişəm pis üzünü nə hicranın, möhnətin,  
Beşiyiyəm məhəbbətin.  
Kefim sazdır, damağım çağ,  
Yaratmışdır üzümü ağ  
Gözəl əli təbiətin.  
Mən gələndə bu düzlərdə ceyran qaçar, quzu mələr,  
Dilə gələr lal dərələr;  
Qış əriyər yana-yana...  
Sinəsini açar mana  
Örtüsü ağ pəncərələr.  
Təmiz havam təzələyir ciyərini insanların,  
Gözəliyəm dastanların.  
Güllər olur iç köynəyim,  
Dərmanıdır hər çiçəyim  
Təbiblərin, logmanların.  
Artıq azad baxışların gözlərimdə işığı var  
Keçdi çovğun, əridi qar.  
Yaşıl dağlar allaz geyir;  
Baxıb-baxıb, "gəncəm" deyir  
Ağ birçəkli ixtiyarlar.  
Dodaqlarım səhər-axşam söhbət açır səadətdən,  
Bu şeirdən, bu sənətdən!  
Qurtuluşun mənəm yolu.  
Can qurtardı insan oğlu

Həmişəlik əsarətdən.

Qoy var olsun bu dünyada azad könül, azad bahar,

Qayıtməsin o zindanlar!

Qapımızda casus duran,

İnsanlara qan udduran

O zamanlar, o zamanlar!..

Qələm çəkdik keçmişlərm o qaralmış üzünə biz!

Qoy var olsun bu nəslimiz!

Mehribanam hər yoldaşa.

İyirmi il vurdum başa,

Qəlbim isti, qanım təmiz.

Adım yazdır, yazılmamış taleyimə nə dərd, nə qəm...

Səhərlərin ney səsiyəm;

Könlümdədir sədəfli saz;

Soran olsa: - Nədir bu yaz?

Deyin: - Sovet ölkəsiyim!

Qış nə deyir? - Mən faşistəm, yaranmışdır üzüm qara.

Zülm edərəm insanlara;

Qan içirəm, həzz alıram,

Bu dünyani mən salıram

Boramlara, tufanlara.

Mən tökərəm çəmənlərə, gülşənlərə soyuq qarı,

Talan olur elin varı;

Diş ağardıb güləndə mən,

Kəfən geyib gələndə mən

Bağlayıram qapıları.

Adım qışdır, əzəl gündən bir qardaşam canavara.

Paltarım ağ, içim qara.

Dərd andırır hər mənzərəm,

Şaxtanı mən gətirirəm

Səhərlərə, axşamlara.

Saraldıram bülbüllərin yuvacığı - yarpaqları,

Dondururam torpaqları.

El demişkən - qara qışam,

Mən uğursuz yaranmışam,

Soldururam çəmənzərəni.

Atam boran, balam ölüm, budur mənim öz sənətim,

Yamanlıqlar təbiətim.  
El bilir ki, amansızam,  
Neron kimi vicdansızam,  
Yoxdur qəlbim, məhəbbətim.  
Adım qışdır, özüm faşist, mən gələndə sular donar,  
Səhralara quzğun qonar.  
Nə duyğum var, nə ürəyim;  
Əsən kimi sərt küləyim  
Yarpaq tökər boylu çınar.  
Mən gələndə görünməyir göydə süzən qaranquşlar -  
Yaz gününə yar olmuşlar;  
Dilim: "Boran, boran!" deyər,  
Baxıb mənə "ilan" deyər  
İncə ruhlu yaranmışlar.  
Adım qışdır, özüm faşist, mən aləmi saldım səsə.  
Gündə min yol kəsə-kəsə  
Əsəcəkdir boranlarım.  
Ağır-ağır zamanlarım,  
Günəş məni əritməsə...  
Şair deyər: - Bu qara qış qurda qardaş yaranalı,  
Yemək istər istiqbalı.  
Çox sevirik canımızdan,  
Ətimizdən, qanımızdan,  
Bizim böyük istiqbalı...

1937

### **AYIN ƏFSANƏSİ (AYBƏNİZ)**

Ay gözəllik çadırını açıb, buludlarda,  
Yenə bizim ay başına dolaharkən buludlar da  
Gözlərimə göz dikərək gəlib baxdı pəncərəmdən,  
Bu gözəllik elçisinə heyran olub dedim ki, mən: -  
Nədən az-az görünürsən?  
Cavabında susdu bir az.  
Sonra xumar baxışılə canlar alan o sərvinaz  
Gözlərimə yenə baxdı,  
O dinmədi... Utancaqdır...  
O bəlkə də öz qəlbini başqasına açacaqdır?!  
Lakin onun sıfətində bir solğunluq nişanı var,  
Mənənə onun bu dərdini dərəcədən təşəkkür edüb anlar...  
Dedim: - Susma, gözəlim Ay!  
Deyiləm ki, mən özgəsi!  
Mənə tanış yaranmışdır şadlıq neyi, hicran səsi.  
Əzəl gündən dolanmışsam  
Yer üzünü qarış-qarış;  
Məndən gizli bu dünyada bir sinədə söz qalmamış.  
Sevinənlər, dərdlənənlər öz qəlbini açar mana,  
Mənim varlıq nəfəsimdən torpaqlar da gələr cana,  
Çünkü insan yaranmışam.  
Yenə baxdı üzümə Ay,  
Arxasınca qoşun çəkib buludlar da gəldi lay-lay.  
Sonra, bir az gülmüşəyib dilə gəldi  
Ay da bu dəm: O dindikcə ağ kağıza inci düzdü qızıl qələm.  
Dedi: - Az-az görünməyim nədən sizə ağır gəlir?  
Dedim: - Çünkü bu dünyada gözəlliklə söz yüksəlir  
Gözəlliksiz bir sənətin nə duyğusu, nə canı var.  
O dirmalar qulaqları, balta kimi odun yarar  
Ay üzümə yenə güldü...  
Tez açıldı qaş-qabağı,  
İşıqlandı səhər kimi xəyalımın söz otağı.  
Dedi: - Az-az görünməyim küskünlükdən nişanədir.  
Dedim: - Bir az açıq daniş, bu sözünün sırrı nədir?  
Dedi: - Sən ki, dillənsən, düşmədinmi məni başa?  
Dedim: - Bəzən varlığıma hakim olan bir tamasha  
Uçurduqca yer üzündən xəyalımın qanadını,  
Unuduram hər canının, hər cansızın öz adını.

Cəhalətin pəncəsində boğulduqca qəlbim yenə,  
Bir kor kimi boyanıram bu mənalar ələminə  
O vaxt mənim şürum da, xəyalım da qaçır məndən,  
Qayıq qalır firtinada, dalğalara düşür yelkən...  
Ay yənə də gülümsədi... Saçlarını dağıdaraq,  
Dedi: - İnsan, qəlbindəki sadəliyə, saflığa bax!  
Sən ki, bizim ilk görüşdə öz sərrini dedin mənə;  
Mən də bütün varlığımı açacağam bu gün sənə.  
Dedim: - Buyur, şad olaram!  
Sarırlaraq Ay boynuma,  
Bir günahsız quzu kimi gəlib girdi o qoynuma.  
Dedi: - Mənim küsməyimin başlıca bir səbəbi var,  
Qoy eşitsin bu sırrımı şair olub, söz yazanlar...  
Bilirsən ki, mən gözələm, dastanlara düşmüş adım,  
Yarandığım gündən bəri bağlanmamış qol-qanadım.  
Bir qocaman şahidiyəm bu varlığın əzəl başdan,  
Çünki mənmi varlığımı da yoğrulmuşdur sudan, daşdan.  
Çox gəzmisəm bu dünyani oba-oba, oymaq-oymaq,  
Kim istəyir bu neməti öz əlindən yera qoymaq.  
Mən doğanda göy üzüna, qaçıb gedir qaranlıqlar,  
Gözəlliklə əkiz olan bir qüvvətim, qüdrətim var.  
Mənim böyük camalımdan ilham alır bütün aləm,  
Mən də insan xəyali tək gündüzlərin aşiqiyəm.  
Lakin bizim şairlərdən incimişəm sözün düzü,  
Onlar bəzən düz görməyir nə gecəni, nə gündüzü.  
Onlar elə zənn edir ki, gözəllik bir oyuncadır,  
Har "sevirem!" deyən gəncə o da aşiq olacaqdır...  
Elə mənim özümə də qəlb açmışlar min bir kərə,,  
Mən nə deyim? Nə ad verim o ötərgi vədlərə?  
Onlar baxıb ilham almış yalnız mənim zahirimdən,  
Lakin onlar bilməmişdir bir naçıyəm batında mən.  
Onlar məni bənzədərək min gəlinə, min də qızı,  
Arabir də oxşatmışlar hər ötərgi vəfəsına.  
Hətta böyük Puşkin belə bir vaxt mənə söz atmışdır,  
O da məni göy üzündə ağlısiza oxşatmışdır.  
Lakin duyan olmamış ki, mənim öz aləmim vardır,  
Bu səbəbdən ürəyimdə dünya boyda qəmim vardır.

Ah, nə deyim şairlərə! Öz döşünə döyə-döyə  
Xam at kimi təpik atıb, siğışmırlar yerə, göyə.  
Bir demirlər mən nəçiyəm, yarandığım gündən bəri,  
Nələr görmüş bu dünyada Ay deyilən gözəl pəri?!  
Mənim də öz dastanım var, mənim də macəram vardır,  
Bu dünyada macərasız üzəyi daş olanlardır.  
Düzdür, insan yaranmadım, bəxtim belə yazılmışdır,  
Bu səbəbdən bağım başı bir dumanlıq, bir də qışdır.  
Lakin mənə çox tanışdır insanlığın böyük səsi,  
Bir də nəyə toxunmamış o dahinin xoş nəfəsi?  
Dünya karvan yaranmışsa, insan oğlu bir sarbandır,  
Bəşər qəlbini göyə sızmaz, onun fikri bir ümməndir.  
Qoy şairlər vurulmasın yalnız mənim camalıma,  
Baxıb dastan bağlaşınlar bu gözəllik kamalıma!  
Ay kiriyib dayandı.  
Qəlbim yandı, nə yandı!  
Tüstü çıxdı başımdan.  
Bu gözəl sirdəşimdan  
İlham alıb mən bu dəm  
Dedim: - Düzsən, ey sənəm!  
Sənin də əməyin var,  
Qəlbin var, diləyin var.  
Fəqət, bilmirəm niyə  
Sən deyən dərinliyə  
At çapmayır şairlər?  
Bəikə tükənmış hünər?  
Ay çatıb qasını "Yox" - dedi birdən,  
Qəzəblə oynadı durduğu yerdən.  
Dedi: - Nə deyirsən, uşaqsan, nədir?  
İnsanın hünəri bir xəzinədir.  
Nə qədər xərcləsən dünyada onu,  
O da vaxt kimidir - görünməz sonu!  
Lakin bu hünərin qədrini bilmək  
Hər hünər əhlinə borc olsun gərək!  
Dedim: - Düz deyirsən, ay nazlı sənəm!  
Haman şairlərin biri də mənəm...

Mən də təbiətdən yazıram bəzən,  
Sonra ağrı qopur öz ürəyimdən.  
Görürəm gözlərim baş-ayaq vurur,  
Bəzən quş yerinə dağ-daş uçurur,  
Bəzən gül yerinə tikan deyirəm,  
Göyün qurşağına örökən deyirəm.  
Bəzən ağ buludu yazıram qara,  
Baxıb gülüşürlər mən sənətkara.  
Hani təbiətin dilini bilən?  
Gözəl Ay! Qarşında utanıram mən.  
Ay yenə hirslənib "yox!" - dedi birdən,  
Qəzəblə oynadı durduğu yerdən.  
Dedi ki, insafsız olma bu qədər,  
Yenə az olsa da, səndədir hünər.  
Yenə sən bilərsən eşqin dilini,  
Mən şahid tutaram öz sevgilimi!  
Yenə sən sevirsən bu təbiəti,  
Ucuz tutmayırsan şeri, sənəti,  
Yuxulu gecələr çox az yatmışan,  
Mən kor deyiləm ki, saç ağartmışan -  
Deyib xumarlandı ayın gözləri,  
Sığındı qoynuma o gözəl pəri.  
Baxdı gözlərimə gülümşəyərək,  
Sinəmdə quş kimi çırpındı ürək  
Mən elə bildim ki, ürəyim acdır,  
Məhəbbət əbədi bir ehtiyacdır!  
Sonra solğun üzlü o dərdli sənəm  
Xəyala qərq oldu gözlərində qəm.  
Nəysə piçildamaq istədi mana,  
Lakin utanaraq çəkildi yana.  
Axıdı yanağına iki damla yaş,  
Dedi: - Salamat qal! Gedirəm, qardaş!  
- Yox, - dedim! - Bir dayan! Hələ sözüm var!  
Gəl mənə bir danış, ey nazlı nigar!  
Sən ki, yaranışdan gözəlsən belə,  
Bir dastan olmusan ağıza, dilə,  
Aləmə səs salır hüsnün, camalın,

İndi də bildim ki, çoxdur kamalın.  
Nədir üzündəki qara ləkələr?  
Anlada bilsəydin bunu birtəhər...

Ay çatıb qaşını birdən qaraldı,  
Sanki gözlərində dünya daraldı.  
Süzülüb sel kimi axdı göz yaşı,  
Yazığın köksünə sallandı başı.  
Bulandı siması bir dərya kimi,  
Ümidsiz, nəşəsiz bir dünya kimi.  
Mən peşiman oldum öz sualımdan,  
O mənim halımı görüb bu zaman  
Hə!.. - dedi, - gəlmisən mətləb üstünə.

İndi mənə qulaq as,  
Nə danışsam, onu yaz!  
Heç sorma ki, bu nədir?  
Bəlkə bir əfsanədir.  
Dedim: - Danış, tez danış!  
Daha səbrim qalmamış.

Ay qaldırdı başını,  
Silərək göz yaşını  
Dedi: -Yaxşı qulaq as!  
Nə danışsam onu yaz:

Bizim dövrümüzdən nə qədər qabaq,  
Nə mavi göy vardı, nə qara torpaq.  
O vaxt nə həyatdan vardı bir əsər,  
Nə dağlar, dərələr, nə də meşələr.  
Nə yaşıl yarpaqlar, nə də xəzəllər,  
Nə bulaq başında seçmə gözəllər.  
Nə məhəbbət sözü, nə hicran dərdi,  
Nə də qəm karvani axıb gedərdi.  
Dünya görməmişdi bir damlacıq qan,  
Nə bir canlı vardı, nə də bir insan.  
Nə sərhəd seçkisi qoyan ölkələr,  
Nə qanlı qanunlar, nə məhkəmələr,

Nə bir ağavardı, nə də ki, bir qul,  
Nə zəngin yaşardı, nə də ki, yoxsul.  
O vaxt görməmişdi dünya göz yaşı,  
Hər başın üstündə bir qəbir daşı!  
Nə də yer üzündə ayrılıq vardi,  
Dövran öz-özünə gəlib axardı.  
Günəş anam idi, mən onun qızı,  
Dünya salamlardı ilk baxtimızı...  
Ondan şəfəq alıb nura boyandım,  
Mən onun eşqilə alışib-yandım.  
Anamın bir ana ürəyi vardi,  
O mənim boyumu öpüb oxşardı,  
Yanımdan getməzdi fikri, diləyi;  
Bəzən dil açaraq ana ürəyi  
Deyərdi: - Ay adlı bir balam vardır,  
O məndən dünyaya ük yadigarıdır.  
Mənsə siğinardım onun qoynuna,  
Salıncaq qolumu atıb boynuna  
Üzündən öpərdim onun doyunca,  
Yorulmaq bilməzdim illər boyunca.  
Anam bu sevgidən min zövq alardı.  
Sonra ucaldıqca hey ucalardı...

\* \* \*

Bir gün axşam çağında,  
Göylərin qucağında  
Anam oturmuşdu tək,  
Mənsə yaxın gələrək  
Acam, - dedim, - anacan!  
Onun qaş-qabağından  
Tökülürdü buludlar...  
Dedim: - Ana, de nə var,  
De nə var ki, belə sən  
Dərdlə fikirləşirsən?"  
Anam üzümə baxdı,  
Qəlbindən qanlar axdı.

Heç soruşma, - dedi, - gəl!  
Bunu bilsəydim əvvəl  
Heç doğmazdım səni mən,  
Deyərək gözlərindən  
Sellər kimi yaş tökdü,  
Qəlbinə zülmət çökdü.  
Mənsə döndüm, doğrusu,  
Ana, - dedim, - nədir bu?  
Mən ki, sənin hər zaman  
Gözəl üzündə bir dəm  
Nə dərd görmüşdüm, nə qəm.  
Sən ki, əzəldən bəri  
Şad gəzərdin göyləri;  
Tutulmazdı qabağın;  
Sənin o gül dodağın  
Hər vaxt gülərdi mana.  
Can ana! Söylə, ana!  
Söylə nə oldu ki, sən  
Azad gülüşlərindən  
Ayrı düşdün? De görək!  
Anam bir ah çəkərək  
Dedi - Bala! Qulaq as:  
Analalar dərdsiz olmaz!  
Sən deyirsən acam mən  
Süd gəlməyir döşümdən...  
Yalnızam... Yoxdur ərim;  
Qurumuşdur döşlərim  
Ac-acına durmaqdan.  
Azdan-çoxdan bir zaman  
Nə yiğmişdımsa bütün  
Yedik qurtardı bu gün.  
Tamam boşaldi anbar,  
Bircə təknə unum var.  
Ah, qızım! Mən baxtı kəm  
O unu da bişirsem  
Ac qalarıq sabahdan  
De, neyləyim, balacan?!

Ayın bu sözündən düşərək dərdə,  
Asıldı gözümdən bir qara pərdə.  
Açıldı qarşısında bir dar pəncərə.  
Xəyalım boylandı keçən günlərə,  
Yenə körpəliyim düşdü yaduma,  
Bir qaya bağlandı qol-qanadıma.  
Gözümdə canlandı anam yenidən,  
Onu min dəfə də xatırlasam mən,  
Min kitab yazsam da, o gül camala,  
Yenə də ondakı böyük kamala  
Yol tapa bilməmiş şair qələmi,  
Mən şahid tuturam bütün aləmi.  
Dünya binasını qoyandan bəri,  
De, hansı dahinin xəyal şahpəri  
Ucalı bilmışdır barı bir kərə  
Ana qəlbindəki sonsuz göylərə?  
De, hansı şairin məğrur qələmi,  
Olsa da günəşin, ayın həmdəmi,  
Dilini bilsə də otun, çıçayın,  
Sırrını açsa da hər bir ürəyin,  
Cana gətirsə də cansız daşları,  
Karvana düzəsə də uçan quşları,  
Dönüb bac alsa da əsən küləkdən,  
Bir dünya qursa da minbir diləkdən,  
Xəyalı göylərə sıpər dursa da,  
Günəşin qoynunda çadır qursa da,  
İnciyə tutsa da bütün aləmi,  
De, hansı şairin məğrur qələmi  
Ana qəlbindəki dəryadan keçmiş?  
Bu sonsuz, bu böyük dünyadan keçmiş?  
Fikrə getməyimi Ay duyar-duymaz,  
Şirin söhbətini saxayıb bir az,  
Dedi ki: - Nə üçün getdin xəyalə?  
Cavab verməyerək mən bu suala,  
Dedim: - Bu uzundur... sözünü qurtar!  
Tamam danış görək, nə macəran var?!

- Bəli! - dedi, - o vaxt mən  
Anamın söhbatindən  
Saraldım birdən-birə;  
Sonra baxıb göylərə  
Bir ah çəkdim ucadan,  
Yaxşı, - dedim, - anacan!  
Darıxma yoxsulluğa,  
Əvvəldən də bolluğa  
Öyrənməmiş ağızımız.  
İndi qalsan da yalnız,  
Mənə izn ver gedim,  
Dünyaları seyr edim.  
Bir ruzi tapsam ana,  
Qovuşaram tez sana.  
Anam baxdı üzümə,  
İşiq verdi gözümə,  
Dedi: - Qızım, yaxşı yol!  
Ancaq bir az ayıq ol!  
Bir də unutma ki, sən  
Varım-yoxum bir sənsən!

Mən örtdüm başıma bir ağ kəlağay,  
Buludlar qarşımıda açıldı lay-lay...  
Mən getdim, arxmaxca su səpdi ana,  
Bütün kainaü çıxdım seyrana.  
Keçdim göy üzünün çəmənzarından,  
Göylər dünyasının ilk baharından.  
Gah endim aşağı, gah da yüksəldim,  
Görüb bilmədiyim yerlərə gəldim.  
Gördüm ki, kainat naxış-naxışdır,  
Sənət işlənməmiş yer qalmamışdır.  
Bir hünər oxunur hər çeşnisdən.  
Aləmə baxdıqca anladım ki, mən  
Hər kiçik zərrənin öz aləmi var,  
Dünya bir ahəngdə tutmuşdur qərar...  
Az getdim, üz getdim, dolandım yenə  
Gəlib yaxınlaşdım Yer kürəsinə.

Nə görsəm yaxşıdır? Dərələr, dağlar,  
Kahalar, daxmalar, odlar, ocaqlar...  
Duydum yaşayışın xoş nəfəsini,  
Eşitdim ilk dəfə insan səsini.  
Bu səsdə nə böyük bir ləzzət varmış,  
Duyanlar daima xoşbəxt olarmış!  
Bü ki, iliyimə işlədi bu səs,  
Yüz min il yaşasam canımdan getməz...  
Mən onda bildim ki, "yaranmaq" nədir?  
Bəşərsiz kainat bir viranədir.  
Bildim, insan kimi böyük bir qüdrət  
Hələ yaratmamış bizim təbiət.  
Çatdı qulağıma onun nərəsi,  
Hələ dağ döşündə o çoban səsi  
Ruhuma dad verdi ilk gündən bəri  
O vaxtdan sevirəm mən bu yerləri,  
Bircə gün görməsəm, görməsəm onu,  
İlan vurmuş kimi rəngim qaralar,  
Başımın üstünü dumanlar alar...  
Ay bir az dayanıb sildi tərini,  
Yenə varaqladı can dəftərini:  
- Vuruldum dünyama o gənc yaşına,  
Sərdim qanadımı bir dağ başına.  
Dağın ətəyində bir cütçü vardı,  
Nə bilim, yer əkib, yer şumlayardı...  
Çox dikdim gözümü mən ona sarı,  
Eşib sovururdu o torpaqları;  
Qan-tərə batmışdı bütün bədəni.  
Başını qaldırıb görünce məni  
Dedi ki: - Yaxın gəl, uzaqda durma,  
Yetim uşaq kimi boynunu burma!  
Bu səsdə bir böyük mərhəmət duyдум,  
İlk dəfə torpağa mən qədəm qoyдум.  
Cütçü dila gəlib, soruşdu məndən:  
- De qızım, nəçisən, haralısan sən?  
Üzünü görürəm birinci kərə,  
Sən heç bənzəmirən bizimkilərə.

Dedim: - Günəş qızı Aydır öz adım,  
Daima göylərdə uçar qanadım.  
İndisə gəlmışəm Yer kürəsinə.  
Cütçü gülümşəyib dilləndi yenə:  
- Qızım! Xoş gəlmisinən, gəl əyləş görək...  
Bir ağaç altında biz əyləşərək,  
Oturduq diz-dizə, cütçüsə dərhal  
Verdi qonağına belə bir sual:  
- Nədir gözündəki bu qəmli baxış?  
De, rəngin nə üçün belə saralmış?  
Dedim: - Yol gəlmışəm, özüm də acam,  
Doğrusu, bir parça yemə möhtacam.  
Cütçü bir ah çəkdi, gözlərində qəm,  
Öz bağlamasım açaraq bu dəm  
Çıxardı bir parça pendirlə çörək,  
- Ye! - dedi, - can qızım!  
Mənsə gülərək  
Soruşdum: - Bu nədir?  
Dedi:-Çörəkdir!  
Qonaqsız boğazdan ötməyəcəkdir!  
Ye, qızım! Bununla yaşayır insan,  
Ye, rəngin düzəlsin, görünəm acsan!  
Verdiyi çörəkdən kəsərək bir az,  
Dilimin üstünə mən qoyar-qoymaz  
Ağzıma dad gəldi, qoluma qüvvət.  
Dedim: - Nə şirindir bu gözəl nemət!  
Dedi: - İnsan əli yaradır bunu,  
Bu çörək yaşadır insan oğlunu.  
Bəri bax, görürsən bu sünbülləri?  
Bunların dilini tapandan bəri  
Biz acliq sözünü qovmuşuq evdən.  
Get, Günəş anana xəbər ver ki, sən  
Boi isti, bol işiq göndərsin bizə,  
Onlar səbəb olur çörəyimizə.  
Dedim: - Bəs nə üçün göylər mülkündə  
Çörək tapılmayırlı bizə bir gün də?  
Anamın istisi orda da vardır,

Bəs nədən göy üzü bir boş anbardır?  
Cütçü gülümseyib dedi: - Qulaq as!  
Çörək bir istiyə, işıqla olmaz.  
Budur, bax, gördiün bu qara torpaq  
Nə qədər vardırsa, çörək olacaq.  
Torpaqdan süd əmir hər sarı sünbüл,  
Torpaqdan göyərir hər çiçək, hər gül.  
Bir də öz başına yaranmır onlar,  
Torpaq üstündə də insan gözü var... –  
Budur, bax, alnimdan tökülən bu tər! –  
Dünyada ac qalar tər tökməyənlər.  
Onların ömrü də tez gedir bada,  
Hər kəs əkdiyini biçər dünyada.  
Al, sana verirəm mən bir ovuc dən,  
Apar göy üzünə bizim bu yerdən.  
Orda əlinizlə səpib becərin,  
Bir az zəhmət çəkib barını dərin  
Dedim: - Cütçü baba, sağ ol, çox sağ ol,  
Daima kefi kök, damağı çağ ol!  
İndi salamat qal, ömür gödəkdir,  
Səfərim uzandı, anam da təkdir.  
Durub cütçü baba öpdü alnimdan,  
Bildimi ki, mehriban olurmuş insan.  
O dedi: - Yaxşı yol! Get, qızım, Xumar,  
Get anan sevinsin, pisdir intizar.  
Ancaq yoldan-izdən özünü gözlə,  
Ehtiyatlı dolan gecə-gündüzlə..  
Mən uşub yüksəldim, yenə yüksəldim,  
Bir zaman anamın yanına gəldim.  
Anam sevincindən ağladı, bilsən?  
Dedi: - Nə qoçaqsan, sən qız deyilsən!  
Ancaq az qalırdı çatlaşın bağrim,  
Na yaman gecikdin, ay ağrin alım?  
Dedim ki, səfərim xoş keçdi, ana!  
Gör nə gətirmişəm insandan sana!  
Mən ona göstərib toxumluq dəni,  
Danışdım başımdan gəlib keçəni.

Dinlədikcə məni anam şad oldu,  
Ehtiyac dərdindən o azad oldu.  
Yorğun olduğumdan yatdıq gecəni,  
Şəhər açılınca oyatdı məni.  
Əl-ələ tutuşub qız ilə ana,  
O vaxt göy üzünü çıxdıq seyrana.  
Cütçünün verdiyi toxumları biz  
Mavi göy üzünə səpdik tərtəmiz.  
Keçdi bir neçə ay, yetişdi bahar,  
Nə gördük? Cürcərdi bütün toxumlar –  
Parladı ulduzlar, o ağ sünbüllər,  
Yarandı aləmdə yeni bir əsər.  
Dünya dəyişmişdir, o vaxtdan bəri  
Ölçüb biçməmişəm qərinələri...  
Dəyişmiş yerini dağlar, dərələr,  
Bəlkə də qalmamış ilk mənzərlər.  
Nə deyim! Dünyanın qocadır yaşı,  
Daima firmanız dəyirman daşı  
Nələr üyütməmiş!.. Lakin ulduzlar  
Hələ də cütçündən qalmış yadigar.  
Onlar düşməmişdir hərəkətindən,  
İnsan çörəyinin bərəkətindən  
Göy üzü daima gülər-gülşəndir,  
Hər kiçik ulduzun surəti şəndir.

Bir gün mən bəzənib çıxmışdım seyrə,  
Ulduzlar mülkündən baxırdım yerə.  
Hər ulduz dil açıb deyirdi: - Xumar!  
Sənin nə möhtəşəm gözəlliyyin var?!  
Camalın süd kimi belə dümağdır,  
Daima sönməyən bir şəbçiraqdır.  
Gözəllik sozünün ruhu var səndə,  
Arabir sən bizə qonaq geləndə  
Sayrışan ulduzlar verib baş-başa  
Gözəl camalına qılır tamasha.  
Doğrudan cəlalin böyükdür sənin!  
Nurdanmı tökülmüş, söylə, bədənin!

Ayıq gəz, sayıq ol, göz dəyər sana,  
Batar bu göy üzü günahsız qana.  
Ərköyün böyümə!.. Az dolan, az gəz!..  
Gözəllər nəzərə tez-tez görünməz.  
Mənsə, dinlədikcə bu ulduzları,  
Gülərdi qəlbimdə hüsnün vüqarı.  
Qol-qanad açardım sözün doğrusu,  
Hər bir yaranmışın arzusudur bu.  
İstər gözəl olsun bütün canlılar;  
Gözəlliyyə qarşı məhəbbət də var.  
Çirkin yaranmışlar çox vaxt dərdlənər...  
Gözəllik eşqindən yaranmış səhər!  
Mən ayın sözünü kəsdim bir anlıq,  
Dedim: - Çirkinlərdən danışma artıq;  
Mən də onlardanam, öz aramızdır...  
Ay dedi: - Gözəllik dediyim qızdır.  
Qoy, qızların üzü gün kimi gülsün,  
Kişnün üzündən mərdlik tökülsün!  
Yox, - dedim - yoldaş Ay! Səhv eləyirsən,  
Qol çəkə bilmərəm bu fikrinə mən.  
Çünki ərzə verər şairdən qızlar,  
Deyər düz yazmayır bizi sənətkar.  
Deyər həyat üçün yaranmışıq biz,  
Hünərdir ən böyük gözəlliyyimiz!  
Təbiət deyər ki, lalə yanaqlar,  
Vurğunun dediyi yaqut dodaqlar  
Gəldi gedər olur qoca dünyada;  
Çox şirin olsa da, tez gedir bada.  
Qızlar dil açar ki: - Zəhmət çək bir az,  
Gözəllik sözünün kamalından yaz!  
Yoxsa, qasıń belə, gözün də belə,  
Amandır üzünü göstərmə elə,  
Nə bilim, çiçəksən, ağızı göyçəksən,  
Mələksən, pərisən, dünyada təksən...  
Artıq bu sözlərin köhnəldi vaxtı,  
İndi gözəlliyyin başqadır taxtı.

Bu taxta nə mələk, nə də pəri var,  
Bu taxtda əyləşir ağlı olanlar.  
Bir mələk olsa da, ağılsız bəşər,  
Yüzillik hörmətdən bir gündə düşər!  
Ay baxıb, sükutə getdi bu dəfə,  
Üzünü döndərdi göylər tərəfə.

- Hə!.. - dedi, - o zaman sevinərək mən  
Keçdim gəlin kimi göylər mülkündən.  
Güvənib hüsnumə xeyli yüksəldim,  
Sonra öz anamın yanına gəldim.  
O baxıb boyuma, sevindi yenə,  
Sevindi qızının gözəlliyyinə.  
Ay keçdi, il keçdi yenə boy atdım,  
Bir zaman gəlinlik yaşımı çatdım.  
Yazlıq ki, çox gördü vaxt bunu bizə,  
Fəlakət yazıldı taleyimizə.  
Bu vaxt bir ah çəkdi Ay sinəsindən,  
Titrədi varlığım onun səsindən.  
Nə yazım, nə deyim bu dərdə dair?  
Gözəllik ağlarsa, gülərmi şair?  
Dedim: - Nə fəlakət? Gəl, danış bir-bir  
Bizim ki qəlbimiz ayrı deyildir!  
Yenə işiq gəldi Ayın gözünə,  
Baxıb davam etdi o öz sözünə:  
- Qara gəlmış bir gündə,  
Bizim göylər mülkündə

Oturmuşdu anam tək,  
Qolunu çırmayıeràk,  
O, xəmir yoğurdu.  
Bir nağıl olsa da, bu,  
Həqiqət var səsində,  
Anamın dövrəsində  
Hoppanırdım pişik təki...  
Özün yaxşı bilirsən ki,  
Qız tayfası şıltaq olar;

Anam dedi: - Bəsdir, Xumar!  
Gəl dolaşma əl-ayağa.  
Mən anamı qoyub lağɑ,  
Gah atıldım, gah da düşdüm.  
Birdən-bırə mən sürüsdüm.  
Dəydim onun sağ qoluna  
Açıq gəldi bu səhv ona.  
Öz yerindən anam durdu,  
Üzümə bir şillə vurdu  
O, xəmirli sağ əlilə,  
Günahımı bilə-bilə,  
Söz deməyib uzaqlaşdım,  
Buludlardan keçib aşdım.  
Küsdüm yaziq taleyimə,  
O dərdimi bu gün demə!  
Ağrıdıqca üzüm dəm-dəm,  
İçimdə dərd, gözümdə qəm  
Çox ağladım sərin-sərin  
Qucağında fələklərin.  
Ah, nə deyim! O şillədən  
Yaralıyam bu gün də mən.  
Doğrusunu desəm əgər,  
Üzümdəki bu ləkələr  
Öz anamdan yadigardır,  
Gör nə böyük dərdim vardır...  
Ayrılıq zor verdi ana qəlbini,  
Gəl! - deyib, yanına çağırdı yenə.  
Mənim də ürəyim yumşaldı bir az,  
Övladın küsməyi çox uzun olmaz.  
Barışdıq... O məni qucaqlayaraq,  
Dedi: - İndən belə sözlərimə bax!  
Birdən nə oldusa, rəngi saraldı,  
Anam bir daş kimi yerində qaldı.  
Sonra qüvvətini yiğib bir təhər,  
Bağırdı: Ləkələr, qara ləkələr!  
Mənsə heyrətləndim sözün doğrusu,

Dedim: - Nə olmuşdur? Nə danışır bu?  
Anamın göz yaşı axıb gölləndi,  
Sonra saçlarını yolub dilləndi! –  
Can bala! Əllərim yanına düşsün.  
Üzüm bu dünyada gülməsin bir gün!  
Dedim: - İraq candan! Nə söyləyirsən?  
Anam bağırdı ki, günahkaram mən;  
Üzündə qalmışdır qara ləkələr...  
Bir matəm örtüsü geyindi səhər.  
Ah, əlim qurusun! Dedim: - Ağlama!  
Mənim də qəlbimi söküb dağlama!  
Nə olmuş? Üzümdə ləkəmi qaldı?  
Anam çıraq kimi birdən qaraldı,  
Dayana bilməyib getdi özündən;  
İşiq məhv olarsa ana gözündən  
Gülməz ki, dünyada övladın üzü!  
Gecədən seçilməz gündüzün üzü.  
Sonra yaziq anam özünə gəldi,  
Dərdli sinəsindən bir ah yüksəldi.  
Bağrına basaraq məni o zaman  
Çəşmələr yaratdı göz yaşlarından.  
O bir quzu kimi yalayıb məni,  
Dedi: - Göz yaşlarım yusun ləkəni.  
Üzümə axdılqa onun göz yaşı.  
Qəlbindən qan getdi, hərləndi başı.  
Baxıb balasına hey yana-yana  
Döndü ana qəlbini o gündən qana...  
Aylar, illər boyu ağladı belə,  
Dizinə çox döyüdü öz əllərilə.  
Yaziq ki, sonuncu peşimançılıq  
Bir fayda verməyir bize apaçıq...  
İndi doğrusun söyləsəm əgər,  
Üzümdə gördüğün qara ləkələr  
Bil ki, öz anamdan bir yadigarıdır,  
Görürsən, nə böyük faciəm vardır!..

Ay susdu, yol çəkdi qəmli gözləri.  
Doldu şairliyin könül dəftəri...  
Xəyalə qərq oldu, əlimdə qələm;  
Bir anlıq sükuta getmişdi alım.  
Dedim: - Nə dardlıymış bu qəmli dastan!  
Mən yazım, oxusun eşitsin insan.  
İstər ana olsun, istərsə ata!  
Bəzən ehtiyatsız, kiçik bir xata  
Böyük faciələr yaradır demək!  
Sonra ömrü boyu dərd çəkir ürək!  
Ay durub yerindən getmək istədi,  
Sonra baxıb mənə: - İzin ver! - dedi.  
- Gedim öz yerimə, anam da təkdir.  
Dedim: - Bir az dayan, sözüm gödəkdir,  
Sən deyib qurtardin, indi qulaq as!  
Şairə dərd açan davasız qalmaz.  
Nə gözəl əfsanə var imiş səndə!..  
Sən danışan zaman yazirdim mən də.  
İndi qulaq as ki, oxuyum sana,  
Əzbərlə şeirimi, söylə anana.  
Oxuyub qurtardım dastanımı mən,  
Qonağım şad oldu buna ürəkdən.  
Sonra gülümsəyib göylər gəlini,  
Uzatdı əlimə isti əlini.  
Dedi: - yarandığım ilk gündən bəri,  
Əlimə dəyməmiş insan əlləri...  
Çox zaman üzümə gülümsəyərək  
Bəlkə can atmışdır mənə min ürək...  
Ala bilməmişlər könlümü elə,  
Üzümdən öpməmiş bir insan hələ.  
Özüm də heyranam öz xilqətimə,  
Bu dünya vüqarlı təbiətimə.  
Fəqət, bil, yazdığını bu dastanla sən.  
Mənim də qəlbimə min hökm edirsən.  
Ay bu son sözünü utancaq dedi,  
Əyilib alnimdan öpmək istədi.  
Yox! - dedim, - gözəl Ay! Hələ dayan bir!

Həsrətlə ayrılsaq daha gözəldir...  
Uçun göy üzünə o dilbər sona,  
O getdi, mən baxdım həsrətlə ona.  
Azacıq keçmədən açıldı səhər,  
Geydi al donunu yaqt üfüqlər.  
Xəzər bir aynaydı üzü ləkəsiz,  
Ayıldı yuxudan qızım Aybəniz.  
Mən basıb bağrıma bu ayüzlümü,  
Bu şirin dillimi, şəkər sözlümü,  
Dedim ki: - Aybəniz! O Aya bənzə,  
Daima saf yaşa, daima təzə!..

1941

## HÜRMÜZ VƏ ƏHRİMƏN

### BİRİNCİ SƏHNƏ

*(Zaman və məkanın təsviri)*

Azərbaycan, gözəl bir yaz... Həyat bolluq, işiq çoxdur,  
Qaranlıqdan, əsarətdən, xəyanətdən nişan yoxdur.  
Baharın qəlbi gümrahdır, gülür hər şey səadətlə;  
Ocaqlar yandırılmışdır, keçir dövran ziyarətlə.  
Qədim dağlar qucağında şəhərlər, qələlər vardır,  
Zaman keçmiş... Həyat başqa... Fəqət, dağlar o dağlardır!  
Çəmən sevdalı bir qızdır, o tac qoymuş çıçəklərdən,  
Müqəddəsdir yerin ruhu, yaranmışdır ürəklərdən...  
Buludlar sallanıb bəzən öpər dağlar camalından,  
Günəş ilham alıb parlar göyün sonsuz kamalından.  
Çatılmış varlığın alnı... Fələklər min xəyal eylər,  
Baxıb heyrətlə hər insan zamandan bir sual eylər...  
Axar çaylar, sular çağlar, dayanmaz kainat bir dəm,  
Bu gün matəm, sabah bayram, əzəldən böylədir aləm...  
Əsər ruzgar, qopar yanğın uğursuz bir qığılçımdan,  
Ömür keçdikcə odlardan, alovlardan keçən insan.  
Gələr Zərdüst, deyər bəzən: - Mənim öz ehtişamım var,  
Bəşər qəlbi müqəddəsdir, bu qüdsiyyətdə kamım var...  
Ölüm iblisə layiqdir, həyatdır ən şirin nemət,  
Qaranlıqdan uzaqlaş ki, işıqdır ən böyük ziynət  
Çalış, qəlbin saf olsun ki, təmizlikdir sənin hüsnün,  
Bütün ömründə zəhmətsiz, hünərsiz keçməsin bir gün...  
Gözəl sözler gözəldirsə, azadlıq min hünər iştir!  
Əməl uğrunda candan keç, özün mərdanəlik göstər!  
Dönükdür dövranın hökmü, sən öz simanı saf saxla!  
Səadatdən, məhəbbətdən danışma hər bir alçaqla!  
Bir "Allah" adlanan eşqi son öz qəlbində axtarsan,  
Özün öz hüsnünü tapsan - ölüb getsən də sən varsan!  
Zamanın nəbzini tut ki, nə canandan, nə candan tut,  
Nəyin vardırsa aləmdə sən öz simana qalxan tut...  
Ölüm qorxar cəsarətdən, həyatın şəni qüdrətdir;

Təvəkküllə keçən ömrün nəsibi qəmlə möhnətdir.  
Vuruş öz haqqın uğrunda, hünər bir ehtiyac olsun,  
Köçüb getsən də dünyadan adım başlarda tac olsun!  
Bu eşqin isti nuriłə bütün dağlar boyanmışdır.  
Səhərdir... Quşlar, insanlar bu eşq ilə oyanmışdır.  
Baharın qəlbini gümrahdır, gülür hər şey səadətlə,  
Ocaqlar yandırılmışdır, keçir dövran ziyarətlə.  
Neyin titrək sədəsindən könül mülkü xuramandır,  
Açıł, pərdə! Görün, səhnə! Baxaq dövran, nə dövrəndir!

Qocaman Qaf dağında məbədgah...  
Od-alov asimanə yüksəlmiş.  
Sanki göydən yerə yanğın gəlmış,  
O zaman atəş imiş ilk Allah.  
Min murad istəyərək odlardan,  
Açıր öz qalbinə hər bir insan,  
Yerə batsın deyilir şərlə zülüm,  
Qalmasın yerdə nə zülmət, nə ölüm!  
Ah, o günler! O müqəddəs babalar,  
O xəyal yolçusu ellər, obalar  
Çəkdi dünyanın əzəl qəmlərini,  
Yardı zülmətləri, yol açdı bizə,  
İrs qoyub getdi bizim nəslimizə  
Ömrün imanla keçən dəmlərini.

## **DAĞLAR SULTANI**

Qəlbə saf, alnı dümağ,  
Göyə əl qaldıraraq:  
- Ölüm mələkə bir iblisdir, o varlıqdan kənar olmaz,  
Ölümsüz, fitnəsiz, şərsiz, - deyirlər, - bir diyar olmaz.

Onun tufanı qopduqça uçar evlər və ehramlar,  
Onun ruzgarı əsdikcə qış ağları... İlk bahar olmaz...

O əzrayıl yaranmışdır, qılınc qurşar, qiyam eylər,  
Deyər: Mən hökm sürdükcə bir insan bəxtiyar olmaz.

Ölüm heçliklə sirdasdır, bu hikmət sıgmaz idraka;  
Qıffılanmış onun sirri, açılmaz, aşikar olmaz.

Rəqabətdən, xəyanətdən yaranmışdır bu iblis ki,  
Könül vermez, könül almaz, sevən bir qəlbə yar olmaz.

Həyat dünyada durduqca ölümdür ən yaxın dostu,  
Yaxın dostlarda adətdir əzəldən etibar olmaz!

Böyük Hürmüz! Böyük Hürmüz! Ölümdən intiqam al ki,  
Bu iblis qatil olduqca həyat sevdası var olmaz!

Eyni ahənglə bütün məclisdə  
Yalvarır Hürmüzə odlar üstə

Böyük Hürmüz! Böyük Hürmüz! Ölümdən intiqam al ki,  
Bu iblis qatil olduqca həyat sevdası var olmaz!

(Baxın, qol çirməmiş indi, gəlir saysız pəhləvanlar,  
Oda baş endirib əvvəl, dönüb qurşaq tutur onlar.  
Tamam meydan qızışmışdır, sükut eylər uzaq dağlar,  
Deyirlər ağ ipəkdənmiş, qırılmazmış o qurşaqlar.  
Bütün məclisdə heyrət var, ürəklər titrəyir zağ-zag;  
İgidlər nərə çəkdikcə əsir torpaq, düşür yarpaq...  
Enir hiddətlə toppuzlar, poladdandır, nədir canlar?  
Düşənlər ah çəkib sizlər... Gülümsər qalib insanlar.  
Bu qanundur əzel başdan - hünər alqışlanar hər an,  
Vətən övladı, qalib çıx zamanın imtahanından!)

## SİRDAŞ ƏMI

Əyləşin, indi bahar aləmidir,  
İndi gül fəsli, məhəbbət dəmidir.

*(Tale pərisinə)*

Sən gözəl yurdumuzun dilbərisən.

(*Daglar sultani*)

Sən də dağ sultani, dağ əjdərisən!  
Bu xeyir iş, bu məhəbbət yaşasın,  
Yaşasın, mehr ilə ülfət yaşasın!

SƏS

Yaşasın şöhrətimiz dağ gözəli!

KÜSKÜN

(*Ətrafa*)

Onu ağlatmasa dövranın əli...

SƏS

Yaşasın ulduzu sönməz gecələr,  
Yaşasın daima sevdalı səhər!

SİRDAŞ ƏMİ

Yaşasın, buğda biçən əllərimiz,  
Suyu bol, torpağı bol əllərimiz!

TALE PƏRİSİ

Yaşasın sünbüllü dolğun zəmilər,  
Qalmasın yerdə səfalətdən əsər!

DAGLAR SULTANI

Lənət olsun ölümün ac gözüno,  
Bir də hicranla xəyanət sözünü!  
Hərə şadlıqla içir badəsini,  
Dinləyir qəlbinin Allah səsini...

SİRDAŞ ƏMİ

Oxu, Tale pərisi, dağlara düşsün nəfəsin  
Oxşasın qəlbimizi dadlı, məlahətli səsin!

## DAĞLAR SULTANI

Oxu, sən yurdumuzun taleyisən, öz qızısan,  
Sən Vətən göylərinin sırlı dan ulduzusan!

## TALE PƏRİSİ

Hər çiçəyin bir adı,  
Hər könülün muradı,  
Qovuşsun diləyinə  
Bütün insan övladı!

## KÜSKÜN

(Ətrafa)

Mənimsə eşqimin artıq rübabı yüz daşa dəydi,  
Mənimsə sərvimi birdən boran döydü, külək əydi,  
Sevinmodi yazılı ömrüm, səadətin dili laimış,  
Gülür bu gün bütün aləm, bir ağlamaq mənə qalmış...

## TALE PƏRİSİ

Könüllər sirdaş olsun,  
İnsanlar qardaş olsun.  
Bir məhəbbət, bir xeyir  
Hər məclisdə baş olsun!

## KÜSKÜN

(Ətrafa)

Mənimsə məclisim artıq, vərəmli bir yasa dönmüş,  
Nələr deyir qara baxtım? Əzəldən ulduzu sönmüş!..  
Musiqi dalğalanır, dirlə, könül nəğməsidir!  
Rəqs edənlərsə vətən qızlarımın dəstəsidir.  
Bir mələkdən daha safdır üzü nazəndələrin,  
Ala gözlər süzülür, göy kimi mənası dərin...  
Əldə yaylıq, kələğaylar qanad açmış havada,  
Bunu quşlar da görüb rəqsə gəlirlər yuvada.  
Əl çalırlar ana yurdun bu gözəl sənətinə,  
Toyla, bayramla keçən ömrün əziz nemətinə...

\*\*\*

### DAĞLAR SULTANI

O nədir? Kimdir o hikmətlə gələn?  
Kim olar sizcə bu sürətlə gələn?

### SİRDAŞ ƏMİ

Nə deyim, bəlkə qonaqdır...

### DAĞLAR SULTANI

Görünür...

### TALE PƏRİSİ

Arxasınca da üfuqlər surünür...  
Tanrı simali gözəl bir qocadır,  
Boyu da sərv ağacından ucadır!

\* \* \*

Gəlir dağ gövdəli bir pir, onun alanında hikmət var,  
Onun qəlbində, ruhında tükənməz bir məhəbbət var.  
Gəlir qartal vüqarılı... Öpür göylər ayağından,  
Kimin qanunu düzdürsə, onun hökmündə qüdrət var...  
O insanlıqla fəxr eylər, gözəldir feli, rəftarı,  
Günəşdir qəlbi, vicdanı, könül mülkündə ülfət var.  
Azadlıqdır onun eşqi, həyatdır ən böyük andı,  
Onun qüdsi kitabında nə istibdad, nə möhnət var!

### HÜRMÜZ

Çox mübarək bu gözəl, həm də əziz bayramınız!  
Kimin eşqilə sevinmiş bu böyük ilhamınız?

### SİRDAŞ ƏMİ

Biri dağ sultanıdır, digəri dağlar gözəli!

HÜRMÜZ

Çox gözəl xəlq eləmişdir sizi dövranın əli!  
Nə zamandır gəzirəm, dövr edirəm aləmi mən,  
Başqa bir zövq alıram indi bu xoş mənzərədən!  
Burda hər şey dəyişib, burda bahar aləmi var,  
Nə əsarət, nə safalət, nə də hicran qəmi var...  
Burda eşqin günəşindən yaranır nazlı səhər...  
Belə bir gün göracəkmiş başı sevdalı bəşər!  
Kimin övladınız!

DAĞLAR SULTANI

Hürmüzün övladı!..

HÜRMÜZ

Neçin?

DAĞLAR SULTANI

Çünkü insan yaranır insana dost olmaq üçün  
Hürmüzün ruhu suvarmış bu məhəbbət bağını,  
Bizim odlar beşiyi - doğma vətən torpağını.

HÜRMÜZ

Vətənin sevgisi xoşdurmu?

DAĞLAR SULTANI

O şərbət kimidir,  
Vətən andı, vətən eşqi əbədiyyət kimidir...

HÜRMÜZ

(*Onun alnından öpərək*)

Elin idrakı gül açmış bu kamalında sənin!

TALE PƏRİSİ

Tanrıının hüsnünü gördüm bu camalında sənin  
Söylə kimsən, babacan?

### HÜRMÜZ

Mənmi kiməm?  
Sorma bunu!

Yenə dövran deyəcəkdir sizə dost olduğumu...  
Qızım! Solmaz çıçəklərdən  
Səninçin tac düzəltdim mən.  
Səməndər adlı bir quşdur,  
Alovlardan doğulmuşdur...  
Ölər ayrılsa odlardan –  
Vətənsiz böylədir insan!  
Zamanın nəbzi vurduqca  
Bu məndən yadigar olsun;  
Vətən sevdası durduqca  
Sənin eşqin də var olsun!..

### KUSKUN

Yalandır! Eşqlər yoxdur... Sönükdür baxtımız hər an,  
Fəlakətdən doğulmuşdur zavallı, kimsəsiz insan!

### SİRDAŞ ƏMİ

(Hürmüzə)

Azardır... Əfv edin siz də, onun ömrü şikayətdir,  
Hər ağ gün, hər gözəl bayram onunçün bir fəlakətdir.

### HÜRMÜZ

Gəl, oğlum! Durma pəjmürdə. Xeyirdən qaçma, şərdən qaç,  
Nədir dərdin? Nə sərrin var? Din, oğlum, sən də söhbət aç!

Göy guruldar şimşək oynar  
Bir fəlakət qorxusundan;  
Böylədir talesiz insan.  
Ömrü atəşlərdə qaynar...  
Əhrimən öz dəstəsilə.  
Devlər, iblislər səsilə  
Qişqırıqlar saldı birdən,  
Nalə, fəryad qopdu yerdən...

HÜRMÜZ

Söylə, kimsən? Niyə gəldin? De, xəyalında nə var?

SİRDAŞ ƏMİ

De, salamsız niyə gəldin?

ƏHRİMƏN

Nə olar?

Sizin adətdə yazılmış quru söz, haqqı-salam,  
Məni bir başqa təriqətdə böyütmişdür anam.

HÜRMÜZ

Qoca! Kimsən deyirəm?

ƏHRİMƏN

Son deyiləm... Mən də mənəm!..

Yoxsa ölmüşmü sayırdın qocaman Əhriməni?  
Hələ məhv olmamışam, var yenə aləmdə səsim,  
Bir yanar dağ kimiyəm, daima oddur nəfəsiin!  
İndi bildinmi kiməm?

HÜRMÜZ

Şər köpəyi!

ƏHRİMƏN

Bir də tanı!

Külə döndərməyə gəldim bu gözəl xanimanı!

HÜRMÜZ

Niyə daş doğmadı, zalım, səni xəlq etdi anan?  
Sən deyilsənmi bu aləmdə bütün xeyri danan?  
Sən deyilsənmi bu tarixləri çaxnaşdırın əl...  
Qoca Hürmüz də mənəm! Gəl, yenə meydanıma gəl!

ƏHRİMƏN

Bir zamanlar yaralar vurmış idin sinəmə sən,  
İntiqam eşqim alovlandı, sağaldım yenidən!  
Mən qılinc qurşamışam, bax, bu gələn nəslimə, bax!  
Nə qədər ölməmişəm, üstünə tufan qopacaq!

HÜRMÜZ

Sən uğursuzsan, a zalim! Bilirəm hiyləni mən,  
Sən ki varsan, göz açılmaz dediyin faciədən!  
Yenə evlər yixacaqdır o sənin murdar əlin,  
Yenə qanlar tökcəkdir o şorəfsiz əməlin!  
Yenə yurdular, yuvalar tapdalanıb xar olacaq,  
Yenə güllər tökülüb, nazlı çiçəklər solacaq!

ƏHRİMƏN

Mənim andım var əzəldən, bunu yer bilsə gərək,  
Ayağım dəyidiyi torpaqda çiçək bitməyəcək!..

DAĞLAR SULTANI

Bəs deyildirmi bu zülmün? Nə olar, haqq yola gəl!  
Sən də eşqin günəşilə sevişib, qol-qola gəl!

ƏHRİMƏN

Mən günəş düşməniyəm, zülməti göstər mənə sən!  
Bir əsarətdir əzəldən o məhəbbət deyilən...  
Mən qaranlıq mələyi, bir də şərin tanrısiyam!..

HÜRMÜZ

Mən də xeyrin günəşini, bir bəşərin tanrısiyam!

(Ətrafa)

İki Allah yaşadıqca qurumaz qan dənizi...

ƏHRİMƏN

Bu qılincım kəsəcəkdir o xeyir nəslinizi.  
Ayaq altında gərək tarmar olsun vətənin!

## HÜRMÜZ

Bir vətən sevgisi olsaydı qılincında sənin,  
İnanardım gücünə! İndi dayan, şəryuvası!  
Mənə qüvvət verəcəkdir ana yurdun havası...  
Haydi! Sərkərdəni seç!

## ƏHRİMƏN

Bax, o duran Zülmətə bax!  
Adı Zülmət, özü zülmət, sizə cəllad olacaq!  
(Zülmət gəlir. Əhrimənin qarşısında diz çökür)

## ZULMƏT

Atam matəm, anam hicran, bu möhnətdən yarandım mən,  
Bütün qəlbimlə vicdanım doğulmuşdur müsibətdən.  
Mənim tanrınmışa bir sənsən, özüm zülmət, yolum haqqdır,  
Mənim eşqim, mənim qayəm sənin zəvvvarın olmaqdır!

## ƏHRİMƏN

Al! Mənim köhnə qılımcımla bütün əlini yar!  
Hara getsən özün ilə qatı bir zülmət apar!  
Aldanıb uyma nə insan, nə də vicdan sözünə,  
Çünkü bir pərdədir onlar, bu qılıncalar gözünə!..  
Yanma aləmdə nə hicran, nə də bir göz yaşına,  
Kim ki, qan aşığıdır onları yiğ öz başına...  
Çünkü qan olmuş əzəldən bizə şöhrət qazanan,  
Doqquz ay qanla yoğurmuş səni bətnində anan!  
Sən də sərkərdəni seç!

## HÜRMÜZ

Bax, tanı, Dağ Sultanıdır!  
Adı Dağ Sultanıdır, şöhrəti el vicdanıdır!  
Günəş göy göstərir əlan,  
Deyir çarpış bu zülmətlə.  
Əlindən Hürmüzün Sultani  
Öpür bir saf məhəbbətlə.

## HÜRMÜZ

(Qılincını ona verərək)

Al, oğul! Qurşa bunu, bil ki, bu haqqın əlidir,  
Bu qılinc ilə şərin tanrıları ölməlidir!  
Günaşın nurunu, ulduzları yiğ öz başına,  
İidirrim sürəti çax sən bu əsarat daşına.  
Bəşərin eşqini, sevdasını qəlbində yaşat!  
Sən həyat aşiqi ol ki, sənin olsun bu həyat!  
Bu yolun qorxulu tufanları, yanğınları var...  
Hara getsən də, xeyirdən yeni bir nemət apar!  
Dara düşdükçə, oğul, başqasının qeydini çək!  
Səni sevsin bəşəriyyət, sənin olsun gələcək!  
O zaman Zülmətin üstündə boranlar kimi əs,  
Sən bu şər tanrınsının birləfəlik nəslini kəs!

## SƏSLƏR

Amin! Amin

## DAĞLAR SULTANI

(*Hürmüzə*)

Sən ki, xeyrin günəşi, bir bəşərin tanrısan,  
Səndən ilham alacaq qanlı döyüşlərdə zaman.  
Mənsə bir əsgəriyəm sən dediyin nurlu yolun,  
Mənim andım da həyatdır, buna siz şahid olun!  
Baxır ətrafa hörmətlə, Baxır bir mehri ülfətlə...  
Oxu, Tale parisi! Dağlara düşsün nəfəsin  
Oxu, düşmən qabağında ürəyin titrəməsin!

## TALE PƏRİSİ

Sənə yar olsun, əzizim, dövran!  
Naümid çıxma bu tufanlardan. Ulu Hürmüz!  
Onu sən hifz eylə Duyğusuz, eşqsız insanlardan!

Qılınclar, nizələr, oxlar süzüb göylərdə rəqs eylər,  
O mizraqlar, o qalxanlar fəlakətdən xəber söylər...  
Qabaqlaşmış xeyir şərlə, baxışlardan alov parlar,  
Göyün eyvanı uçmuşmu? Yerin qəlbində tufan var...  
Şənin Tale pərisindən - məhəbbətmi düşən dərdə?  
Qaranlıq sıxlışır artıq... Susur nəğmə. Düşür pərdə...

1944

## **BAKININ DASTANI**

### **PROLOQ**

Neçə ildir könül deyir söyle, şair,  
Şeir, sənət gülzərində Bakı hanı?  
Sən nə zaman yazacaqsan ilk dastanı  
Bu müqəddəs, bu möhtəşəm hüsənə dair?!  
Lakin bizim böyük şəhər bir ümmandır,  
Bu ümmandan üzmək üçün qəvvas gərək.  
Bu arzuyla yaşamışam nə zamandır,  
Var ol, məni bu ümməmana atan ürək!  
Var ol sən də, gözəl Bakı, qadir ana!  
Camalının söləsidir bu ilhamım.  
Öz borcumu ödəyərsəm bu gün sana,  
Gözlərimdə qalmayacaq heç bir kamım!

*Birinci nəğmə*

## **BAKININ BAHARI**

Hava sakit... Dəniz şəffaf... Səhər dilbər...  
Al günəşin şəfəqləri düşür suya.  
Asta-asta oynadıqca göy ləpələr,  
İllaham verir min arzuya, min duyğuya.  
Qanad kimi, qayıqların ağ yelkəni  
Süzüb gedir, seyr edirəm onları mən,  
Dastan kimi oxuyuram bu dənizdən  
Dünya görmüş, zaman görmüş bir ölkəni!  
Sahildəyəm, mən dənizi bu ülfətlə  
Duymamışdım, sevraəmişdim indiyədək.  
Nə xoşbaxtam! İlahi bir məhəbbətlə,  
Dəniz! - deyir, - Dəniz! – deyir bu gün ürək!..  
Osa, açmış öz mehriban qucağını,  
Gəlin, - deyir - sinəm üstə yeriniz var!  
İlk baharı seyrə çıxın, Özəl dostlar!  
Seyrə çıxın bu ülviyət ocağını!

Nə gözəlmış dəniz üstə neyin səsi –  
O, insanın çiçək açmış arzusudur  
Həyat verir, bir arzunun zülməməsi,  
Azadlığın, saadətin hökmü budur!  
Oxu, oxu! Ana yurdun körpə qızı!  
Mavi dəniz xumarlanır nəfəsinlə,  
Günəş belə salamlayır baxımızi.  
Oxu, quzum, öz qəlbinlə, həvəsinlə!  
Oxu, bala, dinləyirəm təranəni,  
Dodağında gül açmışdır bəxtiyarlıq.  
Mən duyduqca, düşündükcə bu gün səni,  
Ürəyimdə şeir olur bütün varlıq.  
Ləkə yoxdur sənin o gül yanağında,  
Gözlərində yanın alov - ilk bahardır.  
Şərqi deyən sənin körpə dodağında  
Bir ölkənin haqqı vardır, özü vardır  
Oxu, qızım! Alnın açıq, ürəyin şad,  
Al günəşdən heç ayırma əlini sən;  
Qalbi azad, fikri azad, eşqi azad  
Yurdumuzun sabahkı bir gəlinisən.  
Bir analıq şərəfin də vardır sənin,  
Qoynundadır insanlığın saf diləyi...  
Övladları azad olmuş bir Vətənin  
Al şəfəqə bürünmüştür gələcəyi.  
Oxu, dedim, sənə, quzum, gülür bahar!  
Bir ilhamdır nəfəsindən gələn avaz.  
Söylə, neçin gülümsədin! Sözünüm var?  
Hə... deyirsən, gəl şərqimi sən özün yaz!  
Alqış sənin bu arzuna! İndi dinlə, O şərqini  
Öz əlimlə yazıram mən.  
Mənim şerim sənin şirin nəfəsinlə  
Yer üzünə salam versin ölkəmizdən:  
"Bak! Bak! Ana vətən!  
Bize şöhrət yarandın, sən!  
Gün camalın şolə salır...  
Qəhrəmanlar ilham alır

Sənin həyat qüdrətindən  
Bilinməyir hələ yaşın,  
İnsan olmuş ilk sirdaşın...

\* \* \*

Aç tarixi varaq-varaq,  
Har dövranın hökmüna bax...  
Burda min bir od yanarmış,  
Onun da öz hüsнü varmış.  
Müqəddəsmiş hər bir ocaq...  
Çıraqbanlar bir tamaşa –  
Alışarmış başdan-başa.

\*\*\*

Bu torpağın oğlu, qızı,  
Yanaqları al-qirmızı,  
Bu torpaqdan ilham almış.  
At belində qlınc çalmış,  
Yaşatmışdır haqqımızı.

Bakı, Bakı, gözəl diyar!  
Qəhrəmanlıq şöhrətin var.  
Bu quruda, bu dənizdə,  
Eşqi azad ölkəmizdə  
Xar olmuşdur qəsbkarlar.  
Ana torpaq! Ana torpaq!  
Əlindəki bu al bayraq,  
Beşbucaqlı bu ulduzun  
Ülkəridir baxtımızın,  
O daima parlayacaq!..  
Bakı! Bakı! Gözəl vətən!  
Bize şöhrət yarandın sən!  
Zülmətlərə sinə gərən,  
Qoca Şərqə yol göstərən  
Al bayraqlı bir günəşsən!..."

Şərqi uçur... Dalğalanır neyin səsi...  
Ruhum quşu qanad çalır asimana.  
Gözlərimdə saf dənizin mənzərəsi –  
Bütün dünya bir yanadır, o bir yana!  
Dəniz! Dəniz! Nə genişdir ənginlərin!  
O, bəlkə də bir ölkənin kamalıdır...  
Günəş qızığın... sahil yaşıllı... hava sərin...  
Bu gözəllik ana yurdun camalıdır  
Dolandıqca sahil boyu mən vüqarla,  
Düzülmüşdür sərv ağacı qatar-qatar,  
İnsan oğlu görüşdükcə ilk baharla  
Fəsil-fəsil təzələnir saf duygular...  
Bizim Xəzər sahilində səhər-səhər  
Min zövqü var xəyal ilə dolanmağın.  
Bulud kimi çaxnaşaraq keçən günlər,  
Müqəddəsdir dərya kimi bulanmağın.  
Bəli, Xəzər, dəli Xəzər coşur bəzən...  
Qorxunc olur dənizdəki firtinələr.  
Sahilləri gəmirsə də, o, hirsindən,  
Yenə bir saf ana qəlbi, bir eşqi var.  
Sıçradıqca ağ köpüklü o dalgalar,  
Biz deyirik yenə coşan gilavardır.  
Xılqətdədir qopan şovğun, əsən ruzgar,  
Boranın da, tufanın da hüsnü vardır!  
Bəzən çəkir qılıncını qopan külək,  
Şiddətindən pəncərələr əsir zağ-zağ.  
Ağzı üstə yerə düşür körpə usaq.  
Qocalarsa evə dolur büzüşərək.  
Mən sevirəm büsətini boranların,  
Fırtınasız, təlatümsüz keçən ömür  
Röya kimi, xəyal kimi boş görünür;  
Yaz da, qış da nəsibidir insanların.  
Mən düşmənəm sükunətə əzəl gündən.  
Ara-sıra dalgalansın qoca dəniz!  
Fırtınalar dünyasında qoy nəslimiz,  
Bərkidikcə, yaşa dolsun ana Vətən!

Eşidirsən? Bizdən bir az uzaqlarda  
Deniz kimi dalgalanır qəhrəmanlar...  
Qana batmış o düzlərde, o dağlarda  
Yurdumuzun böyüdüyü mərd insanlar,  
Tufan kimi qopur üstə fəlakətin.  
Hər ətalət ölümdür səadətin.  
Böyük şəhər! Böyük şəhər! Qəlbin sənin  
Gecə-gündüz ürək kimi nə qaynardır?  
Sən düşünən bir beynisən bu vətənin,  
Fəqət təsvir elədiyim ilk bahardır.  
Bu mətləbdən uzaqlaşsaq söz qırılar,  
Şeir, sənət dünyasının ahəngi var.  
Baki dedim... Bahar dedim sizə bayaq,  
Sahil boyu ətir saçır yasəmənlər.  
Hər addimdə bir bağçalıq, bir təzə bağ  
Üzə gülür axşam-axşam, səhər-səhər,  
Seyr etdiyim bu ağaclar içində mən  
Hamisindən çox sevirəm cınarları,  
Bəlkə gözüm alışmışdır körpəlikdən  
Mən sevirəm cınardakı o vüqarı.  
Vüqar dedim! Bu, insanda yaranmışdır,  
Ömür boyu yaşayacaq, "varam" - deyə.  
Onun hüsni cınar kimi daranmışdır,  
Vüqar da bir ziynət olsun qoy gəncliyə!  
Gənclik dedim! Mən günüşi piyalə tək  
Qaldırıram bu gəncliyin sağlığına.  
Bir şəhrətdir saçlarının ağlığına  
Bu qüdrətlə sinəmdəki çarpan ürək.  
Ürək dedim! O, müqəddəs bir ağacdır...  
Qoy var olsun insanlığın bu ilk vari!  
Ürək - oddur! Gecə-gündüz yanacaqdır.  
Ürəkdədir min arzunum alovları!  
Alov dedim, o da ağlin qanadıdır,  
Yarılıb keçdi ziymətləri şimşek kimi.  
O, həyatın dünya görmüş ustادıdır,  
O da sadıq yaranmışdır ürək kimi!

Söyüd! Söyüd! Fikri dalğın, qəlbi həssas,  
Candan zərif insanlara bənzərin var.  
Balta deyil, sənə biçaq dəysə bir az,  
Budağından damcı-damcı sular axar  
Bir balaca tərpənəndə sərin külək  
Xışıldayıq qurd ağızlı yarpaqların.  
Yay gündündə yağış yağsa narın-narın,  
Qol-budağın yerə düşür büzüşərək.  
Eh... Nə deyim! Sən də belə yaranmışan,  
Deyirlər ki, nə xeyrin var, nə bəhərin...  
Zərər yoxdur, yenə sevир səni insan,  
İnciməsin zərif telli hisslərin!  
Bəs nə deyir nazlı badam, körpə püstə?  
Bu nemətlər yarandığı gündən bəri  
Busə kimi şirin olur dodaq üstə.  
Yaxşı bilir bizim dağlı məhlələri;  
Zövqü varmış babaların bu ziynətə,  
Qoy püstələr, o badamlar az olmasın,  
Qulluq edək, can yandıraq bu nemətə!  
Onun nəslili gündən-günə azalmasın!  
Şam ağacı, şam ağacı! Küsmə məndən,  
Qiş da, yaz da camalında bahar yaşar.  
Sordum loğman qüdrətini çıçəklərdən,  
Sən təbibəsən, həyat adlı bir eşqin var!  
Boy at, boy at! Göyə dəysin sənin başın,  
Təmiz havan şəfa verir xəstələrə!  
Qoy hər zaman insan olsun can sirdaşın,  
Qoy var olsun bu məhəbbət... bu mənzərə!  
Bakı! Bakı! On, on beş il bundan qabaq  
Yadimdadir kiçik daşlı o torpaqlar...  
Yadimdadir qumsovuran o tozanaq.  
Xeyri varmı o səhnəni kamil yazaq?  
O günlərdən nə bir əsər, nə nişan var,  
Bakı, Bakı! Qoy var olsun ilk baharın;  
Qüdrətindir gözəlliyyin bu heykəli!

Dəyişmişdir hər səmtini min ruzgarın.  
Vətən eşqi... Halal zəhmət... İnsan əli...  
Alqış bizim zəfər təch bu dövrana!  
Bu dövranla çiçəkləndi qoca şəhər  
Yaşa, Bakı! Yaşa, Vətən! Yaşa, Ana!  
Yaşa, zəhmət! Yaşa, sevgi! Yaşa hünər!  
Hələ göylər... Bizim göylər... Bir yaxşı bax!  
Xəyal kimi sonu yoxdur bu göylərin.  
Ağ buludlar dayanmışdır qalaq-qalaq,  
Fəza dərin, dəniz dərin... məna dərin!  
Rəssam qardaş! Bu mənanın seyrinə dal!  
Bizim Bakı göylərinin əksini çek!  
Qanad versin ilhanıma qadir xəyal –  
Səma - çəmən, ulduzların çiçək-çiçək!  
Zümrüd səma! Zümrüd səma! Bu hüsnündən  
Qoca rəngsaz ziynət versin saraylara!  
Yarandığın, yaşıdagın əzəl gündən  
Bir əbədi şəfəq saçısın ilk bahara!  
Bakı! Bakı! Üstündəki bu səmanın  
Bir əvəzi varmı görən bu cahanda?  
Qəlbin kimi nə genişdir asimanın?!  
Bu mənadan duyduğumu bircə anda  
Yüzillik bir ömür boyu yazsa qələm,  
Camalından ilham alar bütün aləm.  
Hələ bizim Qız qalası! O, vüqarla,  
Əzəmətlə ucalmışdır mavi göyə!  
Dik zirvəsi salamlasır buludlarla  
Bu şəhərin ilk övladı mənəm deyil.  
Sözün düzü, mən acizəm təsvir üçün.  
Səkkiz yüz il ömür sürən bu sənəti –  
O heykəlin surətini çekdi bir gün  
Cabbarının məndən böyük söz qüdrəti  
Artıq sizi yormayıram, gözəl dostlar!  
Çünkü uzun sürəcəkdir bu ilk dastan.  
Nədir bizim şəhərdəki gözəl bahar,  
Mavi dəniz... Zümrüd səma... Azad İnsan!

## İkinci nəğmə

### BAKİ GECƏLƏRİ

Eşit, dünya! Qoca dünya! İndi qələm  
Söhbət açır bizim Bakı gecəsindən.  
Bu şeriyət pərisini yazdıqca mən,  
Bu axşamda nəfəs alsın bütün aləm!

\* \* \*

Oxu, dünya, seyr etdiyim bu səhnəni!  
Nə gözəldir qürub çağrı bu şəhərin,  
Ruha gülən bir axşamı hər ölkənin  
Bəxtiyarlıq müjdəsidir min səhərin...  
Axşam üstü... Hava sakit... Üfüq laldır...  
Al günəşin şəfəqləri qıpçırmızı,  
Bu həqiqət nə röyadır, nə xəyaldır...  
Qadir günəş salamlayır baxtimizi.

\*\*\*

Günəş, günəş! Mehribansan, gözəl pəri!  
Sənin hüsnün yaranmışdır bir tamaşa,  
Alov rəngli saçlarının şəfəqləri  
Yayılmışdır üfüq boyu başdan-başa!

\*\* \*

Dolandıqca göy üzünü son vüqarla,  
Ovcu keçir Mil düzündən səhər atla...  
Sən, göylərdə öpüşdükcə buludlarla  
Biz məşğuluq bu torpaqla, bu həyatla.

\*\* \*

Yaşa, günəş! Mənalısan axşam çağrı...  
Uğurlu bir ayağın var bu aləmdə.  
Meydan açır, büsət qurur qəlb ocağı  
Sənin eşqin vicdanlara gülən dəmdə!

Yaşa, yaşa! O basılmaz qüdrətinlə  
Yaranmışdır qara torpaq, bir də insan.  
Hələ sirri açılmamış hikmətinlə  
Söz açıram mən Bakının axşamından.  
Nə görürəm; bürümüşdür məni heyrət...  
Alov rəngi çökmüş bütün asimana.  
Üfüqdəki yanğınmıdır? Şaşır diqqət...  
Buludlarmı çaxnaşmada yana-yana?  
Alov rəngi çökmüş bütün asimana!  
Mən üfüqdə görmymişdim bu lövhəni,  
Zümrüd göyə çox yaraşır lalə rəngi,  
Qartal xəyal dolandırır yenə məni;  
Hər səhnənin xoş olsa da öz ahəngi,  
Zümrüd göyə çox yaraşır lalə rəngi.  
Bir az sonra... Parçalanır şış buludlar,  
O al şəfəq neçə-neçə rəngə çalır.  
(Bu qanundur - təbiətdə yoxdur qərar)  
Bu gün günəş qümbündən ilham alır,  
Al şəfəqi neçə-neçə rəngə çalır.  
Buludların hüsnündəki o şəfəqlər  
Gah abıdır, gah narıncı, gah da sarı.  
Bəzən eyni gözəlliklə doğur səhər...  
Nə əlvəndir bizim Bakı axşamları –  
Gah abıdır, gah narıncı, gah da sarı!  
Ah, Rafael! Ah, Rafael! Qalx məzardan,  
Öz firçanla bu axşamın seyrinə var!  
Bu qırubun hüsnündəki çəmənzardan  
Sənətinə, ilhamına min rəng apar.  
Öz firçanla bu axşamın seyrinə var!  
Xeyr! Xeyr! Sən ki, bizdən uzaqdasan!  
Arzum kimi dolandıqca ömrün ili,  
Şahid olsun sözlərimə bu gün zaman

Yaranacaq öz yurdumun Rafaeli!  
Günəş sürür öz atını asta-asta,  
Gözdən itir... O çekilir dağ dalına.  
Yavaş-yavaş zülmət enir evlər üstə,  
Bir ağırlıq çökür insan xəyalına...  
Bizim şəhər bağındakı sərçələr də  
Cik-cik ilə yiğisir öz yuvasına.  
Lakin insan dalğası var küçələrdə,  
Bütün şəhər çıxır axşam havasına.  
Bu gün mən də bu dalğanın içindəyəm,  
Bir arzuyla seyr edirəm insanları.  
Nədir arzum? Cavab versin buna qələm,  
Oxucular seyr eləsin qoy onları.  
Saçları da, saqqalı da qar kimi ağ  
Bir qocanın piranə bir siması var,  
Mənalıdır alnindakı qırışqlar...  
Nələr deyir bükülmüş bel... Zəif ayaq...  
Çoxlarından salam alan o ixtiyar  
Bir təbibdir - həyat vermiş insanlara.  
Səksən beş il ömür sürmüş o bəxtiyar.  
Lakin yenə vurğun gəzir ilk bahara...  
Sönməmişdir gözlərmin odu belə,  
Ürəyində arzuların sevdası var.  
Qocalmamış bu dünyada min il belə  
Sənətini məhəbbətlə yaşıdanlar.  
Sahildəsə gənclər gəzir yiğin-yığın.  
Gənclik ilə nəfəs alıryaz fəslimiz...  
Müsibətin, fəlakətin, ayrılığın  
Pis üzünü görməmişdir bu nəslimiz.  
Bəzən uçur qəhqəhələr sahil deyə.  
Ah, nə qədər mehribandır insan səsi!  
Gah da bizim Nəsrəddinin lətifəsi  
Şuxluq verir gülüş sevən bu gəncliyə.  
İnsanlardan danışram sizə bir-bir,  
Necə çəkim mən hamının surətini?!  
Təfsilatını?.. Bu çox çətin şey deyildir...  
Mənada goz şerin, sözün hikmətini.

İnsan var ki, şöhrət verər insanlığa,  
Gözlərindən hiss olunar mərifəti.  
Sən onunla sirdaş olsan bir anlığa  
Ömrün boyu unutmazsan bu ülfəti  
İnsan var ki, el uğrunda candan keçər,  
Yoxdur onun nə gecəsi, nə gündüzü.  
Həyat onun əllərindən şərbət içər,  
Qəlbi gümrah... Alın açıq... Ağdır üzü...  
Budur, belə bir dostuma rast gəlirəm;  
O, bu axşam seyrə çıxmış təsadüfən.  
Onun sadə həyatını mən bilirəm,  
Bilir bizim ana torpaq, ana vətən.  
Salam! Salam! Axşamınız xeyir ola!  
Sən yaratdırın ömrün həyat nemətini...  
Bəxtiyardır o şair ki, səndən ala  
İlhamının, sənətinin qüdrətini!  
Söhbətimiz şirin keçir... Axşam da xoş...  
Dostum deyir: - Bizdən haçan yazacaqsan?  
Ürək şaddır, sahil sərin, hava meyxoş...  
Yarat deyir yerə baxsan, göyə baxsan. –  
Gözəl dostum! Bu sualı bir çox kərə,  
Eşitmışəm sənin o saf dodağından.  
Bilirsən ki, çox qarşıq keçdi zaman,  
Səsimizi kömək verdik cəbhələrə...  
Üç ildir ki, böyük bir şey yaratmadım;  
Lakin sənin fəxrin olan mədənlərin  
Sevdiyimiz bu axşamın, bu şəhərin  
Keşiyində, əsgər kimi, mən yatmadım...  
Gəldi zaman... Gəldi bu gün sənin növbən...  
Başlayıram surətini bu dastanla.  
Şöhrət tapdı zəhmətinlə bizim vətən.  
Bir də geniş köksündəki o vicdanla!  
Gözel dostum! İlhamın var nəfəsində!  
Bu sözləri öz eşqinlə yaratdırın sən...  
Bu dastanın sən beşinci nəğməsində!  
Öz gözünü öz hüsnünü görəcəksən!  
Dənizdəki bir buruğun çiraqları

Ayrılmayır bu dostumun gözlərindən.  
Fikri orda... Huşu orda... Ona sarı...  
Gülə-gülə ayrıılıq dostumla mən.  
İnsanlardan danışıram sizə bir-bir,  
Necə çəkim mən hamının surətini?!  
Təfsilatmı.. Bu çox çətin şey deyildir,  
Mənada gəz şeirin, sözün hikmətinin!  
İnsan var ki, öz sözünün sahibidir;  
Od içində düşsə belə onu yeməz...  
İnsan da var iradəsi yel kimidir,  
Beləsindən bacardıqca kənarda gəz!..  
İnsan var ki, dost yolunda can da verər –  
Bu sədaqət babalardan yadigarıdır...  
Sənin belə bir sirdaşın varsa əgər,  
Evinə də, canna da haqqı vardır!  
İnsan da var tez-tez girər qılığına,  
Deyər: sənə qurban olsun dünya varı!  
Yaxşı gündə küp-küp içər sağlığına,  
Yaman gündə ceyran olar ayaqları...  
Şəhər böyük, insan da çox... İndisə siz  
Təkayaqlı bir oğlana nəzər salın.  
Öpsün onun əsasını gözləriniz,  
Yanındakı o dilbərdən ilham alın.  
Gözel bir qız könül vermiş o insana.  
O nəfəslər ayrılmayır gecə-gündüz...  
O məhəbbət... O saf alın... O açıq üz...  
Halal olsun! Halal olsun qəhrəmana!  
Bəs o kimdir? Gövdəsini sürüdükcə  
Sifətindən bir ətalət yağır yerə...  
Simasını bir kifirlik büründükcə  
Urək küsür, göz iyrənir birdən-birə.  
Bir ona bax! Pələng kimi addım atan  
Yel ayaqlı o gəncə bax qabağında,  
Əsrərimizin sürəti var ayağında...  
O sürəti salamlayır bizim zaman.  
Əlli illik ömür sürmüş bir nəfərin

Nə üzündə, nə alnında qırışq var...  
O, övladı olsa belə məclislərin...  
Nəşəni də, qüssəni də duymayanlar  
Arsız-arsız can gəzdirər bu dünyada,  
Gözəl ömrü hirçılıyla verər bada.  
Hələ baxın nə aləmdir, nə hayatdır  
Yırğalanan, siğallanan o xanımlar!..  
Dodaq məzə... Boyaq təzə... Bir büsatdır.  
Ah...! Bunlardan danışmağa vaxtimmi var?!  
Bir də, dostlar, mən istərəm diqqətiniz  
Ayrılmasın gözəl-gözəl səhnələrdən.  
Gözəlliyyin öz vaxtında yarandıq biz...  
Bu hüsн ilə yaşayırıq qələmlə mən!  
Hava bir az sərirlədi... Qaranlıq da  
Yavaş-yavaş çökdü bizim yollar üstə.  
İnsanlarsa dayanmayıır qaranlıqda...  
Eva dönür qoşa-qoşa, dəstə-dəstə.  
Mənim qəlbim ayrılmayıır bu gecədən;  
Ah, bu gecə! Bu gecənin vurğunuyam,  
Öz yerimdə mixlanmışam bu axşam mən.  
Elə bil ki, aylar, illər yorğunuyam.  
Bakı! Gecə!.. Yadımdadır üç il qabaq  
Sahil boyu şölə saçan çıraqlanlar!  
Yanacaqdır! Yanacaqdır yenə onlar  
Ulduz kimi qatar-qatar alışaraq  
Yenə hilal şəklindəki qızıl kəmər  
Dolanacaq gərdəninə bu dənizin.  
Şimşəklərdən qanad taxır gəlir günlər.  
Gəlir böyük səadəti ölkəmizin!  
O vaxt yenə bu sahilin ağ şamları  
Min toy qurub neçə gəlin köçürəcək!  
Ah, o zaman bizim Bakı axşamları  
Bir ilahi əfsanə tək görünicək!  
Sorun məndən, kimdən aldın bu xəbəri!  
Al bayraqlı, zəfər taclı ordumuzdan!  
O qəhrəman kimdən aldı bu hünəri –  
Azadlığı şərəfsayan yurdumuzdan.

Seyrəlmışdır artıq insan, sanki şəhər  
Baş qoyacaq sükunətin yastiğına...  
Lakin mənim sinəmdəki bu hisslər  
Ziynət verir qəlbin qulaq aslığına...  
Dalğalandı birdən hava... Radiolar  
Geniş açdı öz ağızını səssizliyə,  
Sakit gecə, sakit səma, sakit bahar...  
Hökəm verir bu aləmi dinlə deyə.  
"Zabul segah"... Dəli "Şahnaz"... Mənali "Şur"...  
Sanasan ki, bir ananın övladıdır.  
Ah, o xallar, o guşələr... fikir uçur,  
Hər nəfəs də bir mənanın ustادıdır.  
Bir də ki, "Rast"... sarı simdə nələr deyir...  
Füzulunun sənəti tak mənalıdır.  
Xəyalı da qəlbə kimi sevdalıdır -  
Yaşa ilham, yaşa sənət, yaşa şair!  
Söylə, o "Rast" sarı simdə nələr deyir!  
Ara-sıra tramvayın şimşek səsi  
Bu mənanın tellərini qırsa belə,  
Yenə onun xoş avazı, xoş nəfəsi  
Qartal kimi qanad çalır eldən-elə!..  
Bir az sonra aşiq deyir dastanını,  
Dinlə, Bakı! Nələr deyir Kirovabad!  
Gah qəmərcən, gah bayati, gah divanı.  
Gecə sakit... Xəyal səyyar... Könül də şad...  
Dinlədikcə mən onları, gəlib durur  
Gözlərimdə Xaçbulagın yaylaqları.  
Xəyalında dövrən açır, büsət qurur  
Bizim Muğan düzərinin ovlaqları...  
Yazmaq ilə bitən deyil bu şəriyyət,  
Ah, bu gecə - yurdumuzun sənətidir!  
Gözəl Bakı! Qoynundakı bu ülviyət  
Azərbaycan torpağının qüdrətidir!  
O nə səsdir? Nərə çəkdi zavod yenə..  
Gözü üzündə burulduqca o tüstülər  
Nəfəs gəldi bu gecənin ahənginə;  
Urək kimi dayanımayır bizim şəhər.

Qara tüstü! Qara tustü! Ucal göyə!  
Çünki insan qüdrətindən yarandın sən!  
Hayqır, zavod! O nərənlə həyat deyə;  
Sən şəhərin övladısan, şöhrətisən!  
Sənsiz keçən bir sükunət xoş olsa da,  
Bir qəriblik andıraraq, o can sıxar.  
Öz ömrünü sükunətlə vermə bada,  
Hərəkətlə zülmət sönər, günəş çıxar!..  
Yatmamışdır! Yatmamışdır böyük şəhər,  
Bir fabrikin qapısından girirəm mən.  
Bir yorğunluq oxunsa da nəzərlərdən,  
Gormək olmur - od kimidir orda ellər...  
Beşər kimi nəfəs alır makinələr,  
Lakin bizim insanlardan azdır yaşı.  
Hər birinin öz dili var, öz sırrı var,  
Baş çıxarmaz bu aləmdən hər bir naşı.  
Burdakılar başdan-başa qadınlardır –  
Gəlinlər də, ağ birçəkli qarılarsa  
Fərhad kimi külüng vurub bu diyarda,  
Bu alqışa hər birinin haqqı vardır!  
Neçə millət... Neçə tayfa... Neçə insan...  
Birdir eşqi... Birdir yolu... Birdir eli...  
Yaranmışdır bizim zəhmət dünyasından  
Qardaşlığın bu müqəddəs saf əməli!  
İsti corab... İsti köynək... O yun əlcək  
Ziynətidir gördüyüümüz bu səhnənin.  
Onlar bizim cəbhələrə pay gedəcək;  
O yerlərdə həll olunur baxtin sənin!  
Şeir oxu! Şeir oxu! - deyir dostlar,  
Mən dindikcə bahar kimi üzlər gülür,  
Baxışlardan, türəklərdən nur töküür.  
Qoy var olsun azad insan! Azad bahar!  
Gecə keçir... Mən gedirəm yeyin-yeyin,  
Səyyah deyil, bu şəhərin öz səsiyəm.  
Ey!.. Gecənin parolunu mənə deyin!  
Cavab gəlir: Bizim Bakı fəhləsiyəm!  
Saat birdir... Lakin, dayan... Dayan bir dəm.

Dalğalandı yenə hava, bir qulaq as!  
Nə çalınır? Qulaq verir bütün aləm.  
O nəgməni yavru kimi bağrına bas!  
Sovet himni! Dalgalansın qadir səsin!  
Möhtəşəmdir, müzəffərdir sənin adın.  
Yurdumuza salam verən hər muradım  
Tale kimi üstümüzdən kəsilməsin!  
Dalğalandır! Dalğalandır göy havanı!  
Sən canlısan! Şənimizdir alındakı...  
O səsinlə bizim şanlı Moskvani  
Öz qəibində, vicdanında duyur Bakı!  
Patrul: - Yoldaş, dayan! - deyir mənə bir an  
Səliqəylə o yoxlayır vəsiqəmi...  
Vətəndaşlar! Qarışıldır indi zaman,  
Keçib getdi o kef vaxtı, işrət dəmi!  
Şəhər böyük... İnsan da çox... Lakin şəhər  
Var olsun ki, necə keçir bir nizamla.  
Yadindamı o qarışq, ağır günlər?  
Bizim Bakı şöhrət tapdı intizamla!  
Hər qanunun öz qəlbə var bu diyarda,  
Qəlbə dəysən! Yaman olar aqibətin.  
Sevgisi var bizim yeni insanlarda  
Qurdugumuz hər qaydanın, hər adətin.  
Şəhər sakit... Gecə sakit... Göylərə bax!  
Nöqtə kimi kiçilmişdir təyyarələr,  
O şahinlər səharədək yatmayacaq...  
Yaşayacaq, yaradacaq bizim şəhər.  
Artıq gəlib mən döyürem qapımızı  
Alışdığını hər zamanki bir adətlə.  
Gəl, gəl deyir saf ürəklə, xoş sifətlə  
İlk taleyim, bu mehriban ellər qızı.  
Onun eşqi qəlbə kimi müqəddəsdir,  
Qoy var olsun hər yuvada bir sədaqət;  
O gozlərdən oxuduğum mehri ülfət  
Yüz illik bir ilham üçün şərə bəsdir!  
Bir az sonra yazı masam başla! - deyə

Ahənrüba qüvvətilə tutur məni.  
Duyuram ki, sığışmayır yerə-göyə  
İlhamımın qanad açmış söz yelkəni.  
Ağ kağıza muncuq kimi düzüldükcə  
Bir şəhərdən söhbat açan bu kəlmələr.  
Oxular! Nə tez gəlib keçdi gecə!..  
Pəncərəmə şəfəq saldı yenə səhər –  
Gözüm onda... Heyrət alır yenə məni,  
Nələr varmış təbiətin kamalında!..  
Gözəl Bakı! Yazdığımız bu gecəni  
Mən görürəm al səhərin camalında!..

*Üçüncü nəşrə*

### KOMMUNİST KÜÇƏSİ

Dünya böyük, şəhərlər çox - bilirik biz,  
Şöhrət tapır hər şəhərin baş küçəsi.  
Daşqın olur gah gündüzü, gah gecəsi  
Bəzən şaşır izdihamda diqqətimiz.  
Göz alışır, könül doyur bazən ondan,  
Onun qədri o qədər də bilinməyir.  
Lakin uzaq bir səfərə gedən zaman,  
Xatırsı yadımızdan silinməyir.  
Qəribədir insanların təbiəti,  
Nə qədər ki, ilahi bir hüsн ilə sən  
Bir ölkədə, bir şəhərdə, bir yerdəsan;  
Son ondakı o müqəddəs şəriyyeti  
Qəlbin kimi sevsən belə, yenə hərdən  
O ülviyət qaçıb gedir nəzərindən.  
Lakin ondan ayrıldığın zamanlarda  
Bu həsrətlə sığmayırsan yerə, göyə,  
Ürək adlı yanğın qopur insanlarda  
Həmdəm deyə, övlad deyə, vətən deyə.  
Dinlə məni mehribanım, gözəl Bakı!  
Söz açıram mən Kommunist küçəsindən,

Qoy ölkələr xəbər tutsun qoynundakı  
Bu küçənin gündüzündən, gecəsindən!  
Qəlbi geniş, köksü geniş, daş sinəsi  
Qabarmışdır bir pəhləvan sinəsitək;  
Kəsilməyir üstündəki həyat səsi,  
Dayanmayır köksündəki qaynar ürək.  
Alqışlayır onu günəş bir də ruzgar,  
Göz baxdıqca bu sahnənin hər yanına...  
Bu vüqarın, əzəmətin bənzəri var  
Moskvanın məşhur Qızıl meydanına!  
Aynabəndlər, ağ pərdəli pəncərələr  
Açıldıqca bu küçəyə səhər-səhər,  
O kölgəli eyvanları gördünmü sən?  
De, keçdimi bir sərinlik ürəyindən?  
De, gördünmü sən ordakı limonları?  
Ətri xoşdur, yarpaqları yaraşıqdır.  
Kim ki, sevir öz qəlbində ilk baharı,  
Eyvanı da, aynası da sarmaşıqdır!

\* \* \*

Bu möhtəşəm binalara diqqətlə bax!  
Bu evlərə ziynət vermiş neçə memar,  
Hər birinin öz şəkli var, öz hüsnü var...  
Mən bu sənət dünyasından sizə, ancaq  
Bir az sonra birisindən deyəcəyəm.  
O binanın ətrafında gəzir qələm;  
Dastanını yazdığımız bu şəhərin  
Baş küçəsi dəniz kimi coşub qaynar.  
Bu küçədə hər axşamın, hər səhərin  
Yay da, qış da sinəsində külək oynar.  
İsti avqust günlərin də xatırə sal,  
O zaman ki, üstümüza bürkü çökür,  
Elə bit ki, göy ağızından alov tökür;  
Sən Kommunist küçəsində bir nəfəs al.  
Yadindəmi, bəzən üzü yuxarı sən  
Gedən vaxtda hücum çəkir sənə külək.  
Gah papağın, gah örپəyin yellənərək

Bizim Sabir bağçasına düşür birdən.  
Tənqidçilər deməsin ki, burda qələm  
Vaxt itirir xırda-xuruş təsvirlərə.  
Bir böyüklük görünsə də bütün aləm,  
Necə rəngdən yaranmışdır hər mənzərə.  
Bir ümmanı görməyinlə fəxr etmə sən,  
Kor da görsə o ümmani deyil hünər.  
Sənət deyir: ümman yarat zərrələrdən –  
Bir zəhmətin surətidir hər bir əsər.  
Qərəz... Mətləb qırılmasın. Sizə bu gün  
Söz açmışam mən Kommunist küçəsindən.  
Ürəyimdə nələr varsa qoy büsbütün  
Boşalsın ki... Oxqay!.. deyim axırda mən.  
Bayaq Sabir bağçasını yada saldım,  
O bağcaya kim basmamış bir yol ayaq?  
Mən ilk dəfə iyirmi il bundan qabaq  
Bu şəhərin havasını burda aldım.  
Sabir! Əvvəl söhbət açım qoy gəncliyə  
Bu kəlmənin bir rəmz olan mənasından.  
Sonra onun o qaranlıq dünyasından  
Xəbər tutaq o dühaya hörmət deye!  
O, cəhalət dünyasında bir günəş tek  
Şəfəq saldı öz yurdunun qüdrətinə.  
Min boranla, min tufanla əlləşərək  
Səbr elədi zamanının möhnətinə.  
O dedi ki: Basılmazdır qadir insan!  
Daş ürəkli qanumlara sinə gərdi.  
O bağcanın əlvan sənət bağçasından  
Bizim nəsil gül qoparıb, çiçək dərdi.  
O, gülüşlə məlhəm qoydu yaralara  
Qəflət ilə yatanlara "oyan!" - dedi.  
İnqilabla şöhrət tapan bu diyara: --  
Günəş kimi al şəfəqə boyan! - dedi.  
Söylə, tənqid! Necə qış var, necə bahar  
Bir Sabirin o məzəli, xoş səsində?  
Məncə, onun şikayətkar nəfəsində

Zəfər taclı bir iniqilab dalğası var.  
Bu gün yenə bizim Sabir bağçasında  
Oturmuşdur arxalıqlı bir ixtiyar,  
O, boşaldır nə varsa söz boğcasında,  
Diqqət ilə qulaq asır ona dostlar.  
Ağ saqqallı, nazik xətli, qara papaq.  
Bardaş qurub cütləmişdir başmaqları.  
Bığlarını xinalayıb darayaraq  
Oğlan kimi qarşılıyır ilk baharı.  
Nə bir kitab görmüş onlar, nə də məktəb,  
Hur birisi yaranmışdır sinə dəftər.  
Gözlərində yuva salmış feyzi-ədəb,  
Dillərində dastan olmuş qərinələr.  
Hikmətimiz, arifanə söhbətlərin  
İlhəmi var o ağ tüklü sinələrdə.  
Külək meyxəs, bağça təmiz, hava sərin,  
Qocaların öz hüsnü var bu şəhərdə.  
Qoca Hafız, qoca Sədi, bir də Xəyyam,  
Nizaminin dastan olmuş İskəndəri.  
Bir söz, bizim keçən tarix, keçən əyyam –  
Şeir, sənət dünyasının ilk səhəri  
Əzbər olmuş qocaların lisanında,  
Öz qəlbi var hər savadsız insanın da.  
Zövq alırıq danışdıqca bu qocalar,  
Yad deyilik hikmətlərin mənasına.  
Lakin mənim deyiləcək bir sözüm var  
Zaman görmüş bu qocalar dünyasına:  
Təvəkkül də, əfsanə də, hər zaman da  
Yaranmışdır insan ilə bir zamanda.  
Hər tanrı da, peyğəmbər də, təriqət də,  
Hər qayda da, hər qanun da, hər adət də  
Bir zamanın üzəyindən qopan səsdir,  
Hər nəsil üçün öz amalı müqəddəsdir!  
Fəqət Şərqi, qoca Şərqi əfsanələr  
Ayıltmadı təvəkkülün yuxusundan.  
Bir nəfərin ətrafinə toplaşaraq,

Xeyalata bir qul oldu yaziq insan.  
Ərəb oğlu! Açı gözünü, bir bəri bax,  
Eşit sən də, Hindistanın məhkum qızı!  
Deyin görək, xəyalatını qurtaracaq  
O zəncirli, o kılıqli baxtinizi?!  
Xəyal xoşsa, bir səhərdir hər açıq göz  
Bir səhər ki, min bir ətir saçmalıdır!  
Hər ağıllı, hər mənalı deyilən söz  
Bir hünərin qanadında uçmalıdır!  
Gəl, oxucum! Gəl arxamca, indi gedək  
Nizaminin bağçasında məclis quraq.  
Hələ soyuq düşməmişdir, xoşdur külək,  
Bir saat da bu bağçada biz oturaq,  
Qoca bağban suladıqca çiçəkləri  
İlk bahardan ayrılmayıq gözlərimiz.  
O fəvvərə sərinlədir ürəkləri,  
Sanki bulaq başındayıq bu axşam biz.  
Orkestro! Orkestro!.. Qadir səsin  
Səda salır pəncəradən-pəncərəyə.  
Qüdrətin var! Qoy gurlasın var nəfəsin,  
Mən aşiqəm hər sevdalı mənzərəyə...  
Səda dedim! - İstiqlala çağırışdır,  
Bir həyatdır eşidilən hər bir avaz;  
Səssiz ömrün qəlbə yazıq, fikri qışdır,  
Bu mənada çiçək solar, gül yaşamaz.  
Orkestro! Nəfəs alma, gurla görək,  
Rəqsə gelir oğlanla qız dəstə-dəstə  
Bu bağçada neçə nəsil görüşərək  
Sirdəş olur bir pərdədə, bir saz üstə.  
Sula, bağban, bu bağçanı, toz olmasın!  
Qızılıgül tək ləkə düşər yanaqlara.  
Gül, ey bahar, bu bağçalar heç solmasın:  
Gözəllikdir ziynət verən hər bahara.  
Analarsa öz yanında körpəsini  
Bu bağçada seyrəngaha gətirmişdir.  
Dinləyirik biz onların xoş səsini –  
Hər bir budaq neçə meyvə yetirmişdir

İndi baxın kəlağaylı bir gəlinə,  
Qarşısında üç oğlan var, iki də qız;  
Kim sadiqsə analığın əməlinə,  
Övlad adlı nemət olur haqqı yalnız.  
Söylədiyim kəlağaylı xoşbəxt ana  
Baxır bu gün ətrafına iftixarla...  
Göz qoydunmu əlindəki o romana,  
Ürəyinə söylədinmi son vüqarla:  
Yeni nəslin anaları bəxtiyardır!  
Gözəlliyyin bu şərəfə haqqı vardır.  
O yandası gülər üzlü beş-on uşaq  
Bir nəfərin ətrafına toplaşaraq  
Dinləyirlər on dörd yaşı bir hünəri,  
Çiçək açmış o şairin hissələri.  
Oxu! Oxu! Körpə şair, xoşdur dilin!  
Nəfəsində ana yurdun nafəsi var.  
O körpənin ilhamında siz də bilin:  
Mənim kiçik rübabımın xoş səsi var.  
Deyinməsin dargözlülər, bilir insan –  
Paxıllıq da bir qurdudur rəzalətin!  
Bilir dünya, bilir tarix, bilir zaman –  
Həsəd olmuş ilk anası xəyanətin!  
İndi bir az sizin qüdsi fikrinizi  
Ayrıram bu bağçanın xoş səsindən.  
Öz qəlbimdə duyub da hər birinizi  
Söz açıram Nizaminin muzeyindən.  
Sən Kommunist küçəsilə enən zaman  
Çox dalmışan yüz rəng çalan bu sənətə.  
O vaxt köksün qabarmışdır vüqarından;  
Bakı! - deyib, baş əymisən ülviiyyətə.  
Nə zaman ki, al günəşin şəfəqləri  
Kölgə salır bu binanın yüz rənginə.  
O andırır əlvan donlu bir sahəri;  
Hər sahnənin öz hüsnüna, öz rənginə  
Başqa boyaq, başqa bir rəng vursa əlin,  
Memar yoldaş! Puça çıxar öz əməlin!

\* \* \*

Əlvən-əlvən o çeşidlər, o naxışlar  
Zümrüd kimi, yaqut kimi şölə salır.  
İnsan gözü!.. Onun həssas bir qəlbi var,  
Hər zövqü də nəsil-nəsil bir ırs qalır.  
Hələ baxın, zərif-zərif o cizgiler –  
Nə həssasdır, nə mahirdir insan əli!  
Ehtiyatlı, səliqəli hər bir əsər  
Gah şəfəqli, xoş görünür, gah kölgəli  
Altı heykel şöhrətidir bu binanın.  
Hər birinin öz dövrəni, öz dünyası,  
Sanasan ki, rövnəqidir asimanın  
Bu surətlər aləminin ilk mənası.  
Birincinin simasında: "Şəbi-hicran  
Yanar canım" söyləyərək alışan şam  
Çıxa bilmir zülmətlərin qucağından;  
Ah qoparıb, nałə çəkir səhər, axşam.  
O mənalı baxışları xəyalpərvər,  
Qəlbi kövrək, pərişandır onun səsi.  
Boğulduqca, ağladıqca o gülümsər,  
Bir tarixdir o rübəbin təranəsi.  
İkincinin surətindən nə yazım mən?  
Alqış bizim səhnəmizin qüdrətinə!  
Ziynət verdi o Vaqifin surətinə,  
İlləm aldı öz oğlundan ana Vətən.  
Üçüncüün surətində bir hünər var,  
Kamalında yeni əsrin fəlsəfəsi.  
Qoca Şərqə, - ayıl! - deyir o sənətkar,  
Keçdi, - deyir, - orta əsrin səfsəfəsi!  
Boyun bükür Məstəli şah, Hacı Qara,  
O qələmin xəncər olmuş qüvvəsinə.  
Günəş kimi zülmətləri yara-yara  
"Qarış", - deyir, - "Avropanın" gur səsinə.  
Həyat deyir, torpaq deyir, insan deyir.  
Dərk etdiyin, hiss etdiyin həqiqətdir!  
Sən varlığa varlıq kimi inan, - deyir,  
Bu ən doğru, ən müqəddəs təriqətdir.

Dördüncüsü - rübabıdır bu gün belə,  
Qadınlığın, analığın, məhəbbətin.  
Nəğmə kimi qanad çalır dildən-dilə  
"Bənövşə"si "Ölürəm"i o ülfətin...  
Beşincisinin qəribədir təbiəti:  
Özü gülməz, başqasını çox güldürər.  
"Ölülər" də dərd eləyir bu hikməti.  
Bir hikmət ki, gah dirildər, gah öldürər.  
Altıncının surətinə baxdıqca biz,  
Yadımıza qılınç gəlir, qalxan gəlir.  
"Sevil", "Almaz" - öz dünyamız, öz əsrimiz,  
O yandan da Aqşin gəlir, Elxan gəlir.

\* \* \*

Altı heykəl, altı düha, altı vicdan,  
Altı qələm, altı hünər, altı ürək!  
Şahid olsun sözlərimə qoy gələcək;  
Hələ bizim Azərbaycan torpağından  
Nə dühalar, nə günəşlər yaranacaq.  
Oxuyuram istiqbali varaq-varaq.  
Axşam ötür, az qalmışdı lap unudam  
Cibimdəki bir çağırışı... Akademiya!  
O binaya getməliyəm mən bu axşam –  
Axtardığım nə lügətdir, nə də kimya.

\*\* \*

Açıldıqca qapıları onun lay-lay,  
Hər səliqə, hər yaraşq üzə gülür.  
Pəncərədən gah gün düşür, gah da ki, ay;  
Bu binaya təbiətdən nur töküür.  
"Buyur", - deyir bizə mərmər pilləkənlər,  
Bina geniş, səqfi uca, havası bol.  
Bir abidə qoyub getsə hər sənətkar  
Onun böyük ustasına deyək: sağ ol!  
İndi sizə alımlərdən verim xəbər,  
Sakit olur alımlərin təbiəti.

Həqiqəti idrak ilə kəşf edənlər  
Yaranmışdır insanlığın son ziynəti.  
Bu sakitlik, məncə, elmin fitrətidir,  
Tufanda da şaşırmayır hüsmi-kamal.  
Hər kamal da bir dımağın siqlətidir,  
Bu surətlə ziynət tapar hüsni-camal.  
Elmin böyük qüdrətilə silahlanan  
Bir ordu da, sərkərdə də basılmazdır.  
Bu dünyada min il ömür sürsə insan  
İdrak üçün, kamal üçün yenə azdır.  
Təəssüf ki, yetişincə bir çörəyə  
Bağlayırıq kitabların ağızını biz.  
Bir qəflətdir, göz yummaqdır gələcəyə -  
Bu sözləri unutmasın qoy nəslimiz!  
İnsan oğlu öz elmilə loğman oldu,  
Ayi, günü, ulduzları duydular ürək.  
Mədəniyyət! Sənsiz neçə əməl soldu,  
Neçə arzu, neçə murad, neçə dilək?  
Elmin qartal qanadında uçan xəyal!  
Siqlətin yox, hüdudun yox, nə səyyarsan!  
Sehrkarsan, qəlbimizi kəməndə sal,  
Sən daima yaşıł qalan bir baharsan!  
Sən hakimsən! Çıxardığın bu qərarlar,  
Bu qanunlar müqəddəsdir hayat qədər!  
Sənin kiçik bir zərrəndə kainat var,  
Bir anında nəfəs alır qərinələr.  
Kim bilməyir sənin böyük qüdrətini?  
Zənn etmə ki, sadəcə bir şairəm mən!  
Daşdan çörək çıxardanın zəhmətini.  
Öz əlinlə sən qurtardin köləlikdən.  
Qoca Marks! Qoca Marks! Piranəsən,  
Zəvvvarındır yer üzünүn dörd bir yanı...  
Öz elminlə, kamalınla dəyişdin sən  
Əflatunlar şərh etdiyi bir dünyani!  
...Akademya! Nələr vardır burda bilsən!  
Min illərdən qalmış o əlyazmaları.  
Xəbər verir yurdumuzun keçmişindən.

Hər vətəndaş bircə dəfə görsün barı!  
O dərilər üstündəki gözəl xətlər  
Babaların müqəddəs bir sənətidir.  
O tüz basmış, zaman görmüş hər bir əsər  
Nəsillərin bir-birilə söhbətidir!  
Hələ daşlar, o mədənlər, qırıntılar  
Dayanmamış bir qəlbidir zamanların.  
Azi-azi dörd min illjk tarixi var  
Azərbaycan torpağında insanların!  
Kərgədanın çürüməmiş sümükləri,  
Yaşamışdır, yüz min illər bundan qabaq.  
Alim deyir: bizim Bakı səhraları  
Öz-özünə alov kimi alışaraq  
Yandırılmış nəfəs alan canlıları.  
Fəqət nefti bir qan kimi soran torpaq  
Yanmışların cəsədinə yapışaraq  
Bir çoxunu yaşatmışdır indiyədək,  
Qərinədən-qərinəyə "qal!" deyərək.  
Gənc filosof! Mütəfəkkir durduqca sən  
Alnındaki o cizgilər, qırışqlar  
Xəbər verir dahilərlə söhbətindən;  
Qəlbindəsə bir tükənməz məhəbbət var.  
Hər elmdən çox sevirəm fəlsəfəni –  
O min hikmət şərh edərək, min sərr açar,  
Hər dühanın öz günəşini bir nur saçar.  
Bir günəş say sən də kamal xəzinəni!

\* \* \*

Yeni tarix! Yeni tarix! De fəlsəfən  
Hansi böyük həqiqəti açdı bizə?!  
Təzadların vəhdətindən yarandın sən,  
Eşqin - həyat, bayraqındır mübarizə!

\*\*\*

İnsan ağlı yalnız elmin nəfəsilə  
Dəniz kimi, ümman kimi aşib-daşar.

Mənaların şeir-sənət nəğməsilə  
Süzün ömrü həqiqətlə qoşa yaşar!  
Yaşa, elmin qadir səsi! Bir tanrisan.  
Qifillanmış hikmətlərə sənsən açar.  
Böyüksən ki, yaratmışdır səni insan,  
Bu hüsn ilə gün camalın şolə saçar!

\*\*\*

Sən həqiqət aşiqisən! Nələr deyir  
Oz qəlbinin, vicdanının sakit neyi?  
Hər arzun bir ilahi səhər deyir,  
Qoca tarix unutmamış Qalileyi!

\*\*\*

Əmr olundu o dühaya son nəfəsdə:  
Sən söylə ki, fırlanmayıır qara torpaq. –  
Mən deyirəm. Həqiqət də susmur, ancaq  
O deyir ki: Yer fırlanır oxu üstə.  
Məslək eşqi, məslək eşqi, müqəddəssən!  
Zəfər tacın ziynət verir Ölüm'lərə.  
Simasızlıq, yüz il ömür sürsən də sən,  
Alqış səsi eşitməzsən bircə kərə.  
İndisə biz qədəm qoyaq bir salona:  
Ulduz kimi qatarlanmış çıraqbanlar.  
Qurultaydır! Ölkə qulaq asır ona,  
Bu xüssusda oxucumla səhbətim var.  
Necə libas, necə sima, neçə sıfət –  
Müxtalifdir qurultayda əyləşənlər.  
Ürəklərdə ana yurda bir məhəbbət,  
Dillərdəsə könül açan min bir xəbər.  
Mədən oğlu, tarla qızı, çoban-sərkər,  
Professor, vətəgəçi və komissar,  
Min bir sənət ustaları, min bir nəfər,  
Hər insanın öz nəfəsi, öz səsi var.  
Nə ixtiyar, nə vəzifə, nə də rütbə

Ayırmayı bu məclisdə insanları.  
Öz gözümlə çox görmüşəm mən onları,  
İndi yazım gördüyümu növbə-növbə.  
Sən, ikinci nəğməmizi xatırə sal,  
Dinləyirəm o dostumun xoş səsini.  
Mən duyuram avazından onun dərhal  
Buruqların o yeraltı nəfəsini.  
O rəqəmdən, o hesabdan qorxma, şair!  
Hər rəqəmdə bir həyatın səhnəsi var.  
Sayaların da öz dili var, təklif deyir,  
Az danışıb, çox iş görür yaradanlar.  
Mədən oğlu! Mədən qızı! - deyir Bakı, -  
Səninkidir bu ziynətlər, yaraşıqlar.  
Yurdumuzun şöhrətidir alnındaki  
O ləkələr, o cizgilər, qırışıqlar.  
Mən görürəm döşündəki qoşa-qoşa  
Şəfəq saçan, şölə saçan nişanları,  
Ziynət verir, rövnəq verir dağa-daşa.  
Yurdumuzun ən qəhrəman insanları.  
Bəs o kimdir danışdıqca asta-asta,  
Bir gül kimi qızarmışdır yanaqları;  
Məclis böyük, o utancaq. Nə xüsusda  
Söhbət açır o gəlinin dodaqları?  
"Bizim kolxoz... Bizim zəmi... Bizim tarla..."  
Kəlmə-kəlmə danışsa da o saf qadın,  
Geniş köksü nəfəs alır iftixarla.  
Ana torpaq! Anan mərddir, gözün aydın!  
Səhər-səhər şəh düşəndə zəmilərə  
Yaşıl şaxlar öpür onun əllərini.  
Zəhmətinin nübarını dərə-dərə.  
Salamlayır ömrün azad illərini!  
Sözləri az, hünəri bol o bəxtiyar  
Elçisidir kəndimizin qurultayda.  
O, şəhərə gətirmişdir sanki bahar,  
Camalında min ulduz da, gün də, ay da.  
Professormu? - Salon sakit bir hal alır,  
Söhbət gedir hərbi xəstəxanalardan;

İnsan ağılı doğrudan da heyran qalır –  
Ölümlərdən xilas olmuş neçə insan!  
Zaman sərtdir! - Bu tufanlar, firtinalar  
Aparacaq insanlığı bir bahara.  
Qoy var olsun o alımlər, o loğmanlar,  
O əllər ki, məlhəm qoyur yaralara!  
Qurultayın al məxmərli kürsüsündən  
Hesab verir neçə beyin, neçə ürək.  
Ellər bizi ana kimi dinləyərək,  
Haqq da verir hər bir işə ana vətən!  
... Tənəffusdür, dağılıraq qurultaydan,  
Yol gedirik biz Kommunist küçəsilə.  
Nə ulduzdan söz açıram, nə də aydan –  
Danişmişiq bu şəhərin gecəsilə.

\* \* \*

Axin-axın insanların izdihamı  
Dəniz kimi dalğa vurur sahillərə.  
Bir iş üçün, məqsəd üçün qoşur hamı,  
Qoşur gözəl, səadətli bir səhərə...  
Yolçu, yolçu, uğur olsun! Hara belə,  
De, qoşursan hansı gözəl bir niyyətə?  
Söylə hansı uğurlu bir cəmiyyətə  
Sən gedirsən aydan-aya, ildən-ilə?  
O aləmi mən görürəm, deyil uzaq...  
Bir aləm ki, insanları bəxtiyardır.  
Bir aləm ki, ürəyi saf, alnı da ağ,  
Hər hissində bir solmayan şərəf vardır!  
O aləmdə nə qan vardır, nə ədavət,  
Nə rəyasöt, nə cahangir, nə qəsbkar,  
Nə bir kin var, nə həsəd var, nə xəyanət,  
İnsanlığın bir hüsnü var, bir eşqi var!  
Yolçu, yolçu, uğur olsun səfərinə!  
Qoca Şərqi, de, çıxdanmı çağırırsan  
O azadlıq, o qurtuluş sahərinə?  
Lakin durur yollarında min-bir boran...

Əngəl olan hər tufanı, hər zülməti  
Öz süngünlə, hünərinlə açmalısan!..  
Qorxma, yolcu! Sən salamlı qüdsiyəti.  
Zülmətdə də iradənlə uçmalısan!  
Axır küçə... İzdihamla gedirəm mən,  
İlahi bir səhnə keçir gözlərimdən,  
Azərbaycan bir müzəffər ordu kimi  
Addımlayıb bu Kommunist küçəsilə,  
Addımlayıb qəhrəmanlar yurdunu kimi,  
Hər ayaq da bir ürəyin öz səsili...

*Dördüncü nəğmə*

**İÇƏRİŞƏHƏR**

Seyr et, səyyah, bizim qoşa qapıları,  
Görürsənmi, onlar yen' pürvüqardır!  
Açıq qəlb, səxavəti, hüsnü vardır;  
Unutmamış o ilk andı, ilk ilqarı.  
Seyr et, səyyah, bizim qoşa qapıları,  
Bir yaxşı bax, geniş köksü açılmışdır;  
Buyur! - deyir dost ürəklə gələnlərə.  
Sən baxma ki, bir çox yeri uçulmuşdur,  
O da xoşdur Vətən qədri bilənlərə.

\*\*\*

Bu qapıdan neçə nəsil gəlib keçmiş,  
Yada düşür ömrün uzaq zamanları –  
Bizim qala qapılardan azmı keçmiş  
Zinqirovlu, yüklü dəvə karvanları?!  
At çapdırın, ox süzdürən, nizə tutan  
Nə oğullar gəlib keçmiş bu yerlərdən.  
Bir çoxunu unutmuşdur onun zaman...  
Söylə, səyyah! Bilirsənmi bunları sən?  
Səyyah susur, çünkü o da bu yerləri  
Kitablardan oxumuşdur ala-seyrək,

Axşam kimi zənn edərək hər səhəri,  
Həqiqətə boyaq vurmuş əfsanə tək...  
Səyyah dalır bu cəlala bir diqqətlə,  
Duyur sakit baxışından hörmətimi,  
Mənsə könül mülkündəki bir riqqətlə,  
Qonağıma başlayıram söhbətimi:  
Səqfi çökmüş bu qalanın boz daşları  
Boran görmüş, külək döymüş bir dənizdir.  
Qalmasa da onun köhnə sirdaşları,  
Sahibi var! - O da bizim ölkəmizdir!  
Səyyah sorur; - Neçin sərtdir onun üzü?  
Mən deyirəm: - Amansızdır qəsbkar!..  
Bu qalalar çağırılmışdır nəslimizi  
Qurtuluşa, azadlığa, ilk bahara!  
O gərdikcə yadlara tunc sinəsini  
Xar olmuşdur neçə leşkər, neçə ordu;  
Parçalılmış cahangirlər nizəsini  
Sən gördüğün bu alovlar, odlar yurdu!  
Bəzən düşmən taleyinə gülmüş zəfər,  
Qifillanmış dustaq kimi bizim ellər,  
Şərəfsizlər öz-özünü çəkmiş dara,  
Ya da gedib bu dağlarda qaçaq olmuş –  
El içində şöhrət tapıb qoçaq olmuş.  
Şərəfsizlər "buyur!" - demiş zalımlara  
Bu son sətri mən dedikcə qonağıma  
Bir sızlı gəlib keçdi ürəyimdən...  
Fəqət yerin səsi geldi qulağıma:  
"Tarixləri cəsarətlə şərh elə san!"  
Səyyah dostum! İndi sənə deyim bir az  
Bu şəhərin bir çox qədim adətindən.  
Mən dedikcə, dəftərinə xatirə yaz,  
Öz ölkənə töhfə apar özünlə sən.  
Mən duyuram istəyimi bu gün sənin,  
Hər səyyahın öz dinləmək qaydası var.  
Bəzən ona sadəcə bir xatironın  
Yüz kitabdan daha böyük faydası var.

Bəli, kiçik bir hadisə, yaxud xəbər  
Görürsən ki, ağızlarda əzbər olur.  
Yaşatdıqca öz qəlbində onu ellər  
Dildən-dilə möhtəşəm bir əsər olur.  
Neçə xəyal, neçə duyğu, neçə lisan  
Ziyət verir bir ilhama, həycanaya.  
Bu qaydayla keçir həyat, keçir zaman,  
Bir zərrəcik gəlib dönür bir ümməna!  
Sən də, könül! Gəl öyünmə bu əsərlə,  
Hələ baxaq, ellər ona nə ad verir?  
Neçə ürək nəfəs alır bu səhərlə,  
Neçə xəyal bu dastana qanad verir?  
Bəxtiyardır o şair ki, bu dünyada  
Yaxın dostu şeir duyan insan olsun.  
Ömrü boyu neçə əsər yaratısa da,  
Bir sözüsə dildən-dilə dastan olsun?  
Hanı? Hanı? Bu taleyim varmı mənim?  
Ürəyimdən xəncər kimi keçdi bu səs!  
Cavab verdi bu suala öz vətənim: -  
Sənin şerin xatirəsiz keçə bilməz!..  
Doğmaliq var hər torpağın adətində,  
Səyyah dalır, mən baxıram o gözlərə...  
Bir təbəssüm işığı var sıfətində,  
Xoşmu golir danışdığını bu mənzərə?  
Şaqqlıdadı qoşa zurna axşamçağı,  
Damdan-dama haray saldı nağaralar,  
Min insanla doldu yolun solu, sağı –  
Gəlin köçür! Gəlin köçür! Bərəkət var!..  
Üzündəki lalə rəngli o al duvaq  
Parıl-parıl ətrafına şölə salır.  
İxtiyarlar ömrü açır varaq-varaq...  
Subaylarsa ona baxıb ləzzət alır.  
Yengə süzür, şabaş yağır, ölmə, aman!..  
"Qaşa vəsmə, gözə sürmə çəkilmişdir".

Meydan qızır, gözlər qızır vurharaydan.  
Elə bil ki, göy də yerə tökülmüşdür.  
Yurdumuzda toxunulmuş şal tirmələr  
Bu toydakı gözəllərin başındadır.  
Xisin-xisin deyir eyni yetirmalər:  
Köçən gəlin görən neçə yaşındadır?  
Biri "on dörd", biri "on beş" deyir ona,  
Görmək olmur o dilbərin camalını;  
Qocalarsa göz gəzdirir tək boyuna,  
Yerisindən nişan verir kamalını...  
Hələ əllər, ağ biləkli ipək əllər,  
Kəklik kimi xinalanmış, yaxşı baxın!  
Öz eşqini, öz zövqünü duyan xalqın  
Bir rəsmidir mən dediyim o gözəllər!  
Qara kirpik tökülmüşdür yanaqlara,  
Gözlərdəsə göz-göz olmuş bulaq qaynar.  
Hələ öpüş dəyməmişdir dodaqlara,  
Hələ onda qüdsiyyətin şövqü oynar...  
Aha!.. Qoşa qapılardan yel tək əsən  
Athiların üzündəki heybətə bax!  
Qabaqdakı kəhər ata deyin əhsən,  
Elə bil ki, nallarından od qopacaq.  
Ağ cuxası vəznəlidir bizim Aslan,  
Cıdır gedir, arabir də tüsəng səsi...  
Bir də atəşpərəstlikdən adət qalan  
Bayramlara ziynət verən fişəng səsi...  
Yaxşı bir at at buraxmaz öz yanına  
Üstündəki qəhrəmanda ürək olsa...  
Kimin atı hamisindən yüyürək olsa  
Ağ kəlağay bağlanacaq yalmanına.  
Sahibisə papağımı yan qoyaraq,  
Ortalıqda pələng kimi dolanacaq...  
Paxılların sıfətində bir qaşqabaq,  
Bəlkə bir az ürəyi də bulanacaq...

Meydan açon! Meydan açon! Dəstə-dəstə  
İndi gəlir o sinanmış pəhləvanlar.  
Hani şərbət? Əvvəl verin içsin onlar,  
Sonra qurşaq tutacaqlar meydan üstə.

Vur, nağara! Di şaqqılda, qoşa zurna!  
Öz odunla sən onları qızdır görək!  
Pəhləvanlar şirlər kimi əlləşəcək,  
Hər ana da güvənəcək öz oğluna.

Yazdığımız o dövr üçün siz də bilin,  
Qurşaq tutub güləşməyin bir dadi var.  
Zarafatdır. Hər məhlənin, hər nəsilin  
O meydanda öz qeyrəti, öz adı var.

Qabardıqca əzələlər, tunc sinələr –  
Kim yixilsa ad da düşür, sarı da düşür...  
Bir ox kimi şəstə dəyir bu pis xəbər,  
Görürsən ki, qırğın olur, qan da düşür...

Sən sadəcə vəhşət kimi baxma buna,  
Günah varsa, şərəfi də qeyrətdədir...  
Hər zamanın bir hökmü var öz oğluna:  
Baş əyməmək, basilmamaq fitrətdədir!

İndisə gör, Xan sarayı nələr deyir –  
Daş sütunlar heykəl kimi dayanmışdır.  
Bu binanın üzü sərtdir, qəlbə qışdır,  
Yelkən taxıb qanad açmaz burda şeir...

Beş yüz illik bu sarayın ömrü vardır,  
Yaratmışdır Şirvan şahı Xəlilullah.  
Yazılardan gözə çarpir bir "bismillah",  
O zor yazı bir rəssamdan yadigardır.

Bomboz olmuş artıq onun divarları –  
Nə bir rəsm, nə bir səhnə, nə bir naxış...  
O sənətdən, o ziynətdən iz qalmamış,  
Silib yumuş tarixlərin min rüzgarı...

Bakı adlı, dünya görmüş bir limanda  
O hökmüdar qurdı Şirvan paytaxtnı.  
Qəsbkarlar axışdıgi bir zamanda  
Dönə-dönə o sınađı öz baxtnı...

Bayaq sizə söylədiyim o qalalar  
Əsrərcə sinə gərdi azğınlara.  
Hər bir quyu yadlar üçün oldu məzar,  
Hər baxış da bir ox atdı quzğunlara!..

Saraydakı neçə eyvan, neçə otaq  
Xəbər verir bir büsatdan, bir cəlaldan.  
Bu abidə oxunsa da varaq-varaq,  
Əfsanə tək bəzən qaçır o, xəyaldan...

İç sarayda altı hücrə gördüm ki, mən,  
Hür birinin öz mənası, öz adı var  
Hankısından çıxarmışsa o hökmüdar,  
Bilinərmış bir cür qanun, bir cür qərar!..

Ətrafdakı kiçik-kiçik hücrələrə  
Saray əhli toplanarmış yiğin-yığın.  
Divanxana, ən dəhşətli bir mənzərə -  
Şahididir min ölümün, ayrılığın.

Yer altında bir quyudan, bir lağımdan  
Boynu bükük çıxan zaman müqəssirlər.  
Günəş belə qan ağlarmış səhər-səhər,  
Xəlilullah öz hökmünü verən zaman...

O, ağıllı olsa belə, yenə xanmış –  
Adatiymış göz çıxarıb, boyun vurmaq;  
Qan üstündə qanun verib saray qurmaq –  
Qaydasılmış! O zaman da bir zamanmış...

Qəribədir saraydakı başdaşları,  
Bir çoxunu, yaxına gəl, seyr et bari.

Səliqəylə yonulmuşdur bir köhlən at.  
Görünür ki, o zamanlar bizim elat

At belində yetişərmiş hər murada.  
Eh, nə deyim, nələr yoxdur bu dünyada!..  
O, bəlkə də at belində qılinc çalmış  
Bir igiddən, igidlikdən nişan qalmış...

"Qoça" birbax! Buynuzları buruq-buruq,  
Yadigarı köçərilər dünyasından:  
Heyvanla da ülfət tutub, dost oluruq...  
Neçə məbəd yaratmışdır bizim insan.

"Qoç" dediyim, zaman görmüş bu başdaşı  
Bəlkə olmuş bir çobanın vəsiyyəti...  
Bəzən ağıl şərh etməyir bir hikməti,  
Baxır ona soyuq-soyuq, naşı-naşı.

Bir də "öküz!", təpəl öküz! Qəribədir:  
Maral kimi qaldırmışdır öz boynunu.  
Ayaqları uğurlumu? Söylə nədir?  
İnsan oğlu bərkətmi saymış onu?

Hələ qablar, saraydakı saxsı qablar  
Tufan görüb dəyişməmiş öz rəngini...  
O qablarda nə lövhələr, surətlər var!  
Əzəl seyr et bizim dağlar pələngini.

Atmış enli pəncəsini əzəmətlə,  
Qoca pələng cavanlaşır şikar vaxtı.  
Kimə çəkmiş hücumunu o hiddətlə?  
Qorxuludur kimin ömrü, kimin baxtı?

Bir nimçədə yamyaşıldı Muğan düzü,  
Ovçu görüb ürk qاقır körpə ceyran.  
Ah, nə qədər günahsızdır onun üzü,  
O gözlərə hansı rəssam oldu heyran?

O bəlkə də eşqə düşüb, hicran çəkən  
Qara gözlü bir gözəlin timsalıdır –  
Bəlkə də ki, çox uzaqdır həqiqətdən –  
Bir sənətkar dühasının xəyalıdır.

Hələ baxın qırqovula! Sehrkardır!  
Yüz rəng çalır onun əlvan lələkləri.  
Meşə yaşıl, axşamüstü, ilk bahardır,  
Bir bahar ki, təmsil edir al səhəri.

Bu zövq əhli babałara rəhmət olsun!  
Alqışlayın seyr olunan bu sənəti  
Qəlbimizə, evimizə ziynət olsun  
Azərbaycan torpağının təbiəti!

Ey oxucu! Ömrün boyu qalma darda,  
Gel qurtaraq saxsılarla bu söhbəti.  
Fikri dönük, qəlbi sönük adamlarda  
Mən görmədim saxsıdakı mərifəti!..

İndi sizə söhbət açım bir az da mən  
Saraydakı Seyid Yəhya türbəsindən:  
Hər zamanın öz tanrısı, öz Loğmani,  
Hər dövran da bir dühadan işiq almış.

Günəş kimi o seyr edib asimanı,  
Min ürəyə, min vicdana şölə salmış.  
Elmin böyük qüdrətilə Seyid Yəhya  
Öz ömrünü kamal ilə vurdu başa.

Unutmamış o dühanı bu gün dünya,  
Buyur, səyyah, türbəsini qlı tamaşa!  
Bu türbəni bizim ellər ürəyində  
Bir müqəddəs məbəd kimi bəsləmişdir.  
Çünkü o baş... hər ilahi diləyində  
Ayi, günü, ulduzları səsləmişdir!

Deyirlər ki, o alimin xoş fitrəti  
Çiçək açıb min bir qonça bağlayarmış  
O gördükcə dövrandakı müsibəti  
Zaman-zaman bulud kimi ağlayarmış...

Deyirlər ki, o, mehriban, pak əlilə  
Təbib kimi məlhəm qoymuş yaralara.  
"İnsan!" deyən, "həyat!" deyən əməlilə  
İnsanlığı dəvət etmiş ilk bahara!

Dimağında, ürəyində qanad açmış  
Yerin, göyün, bu varlığın min hikməti.  
Qanun kimi dəyişdikcə bəharla qış,  
Günəş kimi o izləmiş təbiəti.

Onun aqıl məsləhəti zaman-zaman  
Yol göstərdi hökmədarlar dünyasına;  
Ayıl, dedi, sən rəyasət yuxusundan  
Sitayış et həqiqətin mənasına!

O bəzən də yalqızlıqdan ilham aldı,  
Zahid kimi könül verdi bir guşəyə...  
Nəsiminin rübabını o da çaldı.  
Bir Allah da, həqiqət də mənəm, deyə.

Qız qalası! Deyirlər ki, o zirvəndən  
Seyid Yəhya seyrə dalmış ulduzları.  
Kainatı Loğman kimi duybub qəlbən  
O münəccim şərh eləmiş min əsrarı...

Ürəyində, məşəl kimi o yandırmış  
Həqiqəti - hayat adlı təriqəti.  
Yatanları cəhalətdən üyandırmış,  
Qamçılmamış hər uydurma şəriəti.

Qəlbə qara, fikri qara mürtəcələr  
Bir oyınbaz, bir sehrkar demiş ona.  
Vətən yurdu axşam-axşam, səhər-səhər  
Məbəd kimi tanınmışdır öz oğluna.

Kükredikcə zəmanənin küləkləri  
O alimin zər yazılı şah əsəri  
Hardansa da gedib çıxmış İstambula.  
Satsalar da özü boyda qızıl pula,  
Səyyar kitab öz yurduna gəlməlidir –  
Bu, torpağın tələbidir, əməlidir!

\* \* \*

Səyyah deyir: - Bu adətlər, əfsanələr  
Qəlbimizə xoş görünür xəyal qədər.  
Sulu qəlyan, acı tiryək nə oldu bəs?  
Söylə, neçin yad etmədin onları sən?  
Gizlədinmi bir səyyahın nəzərindən?

- Xeyr, dostum! Zənn etmə ki, mən onları  
Birdəflik unutmuşam bu dünyada.  
O zəhərlər neçə həyat vermiş bada...  
Fəqət sənə hər torpağın öz baharı,  
Öz varlığı, öz şərəfi, gülsün gərək...  
Sən dediyin yaman-yaman o adətə,  
Tiryək adlı, çarşab adlı fəlakətə  
Mənim yurdum haqq-hesab verməyəcək!  
O çarşab ki, üzü qara, qəlbə qışdır,

Ərəbistan torpağında yaratmışdır.  
Bizim qızlar göz yaşları tökə-tökə  
Zorla örtmiş öz başına o zülməti...  
Hər könülə min qaranlıq çökə-çökə  
Dustaqlı olmuş neçə qadın məhəbbəti!  
Odur! Odur! Kəlağaylı o qiza bax!  
Bizim yurdun kəlağaydır baş örpəyi,  
Həşyələri neçə-neçə rəng çalaraq,  
Şölə verir bu torpağın öz ipəyi.  
Buyur, dostum, bu gozəllə gəl ol tanış,  
Görürsənmi? O örpəyin ağdır üzü...  
Avropanın qızlarına yaxşı danış  
Bizim yurdum, bir də həyat zövqümüzü!

Sən danış ki, Azərbaycan gözəlləri  
Tarix boyu azadlıqdan ilham aimiş.  
Yaxşı gündə həmdəm olan hər bir pəri  
Yaman gündə qalxan tutub, qılınc çalmış!

İndisə bax: nələr deyir dar dalanlar-  
Bir çalağan ilan kimi burulmuşdur.  
Bəzən bizə dar gəlsə də bu gün onlar  
Elin geniş əllərilə qurulmuşdur...

Basqınçılar, qarətçilər birdən-birə  
Quzğun kimi töküldükəcə bizim yurda,  
Ox tökülmüş, daş tökülmüş göydən yerə,  
Neçə quldur öz başını qoymuş burda...

Toxunmasın bu yerlərə memar əli,  
Bu döngələr, bu dalanlar yadigarıdır.  
Hər dövranın öz sevdası, öz əməli,  
Hər daşın da, kəsəyin də adı vardır...

Qoca səyyah, bir nəzər sal o eyvana,  
Dünya görmüş o ağ saçlı qarıya bax!  
Ah, o qadın nə gəlindir, nə də ana,  
Bir az da gəl o könüldən söhbət açaq!

Xəzər! Xəzər! Fırtınalı, dəli Xəzər  
Necə yelkən qərq eləmiş, necə qayıq.  
Bize qonaq gəlməsə də keçən günlər,  
Əhvalını bəzən xəbər almaliyiq.

Mərd oğullar yelkən vurub gəmilərə,  
"Bismillah"la atılmış dalgalara.  
Su üstündə göz açmış yüz səhərə.  
Gəmilərsə bu dənizi yara-yara –  
Gözdən itib uzaqları salamlamış,  
Hər qəvvasın bir limanda dostu varmış...

Yüklənərmiş gəmilərə o vaxt tay-tay  
Azərbaycan torpağının ipək malı,  
Min xalçası, kəlağayı, tirmə şalı.  
Ürək deyir, hər birini yerində say.

Bir də Quba bağlarının al-qırmızı,  
Gah narıncı, gah da sarı almaları.  
Andırılmış bir əbədi ilk baharı  
Çox almayım bu saylarla vaxtimzı...

O tayların ziynətiymiş hər bir zaman  
Bizim Bakı bağlarının zəfəranı.  
Söylə, səyyah! Sən gəlmisən Avropadan,  
Bu nemətin yer üzündə misli hanı?

Sonra, bizim gəmiçilər qayıdan baş,  
Min sovqatla gələrləmiş yar yanına...  
Qızıl sırga, gümüş kəmər, neçə daş-qası  
Düzüləmiş gözəllərin gərdanına.

Axişarmış Hindistanın bol şəkəri,  
Məclislərə ziynət olmuş İran çayı;  
Türkmənlərin bol "qaragül" dəriləri,  
Ayrıcaymış dost-aşnanın adət payı...

Rusyanın bugdaunu, nüs mədəni,  
Top-tüfəngi, bol-bol xəzi, bir çox varı.  
Hollandyanın qayçı kəsməz mahudları  
Deyərmiş ki: sən məni tut, mən də səni!

Lakin dəniz, zümrüd səma, bir də ruzgar  
Bir qəzəblə küsən zaman talelərə  
Ağız açmış fil xortumlu göy dalğaları,  
Ölüm demiş, insan demiş o mənzərə.

Nə göy, nə yer, nə bir işiq, nə də torpaq!  
Göz bağlaşmış o six duman, qatı çiskin

Qayıqlarsa ölüm ilə çarpışaraq,  
Əlləşərmiş pəncəsilə fəlakətin.

O zamanlar hələ yoxmuş qiblənüma  
Bilən yoxmuş elmin böyük qüdrətini.  
İnsanların ürəyində xeyir-dua...  
Bir Allaha bağlayarmış niyyətini...

Tufanlarda həlak olmuş qəhrəmanlar  
Bir həsratlı boyanaraq tutqun göyə,  
Ölümə də "qismət" kimi baxmış onlar,  
"Əcəl gəldi, ömür tamam oldu"- deyə!

Fəlakəti qanun kimi qarşılamaq,  
İnsanlara soyuqluqdur, təsəllidir.  
Bütün dərdlər bu qaydayla keçir ancaq...  
Dərd əhlinə, qəm əhlinə bu bəlliidir!

Gəlib keçir başımızdan fırtınalar,  
Dilə düşür hər ruzgarın bir sevdası.  
Xəzər! Xəzər! De nə qədər dastanın var?  
Qəribədir: "İki qardaş" macərası.

\* \* \*

Dəyişirəm vəzni qəsdən,  
Yüngülləşsin yaman xəbər...  
Döyünməsin qoy ürəklər,  
Qiymayıram onlara mən!

İki qardaş, iki ürək  
Balıqçıymış bu dənizdə.  
Xatırlayıb köhnələr tək,  
Rəhmət olsun! - deyək biz də!

Qoy, içərişəhərlilər  
Oxuduqca bu dastanı,  
Yada salsın səhər-səhər  
O dənizi, o tufanı...

Bir yay günü, səhər erkən  
İki qardaş düşdü yola.  
Qanad açdı suda yelkən,  
Sahil dedi: uğur ola!

Zümrüd goydə günəş yandı,  
Parıldadı ayna dəniz.  
Al şəfəqə yer boyandı,  
Dedi: xoşdur səfəriniz!

Gözlər açıq... Ürəklər şad...  
İki qardaş bəxtiyarmış,  
Dəniz sakit... Yelkən azad...  
O səhərin hüsnü varmış.

Gəmi süzür yavaş-yavaş,  
Sonra yelkən itir gözdən.  
Dəniz dostu iki qardaş,  
İlham alır saf dənizdən.

Bir az sonra tor açılır,  
İslandıqca batır suya.  
Göydən yerə nur saçılır,  
Tor rast gəlir bir orduya.

Balıqlarımı qosun çəkən?  
Hara sürür karvanını?  
Fəsil-fəsil gəzir onlar  
Bu dənizin dörd yanını...

Gəzir onlar bir nizamla,  
Yuva qurub, kürü salır,  
Yayı, qışı intizamla  
Orda-burda qərar alır.

Qızıl balıq, azad mahi  
Gümüş rəngli xalları var.

Balıqların odur şahı,  
Kababından ləzzət apar!

Kütüm balıq təmiz, dadlı,  
Plov üstdə məzəlidir.  
Suyu şirin, zor qanadlı,  
Əsil yurdı Ənzəlidir.

Sazan da var... mərifəti  
Gönü qalın adamlar tək.  
Bıçaq kəsməz olur əti,  
Məclisinə qoyma görək!

Şamayışa az-az olur,  
Yağda qızart, ye, nuşican!  
Damaq duru, kef saz olur,  
Yedyiindən doymaz insan...

Kişmişlə qoz, axta, zoğal,  
Soğan qızart onlara qat.  
Qoy yiğisrin əhli-əyal,  
Badə götür, de "həzərat..."

Bir də xəşəm... Yağlı xəşəm,  
Salyandadır bu nemətim.  
Balıqçılıq deyil peşəm,  
Uzanmasın bu söhbətim.

Doldu bayaq gedən gəmi,  
O tərpəndi yavaş-yavaş.  
Sükan tutan iki qardaş  
Seyr edərok o aləmi.

Artıq evə yol aldılar,  
Dəniz sakit, yelkən azad...  
Hər könüldə bir saf murad...  
Əsmə ruzgar! Əsmə ruzgar!

Fəqət kordur, kardır külək,  
Nə qəlbi var, nə duyğusu.  
İstədimi o əsəcək...  
Nə eşqi var, nə arzusu.

Yaman qopdu o gün tufan,  
Yaman əsdi külək birdən.  
Dəniz coşdu firtinadan,  
Daş qopardı sahillərdən...

Endi suya duman, çıskın,  
Gözlərə də bir qaranlıq.  
Dənizdəki qəzəblə kin  
Soyumadı bircə anlıq...

Köpüklənən ağ dalğalar  
Sahilləri aşış daşdı.  
Fəlakət var! Fəlakət var!  
Öz yolunu gərmi şaşdı...

Şaşdı sükan, şaşdı yelkən,  
Heç tufana düşdünmü sən?..  
Dəhşət! Suyun şiddetindən,  
Dalğaların hiddətindən,

Təknə dəlik-deşik oldu,  
Su gəmiyə axış doldu.  
İki qardaş qaldı darda,  
Nə sahil var, nə qaraltı

Görünməyir dalgalarda  
Nə göy üzü, nə yer altı!..  
Yaralanmış qanad kimi,  
Yazılıq yelkən endi suya,

Qardaşlarsa həyat kimi,  
Ölümünü duya-duya -

Saraldılar. Lakin yenə  
Sığınaraq baxt deyənə,  
Atıldılar bu dənizə,  
Dalğalarda üzə-üzə.

Hansı səmtə! Deyin hara?  
Deyin varmı istiqamət?  
Xeyr! Xeyr! Bir qiyamət  
Nəsib oldu qardaşlara...

Həyatda da beləyik biz.  
Nə zaman ki, məqsədimiz,  
Mənzilmiz deyil bəlli,  
Çalışsaq da biz dörd əlli,

Kor-koranə bir zəhmətdən  
Tez yorular başla bədən.  
Lakin məqsəd dünyasına  
Açıq gözlə baxan ərlər

Ömrün bütün mənasına  
Şölə saçılıb, şəfəq verər...  
İşiq yolda göz yorulmaz,  
Xəstə düşməz əsəblər də.  
İnsan oğlu düçər olmaz,  
Hər zülmətdən doğan dərdə...  
Fəlsəfələr! Fəlsəfələr!  
Bir əl çəkin yaxamdan siz!

Uzandıqca söhbətimiz  
Şerin oxu daşa dəyər.  
Üzür, üzür, iki qardaş,  
Dəniz qara, axşam qara.

Döş vurduqca dalğalara  
Kiçik qardaş yavaş-yavaş  
Gücdən düşür... Gözü dolur...  
Yarpaq kimi rəngi solur.

Ölüm! Ölüm! De qarşında  
Kimin rəngi saralmamış?  
O baliqçı gənc yaşında  
Öz eşqindən kam almamış  
Yemmi olsun baliqlara?  
Dəniz qara... Axşam qara...

Böyük qardaş - kömək əli,  
Yaman günün yarağıdır...  
Qardaşlığın pak əməli  
Ömrümüzün növrağıdır!

O, kiçikdən yapışaraq  
Alır onu döşü üstə;  
Arxa üzür asta-asta.  
Lakin kiçik deyir:  
Burax! Burax məni, yoxsa bu an  
Son özün də batacaqsan!..

Yarım saat! Yarım saat!  
Onlar üzür bu minvalla.  
Su üstündə iki həyat  
Bir arzuyla, bir xəyalla  
Öz-özünə axır, ancaq  
Tale necə qurtaracaq?

Artıq, böyük də taqətdən  
Düşdü, tamambihş oldu.  
Bu dəm kiçik batdı birdən –  
Gözdən itən bir quş oldu.  
O, ah çəkib batdı suya,  
Döşündə bir zərli Quran...

Son hicranı duya-duya  
Köçüb getdi bu dünyadan,  
Susdu külək! - Sevin ki, sən  
Qaydasına düşdü dəniz.

Nə turfandan, nə gəmidən  
Su üstündə qalmadı iz.  
Yashlı-yaslı baxdıqca ay  
Deyir: dünya kimə qaldı?  
Parçalandı bulud lay-lay,  
Hər ulduz da şəfəq saldı.  
Yanma səma!.. Çox da yanma!..  
İşini gör, çox dayanma!  
Artıq min il ağlaşan da,  
Min il qara bağlaşan da  
Neyləyəcək bizə matəm?  
Öz atını çapır aləm,  
Dəyişməzdir çünki məna...  
Bir də sənin, qoca dünya,  
Qəribə bir gərdişin var,  
Yaman-yaman vərdişin var.  
Bir əlinlə sən qurursan,  
O birilə uçurursan.  
Sən qiyırsan naşı-naşı,  
Ömrün əziz bir vaxtına...  
Sonra töküb min göz yaşı,  
Yas tutursan öz baxtına!  
Tale, belə olsan da sən,  
Doğrudan da gülməlisən!..  
Böyük qardaş nə oldu bəs?  
Harda qaldı o qəhrəman?  
Nə bir səs var, nə də nəfəs –  
Yoxsa uddu onu tufan?  
Doğur günəş, doğur səhər.  
Gör nə deyir bu mənzərə:  
Şırlı-şırlı göy ləpələr  
Yüz naz satır sahillərə.

Uzaq... Uzaq... Bizdən uzaq...  
Bir sahildə qumlar üstdə,  
Taqəti yox, bənizi ağ  
Kim tərpənir asta-asta?  
Aha! Qalxır o ayağa,  
Bir səmadır, bir də dəniz.  
Boylarıqca sola, sağa  
O görməyir insandan iz.  
Yerindədir hafizəsi –  
Fəlakəti o andıqca  
Haray salır ağlar səsi:  
"Qardaş!.." deyib o yandıqca.  
Lərzə düşür yerə, göyə...  
Öz başına döyə-döyə  
Məcnun kimi düşür çölə;  
Arabir də gülə-gülə:  
"Sənsən? Sənsən? Gəl öpüşək!"  
Lakin xəyal bir kölgə tek  
Axıb gedir bircə anda...  
Ürək yoxmuş asimanda!  
Dinməsə də yerin qəlbini  
O qardaşın fəryadına,  
Dünya görmüş səyyah kimi,  
Ağıl yetir imdadına.  
O ayılır xəyallardan  
Nə qardaş var, nə də gəmi...  
- Qurtarmadım onu dardan,  
Görməyəydim bu aləmi.  
Deyə, fikrə gedir yazışq  
Nəfəs alır bir azacıq.  
- Xeyr! Xeyr! Nə üzlə mən  
Geri dönüm bu qurbətdən?  
Hələ gəlin, ata, ana...

Qohum-qardaş, dost aşına...  
Ah! Nə deyim mən onlara?  
Qaydımmı üzü qara?  
Oxucular! O zamandan  
Gelib keçmiş düz altmış il!  
Bu günədək o insandan  
Bir xəbər də məlum deyil!  
O dözmədi bu möhnətə  
Üz tutaraq bir qürbətə  
Səyyah kimi mənzil aldı,  
De öldümü, sağmı qaldı?  
Bəs Zərnigar? Gəlin noldu?  
Duvağını heç açmadan,  
Öz ətrini o saçmadan  
De, saralıb tezmi soldu?  
Səhər, axşam bu eyvandan  
O, dənizə azmi baxdı?  
Qıfillandı o zamandan  
Zərnigarın gəlin baxtı...  
Göz zillədi o min dəfə  
Hər qayığa, hər gəmiyə.  
Çox boylandı yar tərəfə,  
"Bu gün sabah gələr" - deyə...  
Arabir də hər gəmini  
Bir gəmiyə çox oxşatdı...  
O nə tapdı həmdəmini,  
Nə bir şirin yuxu yatdı.  
Ay dolandi, il dolandi.  
Hicran odu alovlandı.  
Dost-aşına, qohum-qardaş  
Zərnigara çəkirdi baş.

"Gedən gəlməz bu dünyada,  
Öz ömrünü vermə bada.  
Üç il keçdi, daha bəsdir!  
Gözləsən də bu əbəsdir.  
Gözəl hüsün, gözəl adın  
Bir həftəylə dul olmadın!  
Hələ qızlıq camalın var.  
Əl işin var, kamalın var,  
Sən də ev tik, bir yuva qur,  
Qanun budur, qayda budur!  
Zərnigarsa xəstə təki  
Susur...susur... sanki laldır;  
Ah o dalğın gözlərdəki  
Nə ümidi? Nə xəyaldır?  
Ürəyində deyir Nigar:  
"O gələcək... O gələcək...  
Saf ürəklər, saf arzular  
Bir danışib, bir güləcək!"

\* \* \*

Bu minvalla keçdi aylar, keçdi illər,  
Zərnigara yetişmədi bir şad xəbər.  
Susdu səma, susdu dəniz, susdu torpaq,  
Əsdi külək, soldu çiçək, düşdü yarpaq...  
Puça çıxdı Zərnigarın ilk arzusu.  
Gözlərindən süzüldükcə o qaynar su,  
Lalə rəngli yanaqlara ləkə saldı.  
Qoca dünya! Etibarın kimə qaldı?  
Keçdi zaman, saç ağardı, bel büküldü,  
Ömrü boyu bir yuxuda deyib güldü...  
Bu gün belə onun qəlbini yana-yana,  
Adət üzrə hər gün çıxır boş eyvana.  
O, dənizi sakit görsə şad dolanır,  
Tufan görsə dəniz kimi bərk bulanır.  
Sifətində yuva salır dumanla çən -

Qələm ilə yazılmı başdan keçən?  
Ayırmayır gözlərini gəmilərdən.  
Qoca vaxtı bir təsəlli tapır hərdən...  
Bu ilahi intizarda min vüsal var.  
Bəxtiyardır məhəbbətlə yaşıyanlar!...  
Səyyah dostum! İndi tam Zərnigarı!  
Bayaq sana göstərdiyim yalnız qarı  
O gözəldir... Səyyah susur, sonra deyir: -  
Sualın var? Mən deyirəm ona: - Xeyr!  
Eşq əhlinə yabançıdır sorğu-sual,  
Etiqadla keçən ömrə yoxdur zaval...  
Qoca səyyah düşündükdə dalğalanır,  
Elə bil ki, ürəyində odlar yanır –  
Bu dastanın atəşidir o alovlar!  
Gözəl dostum! İndi mənim bir arzum var-  
Səyyah üçün dar görünən bu dalanlar  
Görürsənmi nə ürəklər bəsləmişdir?  
Qoy utansın iftiralar və yalanlar...  
Hər yuvamız neçə şahin səsləmişdir!  
Sən yenə də Avropaya dönen təki,  
Yazdığımız bu İçərişəhərdəki  
Dalalardan, döngələrdən kənara qaç,  
Mənim kimi ürəklərdən yüz söhbət aç!

*Beşinci nəğmə*

**BURUQLAR SƏLTƏNƏTİ**

Ah, nə deyim, nə ad verim bu aləmdə mən sana?  
Al, bu qələm, bu da kağız, öz hüsünü yazsana!  
Nə gülşənsən, bülbül olub dörd yanını dolanam,  
Nə canansən, həsrətindən dərya kimi bulanam,  
Nə sərvsən qumru kimi budağında dil açam,  
Nə səhərsən günəş oiub camalına nur saçam,

Nə insansan, məclisində aşiq kimi saz çalam.  
Nə loğmansan, hüzurunda hikmətlərdən söz salam...  
Nə dastansan, yavaş-yavaş varaqlayam səni mən,  
Nə arıfsən, bir duyasan nələr keçir sinəmdən...  
Nə də axar bir çeşməsən süfra açam başında,  
Al günəşə sağlıq deyəm ömrün bahar yanında,  
Nə məbədsən, nə ocaqsan səcdə qulam tüstünə,  
Nə zülmətsən, şimşək olub qılinc çəkəm üstünə!  
Ah, nə deyim, nə ad verim bu aləmdə mən sana?  
Al, bu qələm, bu da kağız, öz hüsünü yazsana!  
Söylə, nədir ürəyində alovlanıb yanın şam?  
Başındakı nə xəyaldır, sahil boyu hər axşam  
Nə zaman ki, şəfəq salır ayın solğun camalı  
O mənədan ilham alır insanlığın kamalı...  
Nə zaman ki, ulduzların karvan yolu açılır,  
Sahil susur, mavi suya ipək nurlar saçılır,  
Söylə, hansı ülviiyyətə, şeriyyətə dalırsan?  
Öz başından keçənlərə bəlkə heyran qalırsan?  
Bəikə min il bundan qabaq alovlanıb kül olmuş,  
Eşqi kimi, baxtı kimi, ömrü məhkum doğulmuş  
Bir pərinin nəfəsidir ürəyində alışan?  
Hani? hani? De varandır, o dastandan bir nişan?  
De, bəlkə də qucağında şölə çəkin min çiraq  
Bir məhəbbət rəmzi kimi hər ürəkdə yanacaq...  
De, bəlkə də alov saçan od püskürən nəfəsin  
Parçalanmış varlığını zülmətli bir qəfəsin.  
Sehrli bir xəyal kimi süzüldükcə o sölen...  
Zənn etmə ki, soyuq baxıb, yadlar kimi görünən  
Bir yolçuyam... Xeyr! Sənin hüsündəki şəfəqlər  
Dastanımın gərdəninə düzüldükcə hər səhər,  
Bir nur kinü xəyalıma, vicdanıma süzülür,  
Bir anlığa bu torpaqdən ayaqlarım üzülür...  
Babaların xəyalında ölüb gedən o cənnət,  
Bu torpağa dəfn olunmuş min talesiz məhəbbət,  
Neçə iman, neçə məbəd, neçə aşiq, neçə yar  
Neçə çovğun, neçə tufan... allı-güllü min bahar, -  
Ümidlərin, arzuların o azadlıq şoləsi,

Dünyagörmüş, zaman görmüş bir millətin haqqı səsi,  
O nizələr, o mizraqlar, ox süzdürən o əllər,  
Vaxtsız açıb, vaxtsız solan o müqəddəs əməllər  
Ulduz kimi səpələnir xəyalına bir anda,  
Xatıra tək sönübü gedir o məkan da, zaman da...  
Ah, nə deyim, nə ad verim bu aləmdə mən sana?  
Al, bu qələm, bu da kağız, öz hüsnünü yazsana!  
Bu xəyalla seyr edirdim buruqları bir axşam,  
Lakin könlüm sarayında nə söz vardi, nə ilham...  
Yorğun-arğın addımlarla dolaşirdim yenə mən,  
Ürək dilsiz bir daş kimi asılmışdı sinəmdən,  
Öz-özümə deyirdim ki, tuti təbim lal oldu!  
Şeirlərim, dastanlarım bəlkə bir xəyal oldu!  
Bəlkə məndən "Şeir qızı" küsüb getdi pəri tək...  
Bəlkə ömrüm bundan sonra yaman günlər gorəcək...  
Bəlkə təbim çeşmə kimi qurumuşdur binadan,  
Kaş ki, şair gəlməyəydim bu dünyaya anadan.  
Hani dünən baş götürüb dalgalanan axar su,  
Hani mənim sinəmdəki o yaratmaq arzusu?  
De, hardasan, gözəl pəri! "İlham" adlı şux mələk?  
Mən qumsala oturmuşam bir sahibsiz gəmi tək.  
Gəl, amanın bir gündür! Yenə de yelkənim ol!  
Bu çarpaşıq dalgalarda özün göstər mana yol...  
Özün dedim, çünkü sənin gülüşündən yarandım,  
Sənin kəlam qüdrətində ilk mənzilim, son andım...  
Sənsiz mənim nəfəsim də buz bağlar şaxta kimi,  
Söylə, ilham həsratına dözüm nə vaxta kimi?..  
Bu arzular nəfəs kimi baş qaldırıdı sinəmdən,  
Sahildəki bir buruğa yaxınlaşdım bu vaxt mən.  
Onun taxta qəfəsində alnıaçıq, üzüağ  
Bir ismətli gözəl kimi alışmışdı bir çirağ.  
Onun sırlı şöləsində nə duyurdum bilsəniz –  
Bir mən idim, bir gecəydi, bir o çiraq, bir dəniz...  
Bir dilə gəl, yanın məşəl, nə gözlədir surətin?  
Nə sirsən? Nə sehrsən? Söylə, nədir hikmətin?  
Nədir gülər şoləndəki açılmamış o məna?

Nə yazmışdır taleyinə əzəl başdan bu dünya?  
Sən gecələr sahil boyu yanib şölə çəkəndə,  
Dənizdəki duman, çıskın göz yaşları tökəndə  
De, gözündə hansı tarix varaq-varaq oxunur?  
Hansi zülmət tilsiminə fikrin oxu toxunur?  
De, bəlkə de bu torpağın əzəldən and içdiyi,  
Unudulmuş şəhidlərin öz canından keçdiyi  
Yerin, göyün qatlanın məşəl kimi gəzmisən!  
Zəfər taclı bir muradın nur qanadlı rəmzisən...  
De, başından çıxmış əsdi acı tufan, qara yel?  
Xəncər kimi doğradımı ürəyini o tel-tel?  
Qüdrətində nə sərr var, tufanlarda sönmədin,  
Öz eşqinlə, vüqarınla ayaqlara enmədin?!  
Bəlkə insan nəfəsi var bu şöləndə, ey çiraq!  
Olmazmı ki, bu sərrindən kainata söz açaq?  
Ah, nə deyim, nə ad verim bu aləmdə mən sana?  
Al, bu qələm, bu da kağız, öz hüsnünü yatzsana!  
Gecəm keçdi bu fikirlə, qarşılıdım ilk səhəri  
Dinləyirdi addımımı Bibiheybət mədənləri.  
Könlüm, gözüm heyran idi buruqların vüqarına,  
Günəş salam gətirmişdi bizim Odlar diyarına.  
Mənsə baxıb ana yurdun bu qüdsiyət camalına,  
Deyirdim ki, bir söz qoşum bu torpağın kamalına...  
Yerin səsi geldi birdən... O dil açdı məzəmmətlə:  
- Ayaq saxla! Dayan! - dedi qulağıma o hiddətlə.  
Oz yerimdə donub qaldım: - Buyur! - dedi, - əmrin nədir?  
Sondən özgə nə varsa da, gəldi-gedər, əfsanədir,  
Ana torpaq! Sən ilhamın, bir də şerin ilk səsisən,  
Min duyğunun, min arzunun, min əməlin nəfəsisən.  
- Düzdür, - dedi, - nafəsimdir ilhamın da, sənətin də,  
Lakin mənim camalımdan nişan varmı sənətində?  
Azmi keçdi Ayın, günün, ulduzların məclisindən?  
Neçə eşqin, neçə hüsnün gülüşündən söz açdın sən?  
Söylə, neçə əfsanənin zülmətinə şəfəq saçdın?  
Neçə gənclik duyğusundan məclis qurub səhbət açdın?  
Neçə gülşən, neçə çəmən, neçə lalə, neçə çiçək

Dildən-dilə dastan oldu ilhamınla sevinərək?  
Lakin mənin torpağım bütz, nə çıçəyim, nə gülüm var,  
Döyüslərdən yadigardır alnımdakı qırışıqlar...  
Onunçunuşu şeir, sənət dünyasında yoxdur payım?  
Görüm sana haram olsun boynundakı haqq-sayım!  
De, yadından çıxmamış ki, otuz bahar bundan qabaq,  
Dirəkləri his bağlamış, altı torpaq, üstü torpaq,  
Yağış daman, külək doyən bir daxmada mən yanardım,  
Atan fikrə qərq olanda mən alışib odlanardım.  
Bəzən məni söndürərdi qapımızdan girən külək;  
"Çırağımız söndü!" - deyə, qoca nənən söylənərək,  
Əllərilə ağ piltəmi qaranlıqda təmizlərdi,  
Sənsə yetim bir uşaqdın, ürəyində ana dərdi...  
Çox vaxt mənim işığında nənəm corab toxuyardı.  
Sənə bənzər bir uşaq da təzə yazib oxuyardı.  
Yadindamı? Asılışdım evin orta dirəyindən!  
Şölə çəkib alışardım o zülmətlər içində mən  
Ətrafıma dolaşaraq alışdıcıqca pərvanələr  
Sən deyərdin öz-özünə: "neçin yanır divanələr?"  
Nə dövranlar gəlib keçdi danışdıǵım vaxtdan bəri.  
Ölüm gördü, həyat gördü bu torpağın nəsilləri...  
Sən o sulu daxmacıqdan çıxıb geldin şəhərlərə,  
Şeir, sənət göylərindən salam verdin səhərlərə.  
Mənsə min bir ilham aldım alovlanmaq adətimdən,  
Azərbaycan torpağına günəş doğdu qüdrətimdən.  
Budur Bakı? Görürsənmi? Bu sənət qəlbini bax!  
Yanır təzə gelin kimi yanaqları çıraq-çıraq...  
Bu torpağın tarixi var, o düşdükcə min zülmətə,  
Bir işiqla, bir kamalla yol açmışdır ülviyətə.  
Bu hüsn ilə ziynətlənir bu gördüyü böyük şəhər.  
Nə yaziq ki, qüdrətimi səyyah kimi seyr edənlər  
Qoynumda bir qara tüstü, bir də tozlu külək gördü...  
Nə başımda kamal şövqü, nə cismimdə ürək gördü...  
Odur ki, mən yaranmadım şeir sənət dünyasında,  
Bu hiss ilə boğuluram bəzən fikir dəryasında...  
Hani? Hani? Ağız dolu Vətən deyən sənətkarlar?  
Neçin şeir gülşənində nə şöhrətim, nə hüsnüm var?

\*\*\*

Torpaq bu dəm nəfəs aldı,  
Gah büzarıb, gah saraldı  
Qəzəbli bir insan kimi  
Ana qəlbü küssə əgər,  
Hirslənsə də, yenə gülər  
Günəşli bir vicdan kimi.  
Çox keçmədən dindi torpaq,  
O açıldı varaq-varaq  
Bir müəbbəd dastan kimi.

İitifatla dedi bu dəm:  
- Mən yenə də gözləyərəm.  
Hirsim varsa, eşqim də var –  
Ana səbri böyük olar...  
Bu söz günəş kimi qəlbimə güldü,  
Elə bil üstümə nurlar töküldü...  
Yenə ana dedim, yenə də Vətən!  
Oxudu eşqimi nəzərlərimdən...  
Bir cəlal başladı sinəmdə ürək,  
İlləm pərisi də gülümşəyərək,  
Özüm də bilmirəm hayandan uçdu,  
Dövlət quşu kimi başıma düşdü...

\*\*\*

İndi Bibiheybət mədənlərindən  
Yerin şöhrətini öyrənirəm mən.  
Nədir bu torpağın altındaki səs?  
Kürəni qızdırın bu odlu nəfəs?  
Nədir damar-damar dolaşan bu qan?  
Yaranmış bəlkə də qasırğalardan?..  
Bu qarlar altında ümmanmı vardır?  
De, burda çarpışan nə dalgalardır?  
Elə bil dağ gəlir bəzən baş-başa,  
Sığmayır idraka, sığmayır başa.  
Qulaqlar tutulur yerin səsindən,

Dəniz də tərpənir zəlzələsindən.  
O bəlkə torpağın intiqamıdır?  
Bəlkə də yurdumun eşqi, kamıdır.  
Çıxb yer altından öz hünərilə,  
Qovuşmuş taleyin ilk səhərilə!  
Yanır buruqlarda bir məşəl kimi,  
Müqəddəs, ilahi bir əməl kimi!..

\* \* \*

Sən ey yer altında gördüyüüm dünya!  
Sən ki, həqiqətsən, deyilsən röya.  
Bir dil aç, söylə ki, ünvanın nədir?  
Həqiqət olmasa, söz əfsanədir.  
Həqiqət nur saçar elmə, ürfana,  
Həqiqət eşqılı gəldik cahana...  
Onun hökmüylə de gedərgiyik biz,  
Var olsun gələcək, bir də nəslimiz!

\*\*\*

Gedirəm... Buruqlar cərgələnmişdir  
Misir torpağında ehramlar kimi,  
Fələkdən başıma nur ələnmişdir,  
Könül xuramandır ilk bahar kimi.  
Bir çala-çuxur var hər addım başı,  
Yerin bağrına min lağım atılmış,  
Seyrə gəl burdakı torpağı, daşı,  
Gör ki, insan kimi qası çatılmış  
Düşünür, daşınır, qəlbə qaynardır,  
Yerin nemətinə yeraltı dardır...  
Avtolar, insanlar, yeraltı canlar,  
Həyat nemətinə qapı açanlar,  
Polad baltaların yeraltı səsi,  
Alovlar yurdunun odlu nəfəsi,  
Şax-şax buruqları titrədən külək,  
Yerdəki ildirim sürətlə şimşək,  
Döyünen, çırpınan qayışlı çarxlar,

Sapsarı su axan xırdaca arxlar,  
Gülüşlər, qəzəblər, yorğun baxışlar,  
Könüldən-könünlə keçən alqışlar,  
O ağır matorlar, ağır bileklər,  
Qabarmış sinolər, polad ürəklər.  
Üzündə, alnında qat-qat qırışq,  
Fəqət gözlərində bir sönməz işiq  
Qocalar, yelpazə ayaqlı gənclər,  
Bəxtiyar gözlərdə azad bir səhər,  
Alnında Dünyanın iztirabları  
Ağ saçlı, nurani bir fəhlə qarı,  
Kiçik pəncərəli taxta otaqlar,  
Kitablı, çantalı körpə uşaqlar,  
Bir ovuc torpaqla xəyala gedən,  
Dünyanın sırrını başla kəşf edən  
Bir yaşlı mühəndis, bir təbib qadın,  
Camalı ay kimi, gün kimi aydın  
Sahili seyr edən gözəl bir pəri,  
Dənizdə günəşin al şəfəqləri,  
Buruqlar içində bir qarmon səsi,  
Azəri yurdunun saz şıkəstəsi,  
Çiçəkli Lənkəran, ceyranlı Muğan,  
Çörəkli Kürdəmir, şeirli Şirvan,  
O yandan Qarabağ, bu yandan da Qax,  
Bir yanı Kürbasar, bir yanı Qazax,  
Ellərin bağlarından qopub yüksələn,  
Odalar ölkəsini salama gələn,  
Bu böyük şəhərə paytaxtim deyən,  
Öz haqqım, öz nəfsim, öz baxtim deyən,  
Çəkicili, külünglü, sevdali gənclər,  
(Ləkəsiz alnında puçur-puçur tər)  
Səs salır mədənə toy-bayram kimi!  
Günəş salam verir bir ilham kimi!  
Mənimsə qəlbimə doğur bir səhər,  
Açılır qarşımıda əngin üflüqlər...  
Nədir bu səhnədə gördüyüüm varlıq?  
Al geyib, gəl deyən bu Bəxtiyarlıq?

Bakı, mehribanım, əzizim Bakı!  
Sənin bu müqəddəs qucağındakı  
Xəyala hökm edən bir təntənədən  
Şeir rübəminin dindirirəm mən...  
Bakı! Bakı! - dedim, müqəddəs ana!  
Sən şöhrət yarandın Azərbaycana!  
Buruqlar dövrəmdə cərgələnmişdir,  
Elə bil başıma nur ələnmişdir.  
Elə bil ney tutur qəlbimdə aləm,  
Çiynimə asta bir əl dəyir bu dəm;  
- Xoş gördük! Sən hara, bu yerlər hara?  
Yoxsa söz qoşursan bu buruqlara?  
Xatırlayıñ siz ikinci nəğməmizi,  
O nəğmədə ötərgi bir söhbətlə mən  
Söz açmışdım bir dostumun surətindən;  
Unutmadım nə vədimi, nə də sizi.  
Qoy Beşinci nəğməmizin hər kəlməsi  
Qismət olsun dost dediyim bu insana;  
Bayramımdır təbimin də xoş gəlməsi,  
Halal olsun bu ilhamım qəhrəmana.  
Şaşma, qələm, bu ümmando, gəl, amandır!  
Könül mülkü eşqə gölsin, sən də dilə!  
Dost yanında rüsvay olmaq çox yamandır,  
Bir zəfərlə çıxar məni bu sahilə!  
- Usta Murad! Yadindamı, keçən dəfə  
Demişdim ki, gələcəyəm hüzuruna!  
Vaxtim çatdı, yolum düşdü siz tərəfə,  
Söz qoşuram ana yurdun qüruruna!  
Dünya görmüş, zaman görmüş bu ixtiyar  
Nələr deyir hər addimdə söz açaraq.  
Sinəsində yazılmamış bir kitab var,  
Mən açıram o dastanı varaq-varaq.  
Dünya görmüş bu dostumun mərd əlini  
Mən duyuram onun şirin söhbətində.

Çox aradım mədənlərin əməlini,  
Axır, tapdim insanların surətində. ...  
Usta Murad! Səni doğan mərd anadır.  
Saf dilində nə böhtan var, nə də riya...  
Hər səhbətin, hər sözün də mərdanədir;  
Ər oğlunu unutmamış qoca dünya,  
Ürəyində nə həsəd var, nə rəyasət.  
Şöhrətindir, mənsəbindir halal əmək...  
Əllərindən şərbət içir min səadət!  
Qara torpaq bir vicdانا haqq verəcək!  
Sən ömründə fitnə toru qurmamışan,  
Min insanla bələşmüsən qismətini.  
Ağ üzlərə qəsdən ləkə vurmamışan,  
Yaşatmışan bu torpağın ismətini.  
O mis rəngli alnındaki sadə vüqar  
Həqiqətlə keçən ömrün ziynətidir;  
Gözlərindən aşılı-daşan o duyğular  
Necə nəslin bir-birilə səhbətidir?  
Mən gördükə saçlarını sənin dümağ,  
Vəcdə gəlir boran görmüş dağlar başı.  
Qəlbin gümrah, alnın açıq, üzünsə ağ...  
Bu sənəti hiss eləməz hər bir naşı.  
Əynindəki o mazutlu, hisli köynək  
Səhər, axşam dəyişdikə növbə-növbə,  
Sinəndəki qocalmamış o saf ürək  
Gənclik kimi dalgalanıb gəlir şövqə.  
Bir zamanlar şığıdıqca sən quyuya,  
Nəfəs boğdu, ürək sıxdı yerin altı...  
Hər addımda bir fəlakət duya-duya,  
Gözlərində ölüm oldu hər qaraltı.  
Sən endikcə göz görməyən o zülmətə,  
Yollarına nə gün düşdü, nə də ki, ay.  
Bu torpağın qatlarını gəzib lay-lay,  
Sən yol açdın insan adlı bir qüdrətə!..

Külüng ağır... Yer qayalıq... Hava boğuq...  
Sümüklərin sizildardi şamü-səhər,  
Qadin - namus... Övlad - şirin... Daxma - soyuq...  
Çörək yeyib ağlaşardı evdəkilər...  
- Usta Murad! Aç ömrünü göl bu dəfə -  
Dastan neçin dayanmışdır? - deyir hamı.  
Lakin usta göz gəzdirib sağ tərəfə,  
Nişan verir bayraqlı bir izdihamı:  
- Görürsənmi? Eldir geden ziyarətə,  
Gəl, şairim biz də gedək ona sarı...  
Qara torpaq düşsə belə qiyamətə,  
Unutmayır and içdiyi bir ilqarı...  
O nədir? Seyr edin o izdihamı.  
Yerəmi enmişdir göyün ilhamı?  
Nədir əllərdki o al bayraqlar  
Bu gün bayrammı var, təntənəmi var?  
Neçin dəniz kimi qaynaşır insan,  
Yer nələr oxuyur o baxışlardan.  
Nə var addımların o süratində?  
Nədən ruhu gülür təbiətin də?..  
Günəş saçlarını yaymış dənizə,  
Əsir bahar yeli ürəyimizə...  
De, nədən sevinir bu qara torpaq?  
Dağlar baş qaldırıb dilmə açacaq?  
Nədir gözlərdəki o hissi-hörmət,  
De, neçə tayfa var, de, neçə millət?  
Qocalar, qarilar, gənclər, gəlinlər –  
Nədir bu izdiham, de, səhər-səhər?  
Nə çoxdur əllərdə gül dəstələri?  
Nə xoşbəxt görürəm mən bu səhəri.  
Ey səhər aşığı azad nəsillər!  
Ey bahar gülüşlü, aylar, fəsillər!  
Deyin, bu nə büsat, nə təmtəraqdır?  
(Hər büsat bir sözlə yaşayacaqdır..)  
Fəqət eşitmədən bu sualımı,  
Bəlkə hiss etmədən mənim halımı

İzdiham çoxalır... izdiham ağır...  
Ayaqlar altından toz-duman qalxır.  
(Dünya da böylədir əzəldən bəri –  
O sevir zamanla yol gedənləri...)  
Sürünün axsağı arxada qalar,  
Ya çoban öldürər, ya qurd parçalar.  
Dənizdən bir dalğa düşsə quruya,  
Bir çuxur yer qazib dörət quyuya,  
Get-gedə üstünü toz-torpaq alar,  
Onun şəffaf suyu solub saralar...  
Günün şiddətindən dönüb buxara,  
Yem olar ac gözlü ağ buludlara...  
Qızılgül ayrılsa öz budağından,  
Ürək ayrı düşsə can otağından,  
Nə bir söz yaranar, nə də ki, sənət,  
Nə həyat sevinər, nə də məhəbbət!  
Ayaqlaş dövranın sürətilə sən,  
Onun karvanından üzülməyəsən!  
Özün yaratsan da bütün varlığı,  
Özündə axtarma bəxtiyarlığı...  
Elin məclisində ney tut, dilə gəl,  
Beş günlük aləmə gülə-gülə gəl!  
Doldur piyaləni haqq şərbətindən,  
İlham al vətanın məhəbbətindən!  
Sən el bağçasında şur tutub, səs sal,  
Elin ciyərilə yalnız nəfəs al!  
Nə dosta arxalan, nə də ki, yada,  
Onların hamısın gördük dünyada...  
"Dostlar minnətindən bu günə qaldım,  
Görənlər deyir ki, vaxtsız qocaldım"  
Artıq, yol gedirəm bu izdihamla,  
Buruqlar dövrəmdə cərgələnmişdir.  
Göydə günəş yanır bir ehtişamla,  
Elə bù üstümə nur ələnmişdir!..  
Çalır orkestro... Şaddır ürəklər,  
Üzlərdə ismətli bir şəfəq oynar.  
Hər isti yanaqda bir odlu ülkər,

Hər gözün, baxışın bir şəfqəti var...  
O zümrüd səmada günəş yandıqca  
Mən alqış deyirəm yerdə insana!  
Bayaqkı izdiham dalğalandıqca,  
Biz galib çıxırıq bir qəbristana...

\* \* \*

Şix kəndi, dağ döşü, bomboz qayalar,  
Nə bir yaşıllıq var, nə bir axar su.  
Əzəldən hayanda xoş keçsə ruzgar,  
Orda yuva salır insan arzusu!  
Qayalar! Qayalar! Bir deyin nədir  
O sərt üzünüzdə gördüyüüm hiddət?  
Açın sırrinizi, öyrənək bir-bir,  
Bəlkə qəsd eləmiş sizə təbiət.  
Bir odlu vulkandan yadigarmıdır  
O xəncər ağızlı daş çalpaları?  
Deyin, haqqınızdə tarix varmıdır?  
Özünüz aləmə şərh edin barı!..  
Qayalar! Qayalar! Verib baş-başa  
Nədir daldığınız o sakit xəyal?  
Həyat yaranmışdır ölümlə qoşa –  
Bir zəfər sözü var, birdə ki zaval!  
Neçin ot bitməyir daş sinənizdə ?  
Yoxsa qəlbinizdə qəzəbmi yanır?  
Deyin, qəsbkarlar hökmünü siz də  
Andıqca, hirsiniz çoxmu odlanır?  
Bilirəm, şahiddir göyün də qəlbi –  
Topa tutuldunuz siz zaman-zaman...  
Qəhrəman bir elin hünəri kimi  
Müzəffər çıxdınız odlar ağızından.  
İndi siz göylərə baxıb vüqarla,  
Baş əyməyirsiniz sultana, şaha.  
Bir könül, bir vicdan, bir ixtiyarla  
İndi insan verir hökmü Allaha!  
İndi min könülün təranəsilə

Ləpələr öpdükçə ayağınızı  
Babəklər, yurdunun öz oğlu, qızı  
Gəlir bu torpağa öz nəfəsilə...

\* \* \*

İzdiham yetişir o qəbristana,  
Burda təzim olur el adətinə.  
O yanda ağlayan qoca bir ana  
Gəlmış öz oğlunun ziyarətinə  
Yanında sarışın bir qız körpəsi  
Ağlayır o yanda bir gənc gəlin də.  
Gözündən süzülür odlu naləsi,  
Qızsa daş oynadır tumbul əlində...  
Dolama-dolama daş pilləkənlər  
Bir türbə yanına qaldırır bizi.  
Ömrü düşündükcsə burda insanlar  
Bir sükünet alır ürəyimizi, ölüm –  
Bir zülmət ki, tilsimdir sonu,  
Bircə bu sonsuzluq bizə bəllidir.  
Ağıl kəşf etməmiş nə olduğunu,  
Bəlkə cəhalət də bir təsəllidir!  
Türbənin üstündə zərif naxışlı  
Aypara şəklində bir daş ucalmış.  
Onun ortasında səhər baxışlı  
Bir insan surəti şəfəqlər salmış.  
Gələnlər seyr edir onu diqqətlə,  
Ölüm yaraşmayıır, ah, o varlığı.  
Sanki dil açıb da bir məhəbbətlə,  
Gəlib qovuşacaq bəxtiyarlığı.  
Nədir o gözlərdə alışan çıraq?  
Elə bil doğrudan o hələ sağdır...  
Elə bil əlində bir qızıl bayraq  
O yenə zülmətlə çarpışacaqdır!  
Donuram bu eksin qarşısında mən,  
Qəlbimi bəlkə də bir xəncər biçir.  
Dalğın xəyalımın üfuqlərindən  
Qırx bahar əvvəlki bir səhnə keçir...

\*\*\*

Budur, iğtişaş var Bibiheybətdə,  
Gəlir dalğa-dalğa o qəhrəmanlar.  
Dəniz də, torpaq da coşur hiddətlə,  
Ədalət deyərək gəlir insanlar.  
De, yerin qəlbində tufanmı vardır?  
Necin qaşlarını çatmış üfüqlər?  
Könülmü dustaqdır! Havamı dardır?  
Bir zülmət andırır hər tutqun nəzər...  
Baxışlar pərişan, bənizlər sari,  
Qanunmu nankordur? Həyatmı zindan?  
Söylə, görürsənmi al bayraqları,  
Zamanın dəhşətli firtinasından  
Yarib dalğaları keçir günəş tək,  
Azadlıq eşqılı gülümşəyərək: -  
Gəlin! Gəlin! - deyir o, nəsillərə.  
De, nədən titrəyir vaxtin təməli?  
Qılınçmə qurşamış zamanın əli  
Günlərə, aylara, ötən illərə,  
Gəlin! Gəlin, deyir o, nəsillərə!

\*\*\*

Tətilmi? Üsyənmı? – Nədir o dalğa?  
Nədir gozlərdəki o alovlu kin?  
Bu ümman bəlkə də qasırğalarla  
Yıxacaq taxtını mütləqiyətin!  
Bak? Nə dərdin var, müqəddəs ana?  
Nadir govdəndəki o zəncir səsi?  
Kimin heykəlini yix deyir sana  
Böyük bir millətin məhkum nəfəsi?  
O qopan üsyənin zəlzələsindən  
Baş-başa gəlmüşdir böyük binalar.  
Xanların: "Qardaşlar, qalxin!" - səsindən  
Qırır qapıları həbsxanalar...  
O cəllad baltalı qanunlar fəqət  
Qılıncla kəsmişdir yolları, baxın!  
Qanı qan coşdurar, şiddəti şiddət,

Gedir o dalgalı, o hırslı axın.  
Dayanmış polislər bir qoşun kimi,  
Nə top var, nə tüfəng bizimkilərdə.  
Tökülür güllələr qurğuşun kimi,  
Ölüm var! Qırğıın var, yenə şəhərdə.  
Ah... deyib yixilsa bir Vətən oğlu  
Onun bayrağını yoldaşı alır.  
Əzəldən belədir qurtuluş yolu,  
Zillətdə, zülmətdə acizlər qalır.  
Xeyr! Dayanmayaq qəzəbli Bakı,  
Küçələr sixılır, yenə darlıqla,  
Əzəldən göy yerə qovuşmuş sanki,  
Həyat pəncələşir bütün varlıqla...  
Zəhərlı qılıncılar sıyrılır qından,  
Əl-ələ, baş-başa gəlir insanlar.  
Aman! Tüstü çıxır yerin ağızından.  
Mədənmi alışdı? - Yan... - deyir Xanlar.  
Alovlar içindən şiri-nər kimi  
Mənim qəhrəmanım yol açır bizə...  
Ürəklər açılır bir səhər kimi  
Günəş salam verir iradəmizə!  
Bakı! Bakı! - deyir bu qarlı Qafqaz,  
Müseyieb atlılar keçir dağlardan...  
Azadlıq eşqılə axır Kür, Araz,  
Şamilin, atına qalxır Dağıstan...  
Coşur Qara dəniz, Batum səslənir.  
Alagöz dumandan baş qaldırır, bax.  
Göy gülür, yer gülür, can həvəslənir,  
Hər könül mülkündə yanır bir çiraq...  
Bakı! Bakı! - deyir Muğan da, Mil də,  
Misri qılınc taxır Koroğlu nəslisi.  
İnqilab şərqisi ağızda, dildə,  
Bir qüdrət dəyişir hər keçən fəsli...

İnsan nərəsindən yerin səsindən  
Dalğalanır Bakı, çalxanır Xəzər.  
Çaxnaşır Bakının zəlzələsindən  
Böyük Pelronun da qurduğu şəhər!  
Çarın qış sarayı, mərmər salonlar  
Bakı! Bakı! - deyib düşür lərzəyə...  
Üstü qızıl sulu o zər paqonlar  
Titrəyir "inqilab dalğası!" deyə.  
Çatır qaşlarını cutbaşlı qartal,  
Onun varlığına üşütmə düşür.  
İnsan da, torpaq da deyir: istiqlal!  
Günlər od içindən keçib ötüşür...  
Aclığa, zindana, zülmə nifrətlə  
Vicdanı haqq deyir şanlı bir elin,  
Böyük bir ümidlə, bir məhəbbətlə  
Bakı! Bakı! deyir Sibirdə Lenin.  
Çatır Qara dəniz qaşını birdən,  
Odessa bəzənir bir al bayraqla...  
Volqanın, Dneprin sahillərindən  
Bakıya səs düşür bir təmtəraqla...  
İyul günlərini xatırlayaraq,  
Avqust Bebelin də ürəyi yanır...  
Onu dinlədikcə köhnə Reyxstaq  
Berlinin qəlbində səs dalğalanır...  
Toplayıb başına fədailəri  
Azadlıq eşqilə yanır Səttarxan.  
O yarib dağları keçir irəli,  
Təbriz büsətdədir... Bağlıdır Tehran...  
Bayraqmı götürdü Bombeyp fəhləsi?  
Silahını qurşadı - nə izdiham var?  
Sürgündəmi gəlir Taylaqnın səsi,  
Keçir al bayraqlı barrikadalar...  
Azad kamal deyir "zəncirsiz ürək",  
O qocaman Taqor, o böyük insan!  
Onun rübabılıq vəcdə gələrək,  
İstiqlal eşqilə yanır Hindistan.

Qoy onun kiçicik bir şerini mən  
Burdaca köçürüm öz dilimizə,  
Hər böyük dühanın xəzinəsindən  
Sadə bir inci də dövlətdir bize:  
"Bir alım ki, nə zindan var, nə zəncir,  
İnsan oğlu ömür sürür vüqarla...  
Fikir azad... Ürək dustaq deyildir,  
Bölməmiş dünya minbir hasarla.  
Həqiqətin ürəyindən söz gelir.  
Ağlın hüsni şəfəqlənir günəş tək;  
Şərəf sözü ülviyətə yüksəlir,  
Qaralmayırla çirkablara düşərək,  
Bu azadlıq göylərində, ya rəbbim!  
Qoy göz açsin bir mənim də vətənim!"  
Mətləb uzaqlaşdı... Qayıdaq yenə  
Bizim qohrəmanın ziyarətino:  
Onun türbəsinə baş əyir hamı  
Gözlər dalgalanır hissi-hörmətlə:  
Bu qəmli, kədərli bir ehtişamı  
Mən görüb duyuram indi möhnətlə.  
Onun surətində bir solğun bahar,  
Bir aslan ürəyi çırpınır darda...  
Xəyala hökm edən o baxışlarda  
Nakam bir sevginü ilk şöləsi var...  
Bayaq seyr etdiyin o bayraqdarın  
Kama yetməmişdi haqqı, muradı.  
Tarixi gəzdimsə, bizim Xanların  
Nə kitabı qalmış, nə də övladı.  
Sual edirsən ki, bəs nəyi vardır?  
O ellər oğlundan nə yadigardır?  
Götür məzarından bir ovuc torpaq,  
Əlində duydugun istiliyə bax...  
Gör ki, soyumamış hələlik o qan,  
Hələ ürək kimi istisi vardır.  
O sənin uğrunda keçdi canından,  
O nəfəs, o ürək bir yadigar!

Bu dağ döşündəki yalnız məzarı  
O vaxtdan bir dərin fikir almışdır.  
Vətan göylərinin ağ buludları  
O qəbrin üstünə kölgə salmışdır.  
Günəşin altında məzar yandıqca,  
Dənizdən əsmiştir sərin bir külək.  
Zamanın xəyalı dalgalandıqca,  
Könüllər mülkündə o açmış çiçək!  
Bu dağ döşündəki çığırla gedən  
Nəsillər nə qədər söz açmış ondan!  
Axmiş ürəkləri od kimi bəzən,  
Xəyanət əlinin tökdüyü o qan...  
Ah, yaziq analar, yaziq babalar!  
Nə dağlar görünəm sinənizdə mən!  
Siz ey zaman görmüş ellər, obalar,  
Deyin, nələr keçdi ürəyinizdən?  
Bu qəbrin önündə diz çöküb mən də  
Ona and içirəm bir vətəndaş tək:  
Böyük səadətdir vaxtı galəndə,  
Vətənin eşqilə vətəndə ölmək!  
Öz sadiq oğlunu torpaq unutmaz...  
Elə zənn etmə ki, qayalar daşdır!  
Ana övladını yad kimi tutmaz,  
Bu daş da, qaya da qəlbə sirdəşdir...  
Budur, bax, bu qəbrə hər kəs baş əyir,  
Tökülür üstünə gül dəstələri.  
Bu müqəddəs yerə nur səpaləyir  
Vətən göylərinin azad səhəri.  
Pioner bir qız da gəlmışdır dilə,  
(Daranmış saçları ənbər qoxuyur)  
O, qəbrin üstündə, çocuq səsilə  
Xanların eşqinə şeir oxuyur:

\*\*\*

“Biz görmedik, söyləyirlər;  
Hər danışib güləndə sən,  
Şəfəq kimi səhər-səhər  
Nur yağarmış gülüşündən...

Yüz dastanla sinən dolu,  
Sənin də öz eşqin varmış...  
Nakam ölmüş Vətən oğlu!  
Hər əməlin bir baharmış...

Sən çocuqkən Qarabağda  
Bulaqlardan su içmisən.  
Gah bu dağda, gah o dağda  
Həmdəm bulub dost seçmişən.

Dolaylarda bu gün belə,  
Ayaq izin yadigardır...  
Atlı keçir eldən-elə  
Dağlar qoynu ilk bahardır...

Orda qoca çobanlar var,  
Xatirənlə tütək çalır...  
Unutmamış səni dağlar,  
El ilqarı eldə qalır...

Gülür dəniz, gülür Xəzər,  
De, həsrətmi qaldın buna?  
Oynadıqca göy ləpələr  
Salam verir hüzuruna.

Ürəyində söndü bir şam...  
Bir bayati... Bir şikəstə...  
Buruqlarda axşam-axşam  
Min şam yanır qəbrin üstə...

Biz görmedik, söyləyirlər:  
Hər danışib güləndə sən,  
Şəfəq kimi səhər-səhər  
Nur yağarmış gülüşündən...”

Dindikcə qızcığın bu şeir sazi  
Doğrayır qəlbləri acı bir külək.  
Ötdükcə sənətin, şerin avazı  
Köksün qəfəsinə sığmayır ürək...

Əzəldən belədir sözün hünəri:  
O daşa dil verir, torpağa qanad...  
Onunla ucalır xəyal şəhpəri,  
Önündə diz çökür bütün kainat.

Yaşamaq, çarpışmaq gözəl olsa da,  
Jurnal adamları həddi aşmasın...  
Şairlər! Birləşək bütün dünyada,  
Bir sənət, bir də söy, ucuzlaşmasın!

Uzaqlaşma, qələm, yenə mətləbdən,  
Başladığın sözü kamala yetir!  
Bu böyük dastanı yaratdıqca sən  
Barı bir kəlməsə təzə söz gətir!

\* \* \*

İndi də siz qulaq asib seyr edin bir qocanı,  
Öz əlilə o qazmışdır bu müqəddəs məzarı.  
Yoldaşını dəfn edirkən lənətləyib zamanı,  
Fərhad kimi külüng çalıb dəlmış idi dağları...  
Asta, kasib bir dililə danişdiqca bu qoca  
Qəzəbindən dalğa kimi qalxıb enir sinəsi.  
Başqasının sözlerilə bəzənsən də doyunca  
Müqəddəsdir hər insanın öz nəfəsi, öz səsi...  
Bu qayalıq, bu dağ döşü o natiqə tanışdır,  
Otuz yeddi bahar keçmiş o dediyi zamandan,  
Gördüyünün bir çoxu da yadında qalmamışdır.  
Həyat böyük bir dastandır, əzbərləməz bir insan...  
Lakin onun bu gün kimi yadındadır o matəm,  
Dalğa-dalğa axıb getsə o qəzəbli izdiham.  
Zülmətlərin pəncəsində "Günəş!" - deyən o aləm,  
Ümid donlu o al səhər, vərəm üzlü o axşam...

Usta Murad danışdıqca yetirməyir nəfəsi,  
Mən də ağır bir nəfəslə söhbətə dözürəm.  
Dost qəlbindən axıb gələn sənət ruhlu o səsi  
İnci kimi sözün, şerin gərdəninə düzürəm:  
Yenə Bak! Ümman kimi dalgalanır bu şəhər,  
Yenə torpaq baş qaldırıdı, küçələrdə təlaş var!  
Qanunlara lənət deyir al bayraqlı dəstələr.  
Pəncərədən baxıb qaçıր ağ durbinli xanımlar...  
Gəlir yenə mədən oğlu alay-alay ordu tək,  
Baxışlarda bir qəzəb var, dodaqlarda bir sükut...  
Zəncirli bir pələng kimi döyündükçə hər ürək,  
Nələr deyir xəyal kimi qara geymiş o tabut?  
O tabutun arxasında addımlayıb bir şəhər...  
Bulud kimi qaralmışdır bayraqların kölgəsi...  
Mən varammı? - Sual verir bu matəmi görənlər,  
Vidalaşır öz oğluyla bizim Odlar ölkəsi!  
Bibiheybət mədənilə gəlib keçir izdiham,  
Söylə neçin əyilmişdir buruqların vüqarı?  
Qara torpaq, de, söndümü günəş donlu o ilham?  
Qıljnclamı susduruldu azadlığın şəarı?  
Qanunların şiddetimi öz həddini aşmışdır?  
Xəyanətmi hər addımda evlər yixir casus tək?  
Baxışlarda bahar ağları, ürəklərsa bir qışdır...  
Ah, həyatı qamçılıyır saxta üzlü bir külək!..  
Göy üzündə sarılıq var... Pərişandır, xəyallar.  
Süzüb gedir əzan səsi... "Dözün!" - deyir şəriət...  
O sehrkar "qüdsiyyət" tapındıqca ruzigar  
Dualarla pərdələnir yer üzündə cinayət.  
Dəstə-dəstə dolandıqca o tabutun başına  
Dalğa-dalğa keçən insan alovlanır qəzəbdən.  
Varaqlayıb taleyini dünya görmüş bir Vətən,  
Ana torpaq fikrə gedib dolur kamal yaşına...

Qara torpaq haray çekir, göy də düşür lərzəyə,  
"Üşyan" deyir zavodların tüstülenmiş nəfəsi.  
Haray çekir "Bakı" – deyə, "dur ayağa, qalx!" – deyə  
Dənizdəki vaporların əzəmətli nərəsi!  
Keçir tabut izdihamla, sanki dəniz yürüyür  
Orkestro susur birdən... Qanunların əmridir...  
Qəzəblənmiş ürəkləri yenə tufan bürütür.  
Dörd tərəfdə atlı kazak, göy firlanır, yer gedir...  
Fəqət minbir məhəbbətlə nəğmə tutur dodaqlar.  
Bir pərdə də oxuyurlar "qurban verdik səni biz..."  
Neyləyək ki, əziz yoldaş, sabahın da dərdi var, -  
Sən ölsən də, mən ölsəm də, yaşayacaq nəslimiz!"  
Tabut yetir qəbristana... Dərya kimi bulanır  
Qara torpaq... Mavi dəniz... Bir də sonsuz asiman...  
Atlı kazak zəncir kimi məzarlığı dolanır,  
İlanbaşlı qılıncların od parlayır ağzından.  
Ürəklərdə tüstülenir bir intiqam atası,  
Gözlərdəsə səhər doğur... Bir dan yeri söküür.  
"Doğacaqdır, doğacaqdır azadlığın günəş!"  
Bu ümidi baxışlardan tabuta nur töküür...

\* \* \*

...Yel əsdikcə varaq-varaq  
Dastan kimi açılaraq, Nələr deyir,  
İzdihami bir sükünet qaplampışdır.  
Heykəl kimi durur hamı,  
Bu gün keçdi, sabah!.. - deyə;  
Açı dövran hər ürəyə  
Neçə xəncər saplanmışdır!

\*\*\*

Tabut tapşırılır ana torpağı...  
Əlvida! - deyərək dağılır hamı.  
Bu daşlı, qayalı kiçicik dağa  
Gərir qanadını payız axşamı.

1944

## ZƏNCİNİN ARZULARI

O, kürsüyə sinə gərdi. Danışmadı, susdu bir dəm,  
Çatıb qara qaşlarını, fikrə getdi o bir anlıq;  
(Bəzən dilsiz bir vüqarla qılinc çəkir qəhrəmanlıq.  
Qarşısındaboyun büküb, səcdə qılır bütün aləm...)

Salon heyrət içindədir... Sükut edir başdan-başa.  
Qara zənci kürsüdədir, ona min göz baxır yerdən...  
Bir şəriyyət tablosudur seyr etdiyim bu tamaşa,  
Nə mənalar oxuynram dalğın baxan o gözlərdən!..

Elə bil ki, bir dəfə də, yarandığı gündən bəri  
Ağız açıb o gülməmiş... nəşələrə biganədir...  
Dodağında səslənməmiş ürəyinin nəğmələri,  
Talan olmuş şəhər könlü top dağılmış viranədir...

Elə bil ki, qara zənci bu dünyaya gələn zaman  
Bir daxmada matəm tutub ağlamışdır öz anası...  
Fəqət yenə ana qəlbə ayrılmamış övladından,  
Gecə-gündüz çörək yeyib, nalə çəkmiş hər laylası.

Onun tutqun baxışında bulud gəzir, şimşek çaxır,  
Bir pəhləvan gücü də var onun canlı biləyində.  
Döñə-dönə göz gəzdirib insanlara yenə baxır,  
Açılmamış bir kitab var onun dolmuş ürəyində...  
Dolan bulud boşalacaq! -  
Bu hökmüdür təbiətin! Qara zənci ağız açır:  
- Mən zənciyəm, həm də rəssam!  
Otuz ildən bir az da çox övladiyam bu sənətin,  
Məni yalnız insan deyil, bir də şair doğmuş anam!  
Amerika, Yeni dünya! Mənim doğma vətənimdir,  
Babamın ağ sümükləri çürümüşdür bu torpaqda...  
Dəniz mənim, hava mənim, torpaq mənim, göy mənimdir!  
Arzularım yuva salmış hər budaqda, hər yarpaqda,  
Mən sevirəm öz yurdumu bir müqəddəs məhəbbətlə.

Rəssam könlüm vurğunudur hər axşamin, hər səhərin,  
Yaratdığını tablolarda hüsnü vardır, şəfəqlərin...  
Vaxtinizi çox almayım!  
Deyin, mənim bu sənətlə,  
Bu hünərlə yaşamağa yer üzündə yerim varmı?  
Heç evsiz də, eşiksiz də rəssam olan yaradarmı?  
Onun qara gözlərindən bir ildirim çaxdı keçdi.  
Ürəyinin qızıl qanı ürəyimdən axdı keçdi. Zənci dalğın...  
Salon səssiz... Elə bil ki, bütün varlıq  
Ona bu dəm qulaq asır. Gəl, oxucum, diqqətlə bax,  
Görürsənmi, onun gözü sölələnir bircə anlıq,  
Üzündəki qəm dastanı açılmışdır varaq-varaq;  
- Bir səyahət günlərində mən ac qalsam, susuz qalsam,  
Bir aşxana qapısını ötənlərdən xəbər alsam,  
"Sən qarasən..." sözlərini oxuyuram nəzərlərdə,  
Deyin görək, ömrüm boyu necə dözüm mən bu dərdə?  
Qanunların qara hökmü belə yazar nə zamandır;  
Şəhərlərə qonaq düşmək qaralara qadağandır.  
Bəli! - dedi qara zənci, - vətən inənə bir qürbətdir,  
Məni vaxtsız qocaldan da bu ayrılıq, bu möhnətdir!  
Salondakı lal sükutun mənasını mən duyuram,  
İnsanların gözlərində bir mərhəmət oxuyuram.  
Baxışlardan dalğa-dalğa, bulud-bulud heyrət yağır,  
Qara zənci acığından nəfəs alır ağır-agır...  
O çatılmış qaşlardakı mənaları duya bilsən!..  
Artıq onun dişləri də kiliidlənmiş qəzəbindən,  
O yenə də sükut edir, danışmayır o bir anlıq,  
(Bəzən dilsiz bir vüqarla qılinc çəkir qəhrəmanlıq...)  
- Amerika, Yeni dünya! Vətənimdir, dedim bayaq.  
Çox sevirəm ana yurdun axıb gedən çaylarını,  
Onun qarlı qışlarını, bir də bahar aylarını.  
Qızıl, gümüş mədənidir yarandığım qara torpaq.  
Fəqət, mənim bu torpaqda yaşamağa haqqım varmı?  
Vəfənsiz də insan olan insan kimi yaşayarmı?  
Bu alovlu, odlu sözlər yanğın salır ürəklərə,  
Elə bu vaxt göz qoyuram sağımdaki bir nəfərə.

O, tərləmiş çəşməyini sol əlilə düzəldərək,  
Kinayəli baxışlarla diş qıçayı bir iblis tək,  
Ayırmayıq gözlərini o, zəncinin dodağından,  
Bir qurd kimi dişlərini şaqqıldadır zaman-zaman.  
Gah bozarır, gah qızarır, işütmələr var canında,  
Kölgə kimi qara-qara əllər gəzir vicdanında...  
O, kinindən büzüşdükcə bir yumağə dönür bəzən,  
Elə bil ki, ilan kimi sıçrayacaq öz yerindən.  
Qaraqabaq, yerəbaxan, gözü gömgöy, rəngi kürən...  
O fitnələr övladının hiylə yağır sifətindən.  
Cənab kimdir? - O, Teylerdir! Şlyapalı bir iblisdir!  
Ürəyimdən səslər gəlir: - İngilisdir! İngilisdir!  
Çayları kimi dalğa-dalğa gözlərimə vurur qanım,  
Xatirimdən galib keçir 26 qəhrəmanım!  
Zənci qızır aslan kimi, qabarmışdır tunc sinəsi,  
Elə bil ki, dalgalarla pəncələşən bir adadır.  
Qulaqlara lərzə salır bu natiqin qadır səsi –  
Xəyalından nə keçirsə, yumruqları havadadır...  
O, gəmirir zəncirini qəfəsdəki pələng kimi,  
Ayaqdadır qara zənci açılıcaq tūfəng kimi...

\* \* \*

- Yüz həvəslə, düşüb bəzən,  
Səyahətə çıxıram mən.  
Deyirəm ki, öz firçama  
Rəng toplayım çiçəklərdən.  
Deyirəm ki, qarış-qarış  
Gəzim vətən torpağını;  
Payız düşüb saraltmamış  
Ağacların yarpağını,  
Seyr eləyim dağı, daşı;  
Qayaların çatıq qaşı  
Başım üstə kölgə salsın.  
Könlüm quşu ilham alsın,  
Qanad gərsin bir çəməndə;  
Bir arzuyla, deyirəm mən  
Buludların məməsindən

Dağlar başı süd əməndə,  
Bu sevdalı təbiətdən,  
Hər görtlüyüüm həqiqətdən  
İlham alib, yazım mən də  
Bir tükənməz səadətlə!  
Yaratdığım sənət qızı  
Salamlasın baxtimizi  
Bir müqəddəs məhəbbətlə:  
Mən də baxıb bir şad olum;  
Qəm mülkündən azad olum  
Yaratdığım bir sənətlə!  
Düşündükcə uzun-uzun  
Deyirəm ki, yurdumuzun  
Hər yayında, hər qışında  
Həyat görüm, dünya görüm!  
Hər insanın baxışında  
Bir müqəddəs məna görüm!  
Hər körpənin gülüşündən  
Ürəyimə nur yayılsın.  
Yatan günəş qalxıb erkən,  
Yuxusundan tez ayılsın,  
Üzündən nur yağa-yağa.  
Nə qul görüm, nə də ağa,  
Nə bir dustaq, nə bir zindan!  
Cahangirlər dünyasından  
Qalmاسın bir yadigar da;  
Qoy ağlar da, qaralar da  
Səadətlə nəfəs alsın  
Yaratdığım tablolarda  
İnsan eşqi zəfər çalsın  
Öz zəhməti, hünərilə;  
Bu azadlıq günlərilə  
Qoy ürəklər sirdəş olsun;  
Alqışlayın bu niyyəti!  
Bu müqəddəs şəriyyəti!  
Qoy dünyanın min milləti  
Bir and içib, qardaş olsun,  
Bir bayraqa sirdəş olsun!

Bu saf arzularla yaşadıqca mən,  
Bəzən özbaşına çıxb evimdən,  
Həftələr uzunu hey ac da qalsam,  
Yavan bir çörəyə möhtac da qalsam,  
Yuxusuz gecalər görə də gözüm,  
Qaranlıq keçə də günüm-gündüzüm,  
Piyada keçsəm də axar çayları,  
Sinəmdə donsa da dağların qarı,  
Daşlar qanatsa da ayaqlarımı,  
Şaxtalar vursa da barmaqlarımı,  
Vətən torpağına aşiq xəyalım  
Yenə də zövq alır bu səyahətdən.  
Qoy sadə gəlməsin sizə bu halım,  
Ayrıla bilmərəm mən bu adətdən.  
Gəzməsəm, görməsəm, duya bilməsəm,  
Gözəllik eşqindən doya bilməsəm,  
Söñər sənətimin eşqi, həvəsi,  
Torpağa bağlıdır rəssam nəfəsi!  
Lakin axşam olur, hava qaralır,  
Əngin üfüqlərin alını daralır.  
Soyuyur gördüyüüm o zümrüd sular.  
Soyuyur sinəmdə yanın arzular...  
Göz qoyub axşamın son havasına,  
Qurd-quş da çəkilir öz yuvasına,  
Nyu-York alışır, işiqlar yanır,  
Salonlar al-əlvən rəngə boyanır.  
İpək döşəməli xanimanlardan  
Rəqqasə qızların səsi yüksəlir.  
Mənimsə üstümə asimanlardan  
Yağışlı, yağmurlu buludlar gəlir...  
Yatmağa nə yerim, nə yurdum vardır,  
Üzümə bağlıdır mehmanxanalar.  
Orda xumarlanıb yatan ağlardır,  
Çünkü qara doğmuş bizi analar...  
Bəli... Qara doğmuş məni öz anam,  
Siz də yaxşı baxın, qaradır dərim...  
Bir dəniz olsa da mənim hünərim,

Buyurun, neyləsin zənci bir rəssam?  
Siz deyin, mənim də vətənim varmı?  
İnsan da vətənsiz insan olarmı?"  
Rəssamin nəfəsi, de, nədən yanır?  
Biçaq iliyəmi yoxsa dayanır?  
Yox, o susmayacaq, susmaz sənətkar?  
Heyrət içindədir salondakılar.  
Zənci davam edir, kövrəlir səsi,  
Od tutub alışır onun nəfəsi,  
Üzündə rəqs edir boranlı bir qış,  
Gözündən süzülür qəlbimin kini,  
O açıb tökdükcə qəlbindəkini.  
Salonu titrədir sonsuz bir alqış. –  
Bəli, mən zənciyəm! Zənci bir qadın  
Mənə süd vermişdir öz döşlərindən.  
Bədbəxt ananın övladıyam mən...  
Eh, ana! Dünyada sən olmasaydın,  
Bəlkə tanrıya da mən baş əyməzdim.  
Bir sənin eşqinlə, bir öz adımla,  
Südündən aldığım istedadımla  
Ayağım tutduqca dünyani gəzdim...  
Azadlıq aşiqi oldusa adım,  
Özüm bir gün belə azad olmadım?!  
Yox! Məndən incimə, müqəddəs ana!  
Nankor yaranmamış sənin övladın.  
Bütün məbədlərdən ucadır adım,  
Dünya bir yanadır, sənsə bir yana.  
Ah, müqəddəs vətən, müqəddəs ana!  
Yox, yox! Unutmadım mən öz əslimi,  
Öz qara nəslimi, zənci nəslimi!  
Köksüz bir ağacın meyvəsi varmı?  
İnsan da əslini heç unudarmı?  
Zənci bu sözləri dedi vüqarla,  
Göylərə siğmayan bir iftixarla.  
Bir günəş parladı onun üzündə,  
Bir şimşek oynadı tutqun gözündə,

Əsdi yarpaq kimi dodaqları da.  
Ağ saçlı, birçəkli zənci qarı da  
Onun gözlərinə göründü bu an,  
Nurlar töküldü ağ saçlarından...  
Baxıb övladına deyirdi: "Var ol!  
Mənim saf südümə sən minnətdar ol".  
Salonu titrədən səslər, alqışlar  
Dənizlər, ümmanlar, dağlar aşırı.  
Rəssam dayanmışdı alnında vüqar;  
Bu vüqar göylərlə qucaqlaşırı.  
O silib yaylıqla alın tərimi,  
Yenə varaqladı can dəftərini: -  
Təhqirə çox dözdü babalarım, ah!..  
Onların üzünə gülmədi sabah.  
Gülmədi səadət, o gözəl pəri.  
Eşqin, məhəbbətin xoşbəxt günləri.  
Gülmədi zəhmətin, hünərin üzü,  
Qul kimi aldılar, satıldılar bizi...  
Qılınçdan keçirdi bizi bu ağlar,  
Lalə tək qızardı Amazon çayı.  
Ah!.. Qırıb tükettdi bizi alçaqlar,  
Nə qədər azalmış zəncinin sayı!  
Aclıq da bir yandan öldürür bizi,  
Ehtiyac qul eylər qəhrəmanı da...  
Candan çıxardılar ürəyimizi,  
Gedir qəlbimizin isti qanı da,  
Ehtiyac qul eylər qəhrəmanı da...  
Bir torpaq övladı, bir rəssamam mən.  
Gəlin, qanunları yazaq yenidən!..  
Səsimə səs versin bütün ölkələr,  
Qoy qılinc qurşasın müstəmləkələr.  
Xəyallar, arzular şirin olsa da,  
Bunların nəsibi yoxmuş dünyada.  
Azadlıq istəsə torpaq bir anlıq,  
Qoy qılinc qurşasın hər qəhrəmanlıq...  
Bir yanğın olub da, insan hünəri

Yarib parçalasın bu zülmətləri.  
Yıxılsın ağalar, qullar dünyası,  
Dəyişsin insanın, ömrün mənası!..  
Bir torpaq övladı, bir rəssamam mən.  
Gəlin, qanunları yazaq yenidən!..

O yenə de nəfəs aldı, danişmayıb susdu bir dəm.  
Onun səyyar xəyalında açıldı bir gözəl aləm;  
Moskvadan keçir fikri... Qızıl Meydan aşib-daşır,  
Uzaqlarda batan günəş şəhər ilə vidalaşır.  
Yanır Kreml ulduzları, yaqt kimi şölələnir,  
Mavzoleyin mərmərinə işiq düşür, nur ələnir...  
Böyük şəhər izdihamla qaynadıqca ümman kimi,  
Yerin köksü nəfəs alır, nəfəs verir insan kimi.  
Zavodların qışqırığı bir-birinə qarışdıqca,  
Qara torpaq baş qaldırıb, göylər ilə yarışdıqca,  
İnsan oğlu iftixarla dönüb baxır qüdrətinə.  
Min bir ilham ziynət verir şairlərin sənətinə.  
Mənim də öz rübabımın tellərindən qopan səda  
Gah Bakıda nəgmə deyir, gah da coşur Moskvada.  
Əziz dostlar! Qurumamış sinəmdəki axar çaylar,  
(El sazını, el sözünü yüz il keçsə el haraylar!)  
Gecə keçir... Mürgüləyib rahatlanır böyük şəhər,  
Sakit olur yerin, göyün qəlbindəki döyüntülər.... ...  
Zəncininsə xəyalından gəlib keçir bu səhnələr,  
Onun yanmış üzəyindən nələr keçir, bu dəm, nələr!  
- Baxın, - deyir, - mən sürürəm öz azadlıq qatarımı,  
Öz əlimlə yaradıram öz səadət baharımı.  
Amerika, yaxşı dinlə bu qatarın ilk səsini!  
Nəfəsimlə yandırmışam onun odlu nəfəsini...  
Əfsanələr dünyasını unutduğum gündən bəri,  
Tilsimləri yarib keçir bu qatarın təkərləri.  
Amerika, hər qərarı, hökmü verən zaman olur,  
Bil ki, qullar dünyasının intiqamı yaman olur,  
Dağlar, daşlar salam verir bu qatarın sürətinə,  
Tanrıların gücü çatmaz inqilabın qüdrətinə!  
Mən keçdikcə bu odların, alovların quağından:

- Uğur olsun! - eşidirəm dünyanın hər bucağından...  
Öz arzuma yetişməmiş yarı yolda ölsəm əgər,  
Ağ birçəkli nənəmi də basib keçsə bu təkərlər,  
Dayandırıan deyiləm mən bu qatarı bir an belə...  
Vulkan olub od püskürsə dəniz belə, ümman belə,  
Tufanların qoynunda da mayağımız sönməyəcək,  
Öz yayından çıxan oxlar bir də geri dönməyəcək!  
Amerika, hər qərarı, hökmü verən zaman olur,  
Bil ki, qullar dünyasının intiqamı yaman olur!  
Artıq zənci tribunadan vüqar ilə düşüb enir,  
Onun dolğun gözlərində min bir ümidi şölələnir.  
O, ölümə zəfər çalan bir xəstə tək ayılmışdır,  
Onun səsi bu kürsüdən dünyalara yayılmışdır,

\* \* \*

Mən görürəm! Qoca Şərqiñ övladları oyanmışdır,  
Dəlik-deşik bayraqların rəngi qana boyanmışdır.  
Çəlladlara baş əymeyir Misrin qədim ehramları,  
Cırır matəm köynəyini göyün qərib axşamları.  
Himalayın zirvəsini yaz günəşi dolandıqca,  
Qarlı dağlar səsə düşüb, axar çaylar bulandıqca,  
Top tüstüsü halqalanır six ormanlar arasından,  
Bulaq kimi qart qaynayıq igidlərin yarasından.  
Buddaların kitabını parçalayıb varaq-varaq,  
Dəmirlərdən, poladlardan köynək geyir qara torpaq.  
Kommunizmin bayraqları cərgə-cərgə gəlib keçir,  
Zülmətlərin daş qəlbini nizə kimi dəlib keçir...  
Homindanın ordusu da qatır kimi dirnaq tökür,  
Çan Kay-şinin gözlərimə ölüm gəlir, zülmət çökür...  
Salam, yoldaş Çju-de! Uğur ülsün zəfərinə,  
Sən süngünlə yol açırsan bir qurtuluş səhərinə...  
Salam sənə, əziz yoldaş! Bilməsəm də mən dilini,  
Bilirəm ki, sən cəbhədə dəfn elədin sevgilini...  
Əsgər kimi and da içdin, şəhid olmuş o qızə sən,  
Damla-damla göz yaşları axıtmadın gözlərindən.  
Bircə ovuc torpaq atdırın o məzara öz əlinlə,  
Günəş kimi şolə çəkib, alovlandı əməlinlə.

Qoca Roma! Günəş doğur göylərinə gecə yarı,  
Gözün aydın, sağalmışdır Tolyattinin yaraları,  
O yenə də meydan açır, qızıl bayraq əlindədir.  
Axın-axın, qoşun-qoşun salamına golir hamı..  
Qoca Roma! Mən görürəm qoyundakı izdihamı!  
Mən baxıram dalğa-dalğa keçən qızıl bayraqlara,  
Gedir zəfər orduları zülmətləri yara-yara!  
Qəhrəmanlar qılıncını suya çəkir qızıl qanda,  
Ağzındakı duaları şaşırılmışdır Vatikan da...  
Qoca Roma! Günəş doğur göylərinə gecə yarı,  
Gözün aydın, sağalmışdır Tolyattinin yaraları!  
Bu yandan da Paris yenə sığışmayırlı yerə-göyə,  
İşçi qardaş ağ günlərin qapısını döyə-döyə,  
Çəkicini yerə qoyub, qurşadıqca yarağını,  
Öz başında tutur yenə kommunizmin bayrağını.  
Satqınlara ölüm! - deyir mərd oğullar, ığid qızlar,  
Marat kimi bayraq alıb hücum çəkir fransızlar.  
Gah olur ki, böyük şəhər dalgalanır ümman kimi.  
Gah da nəbzi döyünməyir bir can verən insan kimi!  
Qatar durur... Yollar susur... Yer tərpənir ağır-agır,  
Dilim-dilim alovlanan baxışlardan qəzəb yağır.  
Təyyarələr uçuşmayırlı, vaporların odu sönürlər.  
Hər saatın, dəqiqənin ağırlığı ilə donür... Odur! Odur!  
Al bayraqlar cərgə-cərgə gəlib keçir,  
Zülmətlərin daş qəlbini nizə kimi dəlib keçir.  
Avropanın oğulları qılıncını qoymur qına,  
Yenə dollar dünyasının lərzə düşür varlığına...

1948

## MUĞAN

Qoy göyün ulduzu, göyə nur saçsın,  
Yerin də arzusu yerdə gül açsın...  
Yenə də yamyasıl geyinir dağlar,  
Göz kimi durulur qaynar bulaqlar.  
Əriyir güneylər döşündəki qar,  
Yağış da isladır o göy çəməni –  
Təbiət ilhamaya çağırır məni!  
Görürəm, dan yeri yenə sökülür,  
Göydən yer üzünə nurlar tökülür.  
Zəmilər, tarlalar üzümə gülür,  
Saralır gözümüzdə sünbülün dəni,  
Bu nemət ilhamaya çağırır məni!  
Mən yararımamışam göylər övladı,  
Əzəl şöhrətimdir torpağın adı.  
Bu eşqim çoxuna qismət olmadı...  
Şairim, aç, payla söz xəzinəni!  
Şəriyyət ilhamaya çağırır məni!  
Ürək dil açır ki, - sönməmiş odum, -  
Hücumaya başlayır mənim söz ordum.  
Könüllər mülkündə min yuva qurdum;  
Unutmaz atəmdə sevən sevəni,  
Məhəbbət ilhamaya çağırır məni!  
O kimdir, külüngü dağ kimi vurur?  
Keçici bayraq da yanında durur?  
Görürəm, o yeni bir dünya qurur...  
Loğmanlar yazacaq bu qərinəni;  
Bu hikmət ilhamaya çağırır məni!  
Muğana su gəlir, Milə su gəlir,  
Axişib öz eli-ulusu gəlir...

Torpağa insanın arzusu gəlir –  
Bağrıma basıram ana vətəni;  
Bu ülfət ilhamaya çağırır məni!

### **Birinci nəğmə**

De, yolun düşdümü Muğan düzünə?  
Piyada gəzdinmi çölləri sən də?  
Söz qoşub ceyranın qara gözünə,  
Dincini aldınmı bir göy çəməndə?

Yerdən ayağını quş kimi üzüb,  
Yay kimi dartinib, ox kimi süzüb,  
Yenə öz sürünü nizamla düzüb,  
Baş alıb gedirsən hayana, ceyran?

Əzəldən meylini salıb çöllərə,  
Bəxtini tapşırıdnı bizim ellərə,  
O qara gözlərin düşdü dillərə.  
Dişlərin oxşayıր mərcana, ceyran!

Bir məsəl qalmışdır ata-babadan:  
Uçarda turacdır, qaçarda ceyran  
Bir mən deyiləm ki, hüsünənə heyran,  
Şöhrətin yayılıb hər yana, ceyran!

Sükuta qərq olmuş üzəyimlə mən  
Keçirəm yenə də Muğan çölündən.  
Yanında balası, yağış gölündən  
Əyilib su içir bir ana ceyran!

Elə ki, son bahar min büsat qurur,  
Kolları-kosları yixib uçurur,  
Sıxlaşış bir yerə baş-başa durur  
Düşəndə çovğuna, borana ceyran.

On addım kənarda yatmayır təkə,  
Gəzinir, oylağa baş çəkə-çəkə.  
Gələn qaraltıdır, yoxsa təhlükə?  
Bir özünə baxır, bir ona ceyran!

Ovçu, insaf elə, keçmə bu düzdən!  
O çöllər qızını ayırma bizdən!  
Qoyma ağrı keçə ürəyimizdən, -  
Qiyma öz qanına boyana ceyran!  
Nə gözəl yaraşır Muğana ceyran!

### **İkinci nəğmə**

Muğandan keçirəm, meyxoşdur bahar...  
Ömrü az olsa da burdakı yazın,  
Vətən sevdasına düşən sənətkar,  
De, indi nə çalır sədəfli sazin?

Gündoğan al geyir, xoşbəxtdir səhər,  
Gözlə ölçülməyir sonsuz yamaclar.  
Nədir dinlədiyiin bu xoş nəğmələr?  
Baharın eşqilə ötür turaclar!

Hər kolun dibinə diqqətlə baxsan,  
Bir yaşıl süfrə var, duy o neməti.  
Tutub bu dünyani qalmayacaqsan...  
Duy ömür adlanan bir şeriyati!

Muğandan keçirəm, göydən od yağır...  
Bir buxar istisi gətirir külək.  
Mən addım atdıqca hey ağır-agır,  
Tərləyib islanır əynimdə koynək.

Muğanın ciyəri su istəyir, su!  
Susuz dodaq kimi çatlayır torpaq.  
Bahardır! Bahardır, yerin arzusu,  
O, insan əlilə şəfa tapacaq!

Muğandan keçirəm, daralır hava,  
Boz üzmü göstərir ellərə şoran?  
Elə bil, boğulub qaralır hava,  
Cirur köynəyini bürküdən aran...

Odların qovuşur yerlə asiman?  
Alışib yanırımı ellər, obalar?  
Gözümdən od çıxır, başımdan duman,  
Qəlbimdə deyirəm: - Yaziq babalar!

Ah! Yaziq babalar, dözüb min dərdə,  
Vaxtsız öldünüsə, durur adımız.  
Əşrlər boyunca bu boz çöllərdə  
Bir vətən eşqilə siz yaşadınız!

Bir vətən eşqilə Mildə, Muğanda  
Min bir oba qurub, qışlaq saldınız;  
Günəşlər yurdunu zülmət boğanda  
At sürüb, ox atıb, qılinc çaldınız!  
Bir vətən eşqilə ərlər, ərənlər  
Muğan çöllərində çadırlar qurdu.  
Torpaqlı damlarda ömür sürənlər  
Xosrov ordusunun döşündən vurdu.  
O cəllad at çapdi bir vaxt Muğanda,  
Talamaq istədi ana yurdumu.  
O həris gözlyri oynadı qanda,  
Qan boğa bilmədi zəfər ordumu...  
Tomris o cəlladdan qisas alaraq,  
- Hökmədar! Tacından daha keç! - dedi.  
Başını bir tuluq qana salaraq,  
- Diriykən doymadın, indi iç! - dedi.  
Tarix inciməsin, qayıdaq yenə  
Muğan səhrasının axşam seyrinə.

### Üçüncü nəğmə

Axşamdır... Günəşin rəngi qırmızı,  
Buludlar çəhrayı, üfüqlər laldır.  
Yerlə vidalaşır o göylər qızı,  
Səyyar buludların rəngi xal-xaldır.

Sükuta qərq olmuş sonsuz yamaclar,  
Şəhərlər uzaqdır, kəndlər də seyrək.  
Arxların üstündə tək-tək ağaclar,  
Yalqızlıq içində sıxlıq üzrək.

Atını dördnala çapdırır külək,  
Qopur kötüyündən tikanlı kollar.  
Gah sağa, gah sola üz döndərək,  
Bizi çox çəşdirir dolaşıq yollar.

Bu lal səhralara səs salır hərdən  
Uzaqdan qışqıran bir qatar səsi.  
Bir xoş arzu kimi keçir qəlbimdən  
Qaynar şəhərlərin isti nəfəsi...

Bu zaman xəyalalı gedirəm bir an,  
Sağında, solumda işıqlar yanır;  
Şəfəqlər içində sayrışır Muğan,  
Səhralar al-əlvən rəngə boyanır...

Uzanmış şəhərin polad əlləri,  
Qatarlar, avtolar gəlir Muğana.  
Kəndlər, qəsəbələr tutmuş çölləri,  
Sükunət ölümdür... Düşmənəm ona!

Gülür yolcuların üzünə, budur,  
Hər addım başında kiçik bir şəhər...  
Tənhalıq dərdini çöllər unudur,  
Dənizə bənzəyir yaşıl zəmilər.

Göydə mator səsi, yerdə təmtəraq,  
İnsanlar qaynaşır bir ümman kimi.  
Baxıb cəlalına sevinir torpaq;  
Xəstəlikdən durmuş bir insan kimi...

Bir qızıl qan olub axar sular da,  
Can verir torpağın damarlarına;  
Günəş salam verir bu arzularda  
Muğan torpağının hər baharına.

Könül, xəyalatdan ayrıl bir anlıq,  
Gələcək günlərin öz şairi var.  
Axşamdır, uzanır alaqaranlıq,  
Qorx ki, təsvirimiz yarımcıq qalar!

### **Dördüncü nəğmə**

Maşını sür görək, Anatoli, sür!  
Bu yaxın komada dincələk bir az.  
Qoyun sürünləri nə çox görünür?  
Bir dələmə tapıb içsək pis olmaz.

Cixır qarşımıza qoca bir çoban,  
Çiyini yapıcılı, boyu çınar tək.  
Azacıq çal düşmüş qaşlar altından  
Qırğı baxışları gülümsəyərək,

Yerindən quş kimi qalxır ayağa.  
Hələ bükülməmiş onun qaməti;  
Açıq bir alınlı gəlir qabağa,  
Belədir ellərin gözəl adəti.

Qabarıq sinəsi sürmüş irəli,  
Baxıram qocanın boyuna bir dəm.  
Gözündə qaynayıq gənclik illəri,  
O çöllər oğluna salam verirəm.

Çoban qarşılıyır bizi xoşrifət,  
Tuluqdan süd tökür: - Buyurun, - deyə,  
Atüstü olsa da, qısa bir söhbət  
Dönür unudulmaz bir xatırəyə:  
Kimsən, haralısan? Danış, ay çoban!  
- Dağıstan əhliyəm, ləzgiyəm, qardaş!  
Qişlaq yerimizdir qədimdən Muğan,  
Biz ona həmdəmik, o bizə sirdaş.  
- Yaxşı, nə verəcək sənə bu qişlaq?  
Yoxsa bir qoyunun iki olacaq? -  
Çoban gülümsəyir, bilmirəm nədən,  
Verir cavabını fikirləşmədən:  
- Muğan, Muğan olsa, biri üç elər.  
Muğan tufan olsa, üçü heç elər...  
Oxucum! Belədir aqıl babalar,  
Bir dastan yaradır ikicə sözlə;  
Bu kamal dünyası gülər bir üzlə  
Nəsildən-nəsilə keçir yadigar...  
Biszə vaxt itirib qafiyələrə,  
Deyirik, sözlərin sayı çoxalsın.  
Dinləyən el çalsın bizə bir kərə,  
Sonra nə düşünsün, nə də zövq alsın!  
Sən ey başladığım bu uzun şeir!  
Yadda qalacaqmı barı bir sözün?  
Sənət dünyasına eşqin nə deyir?  
De ağmı, qaramı çıxacaq üzün?  
Bəlkə, bir sətrim də, bircə bəndim də  
Ellərin yadında qalmayacaqdır?  
Bəlkə, bir şerimi doğma kəndimdə  
Aşıqlar sazında çalmayacaqdır?

Taleyim beləsə... Kor olsun gozü!  
Bu dərdi bir şair daşıyacaqdır.  
Lakin o qocanın bayaqkı sözü  
Nəsildən-nəsilə yaşayacaqdır:

"Muğan, Muğan olsa, biri üç elər,  
Muğan tufan olsa, üçü heç elər..."

### **Beşinci nəğmə**

## **MUĞAN GECƏLƏRİ**

Göy üzündə lopa-lopa ulduzlar yanır,  
Bənzəri var şairlərin söz dünyasına.  
Bircə anda göylər neçə rəngə boyanır,  
Mən heyranam təbiətin bu mənasına.

Qoca Muğan fikrə getmiş bir loğman kimi  
Sinəsinə nəqş eləyir bu ülviyəti...  
Səhra duyur, səhra duyur, bir insan kimi,  
Saf gecənin qəlbindəki bir şeriyəti...

Açıldıqca kitab kimi o, varaq-varaq  
Min bir gecə dastanından şirin oxunur.  
Yer üzünə şölə saçır neçə min çiraq,  
Şəfəqlərin ağ sütunu ərşə toxunur.

Muğan sakit, ağlim çəşir, fikrim dolaşır,  
Hey baxıram, nə galən var, nə də bir gedən.  
Külək əsir, dörd yanımda qurdalar ulaşır.  
Türk ürpərir lal gecənin vahiməsindən.

Mənsə kiçik bir komada fikrə dalmışam,  
Qoca çoban kol-kos yiğib ocaq yandırır.  
İki gözlə seyr etdiyim bu sakit axşam,  
Bilsən, nələr düşündürür, nələr andırır!..

Ay işığı süfrə açır Muğan düzünə,  
Göz doymayıır şeriyyətin bu qismətindən.  
Muğan çölü ayna tutmuş göyün üzünə;  
Elə bil ki, nur tökülür qız ismətindən...

Ana torpaq! Ana torpaq! Sənin bu hüsнün  
Şerimizin ürəyində nəqş olunmadı.  
Heç olmasa, vətənimin eşqinə bu gün,  
Bircə tablo yaradayı hər söz ustadı.

Ay aydınlıq, göy süd kimi, gülür hər tərəf.  
Başım üstə qah-qah ötən durna qatan  
Ordu çəkib, nizam qurub, düzülüb səf-səf,  
Bir ox kimi enib gəlir səhraya sarı...

Gəlin! Gəlin! Muğan sizə çoxdan tanışdır.  
Od ələnir, qan çı�ınır yenə Bağdada...  
Yazıq quşlar, orda sizə yer qalmamışdır;  
Başınızdan qoy keçməsin min qan, min qada!

Utanmayın! Acsımızı? Tökülün düzə,  
Sizin yerdə nə yonca var, nə tarla, nə dən,  
Ağır toplar divan tutdu, yazıqlar, sizə!  
Yenə varmı öz yurdunu atıb tərk edən?

Heyrət ilə göy üzünə baxıram hərdən;  
Səyyar fikrim ulduzlarla durur yanaşı.  
Şəfqəqlərin qucağında baxır göylərdən  
Səyyarələr dünyasının əzəl sirdası...

Qoca Zərdüşt! Qoca Zərdüşt! Üç min il qabaq  
Sən də Muğan səhrasını gəzib dolandın!  
Min ölümlə, fəlakətlə qarşılaşaraq,  
Araz kimi gah durulub, gah da bulandın!

Ötərgi də olsa, bu gün söhbət açım mən  
Torpaq olmuş o Loğmanın əməllərindən

### **Altıncı nəğmə**

"Üç min bahar keçəcəkdir bu əfsanədən,  
Qara geyib matəm tutan xain Əhrimən  
Taşlım olub baş əyəcək ulu Hürmüz.

Öz taxtını tapşıracaq gecə gündüzə;  
Qadir günəş əridəcək o vaxt zülməti,  
Yer oğlunu böğmeyecek yerin möhnəti.

Göy üzünə çəkiləcək soyuq və azar;  
Səhralarda çiçək açıb gülən arzular  
Dodaqlarda şərqi kimi səslənəcəkdir...

Nə cananlar, neçə canlar bəslənəcəkdir  
Zaman görmüş, dünya görmüş Muğan düzündə;  
Yer görəcək öz hüsнüնü insan üzündə...

O vaxt aşılıb-daşacaqdır bağlar, bağatlar,  
Ömür kimi uzanacaq günlər, saatlar;  
Tarixlərə şərəfli bir vaxt gələcəkdir.

Ölümlərin ömrü, günü gödələcəkdir,  
Yaşıl məxmər geyinəcək susuz yamaclar;  
Boy atacaq yetim kimi boysuz ağaclar.

Ağ sulara əks edəcək ulduzlar, aylar,  
Yer üzündə qalmayacaq körpüsüz çaylar  
İnsan oğlu güvənəcək öz qüdrətinə.

Tanrıların yaratdığı can möhnətinə  
O vaxt qəbir qazacaqdır insan əlləri;  
Sevinəcək məhəbbətin saf əməlləri...

Bu ilanlar, bu çiyanlar, mələşən çöllər,  
Daxmalarda ömür sürən obalar, əllər  
Daş saraylar yaradacaq öz hünərilə;

Öpüsdükçə səadətin ağ günlərilə  
Hər ocaqda ney tutulub, toy başlanacaq...  
İnsan ömrü min büsatla alqışlanacaq...

Öz ətrindən məst olacaq güllər-çıçəklər;  
Yerə həsrət çəkəcəkdir göydu mələklər...  
Yer üzünün şan-şöhrəti olacaq insan;  
Nə bir azar qalacaqdır, nə ölüm, nə qan..."

Qoca Zərdüşt! Gecə keçir, yol üstəyəm mən;  
Qoy hələlik ayrı düşsün dost əllərimiz.  
Yeni dünya gəlib keçir indi gözümdən,  
Bəlkə bir də görüşmədik bu dünyada biz...

Sən də sağ ol, qoca çoban! Vaxt ötür daha.  
Azmi qalır, çıxmı qalır, görən sabaha?  
Ancaq bizə bir yol salğa, hayandadır Kür? –  
Çoban baxır bir səhraya, bir bizə sarı:  
- Gedin! - deyir, - şimaldakı ulduza sarı,  
O həmişə Kür çayının üstdə görünür...

### **Yeddinci nəğmə**

#### **KÜR**

Boz dağların arasından axan Kür  
"Yandım!" deyən səhraları dolasır.  
Onun qəlbini qəlbim kimi döyünür,  
Dağlar yarılıb öz eşqinə yol açır.

Əzəl gündən min arzuyla bu ürək  
Çox qışqırıb haray salır gecələr.  
Sübə kimi nərə çəkən o pələng  
Qollarına baş söykəyir hər səhər...

Ağ at ktmi sıçradıqca dalğalar,  
Qolundakı zəncirləri Kür qırır.

Boğuluqca dara düşmüş o şikar,  
Maral kinü dil çıxarıb hayqırır.

Şair, onun qüdrətini duya bil!  
Əngin!.. - deyir, o da qartal kimidir.  
Məcrasına sığışmayan Kür deyil,  
Zaman görmüş bir torpağın qəlbidir...

Kür üstündə at oynadar sərt külək;  
Bulud gələr, şimşək oynar, od çaxar.  
O, bəzən də bir şairin ruhu tək  
Qəmli-qəmli fikrə gedib lal axar...

Yaşılbaşlar qanadçıpar suyunu,  
Gah durular, gah da dönüb bulanar.  
Arabir də səhraların boynuna  
Açıqlı Kür ilan kimi dolanar.

Qırqovullar qaqıldışib uçanda  
Six ormanlar sisə düşür hər axşam.  
Maral ürküb talalardan qaçanda  
Arxasında yüz xəyala dalmışam...

Kür qırğı... Qarayazı... göy çəmən...  
Qoşa palid... Tüstülenən od-oçaqlı..  
Saç ağardı, unutmadım sizi mən.  
Hansı şair sizi bir də yazacaq?

Yarğan üstü... Bulaq başı... Mis səhəng...  
Üç gəlinin bir ağızdan gülməyi,  
Kəhər atın qanlı Kürü keçərək,  
Baş sallayıb ağır-agır gəlməyi...

Mən o qızın əlindən su içəndə,  
Min arzuyla bu dünyaya baxmışam.  
Dəli Kürü at belində keçəndə  
Az qalmışdı axıb gedəm bir axşam...

Zaman keçir... Təzələşir fəsillər;  
Görüşürük, ayrılıq baharla.  
Biz köçürük, gəlir yeni nəsillər;  
Kür yenə də axıb gedir vüqarla...

Axır, axır... O dayanmaz bir an da.  
O axdılqca qanad açır, qol açır.  
Aخار Kürüm kükərdiyi zamanda  
Dağlar yarılıb öz eşqinə yol açır.

Şair, onun qüdrətini duya bil!  
Əngin!.. - deyir, o da qartal kimidir.  
Məcrasına sığışmayan Kür deyil,  
Zaman görmüş bir torpağın qəlbidir...

### **Səkkizinci nəğmə**

İndi yavaş-yavaş addımlayaraq,  
Təklənib gedirəm Kür qirağına.  
Bir söyüd altında fikrə dalaraq,  
Baxıram hüzn ilə "Qız bulağı"na

Bir yanım Kür çayı, bir yanım çəmən,  
Sahillər döyünb titrəyir zağ-zağ.  
İndi səhbət açım on beş il qabaq  
Kür üstdə baş veren bir faciədən:

Fəlakət, fəlakət! Yenə Kür daşır;  
Suya qərq olacaq yenə zəmilər.  
Dəli Kür qızışib həddini aşır,  
Baş-başa gəlmışdır ölümlə hünər!

Yox, o amansızdır, o dayanmayırlar,  
Uçurub dağıdır yenə bəndləri;  
O, insan eşqilə hələ yanmayırlar,  
Ağzına götürür yaxın kəndləri.

Gecədir... Qaranlıq çökmüş Muğana.  
Qiğılçım kimidir seyrək ulduzlar...  
Qaçır Kür boyunca bir bədbəxt ana,  
Yerdənmi, göydənmi təmənnası var?

Axır qıjılıtıyla qanlı Kür, axır...  
Səsindən səhralar titrəyir zağ-zağ.  
Bəzən buludlarda şimşək də çaxır,  
Kürsə qılinc kimi parlayır dümağ...

Uçduqca yarğanlar, köklü ağaclar,  
Kür udur onları bir əjdaha tək.  
Sellərə qərq olur çöllər, yamaclar,  
Şair, bir rəssam tək bu lövhəni çək!

Sanma ki, atlanan göy dalgalardır;  
Kür öz qalxanımı qaldırır göyə.  
Ananın başına gen dünya dardır;  
Yalvarır sulara göz döyə-döyə...

Divanə qadının o ağ saçları  
Dağlılib ciyninə səpələnmişdir,  
Elə bil, zülmətə nur ələnmişdir;  
Zəif bir səs ilə qışqırır qarı.

Cırır yaxasını əllərilə, ah!  
- Tanrıım, eşit - deyir, - mənim dərdimi! -  
Ana! Sığındığın o "böyük Allah"  
Heç sənə dar gündə yol göstərdimi?

Yox! yox! Danışmayırla, dinməyir göylər...  
Kürsə yavaş-yavaş yatıb lal axır.  
Gecə çox uzanır, doğmayırla səhər;  
Dalğalar qoynunda bir xəyal axır...

O bəzən qışqırır, haray çəkərək,  
Sahilə çatmayırla fəqət səs-küyü.

Axır... Bir nazənin, bir gözəl mələk;  
Axır, barmağında nişan üzüyü...

Gözlərin dolmasın, ey nazlı pəri,  
Bos yerə yapışma o dalgalardan;  
Nahaq qucaqlama sərt ləpələri.  
Qurtaran yoxdurmu səni bu dardan?

Odur, bax, şir kimi atılır suya  
Sənin and içdiyin o gənc qəhrəman.  
Nə ölümə baxır, nə də qorxuya,  
Qurtarmaq istəyir səni bu dardan.

Yox... Yox! Yorulmayır onun qolları,  
Sular parçalanır tunc sinəsində.  
O səni axtarır bu gecə yarı  
Qanlı dalğaların qorxunc səsində!

O gəlir... O sənə yaxınlaşır, bax!  
Az qalır əlinə yetişsin əli...  
Səbr elə, sevgilin gəlib çatacaq,  
Bir az da səbr elə, Muğan gözəli!

Qız yenə qışqırır haray çekərək,  
Sahilə çatmayıır onun səs-küyü.  
Axır o nazəndə, o gözəl mələk;  
Axır, barmağında nişan üzüyü...

Gün keçir, dolanır həftələr, aylar;  
İllər yaşa dolur, zamansa dona.  
Kürün sahilində bir göy çəmən var,  
Ellər zaman-zaman baş çəkir ona.

Nədir çəməndəki o qoşa məzar?  
O baş daşlarına yazılın nədir?  
Kölgəmi salmışdır ona ağaclar?  
Sən elə bilmə ki, bu əfsanədir!

Ay yatır gecələr, bağırı qan kimi,  
Bu qoşa məzara eşq olsun deyə.  
Kür də tutduğuna peşiman kimi,  
Çəkilmiş sahildən bir az geriyə...

Ağ saçlı çobanlar, odunçular da  
Bu qoşa məzara salama gəlir.  
Bir qoşa bülbüл də bur ilk baharda  
Aşıqlar eşqilə ilhamla gəlir...

Burda... Bu qoşacıq məzar yanında  
Bir söyüd altında bulaq da qaynar;  
Günəş tellərini yayan zamanda  
Şəffaf sularında kölgələr oynar.

Yerdə çiçək açır qəbrin arzusu,  
Ulduzlar bu yerin sirdaşlarıdır.  
Deyirlər çeşmədə parlayan bu su  
Nakam aşıqlərin göz yaşlarıdır...

"Məhəbbət" adlanan bu gülüstana  
Bəzən ovçular da axışib gəlir.  
Hər kəs tüfəngini atıb bir yana,  
Söyüd kölgəsində yatıb dincəlir.

Məni də yorduqca arabir şəhər,  
Muğanın seyrinə çıxıram tək-tək.  
Gün bir az qalxanda od tutub çöllər,  
Birdən ağırlaşır çiynamdə tüfəng.

Günorta çağları çox dincəlmışəm  
Sizə söylədiyim o göy çəməndə;  
O söyüd altınə qonaq gəlmışəm;  
O müqəddəs sudan içmişəm mən də,  
Sizə söylədiyim o göy çəməndə...

Oxucum! Qəmləndi ürəyin bir az;  
Saraldın, deyəsən, qış günüşi tək...

Eləsə, mətləbi, sözü dəyişək,  
Bir başqa səhbətə indi qulaq as!

İndi yanımca gəl, yapış əlimdən,  
Bir Muğan qızına müsafir gedək.  
Gözəl bir aləmi ziyarət edək,  
Unut, o bayaqkı faciəni sən...

### **Doqquzuncu nəğmə**

#### **MUĞAN QIZI**

I

Kürün qıraqında, Muğan düzündə,  
Zəmisi, tarlaşı suyun gözündə,  
Salmalı adlanan bir kəndciyəz var,  
Onun dörd yanında yaşıl tarlalar.

Seyrək ağaclar, qamışlıqlar da  
Yamyaşıl görünür lap son baharda.  
Üz-üzə durmuşdur suvaqlı damlar,  
Hay verib, hay alır gümrah adamlar;

Qızlar su götürür lilli arxlardan.  
Kür üstə qurulmuş dərnir çarxlardan,  
Polad motorlardan dağılan səda  
Göy gurultusu tək gəzir havada...

Yerdə car çəksə də çarxların səsi,  
Od tutub yansa da göyün nəfəsi,  
Ceyranlar düzdədir... quşlar yuvada.

II

Bir azdan doğacaq göydə ulduzlar;  
Tarladan qayıdır gəlinlər, qızlar.  
Elə bil, səs gəlir yerin qəlbindən:  
"Getməyin! Sükuta qərq olur düzlər!"

Uzanır axşamın əli çöllərə,  
Tarlalar qaralır buludlar kimi.  
Üfuqdən ay doğub baxır ellərə,  
Qəlbində bir sırrı, sözü var kimi.

Bir böyük tarlaya qərq olmuşam mən;  
Pəmbiq şaxlarının arasındayam.  
Yollar, elə bil ki, qaçmış gözümüzdən,  
Bilmirəm dünyanın harasındayam...

Birdən dayanıram... Dünya bir anlıq  
Mənə xəyal kimi görünür bu dəm.  
Tarla boş, ortada alaqaranlıq,  
Fəqət, gözlərimə baxır bir sənəm.

Bu nədir? Yerdə də mehrabmı yanır?  
Yoxsa gözlərimmi alacalanır?  
Yox, yox, doğrudan da gördüyüüm qızdır;  
Hürkmüş maral kimi diksinir birdən

Bəs niyə tarlada bu vaxt yalqızdır?  
Baxır... Tərpənmeyir durduğu yerdən...  
Ağarır başında bir ipək çalma,  
Dönüb sual verir: - Kimsən, ay əmi?  
- Qızım, kimliyimi tez xəbər alma;  
Deyəsən, bir azca qorxdun, eləmi?  
- Yox, niyə qanımram, uşağam, nəyəm?  
Deyəsən, ovçusən, bəs ovun hanı?  
Quşla doludur ki, kəndin hər yanı  
- Yox, ovçu deyiləm...  
Qızçıqaz gülür;  
Üzündən-gözündən nurlar tökülr.  
Rəng alıb, rəng verir al yanaqları,  
Bir öpüş görməmiş saf dodaqları.  
Hələ solmamışdır qızılgül kimi,  
Daranmış saçları bir sünbül kimi

Başını qaldırıb baxsa bir anlıq,  
Dönüb şölələnər alaqrarlıq...

- Qızım, mən gəzirəm səhərdən bəri  
Sizin kənd yerini, bu zəmiləri.  
Nə yaxşı gümrəhdır burda adamlar?  
Üzlərdə nə nisgil, nə sarılıq var... Qızdırma yoxdur ki?  
- Əvvəllər vardı. Soyuqlar düşəndə lap çoxalardı.
- Bəs indi?  
- Kəndimiz çox dəyişmişdir.  
Bizi gümrah tutan havadır, işdir!
  - Çoxmu qalırsınız açıq havada?
  - Hələ oyanmamış quşlar yuvada,  
Hələ gün doğmamış oyanır ellər,  
Gəl, deyə çağırır bizi bu çöllər.  
Kişilər arx çəkir kürdən hər yana,  
Gedir bir çoxu da şuma, kotana.  
Gəlinlər, qızlar da dağılıb düzə,  
Pambıq toplayırıq durub üz-üzə;  
Bəzən işləyirik ay batanadək.
- Müftə yaranmayır torpaqdan çörək...  
Hələ qış vaxtı da girovda, qarda  
Biz pambıq yiğiriq bu tarlalarda  
Şaxta da görürük, ayaz da, gün də,  
Hərə zəhmət çəkir bir iş üstündə.  
Odur ki, canımız-başımız sağdır,  
Elin yanında da üzümüz ağdır.  
Ancaq ipəklərin yaxşısını siz  
Şəhər qızlarına geydirirsiz... -  
Deyib, gülümsədi, susdu bir anlıq,  
Üzündə oynadı bir mehribanlıq.
- Bəs sənin heç yoxdur ipək paltarın?  
Elə, əynindəki bu çitdir arın?  
- Biy, elə mən dedim, inandın sən də?  
Elə geyirəm ki, yeri gələndə!  
Bəs necə gedirəm toya-mağara?

Bəzən şal geyirəm, bəzən də xara!  
Qızçıqaz bunları dediyi zaman,  
Ağ günlər boylanır baxışlarından.  
Bilirəm, görməmiş bu məsum pəri  
Anamın çəkdiyi qara günləri.  
Beşikdə tapmamış onu ehtiyac,  
Od tutub yanmamış bu çöl, bu yamac.

- Mən qızı baxdıqca, duyuram bunu!  
Duyuram toxluğun nə olduğunu...  
Duyuram vətənin cəlalim mən.  
Dünyalar əyilib keçir qəlbimdən...

- Deyiriər kəndə bir maşın gələcək,  
Bilirsən, yalandır, yoxsa da, gerçək?  
- Nə maşın? Traktor?  
- Yox ey... - deyirlər  
Bir maşın çıxbı ki, o, pambıq dərir!

- Bilirəm, elə bir maşın var, bəli.  
- Onun da insan tək işləyir əli?  
- İşləyir, özü də yorulmayırla heç,  
Sizin bu kəndə də gələcək tez-gec...  
- Bəs maşın seçirmi yiğdiği zaman  
Açılan pambığı açılmamışdan?  
- Seçir, açılmışı çox açıq seçir,  
Bağlı qozanın də üstündən keçir...  
O da insan kimi hiss edib duyur,  
Yaxşını, yamanı üzdən oxuyur...  
Bu dəm qəh-qəh çəkib qız birdən gülür,  
Elə bil, ayağı yerdən üzülür.  
Az qalır uğuna səadətindən.  
Duyuram qəlbindən keçənləri mən...

- Ay əmi, o maşın tez gəlsə əgər,  
Nə qədər sevinər bizim bu çöllər!  
İş görər, tər tökər bir yandan o da.  
Vaxtimiz çox qalar elmə, savada.  
Ev tikib, bağ salıb, yollar çəkərik,  
Yollar kənarında güllər əkərik.

Özün bir fikr elə, gəl, bir anlığa,  
Hərə bir əl qoysa abadanlığa,  
Kəndimiz böyüüb bir şəhər olar!  
Hər gözəl axşamı bir sahər olar!  
Birdən, o üzümə baxdı diqqətlə,  
Qaşları çatıldı qızın heyrətlə:  
- Tanıdim... Kitabda görmüşəm sizi,  
Divardan asmışsam bir şəklinizi.  
Nə olar, bize də bir şeir yazsan,  
Bizim bu pambığa bir söz qoşmazsan?

### III

Ay keçdi, il keçdi, ikinci dəfə  
Yolum yenə düşdü o kənd tərəfə,  
Dan yeri yenicə sökülen zaman  
Mən yenə keçirdim o göy tarladan.  
Üftüq yavaş-yavaş ağarışırı,  
Tarlıda üç dəstə qız yarışırı.  
Tərpənib əsdikcə səhərin mehi,  
Axır damla-damla şaxların şəhi.  
"Qış gəlir, qar gəlir, tez olun görək,  
Çöldə bir qoza da qalmasın görək!" –  
Dedikcə qızların uçur əlləri,  
Elə bil, sevinir pambıq çölləri;  
Sinələr tövşüyüür, yanaqlar yanır,  
Qızlar na dincəlir, na də dayanır.  
Buglanır onların isti nəfəsi,  
Qaynayıր gəncliyin eşqi, həvəsi.  
Günorta yetişdi, hava açıldı,  
Günəşin üzündən nurlar saçıldı.  
Yamyaşıl göründü yenə də tarla;  
Yer göyə boyylanıb baxdı vüqarla...  
Bir söyüd altınə yiğışdı qızlar,  
Şairi görməyən o "vəfasızlar".  
- Nə olar, siz məni saymasanız da,  
Sözümə bir məhəl qoymasanız da,

Sizi unutmayıb ömrümdə bir dəm,  
Yenə də mən sizi deyib gəlmışəm.  
Alın salamımı! -  
Qızlar quş kimi,  
Sığçrayıb qalxırlar məni görən tək.  
O Muğan qızı da gülümşəyərək,  
Böyük bir həsrətdən qurtulmuş kimi:  
- Nə yaxşı, nə yaxşı gəldiniz, - deyir,  
Qəlbimdə yurd salır canlı bir şeir...  
- Sənə göndərdiyim şəri alındınmı?  
Oxuyub heç məni yada salındınmı?  
- Almışam. Əzbərdən bilirəm bütün,  
Qızlar şərqi kimi oxuyur hər gün...  
- Eləsə, bir soylə, qulaq asım mən,  
Bir yeni ilham da alım səsindən ! -  
Qız ayaq üstündə, sadə bir səslə  
Oxuyur şerimi bir xoş nəfəslə:  
"Muğanın pambiği faraş gələndə,  
Qozalar gül açıb, üzə güləndə,  
Qızlar iş gününə ipək böləndə,  
Könüllər mülkündə ilk bahar olur.  
Uğurlu yaranmış onun ayağı,  
Mehri, ülfəti var insan sayağı.  
Zərdüştlər yurdunun ana torpağı  
Günəşin eşqilə çəmənzar olur.  
Yaya tapşıranda öz yerini yaz,  
Gündüzlər gün istər, gecələr ayaz.  
Suyunun vaxtı da ötəndə bir az  
Qaşqabaq sallayıb pürqübər olur.  
Yamanca şıltaqdır bu nazlı sənəm,  
Gərək göz olasan üstündə hər dəm.  
Xoş sıfət görəndo bu telli həmdəm,  
O da öz əhdinə düz ilqar olur.

Quraqlıq keçəndə tez solur gülü,  
Durur yetim kimi boynu bükülü.  
Başlanır ellərin kasadlıq ili,  
Muğanın başına dünya dar olur.  
Yox, dil açır Muğan, o qızmış pələng:  
- Bir qarış dəmyə də qalmasın gərək! –  
Gəlir Mingəçevir, haray çokərək,  
Səhralar eşidib xəbərdar olur.  
Odur, dəstə-dostə komsomol gəlir,  
De, Kürdən, Arazdan neçə qol gəlir?  
Ay ellər, Muğanın ili bol gəlir,  
Dost baxıb sevinir, düşmən xar olur.  
Ah, nələr duyuram onun səsində,  
Bu ellər qızının xoş nəfəsində-  
Xurmayı saçları qatar-qatardır;  
Bir az da Humaya bənzəri vardır.  
Gözündə qaynayır eşqim, qüdrətim,  
O əzəl ilhamım, əzəl sənətim...  
Xəyalım yol gedir, uğurlar deyə,  
Günəşli-gündüzlü bir gələcəyə...  
Qızlar işə gedir, ayrılıq biz,  
Lakin ayrılmayırlar ürəklərimiz...

### **Onuncu nəğmə**

### **KÜRÜN BAYRAMI**

Kiçicik bir sudur yer üzündə Kür.  
Baxsan bu dünyanın xəritəsinə;  
Bəs niyə qəlbimdə ümman döyünür,  
Mən qulaq asdıqca Kürün səsinə?!  
Təslim ol, dəli Kür! İnadı burax!  
İndi sürməyirəm yerimi xışla...

Min illik yuxudan oyanır torpaq;  
Bu insan eşqini sən də alqlışla!  
Dəvə karvanları deyil şöhrətim,  
Dəmirlər əsrinin övladıyam mən!  
Artıq azad olmuş ilk məhəbbətim  
Sehirli göylərin təvəkkülündən...  
Yaxandan yapışib, soruşur insan  
Vaxtsız ölümlərin intiqamını...  
İndi bayram kimi ucaldır zaman  
Vətən torpağının ehtişamını!  
Zamandır, qanlı Kür, qaçma meydandan,  
Çıxar qılincını: bu mən, bu da sən!  
Qoy sənin arxanda dursun "yaradan",  
Mənsə qüvvət alım ellər gücündən!  
Üstünə gəldikcə külünglər, betlər,  
Açıma öz ağızını bir əjdaha tək.  
"Qanlı Kür" demişdir adına ellər,  
Hırslı sularınla pəncələşərək!  
De, kimsən? Bəlkə dost, bəlkə də yadsan?  
De, nədir aləmdə fikrin, diləyin?  
De, neçin bu qədər qəmdən azadsan,  
Mərhəmət bilməyir soyuq ürəyin?  
Xeyr! Sən nə yadsan, nə də ki düşmən;  
Yerin övladıdır, mancə qüdrətin.  
Yazıqlar olsun ki, insan deyilsən,  
Sənin nə qəlbin var, nə məhəbbətin.  
Bizzə insanlıq, öz gücümüz var,  
Bizik dənizləri baş-başa çatan.  
Mərhəmət ummasın bizdən "tanrılar..."  
Bizik şimşəklərə min kəmənd atan.

Adəmin, Həvvanın vaxtından bəri  
Tilsimi dolaşlıq, girdabı dərin,  
O dilsiz-ağızsız qərinaləri  
Dəyişdi qüdrəti bolşeviklərin!..  
Qullar dünyasını kökdən uçurub,  
Şahların tacını ayağa saldıq.  
Qəbirlər üstündə saraylar qurub,  
Vaxtsız ölümlərdən intiqam alındıq...  
Dedik ki, torpaqda nə səfil, nə ac,  
Nə də bir kimsəsiz görünsün gərək.  
Dedik ki, yerlərə batsın ehtiyac,  
Nəsildən-nəsilə bol olsun çörək...  
Dedik ki, şairlər Vətən mülkünə  
Baxdıqca ürəyi, könlü şad olsun.  
Hər gələn sabaha, hər keçən günə  
İnsanın hünəri, eşqi ad olsun...  
Ayları, illəri bir yerə qatdıq,  
Zamanın nəbzini duyduq təbib tək...  
Aclığı ölümün ağzına atdıq,  
Yaşadıq, zülmətə qılinc çəkərək!  
Gülşənə döndərib boz səhraları,  
Üşütmə, qızdırma olmasın dedik.  
Növrəstə qızların al yanaqları,  
O gül dodaqları solmasın dedik.  
Biz sırdaş yarandıq hər gözəlliyə,  
Baş əydik hər yerdə ona hörmətlə...  
Məhəbbət insana şöhrətdir deyə,  
Yaşadıq müqəddəs bir məhəbbətlə...  
Hər insan qəlbinin öz dünyasından  
Hüsənə, səadətə yollar açıldı.

Eşqin, məhəbbətin saf mənasından  
Könüllər mülkünə nurlar saçıldı...  
Biz açdıq torpağın altında qalmış  
Gün üzü görməmiş dəfinələri  
Köhnə kağızların üstdə saralmış  
Ağlın yaratdığı xəzinələri...  
Açıb tarixlərin qol-qanadını,  
Dahilər qəbrini hörmətlə qazdıq.  
Onların şərəfli, şanlı adını  
Mərmər abidələr üstündə yazdıq!  
Sənə də biz dostuq, sirdaşıq, ey Kür,  
Sənsə, üz döndərib, gəl qaçma bizdən.  
Bü ki, qəlbimizdə qəlbin döyüñür,  
Qopara bilməzsən ürəyimizdən.  
Südünü insana gəl halal elə,  
Ondan içəcəkdir ellər, obalar.  
Yenə axacaqsan sən cəlal ilə,  
Qoymarıq pozula əzəlki ilqar...  
Yenə dalğaların, ağ ləpələrin  
Sakit gecələrdə piçildaşacaq...  
Yayda da, qışda da buz kimi sərin  
Ürəyin qüvvətlə aşib-daşacaq...  
Sağında, solunda meşələr yenə  
Yamyaşıl geyəcək fəsli-baharda.  
Gözəllər çıxacaq yenə seyrinə,  
Gəlin tək bəzənən min laləzarda...  
Saz sözlə dinəcək, tar şikəstəylə,  
Ömrümüz yenə də xoş keçəcəkdir.  
Marallar üstünə çıxıb dəstəylə,  
Əyib buynuzunu su içəcəkdir.

Yenə səxavətlə aşıb-daşacaq  
Qəlbi dağlar kimi böyük analar;  
Yenə ovçu görüb qaqqıldışaç  
Suyuna baş vurub çımən sonalar...

Sən elə bilmə ki, ömrün qocalır,  
Biz sənin arxanıq, dostunuq, ey Kür!  
Sənin də şöhrətin, şənin ucalır,  
Bil ki, qəlbimizdə qelbin döyünür!..

Biz qurudan zaman bataqlıqları  
Dörd yanın çiçəklər, güllər açacaq.  
O zaman qoynuna hər gecə yarı  
İliç lampaları işıq saçacaq...

Sağında, solunda yeni şəhərlər  
Səs-səsə verəcək min bir büsatla,  
Sevdalı axşamlar, xoşbəxt şəhərlər  
Yüz nağıl olacaq min xatiratla.

Şəhərlər car çəkib yarısan zaman,  
Dilsiz sükunəti sən udacaqsan...  
Çöllər bir-birilə danişan zaman,  
Tənhalıq dərdini unudacaqsan...

O günlər nə qədər yaxın görünür!  
O günlər eşqinə yazıram mən.  
Biz sənin arxanıq, dostunuq, ey Kür!  
Bizim eşqimizi alqışla sən də!

Ey könül, Kür ilə söhbəti qurtar,  
Uzundur onsuz da bu dastanımız;  
Sabah da Bozdağa səfərimiz var,  
Orda külüng vurur qəhrəmanımız...

## On birinci nəğmə

### MİNGƏÇEVİR QƏHRƏMANI

Car çəkir, çarxların çaxnaşıq səsi,  
Car çəkir qışqırır nəhəng motorlar.  
Qızır baltaların polad pəncəsi,  
İldirim, ildirim vurur Bozdağı,  
O daşlı, qumsallı, gilli torpağı  
Udur, lay-lay udur ekskavatorlar,  
Hay salır, qışqırır nəhəng motorlar.  
İnsanlar qaynaşır... Meydan darısqal.  
Ürəklər, nəbzələr sürətlə vurur...  
Qatarlar, avtolar gəlir dalbadal,  
Keçici bayraqlar yan-yana durur;  
Ürəklər, nəbzələr sürətlə vurur.  
Od tökür, od tökür günəş ağzından;  
Torpağın nəfəsi təngiyir hərdən.  
Yangınlar yağsa da yerə göylərdən,  
Əl işdən soyumaz, ürək arzudan...  
Dağlarla, daşlarla pəncələşərək,  
İnsan istiqbali salama gəlir.  
Ayların, illərin ömrü gödəlir:  
Saatlar dolanır saniyələr tək...  
Şair! Bu fəlsəfən qalsın bir yana,  
Yaxın gəl, salam ver o qəhrəmana.  
Sən onun əlini tut öz əlinlə;  
Bir Loğman kimi də qəlbini dinlə...  
Görürsən? Səssizcə, başı aşağı,  
Onun açıq alnı, qaşı-qabağı,  
O qəmsiz, qüssəsiz, o xoşbəxt üzü  
Mənim ilhamıma yaxındır, düzü...

(İnsan var, bir dəfə görsən də onu,  
Ürək unutmayırlı ömrü uzunu.  
Sənin ürəyində o yuva salır,  
Ölüm gününədək yadında qalır;  
Günəşli-gündüzlü bir xatırə tak,  
Ondan ayrılmayırlı bir an da ürək...  
Deyirsən, onu bir görəydim yenə,  
Ya qonaq gələydi bir gün evinə,  
Duz-çörək kəsəydi səninlə o da,  
Ya da öz canını onun yolunda  
Odlara ataydın!)

Xoşbəxtəm ki, mən  
Belə bir insanın tutub əlindən, -  
Buyur gəl,- deyirəm, - söz gülşənimə,  
Mənim öz bağımı, öz gülşənimə!  
Onunsa öz qəlbı, öz dünyası var;  
Başında bambaşqa bir sevdası var.  
O da Fərhad kimi dağ uçurur, bax!  
Fərhad əfsanədir, xəyaldır ancaq...  
Xəyallar nə qədər şirin olsa da,  
İnsanın nəfəsi xoşdur dünyada...  
Bəs kimdir, nəqidir bizim qəhrəman?  
Söhbəti burdaca başlayaq ondan:

Ekskavator sözü yoxdur Sarvanımın öz dilində,  
Ancaq ona həmdəm oldu öz yurdunda, öz elində...  
O gündən ki, bizim Sarvan Kür üstünə ayaq basdı,  
Bu sehrkar maşınların dillərinə qulaq asdı,  
Dinlədikcə bu çarxların, dəmirlərin sərt səsini,  
O uduqqca motorların odlu, hisli, nəfəsini,  
Bir az qorxdu... Bir az çəşdi... Gözlərindən yuxu qaçıdı,  
Arabir də anıb yenə qalm "Topçu meşəsini",  
Yada saldı həsrət ilə maralların nərəsini.  
Yada düşdü nişanlısı, nazlı sular sonrası da,  
Öz oğlunu yola salmış ağ birçəkli anası da...  
Ancaq geri qayıtmadı... Dedi: - Yolum irəlidir!..

O duydu ki, düşündü ki, bu yüksəliş illəridir.  
O dedi ki: - Ellər məni gül-ciçəklə saldı yola,  
Mən gələndə vədə verdim, and da içdim komsomola!  
Bu minvalla dost oldular kiçik Sarvan, kiçik şəhər;  
Nəhəng-nəhəng motorların qəibindəki döyüntülər,  
İnsanların, maşınların iş üstündə çaxnaşması,  
Gecə vaxtı dəli Kürün gah qışqırıb, gah daşması  
Nağıl kimi yuva saldı Sarvanımın ürəyində;  
İqlim-iqlim gəzməyi var  
Hər havaya dözməyi var, insanın da, ürəyin də...  
Ömürlük yol yoldaşıdır, doğrudan da bizə adət,  
Vərdişləri övladıdır ömür adlı bu səadət...  
Əzəl gündən insan oğlu əkdiyini harda biçsə,  
Ömrü-günü alovların qucağında belə keçsə,  
Sərin bahar nəsimi tək udur Vətən havasını;  
Kim dəyişər yer üzünə öz yurdunu, yuvasını?!  
(Kosmopolit tənqidçilər ömrü boyu dandı məni  
Dedi: "Əsil şairlərin nə yurdı var, nə vətəni".  
Dedi: "Bütün yer üzündür sənətkarın ana yurdu,  
Bizim çoban şairi də saz üstündə şeri qurdu..."  
- Bəli, - dedim, - saz üstündə!..  
Lakin onun mənasını,  
Vətənimin, millətimin qəhrəmanlıq dünyasını  
Simfonyalar lisaniłə öz evimdə ötmüşəm mən,  
Vaşinqton salonları keçməmişdir ürəyimdən.  
Sizin kimi nökər olub yad ocağı qalamadım,  
Vətənimin vüqarı tək vüqarlıdır mənim adım...  
Nizaminin, Füzulinin söhbətinə qulaq asdım,  
Puşkinin söz rübəbini öz sinəmin üstə basdım...  
Sarvanımın qəlbində də bu arzular dünyası var,  
Biziñi eldə qələm ilə külüngün bir mənası var...  
Bu səbəbdən o gənc ilə mən bu qədər sirdəş oldum,  
Sirdəş nədir, qardaş oldum! Odur... Odur...  
Qəhrəmanım toz içində nəfəs alır,  
Ekskavator boz dağlara baray çəkir, nərə salır.  
Bir yay kimi çatılmışdır Sarvanımın qaşqabağı,  
Bir-birinə qovuşdurur ayrı düşmüş iki dağı...

O torpağın qatlarına işlədikcə dərin-dərin,  
Torpaq tökür, qum dağıdır kor gözüñə zülmətlərin.  
- Sement verin!  
Beton tökün!  
- Qaçırmayın Kürü gözdən,  
Bir an belə buraxmayaq cilovunu əlimizdən!  
Etibarsız dostlar kimi oynamasın bizimlə  
Kür, Görürsənmi? O bulanır... O hirslidir, o döyünür...  
Sellər, sular qudurmasın!  
Qurğumuzu uçurmasın!  
Qayaları sökün! Sökün!  
Sement verin! Beton tökün!  
Qəlbi daşdır, nədir yerin?  
Sementverin! Sementverin!  
Bahalan ehtiyatla!..  
Yola getməz dəmirlə daş...  
Tez ol, yoldaş!  
Çoxalt toku!  
Tez ol, getdi günün çoxu.  
Axşam olub, qaralmamış  
Üfüqlərin çalıq qaşı,  
Şaxta düşüb, qar almamış Dağı, daşı,  
Qayaları sökün! Sökün!  
Sement verin! Beton tökün!..  
Sellər, sular qudurmasın,  
Qurğumuzu uçurmasın!..  
Bu səs mənim Sarvanımın,  
Sarvanımın səsidir, bax!  
O nəfəsi səndən aldı, ana torpaq, ana torpaq!

### **On ikinci nəğmə**

"Əridəcək Sarvan dağı,  
İldirimdirdir əl-ayağı,  
Nə yorulur, nə dincəlir,  
Nə gözüñə yuxu gəlir.

Yaxınlaşışb gəlir qış da...  
Bağladığım bu yarışa  
Mən Sarvani keçəm gərək!  
Yox, sürəyi mən yarmasam,  
Al bayrağı aparmasam,  
Kəndimizdən köçəm gərək!  
Açıl, açıl, qol-qanadım!  
Qız olsa da mənim adım,  
Qoy baş əysin mənə çöllər...  
Qoy arxamca bütün ellər  
Alqış desin hünərimə,  
Mənim zəfər günlərimə!..."  
Deyən Manya Kərimova,  
Saatları qova-qova  
Tarladadır ilk səhərdən.  
Ürəyini sixır hərdən  
Bu il qışın tez gəlməsi,  
Qozaların seyrəlməsi...  
Boşça çıxır bəzən əli,  
Bu el qızı, el gözəli  
Öz qəlbinin yüz səsilə,  
Öz eşqilə, həvəsilə  
Gah durulur, gah bulanır  
Axar sular ellər kimi;  
Gözlərində yer dolanır  
Ağır aylar, illər kimi.  
Arabir də o durulur,  
Qüvvət duyur biləyində.  
Elə bil ki, ürəyində  
Saz tutulub, toy qurulur.  
Yayıldıqca saf nəfəsi  
Yenə pambıq düzərlərinə, -  
Gəlin! - deyir onun səsi  
Kəndimizin qızlarına.  
Sərin-sərin əsən külək  
Nəğmə tutur kamança tək.  
Manya! Manya! Çöllərə sən

Yenə meydan oxuyursan!  
Nələr keçir ürəyindən?  
Bəlkə, şeir oxuyursan  
Öz qəlbində, qəhrəman qız?  
Şöhrətini ağız-ağız.  
Oymaq-oymaq eştidik biz,  
Dağa döndü ürəyimiz...  
"Əridəcək Sarvan dağı,  
İldirimdir əl-ayağı..."  
Deyir Manya düşünərək.  
Sinəsində çarpan ürək  
Qan dağıdır əllərinə.  
Cumur pambıq çöllərinə  
Bu qəhrəman ellər qızı,  
Yaşıl donlu çöllər qızı.  
Bizzə baxıb alqış deyək  
Bu Cəlala, bu dövrana.  
Öz əsrinin sürətilə  
Ayaqlaşan hər insana.

*On üçüncü nəğmə*

Gecə keçmiş, göy qaranlıq, yuxudadır qara torpaq;  
Mingəçevir işıqları şölə verir çıraq-çıraq.  
Minib kəhər ürgəsini gəlməmişdir hələ səhər,  
Bir otaqda şirin-şirin səhbətdədir iki nəfər:  
"Oğul, Sarvan! Soruşsursan axtardığım şeylər nədir?  
- Bu yeraltı Mingəçevir bir tükənməz dəfinədir,

Üstünü toz-torpaq almış  
Bu pas tutmuş qlinca bax!  
Neçə min il bundan qabaq  
At belində qılinc calmış  
Sənin şanlı babaların.  
Öz ellərin, obaların  
Bu torpaqda şəhər salmış.

Bu gördüğün qalaq-qalaq  
Sümüklərə baxdıqca mən,  
Ürəyimdən varaq-varaq  
Nə dastanlar keçir, bilsən!

Bu günlərin qucağında dəfn edilmiş qəhrəmanlar,  
Qurşaq tutub, at oynadıb, ox süzdürmiş pəhləvanlar,  
Bu nizələr, bu qalxanlar, bu şeypurlar soruş nədir?  
Zənn etmə ki, əfsanədir...  
Bütün bunlar babalardan bizə qalmış yadigarıdır,  
Batib getmiş hər axşamın,  
Hər qaralıb sönmüş şəmin  
Öz hüsnü var, adı vardır...  
Köhlən atlar kişnədikcə ərənlərin nərəsinə,  
Ağır göylər, asimanlar dilə gəlmış yer səsinə...  
Burda Pompey ordusuna sinə gərmış bizim ellər,  
Yangınların arasında nəfəs almış aylar, illər;  
Vətən oğlu qılınc çəkmiş qəsbkarlar dünyasına,  
Tunc sinələr hasar olmuş ürəklərin sevdasına.  
Görürsənmi? Türbəsindən baş qaldıran bu gəlin də,  
Öz dösünə qalxan çəkib, qılınc tutmuş sağ əlində.  
Amazonka dediyiniz bu qəhrəman qadın nəсли  
Qədim Muğan çöllərində çadır qurub bahar fəsli:  
Yurdumuzun şöhrətinə min bir cəlal yaradarmış,  
Hər ürəyin bir alovu, hər ocağın odu varmış...  
Yazılıqlar ki, bir nişan da, qalmamışdır ondan barı,  
Yer altında batib getmiş o dövranın dastanları".  
Qoca alim danışdıqca od parlayır nəfəsində,  
Elə bil ki, mən gülür bir Loğmanın xoş səsində.  
Sarvan ona qulaq asır... Qulaq asır lap doyunca,  
Günəş doğur... Onlar çıxb qoşa gəzir Kür boyunca...  
"Oğul, Sarvan! Bu gördüğün ot bitməyən boz dağların  
Ətəkləri məskənləmiş durna gözlü bulaqların;  
Bu dağların sinəsində neçə min il bundan qabaq,  
Bulud kimi qalaq-qalaq  
Six meşələr öz-özünə heyran olub boy atarmış,  
Təbiəti yuxusundan orman səsi oyadarmış,

Qoca şirlər pəncəsini yerə basıb asta-asta,  
Sarı xallı pələnglər də sıçrayarmış şikar üstə.  
Tüstü çıxıb, səs qoparmış daş hasarlı qalalardan,  
Sürü-sürü marallar da yol salarmış talalardan.  
Çiçəklərin bahar ətri Kür üstünə yayılmış,  
Axşamdan tez yatan insan səhərdən tez ayılmış...  
İndi düşün, oğul, Sarvan!  
Xəyalına götür bir an  
Bu boz dağlar qucağında  
- Ata-baba ocağında  
Qurduğumuz bir dənizi...  
Oğlum! Elm deyirbunu:  
Neçə yüz il keçəcəkdir,  
Bu dənizin saf suyunu  
Bu boz dağlar içəcəkdir...  
Torpağın can yanğıları  
Soynuqca zaman-zaman,  
Yaşıl donlu neçə orman  
Salamlayıb ilk baharı,  
Sarmaşacaq boz dağlara..."  
Sarvanımın fikri bu dəm  
Uçub gedir uzaqlara...  
Gözlərindən bir xoş aləm  
Gəlib keçir varaq-varaq  
Çinarlar baş qaldıraraq,  
Sərvlər göz vurur göyə.  
Böyük-böyük six meşələr  
Ətəyində bənövşələr  
Ətir yayır səhərlərə,  
Kür üstdəki şəhərlərə.  
Sarvanımın rəngi gülür  
İlk baharın laləsi tək;  
Gözlərindən nur töküür  
Qucaq-qucaq, ətək-ətək...  
Ekskavator təpələri lay-lay açıb, lay-lay qazır,  
Qoca alim saxsı yiğib yer altında tarix yazır...

"Oğul, Sarvan! Dərinə get, heç çəkinmə, qorxma məndən,  
Yol aç, oğlum, yol aç elmin, düşüncənin gözünə sən;  
Keçir məni yer altına iyirminci təbəqədən,  
Yuxarıdan işiq da sal! İşiq da sal günəş kimi,  
Babaların taleyi tək qaranlıqdır yerin dibi..."  
Külək əsir, qum sovrulur, gözə girir toz-tozanaq,  
Qoca alım yer altından ayrılmayırlar hələ, ancaq.  
Gah tər basır vücudunu, gah büdrəyir, gah yixılır,  
Yer darışqal, hava tozlu, nəfəs durur, can sixılır.  
Alım yenə qucaq-qucaq yiğir qədim saxsıları,  
Yer altdakı hər kərpicin üstündəki yazıları.  
O qabların-qacaqların rəngi hələ solmamışdır.  
Arçan ağac daşa dönmüş, fəqət torpaq olmamışdır...  
Çovğun vurur, qum sovrulur, külək əsir,  
Neçin bizim qoca alım çox tələsir?  
Sarvan Kürü döndərməmiş, su basmamış bu yerləri,  
Can atır ki, tamamlanın başladığı bir əsəri,  
Bızsə baxıb, alqış deyək bu Cəlala, bu dövrana,  
Öz əsrinin sürətılı ayaqlaşan hər insana.  
Bir-birini qova-qova gəlib keçir aylar, illər,  
Şoranlıqda bağ salınır, bataqlıqda qızılğullər.  
Bir tərəfdə insan əli daş daşıyır, saray qurur,  
Bir tərəfdə qoca memar divarlara naxış vurur,  
Lal çölləri yuxusundan dik qaldırır zavod səsi...  
Üzə gülür, ürək açır küçələrin səliqəsi;  
Kür üstünün hər axşamı günəşli bir səhər olur;  
Gözümüzün qabağında Mingəçevir şəhər olur...

### **On dördüncü nəğmə**

### **QƏHRƏMANIN ZƏFƏRİ**

Mədəniyyət sarayının geniş səhnəsi  
Gül-çiçəklə bəzənmişdir, buyurun, baxın!  
Dil açmışdır orkestrin ahəngdar səsi.  
Böyük-kiçik, dalğa-dalğa hey axın-axın

Gəlib keçir qapılardan sellər gücilə,  
Ellər gətir, doğrudan da, ellər gücilə...  
Salon boyuk, gələnlərin sayısa min-min,  
Divar boyu ayaq üstdə duranlar da var;  
Bayirdadır gecikənlər, geri qalanlar...  
Qocaların, cavanların, südəmərlərin  
Üz-gözündən səhər kimi nurlar tökülür.  
Elə bil ki, səma gülür, torpaq da gülür  
Seyr etdiyim bu təntənə, bu təmtəraqla.  
Hava qızır insanların tünd nəfəsindən,  
Qızlar açır başındaki ağ örpəyini,  
Gəlinlər də əlindəki üz yelpiyini,  
Salon gülür gözlərdəki min bir maraqla.  
Alqışların, şüarların odlu səsindən  
Zağ-zağ əsir aynabəndlər, gen pəncərələr,  
Xışıldayır dəniz kimi six-six cərgələr.  
Divarlarda ad çıxarmış qəhrəmanların  
Qatar-qatar əksi durur, bax! iftixarla!  
Döşlərində neçə orden vardır onların!  
Gah Suvorov, gah Kutuzov baxır vüqarla...  
Gah da düşür Leninqrad göyləri yada –  
Hüseynbala şahin kimi süzür havada...  
Yangınlarda nəfəs alır göylə yer altı.  
Bayraq alıb hücum çəkir "416..."  
Cavanşirin surəti də baxır divardan,  
Zəfər çalır, qalib çıxır vuruşmalardan...  
Yavaş-yavaş pardə qalxır, səhnə görünür,  
Oturmüşdur Sarvan ilə Manya yanaşı, -  
Bizim zəhmət dünyasının iki yoldaşı...  
(Nə Manyanın uzun saçrı yerlə sürünür,  
Nə də Sarvan eşqə düşüb çöllər dolanır,  
Nə də süzüb yaşılbaşlar göllər dolanır.)  
Zəng çalınır, hamı susur, üzlərdə diqqət!..  
Qoca fahlə iki sözlə iclası açır,  
İri gözlü projektorlar hey işiq saçır...  
(Bu sözlərdə nə şeir var, nə də ki, hikmət!)  
Fotoqraflar "hücum çəkir" dörd bir tərəfdən,

Bu dostların "hücumunu" çox görmüşəm mən...  
Bu haşıyəm qoy hələlik qalsın bir yana.  
Sədr baxır gah Manyaya, gah da Sarvana,  
Sonra birdon qaşlarını six-six çataraq,  
Deyir: - Sarvan öz vaxtında bir ay da qabaq...  
Gur alqışlar kəsir sədrin sözünü bu an,  
Kür boyuna lərzə düşür sən dalğasından...  
Alqış deyir qəhrəmana odlu ürəklər,  
Bütün salon ehtiramla qalxır ayağa;  
Sarvanımın ürəyişə, dönür bir dağa...  
Gözlərində yuva salır gözəl diləklər.  
Manyanın da ürəyində bir günəş yanır,  
Onun da can otağında səhər oyanır...  
Bizim günlər belə keçir. İş ilə hünər  
Şöhrət olur bu torpağın hər övladına;  
Alqışlayır, salamlayır onu ürəklər,  
Vətən mülkü heykəl qoyur onun adına.  
İnsan ömrü yaşa dolub, keçdikcə illər,  
Hörmət ilə yad eləyir bizi nəsillər.  
Nə Otello, nə Faustdur bizim, qəhrəman,  
Nə də tərki-vətən olmuş Harolda bənzər.  
Nə Peçorin, nə Məcnundur bizim bu insan,  
Nə də xəyal dünyasında səadət gəzər.  
Öz əlilə o yaratdı səadətini –  
Gözəl ömrün, gözəl eşqin hər nemətini.

O kimdir? Kürsüyə gəlir vüqarla,  
Nə qədər sevinir, nə qədər şəndir.  
Elə bil, gün doğub gəlir baharla,  
Hüssnünүn şöləsi çəmən-çəməndir.  
Yox, yox! Nə günəşdir, nə də ki, çəmən,  
Manyadir, Manyadir o gözəl pəri.  
Onu tarlalarda çıxmu görmüsən?  
Ayazda, şaxtada donan əlləri  
Nə boyanı görmüşdü, nə də bir əlcək...  
O indi qonaqdır Mingəçevirdə,  
Danışır kürsüyə sirin gərərək.

Siz onu seyr edin, seyr edin bir də:  
"Yoldaşlar!  
Yarışdıq Sarvan ilə mən.  
Sizin yanınızda şərt bağladıq biz;  
Boyun qaçırmadıq öz vədimizdən,  
İşdə yorulmadı ürəklərimiz.  
Sarvan tez əritdi yixdiği dağı,  
Çünki ildirimmiş əli, ayağı...  
Mən də çox əlləşdim, çarpışdım, ancaq  
Şədam, sevinirəm ürəkdən buna,  
Eşq olsun vətənin igid ogluna!"  
Manya bu sözləri dediyi zaman  
Şəfəqlər töküür qaşqabağından,  
Onun üzü, gözü gülürdü bu dəm,  
Gülürdü qəlbində, doğrudan, aləm.  
(Ah, müqəddəs qadın, müqəddəs ana!)  
O sonra bayraqı verdi Sarvana.  
Dostlar əl tutuşub gülümsədilər:  
Sevindi yazdığım bu kiçik əsər.  
Qişqırkı salonun sıx izdihamı:  
"Qız deyil, pələngdir", - söylədi hamı...  
O axşam ağzını açmadı Sarvan,  
Bütün iclas boyu o heç dinmədi.  
Manyanın üzünə baslığı zaman,  
Çaldığı zəfərlərə çox sevinmədi...  
Qartal öz gücünü duyar yuvada,  
Uçub kövlən elər sonra havada.  
Yarar tufanları düşdükəcə dara,  
Qiyyurub şığıyar ağ buludlara,  
Uçar, o uçduqca üfüq boyunca,  
Hökəmünü göstərib göyə doyunca...  
Hünərlə qovuşar can sirdaşına...  
Lakin enən zaman qaya başına,  
Nə qanad şaqqıldar, nə də qiy vurar,  
Büküb öz boynunu sakitcə durar...  
Pələng nərə çəkər hücumdan qabaq,  
Bir an da bir yerdə dayanmayaraq...

Dağlar dilə gələr onun səsindən,  
Ağaclar titrəyər hər nərəsindən...  
Ancaq, şikarını aldımı pələng,  
Hayqırmaz bir daha nərə çəkərək;  
Hay vurub, qıy vurub qışqırmaz yenə,  
Sakitcə baş qoyar öz pəncəsinə...  
Oxucum, bu surət siza bəllidir,  
Onun ilk avtoru Sarıvəlli idir.  
Dağlara rast gələn axar sular da  
Qəzəblə qışqırar hər ilk baharda.  
Boz üzlü daşlarla pəncələşərək,  
O hər dalğasını vurar pəncə tək;  
Köksünü dağlara hey döyə-döyə,  
Sinəsi üstündə qaldırar göyə  
Ağır qayaları... daşları dələr,  
Özünə yol açıb səhraya gələr,  
Dərib nəfəsini sonra dinc axar...  
Xilqətin nə gözəl bir mənəsi var!  
De, hansı qəhrəman, hansı komandan  
Şir kimi cəbhələr yardımı zaman  
Qəşş edib ayağı yerdən üzüldü?  
Arxada qalanın üstünə güldü?  
Hansı qızıl əsgər zəfər günündə  
Oz döşünə döyüb ellər önungdə,  
Başını dik tutub bir "mənəm" dedi,  
Odrlara düşsəm də, ölmərəm, dedi?  
Əsrlər boyunca ərlər, ərənlər,  
İşıqlı günlərə yol göstərənlər,  
Aləmə idrakla salam verənlər,  
Hünər dünyasından doymadı, getdi...  
Hər zaman, hər yerdə "mənəm" deyənlər,  
Dostun ağ günündə qara geyənlər,  
Qəlbini qurd kimi söküb yeyənlər  
Daş üstə bir daş da qoymadı, getdi!

Kimin ki, ürəyi eldən üzüldü,  
Bəxtinə nə Günəş, nə də Ay güldü,  
Özü xəzəl olub vaxtsız tokıldı,  
Ömrün baharını duymadı, getdi...  
Yeridir, bir məsəl desəm yadigar,  
Deməsəm ürəyim sıxlacaqdır:  
Birinci addımda lovğalanınlar  
İkinci addımda yixılacaqdır!..  
İndi bil, oxucum, düşün ki, Sarvan  
O günkü iclasda niyə dinmədi,  
Düşün ki, nə üçün bizim qəhrəman  
Çaldığı zəfərə çox sevinmədi...

### **On beşinci nəğmə**

### **QƏHRƏMANIN ARZULARI**

Deyirlər ki, şirin yuxu gözəl nemətdir,  
Ağır keçən yuxularda ürək dincəlir;  
Hər sabaha bir müqəddəs arzuyla gəlir...  
Bu vərdiş də insan üçün bir səadətdir!  
Axşam! Axşam! Bu qaraqaş, qaragöz pəri  
Lay-lay çalıb, qucağında yatırdır bizi;  
Ulduz-ulduz alışdıqca onun gözləri,  
Məşəl tutub, seyrə çıxır ürəyimizi.  
Gecə bütün kainatı bağırına basır,  
Xəyala da o qərq olur bir insan kimi;  
Daşların da nafəsinə o qulaq asır,  
Açıqürək, qaraqabaq bir Loğman kimi...  
Gecə boylu bir qadındır... ağrı çəkərək,  
Xoşüzlü bir uşaq kimi doğur səhəri...  
Bu ananın sevincidir göydəki rəng-rəng  
Sevdiyimiz al günəşin ilk şəfəqləri...  
Şairanə bir gecədir Kür qirağında,

Ağ ulduzlar çiçək-çiçək, göy üzü çəmən...  
Təbiətin bu mənali, gözəl çağında  
Yainiarınşıq, düşünürük Sarvan ilə mən.  
Uzanmamış qəhrəmanım hələ yataqda,  
Şar kimi min zövq alır Kürün səsindən.  
Ayaq üstdə fikirləşir, gəzir otaqda...  
Mənsə ona göz qoyuram pəncərəsindən.  
Bəzən onun kaman kimi çatılır qaşı,  
Bəzən də bir gülüş gəzir dodaqlarında;  
Gəlir gözü qarşısına ürək sirdası:  
Dağ laləsi açılmışdır yanaqlarında...  
Odurl Odur! Kənd yerində açılır səhər...  
İndi bulaq başındadır onun dildarı:  
Ürəyindən nələr keçir o qızın, nələr!  
Həsrət ilə salamlayır uzaq yolları...  
Elə bu dəm xəyalında uçur qəhrəman,  
Qartal kimi gəlib qonur bulaq başına;  
Nur töküür bu vaxt qızın baxışlarından,  
Səhəngini söykəyərək bulaq daşına,  
Gülər üzlə qarşılıyır gələn qonağı;  
Sevgililər həsrət ilə qucaqlaşırlar.  
Bir od kimi yanır qızın bir cüt yanağı;  
Təpə üstdən yavaş-yavaş kəndə aşırılar...  
Nə xoşbəxtidir bu aləmdə sevən ürəklər!  
Məhəbbətin meyvəsidir müqəddəs insan!  
Saf analar, saf əməllər, təmiz diləklər  
Yaranmışdır məhəbbətin ilk mənasından...  
Oğlum oğlum! Kimə yoldaş olsan əzəldən,  
Omrün boyu eşqə can ver, yaşa vüqarla.  
Öz oğlunun, öz qızının sifətinə sən  
Şərəflə bir ata kimi bax iftixarla!  
Sən de, qızım, gözəl balam, sevsən ürəklə  
Yaman gündə ayrı düşmə öz peymanından!..  
Ömrün boyu yaşısan da yavan çörəklə,  
Başqasının şöhrətini düşünmə bir an!..

Gecə keçmiş, Sarvan yenə düşünür yalqız;  
Əlindəki məktubunu oxuyur bir də:  
"Gözlə məni, gözlə məni, ey vəfali qız!  
İlk işıqlar yanın zaman Mingəçevirdə  
Sən də bizim bn şəhərə gəlin gələrsən!  
Əllərimlə yaratdığım, tiki b qurdugum.  
Keşiyində əsgər kimi ayıq durduğum  
Bu şəhərdə səadatlə deyib gülərsən.  
Elektrik qatapaların şöləsi rəng-rəng  
Yayıldızca bizim geniş, yaşıł eyvana,  
Aylar, illər səadətlə gəlib keçəcək,  
Mən bir ata olacağam, sən də bir ana!  
Üçotaqlı bir evim var Kür kənarında,  
Sarmaşıqlar boy atmışdır eyvana sarı.  
Axar Kürün silsiləli dalgalarında  
Min rəng alıb, min rəng verir yer ulduzları...  
Yerin məlum!.. Bilsən necə, necə yaraşar  
Gəzişinə, duruşuna bizim bu şəhər.  
Lap yadimdə çıxmışdı ki, necə deyərlər,  
Hər intizar acısının bir şirnisi var..."  
Gecə keçmiş, Sarvan yenə düşünür yalqız:  
"Gözlə məni, gözlə məni, ey vəfali qız!"  
Sarvanımın bir arzusu şirin olsa da,  
Birdən fikri uşub gedir lap uzaqlara...  
Hər xəyalın min oylağı vardır dünyada,  
İqlim-iqlim seyrə çıxar dağ yara-yara...  
İnsan fikri səyyar olar, bir yerdə durmaz.  
Yer oğlunun ziynəlidir, məncə, bu nemət.  
Tısbağalar şahin kimi çolpa uçurmaz;  
Öküzlərdə nə qanad var, nə də ki, sürət!..  
Hara keçir ürəyindən, Sarvanın, hara?  
O yerləri görmüşdümü barı bir dəfə?  
Xeyr, xeyr, getməmişdir o uzaqlara,  
Həç yolu da düşməmişdir şimal tarəfə...  
Ürəyindən keçən yeri kinolarda görmüş, ancaq  
İndi fikri şimşek kimi yarib keçir göy havanı;

Qızıl Meydan üstündəki insanlara qarışaraq,  
O müqəddəs bir ürəklə salamlayır Moskvani...  
O, əvvəlcə ürəyində, vicdanında "Lenin" deyə,  
Papağını başdan alıb daxil olur Mavzoleyə...  
Addim-addim, asta-asta o türbəyə ayaq basır;  
Ziyarətə gələnlərin ağızı qıfıl, dili laldır,  
Bu sükntun mənasına öz qəlbində qulaq asır...  
Ürəklərdən-ürəklərə keçən hansı həsbi-haldır?  
Aynabəndlə bir tabutun qabağında o dayanır,  
Milyonların ürəyi tək, o da yanır, o da yanır...  
Lenin yumub gözlərini, elə bil ki, yuxu yatır...  
Sarvan baxır, gözü dolur, qaşlarını six-six çatır,  
Min sizilti gəlib keçir ürəyindən onun bu an...  
Qucaqlayıb öpüm, deyir, qoy Leninin ağ alnından.  
Baxır... baxır... O, Leninin sıfətinə, baxır yenə  
Döşündəki bir ordenə, bir də kiçik əllərinə.  
Qoca dünya! Qoca dünya! Sən Lenini bir də tanı!  
Bu allərlə o yazmışdır kommunizmin dastanını!  
Bu əllərlə bizim Lenin zülm evinə balta vurdı,  
Bu əllərlə bizim Lenin yetimlərə yuva qurdı...  
Bu əllərlə o uçurdu qəsbkarlar dünyasını;  
Azadlığın, qurtuluşun, qardaşlığın mənasını  
Bu əllərdə o gəzdirdi məşəl kimi diyar-diyar  
Dünya böyük, Lenininsə hər ürəkdə bir evi var. ...  
Gələcəyə yol göstərən bu əllərlə salamladı;  
İnsanlığa ziynət oldu bu aləmdə Lenin adı!  
Aylar, illər gəlib keçir öz ömrünü saya-saya,  
Bir türbəyə sığan Lenin siğışmayır bir dünyaya...  
Sarvan çıxır Mavzoleydon, rəngi saralmış;  
Bulud kimi tutulmuşdur qara gözləri...  
Moskvanın axşamıdır, hava qaralmış,  
Hələ Sarvan doymamışdır, gəzir şəhəri...  
Saatları xəbər verir Kremlin zəng səsi;  
Şəhər üstə qanad gərir bir yaz axşamı.  
Qədim-qədim kilsələrin xaçlı qülləsi

Varaqlayır kitab kimi keçmiş əyyamı.  
Sarvan hara baxır indi? - Yanır vüqarla,  
Yanır Kremlin beşbucaqlı yaqt ulduzu.  
Gör nə qədər ucalmışdır o iftixarla,  
Ucalmasaq bizi görməz bütün yer üzü...

Sarvan baxır ulduzlara, baxır hörmətlə;  
Elə bil ki, ürəyində səhər oyanır,  
Uçur fikri, kainatı gazır sürətlə,  
Gözlərində bütün cahan nura boyanır...  
... Rəssam gərək bu səhnəni yazıb-yarada!  
Xəyalatdan ayrılmışdır Sarvanım, bu dəm  
Onun xoşbəxt ürəyində saz tutur aləm...  
Sarvan, Sarvan, çoxmu qalır, söylə, sabaha?  
Uzan, qardaş, yuxuya gəl, bir azca dincəl!  
Mən də bu gün çox yazmışam, yorğunam, daha:  
Sən yenə də oyanaraq quşlardan əvvəl,  
Tunc sinəni verməlisən bizim Bozdağ'a.  
Mən də, qardaş, sənin kimi dağ aşmaliyam,  
Sabah sənin əlindəki qızıl bayraqa  
Ayrıca bir fəsil açıb söz qoşmaliyam...  
Artıq, gecən xeyrə qalsın, bir az dincələk,  
Sabaha da bu gün kimi zəfərlə gələk!

### **On altinci nəğmə**

#### **QƏHRƏMANIN BAVRAĞI**

Bn dünyada bayraqların hədsizdir sayı,  
Yer üzünün xəritosi gör tieçə rangdır!?  
Yüz xətt böllür hər ümmani, hər kiçik çayı;  
İranın da bayraqı var, rəmzi "pələngdir"...

O, qulların, zəiflərin üstünə hər an  
Qızıb coşar, hücum çəkir "şiri-nər" kimi;  
Mərd oğullar dilə gəlib, qızanda meydan

Şahin şiri quyruq qısar tülkülər kimi...  
Eh, onunla nə işim var, cəhənnəmə ki!  
İran, Turan, nə olsa da, yad torpağıdır.  
Söz açdığını, Sarvanımın əllərindəki  
Vətənimin, dövlətimin al bayrağıdır.  
Bu gün tez açıldı səhər vaxtından;  
Üfüqlər donunu geydi qırmızı.  
Günəş - təbiətin xeyirxah qızı  
Yerlərə düşmədi kəhər atından –  
Gah düzə səyirtdi, gah dağa çıxdı;  
Naxırlar, sürürlər yaylağa çıxdı.  
Meşələr səslənib, çöllər sevindi;  
Lalələr açıldı Muğanda, Mildə.  
Ötən qumruların rübəbi dindi;  
Sular şərbət oldu ağızda, dildə.  
Ağaclar suyunu içdi yağışdan;  
Doyunca islandı göy biçənəklər.  
Quşlar yaxasını qurtardı qışdan;  
Uçuşdu arılar, ağ kəpənəklər.  
Gül açdı, ot bitdi qaya döşündə;  
Baharın eşqilə göyərdi qumlar.  
Dünya yerindədir, insan işində;  
Buğlandı səhralar, qaraldo şumlar...  
Çıxdı traktorlar Muğan düzünə,  
İnsani "gəl!" - deyə torpaq səslədi.  
Kolxoçu baxdıqça yerin üzünə,  
Hər kiçik sünbü'lə ümid başladı...  
Qocalar dən səpdi xeyirxah əllə,  
Dedilər: bərəkət çox olar şəksiz.  
Ürək qan dağıdır cana əməllə.  
Yer susuz yaşamaz, insan çörəksiz...

Qızlar, gəlinlər də çiynində kətmən,  
Deyib gülə-gülə dağıldı çölə.  
Elə bil, axışib sonalar göydən  
Uçub böllük-böllük töküldü gölə...  
Duydu nəfəsimi yer insanların;  
El axıb düzərlər, çöllərə gəldi.  
Şairi olduğum qəhrəmanların  
Şöhrəti aylara, illərə gəldi.  
Bəs bu iş zamanı, bu səhər çağrı  
Bizim Sarvanımız, deyin, hardadır?  
Yanında keçici qızıl bayraqı,  
Yenə öz yerində, boz dağlardadır.  
Bir təpə üstündə sançıdır onu;  
Meh əsir, astaca yellənir bayraq,  
Yer bilir Sarvanın kim olduğunu;  
Elə bil, dil açıb danışır torpaq.  
Ekskavator açır nəhəng ağızını;  
Dağlara səs düşür səsindən yenə.  
Yer sevir, yer sevir hər saf arzunun;  
Yol verir qəlbinin dərinliyinə...  
"Təslim ol, dəli Kür, inadı burax!  
İndi sürməyirəm yerimi xışla;  
Min illik yuxudan oyanır torpaq...  
Bu insan eşqini sən də alqışla!" -  
Dedikcə Sarvanın coşur ürəyi,  
Önündə diz çökür boz qaya, Bozdağ;  
Bayraqı yelləyir səhər küleyi;  
Kürün ürəyisə titrəyir zağ-zağ.  
Sarvanın alnından sel axır, bir sel,  
İslanıb su olur əynində köynək.

Qəlbi qanadlanır, açılır tel-tel,  
Yanan gözlərində rəqs edir şimşək.

İradə! İradə yaşadır bizi,  
Onun nəfəsidir dağları yaran...  
Odur məşəl tutan ürəyimizi,  
Gələcək günlərə salam aparan...

Odur öz qüvvəti, öz qüdrətilə  
Yaşın qayaları mum tək əridən;  
İnsan xəyalının şəriyyətilə  
Suları başqa bir səmtə yeridən...

Yüz min sətirdən çox söz sənətini  
İradə əlilə yazdı Nizami...  
Onunla göstərdi öz sənətini  
Böyük dahlərin hər bir kəlamı.

Onsuz hünər evi gülşad olmazdı;  
Gülüb sevinməzdi nə göy, nə də yer.  
Firdovsi otuz il "Şahnamə" yazdı;  
Bir də "İlliada"nı yaratdı Homer.

Marks da öz sonsuz iradəsilə  
Yazdı "Kapital"ı fikrə nur saçdı;  
O, fəhlə sinfinin həyat səsilə  
Bir yeni aləmə qapılar açdı.

Lenin - o möhtəşəm dağlar qartalı  
Uçuşda yorulub durmadı bir an;  
Günəşli-gündüzlü bir istiqbalı  
Qurtardı quzğunun caynaqlarından...

Bu dünya belədir, dərs olsun bizə,  
Səbr ilə yaranar hər böyük zəfər...  
Barı yüz addimlıq bir mənzil isə  
Başa vurmamışdır iradəsizlər...

Az qalır, az qalır işin ömrünə;  
Kür öz məcrasını dəyişəcəkdir...  
El axıb, el gəlir bu böyük günə,  
Sən elə bilmə ki, Sarvanın təkdir.

Qoy Sarvan işləsin, dağın üstdəki  
Qızıl bayraqı da yelləsin külək.  
Bizzə o bayraqla bir səyyah təki  
Bir az yer üzünü gəzib seyr edək.

Xəzər dənizindən başlayaq sözü:  
Dəniz buruqları qatar-qatardır.  
Burda olmasa da Sarvanın özü,  
Hər buruq üstündə bayraqı vardır...

May bayramı, Bakı böyük; parad keçir, bax,  
Şəhər axır qoşun-qoşun six dalğalarla;  
Sarvanımın əlindəki o qızıl bayraq  
Bayram günü yüz-yüz olub keçir qatarla.

İndi fikrim Ural üstdə gəzdirir məni:  
Neçə yerdə sancılmışdır bu qızıl bayraq.  
Üzə çıxır yer altının qızıl mədəni.  
Bir bəxtiyar ana kimi sevinir torpaq.

Yerə girib göz qoyuram şaxtalara mən;  
İnsan oğlu yer altda da uçurur dağı.  
Məşəl ilə yol açıram yüz təbəqədən,  
Yer altda da seyr edirəm bu al bayraqı.

Uzaq toplar dilə gəlib dinəndə ruzgar,  
Mərd oğullar bu bayraqla qalxdı ayağa.  
Ömrü boyu tanrı deyən dindar qocalar  
Baxıb xeyir-dua verdi bu al bayraqı.

Reyxstaqı seyr elədiim iki il qabaq,  
Meyit kimi tökülmüşdü qaşı-qabağı...

Onun üstdə dalgalanıb, Avropaya, bax,  
Salam verdi vətənimin bu al bayrağı...

Niyə düşmən xofa düşüb rəngi saraldı?  
Niyə çatdı qaşlarını iblis sayağı?  
Çünkü dünən Çin orduzu Nankini aldı;  
Qırmızıdır bu ordunun zəfər bayrağı!

Jan Alezar saralmadı, ölümdən əvvəl: -  
Kommunizmin əsgəriyəm, - dedi, - qardaşlar!  
Mən ölsəm də, ölməyəcək sevdiyim əməl,  
Yaşadacaq yer üzündə bizi, yoldaşlar!

Bir il qabaq bir faciə eşitmışəm, ah!..  
Bir qəhrəman fədaiidən söhbət açım mən.  
O bilmış ki, asacaqlar onu da sabah,  
Bir al bayraq istəmişdir rəfiqəsindən...

Bu bayraqla o gəlmışdır dar ayağına;  
Cəlladlara baş əyməmiş o iftixarla.  
Kommunizmin bu müqəddəs al bayrağına  
Ölüm vaxtı dönə-dönə baxmış vüqarla...

Bütün bunlar Sarvanımın gözündən keçir,  
Vüqarından sinəsinə sığmayır ürək.  
Boz dağlara, qayalara yeni don biçir,  
Bayraqımın şöhrətilə o fəxi edərək!

Külək əsir, təpə üstdə yellənir bayraq;  
Sarvanınsa tunc əlləri hələ işdədir.  
Qoca Kürün qabağında dağ otur torpaq;  
Yer də, göy də hər zamankı bir gərdişdədir...

Artıq, əl ver, vidalaşaq, ey qəhrəmanım!  
Öz yerində, Öz işində qoyuram səni.  
Aylar ötür, yarımcıqdır hələ dastanım,  
Səhraların sabahı da gözləyir məni.

*On yeddinci nəğmə*

## MUĞANIN SABAHİ

Tarixlər şahidi Mingəçevirdə,  
Bozdağın döşündə, quru bir yerdə  
Dayanmış ağ saçlı mühəndisə bax!  
Ayağı altında od tutur torpaq...  
Nə bir kölgəlik var, nə də bir ağac,  
Təngnəfəs olub yanır yal-yamac...  
Osa qaşlarını six-six çataraq,  
Baxır səhralara, baxır diqqətlə...  
O neçin bu qədor xəyala dalır?  
Nədən şair kimi o ilham alır?  
Hara qanadlanır fikri sürətlə?  
Baxır səhralara, baxır diqqətlə!

Qardaş! Üzdənəki təbəssüm nədir?  
Nedir qəlbindəki o döyüntülər?  
Nədir alnındaki o aydın səhər?  
Gələcək günlərə bəlkə müjdədir?  
Söylə, üzündəki təbəssüm nədir?

Görürəm: qabarmış sinon vüqarla  
Gözündə nur kimi roqs edir hünər.  
Qardaş! Yaşadığın saf arzularla  
Yarandı yazdığım bu kiçik əsər.

De, yayın istisi alov tökdükcə  
Neçin şimşek olub bir dərt çaxırsan?  
Motorlar Bozdağı yarib sökdükcə  
Toz-duman içindən hara baxırsan?

Bir yeni aləmmi keçir gözündən?  
Qonaqmı çağırır səni istiqbal?  
O nə əfsanədir, nə də ki, xəyal...

Gələcək günlərə boylandıqca sən,  
Bir yeni aləmmi keçir gözündən?

Yox, yox, uzaq deyil bizdən o aləm,  
Ovcumda tutmuşam onun əlini.  
Qoy sənin adından danışın qələm  
Vətən torpağının gəlhagəlini.

### **VENİ ŞƏHƏR**

Bozdağın qoynunda bir dəniz vardır;  
Çinarlar sahildə qatar-qatardır.  
Həmdəmim ləpələr, göy dalgalardır;  
Uçur qayıqların ipək yelkəni,  
Elə bil, Gök göldə gəzdirir məni.

Burda nəfəs alır böyük bir şəhər,  
Şəhər, sığmayır geniş küçələr...  
Hər evin surəti canlı bir əsər,  
Var olsun, deyirəm hər memar əli,  
Var olsun insanın eşqi, əməli!

Aynabənd evlərin eyvani sərin,  
Yuyunur qoynunda al şıfəqlərim  
Hər batan axşamın, doğan səhərin  
Hüsnü salamlayır pəncərələri!  
Günler baş götürüb gedir irəli...

Ətrindən məst olur yüz bağça, yüz bağ,  
Açıq piyalə tək ağızını zanbaq...  
İnsan əllərini duyduqca torpaq,  
Göz açıq xəstə tək gülümsəyərək,  
Yerin sinəsində çarpır min ürək...

Gecələr car çəkir göyə zavodlar,  
Qalxır bağçalarдан alovlar, odlar...

Yerin varlığında bir yanğınmı var?  
Yox, yox, səhv elədim, ürəkdir yanan...  
Ürəkdir əməli ərşə dayanan... Mənim romantikam!  
Sən də qanadlan!  
Yan, yan, bu gördüğün məşəllər kimi!  
Sən də o daş qıran, saraylar quran,  
Polad sinəsilə dağlar uçuran,  
Ekskavator tutan o əllər kimi  
Sən də hər şaxtaya, soyuğa qatlan,  
Mənim romantikam, sən də qanadlan!  
Odur, cərgə-cərgə sahil boyunca  
Alışan çıraqlar bizə nə deyir?  
Yerin cəlalını seyr et doyunca,  
Yollara işıq sal... İşıqdır şeir...  
İşıqdır zülməti əridən qüdrət;  
İliç lampaları nə gözəl yanır!  
Səhralar al-olvan rəngə boyanır...  
Toy libası geyən ana təbiət  
İnsanın üzünə gülür hörmətlə...  
Açıq qucağını min məhəbbətlə  
Hər addım başında bir yeni nemət...  
Bir nübar yetirir ana təbiət.

*On səkkizinci nəğmə*

### **BAKİ-MİNGƏÇEVİR**

- Allo! Mingəçevir!!  
Bakıyam! Mənəm!  
Bir az işıq göndər!  
- Verə bilmərəm!..  
Şirvan, Gəncəbasar, Qarabağ,  
Muğan-Məndən işıq alır bütün gündoğan.  
Məndən işıq alır min kənd, min şəhər,

Gündə yüz zəng olur: göndərhagöndər!  
Hələ zavodların qalsın bir yana,  
Şəkiyə, Şirvana, Milə, Muğana  
Qatarlar işıqla salınır yola;  
Dağlar dilə gəlir: - Uğurlar ola!  
Bir də, mən işıqla əkib-biçirəm  
Sünbülü süzülən bu zəmiləri...  
İşıqla zülməti yarib keçirəm  
Açmamış Muğanın, Milin səhəri.  
İşıqla çöllərə su göndərirəm,  
Susuz səhralara can gölsin deyə.  
İşıqla düzlərdə pambıq dərirəm,  
İnsanın ətləri dincəlsin deyə...  
Elə ki, quraqlıq od caxır, gəlir.  
Özüm yağış olub göydən yağıram.  
Hər axşam qapıma min naxır gəlir.  
İşıqla at tutub, inək sağıram.  
İşıqla axıdib yerin altına,  
Yuyub şorənləri yonca əkirəm.  
Baş vurub torpağın yeddi qatına,  
Qayalar dağıdır, yollar çekirəm.  
İşıqla açılır gecəm, gündüzüm,  
İşiq sürətilə qurar əllərim?  
İşıqla oyanır hər dağım, düzüm,  
Aranlı, yaylaqlı ağır ellərim.  
- Yaxşı, lovğalanma, bildik, gücün var!  
Bize minnət qoyma, borcunu qaytar!  
- Nə borcdur? Ha vaxtdan?  
- Bəs on il qabaq!..  
Döşündə sarı gil, dizində batlaq,  
Əlində bir hisli, bir qırıq fanar,  
Kor kimi dolaşib hey diyar-diyar,  
Zülmətlər içində göz döydükcə sən,  
Gecənin qoynuna nur saçmadımmi?  
O vaxt anan kimi tutub əlindən,  
Bağlı tilsimləri mən açmadımmi?

Yadmdan çıxdımı o uğurlu gün?  
Qolrından yapışdı dövlətim, vanm...  
O vaxt küçələrim, meydançalarım  
İşiqdan kasadıq çokdi soninçün...  
Şirvan dağlarının üstdən aşaraq,  
Bakıdan Xaldana qatarlaşaraq,  
Gedən dirəkləri, dəmir telləri,  
İşiq xətlərini mən qurmadımmı?  
Günlərə, aylara qatib illəri,  
Bozdağı əridib uçurmadımmı?  
Bakı bu sözləri dedi vüqarla,  
Daha səs gəlmədi Mingəçevirdən;  
Axıb Xəzər kimi göy dalgalarla,  
İşiq karvanları göründü birdən...

*On doqquzuncu nəğmə*

### **MUĞAN MEŞƏLƏRİ**

Gün keçir, ay keçir, dolanır illər,  
İnsan yaşa dolur, dünya qocalır.  
Dəyişir hüsнünү aylar, fəsillər;  
Keçən gün uzaqda qaralıb qahr...  
Yüz illik bir palid uçur kökündən,  
Şitillər yayılıb bir orman olur,  
Biz ayrı düşdükcə dünənki gündən,  
Varaqlar qopduqca insan ömründən,  
Sətirlər yiğişib bir dastan olur;  
Şitillər yayılıb bir orman olur.

Dəyişir hər yerin axar-baxarı,  
Sular da dəyişir öz məcrasını.  
İnsanın hünəri, eşqi, vüqarı,  
Öz eli, öz hüsнü, öz ixtiyarı  
Dəyişir dünyanın ilk mənasını!

Yastiğə baş qoyub yatırsan axşam,  
Səhərsə yanında yeni bir nəfəs...  
Gözündə min arzu, qəlbində min kam  
Səni arxasınca aparır ilham –  
Sonsuz bir məhəbbət, sonsuz bir həvəs,  
İdraka sığmayan sonsuz bir dilək,  
Mən, yenə var olsun, deyirəm, ürək!  
Görürsən, yüz illik torpaqlı bir dam  
Aynabənd bir saray olur bir ayda...  
Baxır, gözlərinə inanmir adam,  
Şəfəqlər sayışır o evdə müdam,  
Ona həsəd çəkir ulduz da, ay da...

(Məqsədim fəlsəfə deyildir, dostlar!  
Nə yazsam, görürəm öz gözüm ilə.  
Məndən də bu üslub qalsın yadigar –  
Mənim də öz dilim, öz lisanım var.  
Deyirəm öz sazım, öz sözüm ilə,  
Nə yazsam, görürəm öz gözüm ilə.)

Budur, bax, Muğandan keçirəm yenə,  
İndi olmasa da ötən gəncliyim,  
Yataqda keçməyir qulaq dincliym:  
Əlimdə bir əsa, gözümdə çeşmək,  
Loğman tək gəzirəm vətən mülküñü.

Yüz illər keçsə də unutmaz ürək  
Vətənin ilkini, andın ilkini...  
De, hanı, de, hanı otuz il qabaq  
Gördüyüm Muğanın boz şoranoları?  
Gəzirəm, gəzirəm alqışlayaraq,  
Muğanı yenidən yaradanları!

Sayım gördüyümü bir-bir, qulaq as.  
Aç şair sözünün düyünlərini...  
Sən də ana kimi öz bağırna bas  
Muğan torpağının ağ günlərini:

Muğanda sayışır bağlar-bağatlar,  
Oynışır ilxılar, kişnışır atlar.  
Axır qoşun-qoşun ellər-elatlar,  
Hər addım başında bir kənd, bir şəhər.

Axır dəniz kimi yaşıl zəmilər,  
Gül gülü çağırır, sünbül sünbülü.  
O bir vaxt gördüyüm beli bükülü,  
Yerliyi darisqal, içi bürkülü

O qamış komalar bəs indi hanı?  
Aynabənd evlərin yaşıl eyvanı  
Cənub göyləri tək üzə güldükcə,  
Muğan səhrasına dan söküldükcə,

Evlərin üzündün nur töküldükcə,  
Geniş pəncərələr açılır tay-tay.  
Qınına qoymuşdur qılıncını yay...  
Açmış çadırını boylu çinarlar,

Əyir budağını gülöyüşə narlar.  
Hər təmiz süfrədə neçə nemət var,  
Xonçalar bəzənir rəngbərəng şamla.  
Evlər ordu kimi durur nizamla,

Qızlar susəpənlə küçə suvarır,  
Sərvələr baş əyib xəyalə varır...  
Göymü aşiq olub yerə yalvarır?  
Yermi göyə gülür bu ehtişamla?

Baş əyib keçirəm bir ehtiramla  
Burda rast gəldiyim insanlara mən.  
Torpağın istisi keçir qəlbimdən...  
Bir al bayraq kimi ucalır vətən;  
Ucalır başımın üstdə vüqarla...

Baxıram yollara mən iftiخارla:  
Çöllərə məxmər tək döşənmiş yonca,

Kürün məməsini sorur doyunca;  
Solmayır o aylar, illər boyunca;  
Həşyəsi yamyaşıl bir xalı kimi....  
Bir saf məhəbbətin vüsali kimi,

Nə xoşbəxt açılır Muğanda sabah!  
Nizami görmədi bu günləri, ah!..  
Tapmadı qəlbinə bir istinadgah,  
Getdi, ürəyində vətən möhnəti...

Uzundur Muğanın sözü, söhbəti,  
Ondan ayrılmayaq, ömür yarıdır...  
İndisə qəlbimi çəkib aparan,  
Yorğun ayağımı yerdən qoparan

Muğan səhrasının ormanlarıdır:  
Sərvlər görürəm ehramlar kimi...  
Yaz günü, xoş mehli axşamlar kimi,  
Xoşdur ağacların sərin kölgəsi.  
Quşlar böyük-böyük meşəyə gəlir;  
Yolçular arxaların üstdə dincəlir;  
Sərinləyir anamız Odlar ölkəsi.  
Soyuyur torpağın can yanğıları...  
Budur, cərgə-cərgə cənuba sarı  
Dayanmış nizamlı ordular kimi  
Qovaqlar, ardıcılar, söyüdlər, narlar,  
Bir də qatar-qatar boylu çinarlar  
Danışır arzusu, dili var kimi.  
Onların qəlbini duya bilsəniz!  
Meşələr! Meşələr! Doğrudan da siz  
Yayda da, qışda da bir baharsınız.  
İrandan Muğana taun tək əsən,  
Yelin qabağını dağ kimi kəsən  
Sizsiniz!.. Nə qədər lütfkarsınız!  
Elə ki od tutub yanır gündoğan,  
Bürküdən darıxır, boğulur Muğan,

Elə ki, ağızını açır gilavar,  
Bir ölüm istisi duyur səhralar,  
Yenə bir fəlakət olmasın deyə,  
Zəmilər saralıb solmasın deyə,  
Sinə gərirsiniz ölümə siz də.  
Od-alov püskürən hərcayı yellər  
Əsib parçalanır tunc sinənizdə...  
Sizə taleyini tapşıran ellər  
Şair xəyalı tək hüdudsuz çöllər  
Kasadlıq çəkməyir, qalmayırdarda!  
Meşələr! Solmayın firtinalarda!  
Ana örpəyini boranda, qarda  
Doğma balasının üstə sərən tək,  
- Əsdikcə boz üzlü amansız külək,  
Muğanın üstünə şal salırsınız...  
Ellərin qeydində siz qalırsınız...  
Gecə də, gündüz də keşik çəkərək!  
Şaxtalar vurmayıır bağçanı-bağı,  
Vaxtsız tökülməyir güllər, çıçəklər.  
Saralıb solmayıır göy biçənəklər,  
Vaxtsız qocalmayıır vətən torpağı...  
Baxıb tarlaların yanmış üzünə,  
Qocalar, qarilar döyür dizinə,  
- Ömrü yaziq keçən balalarım tək.  
Bu xoşboxt sabahı duyduqca ürək,  
Yaşamaq istəyir daima insan.  
Qələm dikə gelir, coşur arzular,  
Ancaq sabahın da öz şairi var!  
Gələcək günlerin simfoniyasından  
O öz rübəbilə söz açan zaman,  
Bilirəm, məni də yad edəcəkdir!..  
Onun da xeyirxah dilində ellər,  
Onun da qəlbində sönməz əməllər,  
Açıdığım cığırla yol gedəcəkdir,  
Bilirəm, məni də yad edəcəkdir...

## **Epiloq**

Günəş salamlasın, a dostlar, sizi!  
Gəlin vidalaşaq bu əsərimlə.  
Hörmətlə sixıram əllərinizi,  
Vidalaşmayırıq əməllərimlə...

"Muğan" dastanını iki il qabaq  
Bir səyahət günü başlamışam mən.  
O öz vədəsinə gecikdi, ancaq,  
Nə məndən inciyin, nə də qələmdən...

Yazdıqca "Muğan"ın hər nəgməsini  
Gecələr şam kimi mən də yanmışam...  
Duyduqca çöllərin xoş nəfəsini  
Vaxtından gec yatıb, tez oyanmışam...

Nə qədər doğmadır burda hər nəfəs,  
Bir də hər insanın, hər şeyin adı...  
Bir ovuc torpağı göyə dəyişməz  
Bir həyat şairi, bir yer övladı...

Mən indi hər sözün üstündə bəzən  
Saatlar uzunu fikrə gedirəm.  
Ayrılıb qocalmış qərinələrdən,  
İndi öz əmririni təsvir edirəm.

Desəm doğrusunu, Muğan düzündə  
Açıldım neçə yol bir səhər kimi...  
Yenə də gözlərim qaldı üzündə,  
Doymadım, yarımcıq qıtələr kimi...

Bəlkə də yazdım bu gözəl pəri  
Kamala yetməmiş bir gözəldir, ah!..  
(Ancaq, o doğmadır, həm də xeyirxah...  
Bir də lütfkardır onun gözləri!)

Sənin də ürəyin olsa lütfkar,  
Bu canlı sənəti öz bağırına bas.  
Hər kiçik sözün də öz dünyası var:  
Yarımçıq olsa da, mənasız olmaz...

Gördüyün, seçdiyin nöqsanları sən  
Bağışla, oxucum... mümkünə, əgər...  
Buyur, köməkçim ol, yapış əlimdən;  
Mənim yaratdığını bu sadə əsər  
Sənin şöhrətinlə bir dastan olsun...  
Bir zəmiyə dönsün hər kiçik sünbül;  
Muğanda əkdiriyim bu xirdaca gül  
Qoy sənin əlinlə gülüstan olsun!..

1948-1949

## AYGÜN

I

Aygün hələ soyunmamış toy paltarını,  
Hələ şaddır, bəxtiyardır dünyalar qədər;  
Salamlayıb gözəl ömrün xoş baharını  
Günəş ilə bir oyanır evdə hər səhər.

Əmirxanı oyatmayır, dincəlsin deyə,  
Bəzən onun nəfəsinə qulaq da asır.  
Şadlığından siğışmayıb yer ilə göyə,  
Öz eşqini övlad kimi bağırna basır.

Qartal gözlü Əmirxanın baxışlarında  
Bir kişilik, bir də vüqar oxuyur gəlin.  
Onun geniş sinəsində, six qaşlarında  
Deyirlər ki, gözü varmış neçə gözəlin.

Bir də ağır oturmağı, ağır durmağı,  
Polad kimi cingildəyər nüfuzlu səsi,  
Səxavəti, dostlar ilə məclis qurmağı,  
Gözlərindən aşib-daşan həyat həvəsi.

Hətta onun hər tərsliyi, hər inadı da,  
Öz sözündən, dediyindən dönməməyi də,  
Min insandan seçilməyən sadə adı da  
Xoş görünür, şirin gəlir Aygünə hələ.

Bəzən ayna qabağında dayanıb gəlin  
Öz hüsnünə dönə-dönə baxır vüqarla.  
O duyduqca mənasını ilk məhəbbətin,  
Xəyalında məclis qurur saf arzularla.

Arabir də pianonun ağ dillərini  
Danişdırır, min zövq alır onun səsindən.  
Göyərçin tək uçan görüb öz əllərini  
Vəcdə gəlir ürəyinin titrəməsindən.

Əmirxan da, Əmirxan da çox sevir onu,  
Bir-birinə hey can deyib, can eşidirlər.  
Bayramlara, şənliklərə qoşa gedirlər.  
(İlki kimi şirin keçə hər eşqin sonu).

Atasını görməmişdi körpə Əmirxan,  
Anasına bir ağ saçlı müəlliməydi.  
Nə oğlunun "hə" sözünə "yox" dedi bir an,  
Nə də onun bircə dəfə qəlbiniə dəydi.

"Varım-yoxum bir oğuldur", - deyərək ana,  
Əmirxanı danlamadı bircə kərə də.  
Həddən artıq səxavətlər göstərib ona  
Yerli-yersiz izin verdi məclislərə də.

Hələ onun on beş yaşı tamam olmamış  
Öz yaşından böyüklərlə durub-oturdu.  
Çiyinləri böyüməmiş, ətə dolmamış  
Anasilə sözə gəlib, üzə də durdu.

Gah kaverkot, gah da şevyon paltar geyindi,  
Sol qoluna hələ qızıl saat da taxdi.  
Arabir də pul üstündə evdə deyindi,  
Öz gündəlik dərslərinə ötərgi baxdı.

Ancaq onun yaranmadan bir zehni vardi –  
Alici bir tərlan kimi tutardı sözü.  
Mənçə, bütün fənlərdən o, beş alardı,  
Yazıqlar ki, öz qədrini bilmədi özü.

Bir də yalan danışmazdı: taqsırlarından  
Heç vaxt boyun qaçırmazdı mərdi-mərdana;  
Bununçun da Əmirxanı sevib hər zaman,  
"Atasına oxşamışdır", - deyərdi ana.

Vaxt yetişdi, anası da rəhmətə getdi,  
Bu həsrətin ağrısını duydu Əmirxan.

O bir müddət ayrılmayıb el qaydasından,  
Tez-tez ana məzarını ziyarət etdi.

Ağ mərmərdən yondurduğu məzar daşında  
Öz əlilə anasının əksini çəkdi.  
Ot bitməyən, su çıxmayan bir dağ başında  
Hələ qəbrin ətrafına ağac da əkdi.

Bir il sonra institutu dördlə bitirdi,  
Dostlar ilə öpüşdü də öz şadlığından.  
(Soyumamış subaylığın azadlığından)  
Elə o yaz Aygünü də gəlin gətirdi.

Gözü qaldı ziyaflətlər təntənəsində...  
Yorulmadı məclislərin qeylü-qalından.  
O, Aygünü, öz evin sevdisə, yenə  
Subaylığı çıxarmadı öz xəyalından.

Darıxdısa... tək qoymadı evdə yarını,  
Ona yalan deməyə də dili gəlmədi.  
Gizli tutdu hərcayilik xəyallarını,  
Ancaq ürək sinəsində heç dincəlmədi...

## II

Elə o yay institutu bitirənləri  
Nazır özü danışığa dəvət elədi.  
Ata kimi danışdırıb hər bir nəfəri,  
"Səadət də, gələcək də sizindir" dedi.

Sonra açıb Azərbaycan xəritəsini,  
Göy dağları, boz çölləri göstərdi bir-bir;  
Araz ilə Kür çayının birləşməsini  
Nişan verib: - Baxın, - dedi, necə qəşəngdir!

Barmağını xəritədə o gəzdirərək,  
Gəlib Muğan səhrasının üstdə dayandı.

Sinəsində təəssüflə döyündü ürək,  
Gözlərində ulduz-ulduz arzular yandı

"Baxın, - dedi, - yaxşı baxın qədim Muğana!  
Min ildir ki, bu yerlərin qəlbə kövrəkdir...  
"Həyat" deyir, su istəyir o yana-yana\*  
Hələ kəndlər, şəhərlər də burda seyrəkdir.

Hələ tamam qurumamış yağış gölləri\*  
Üzərində bulud-bulud uçur milçəklər  
Gün altında quruduqca vətən çölləri  
Öz vaxtından tez saralır gullər, çiçəklər.

Göy zəmilər, göy bağlar da hələ təkdir,  
Çox tərəfdə nə kölgəlik, nə sərinlik var.  
Cənubdan da əsən külək isti küləkdir  
Yarpaq töküb cilpaq qalır boysuz ağaclar

Gedin, dostlar! Təbiətdən intiqam alın,  
Bağ yaradın, bağça salın şoran yerində.  
Zolaq-zolaq, yaşıl-yaşıl meşələr salın,  
İnsan ömrü uzun olsun aran yerində.

Gedin, dostlar! Uğur olsun yollarınıza-  
Yalnız insan əlləridir şöhrəti yerin.  
İş üstündə qüvvə gəlsin qollarınıza.  
Qəhrəmanlar dünyasılə səs-səsə verin...

Dinlədikcə bu sözləri gənc aqronomlar.  
Alqışladı bu niyyəti hamı bir səslə.  
Bir əməllə, bir arzuyla alışib onlar,  
Bir məqsədin yollarına düşdü həvəslə

Təəssüf ki, bu səfərə çox sevinmədi  
Şad olmadı ürəyində yoldaş  
Əmirxan Söhbət vaxtı danışmadı, heç də dinmədi.  
Etiraz da eləmədi utandığından...

NI

- Aygün, daha yiğiş, yetişdi zaman...  
Yoldaşlarım kimi mən də Muğana  
Aqronom gedirəm, - deyib Əmirxan,  
Nazirin əmrini göstərdi ona.

Aygün imzalanmış əmrə baxaraq,  
Özü də bilmədən xəyalə getdi.  
Bir anlıq sıfəti ağardı dumağ,  
Elə bil ruh uçub canı tərk etdi...

"Ayrdıq günləri gəldi" - deyərək,  
Baxdı Əmirxana, baxdı həsrətlə.  
Onun sinəsində çırpınan ürək  
Yanırdı müqəddəs bir məhəbbətlə.

- Keçib... fikirləşmə, yiğisin, gedək!  
Hər halda Muğan da faydasız olmaz.  
Xoşumuza gəlsə yaşarıq bir az,  
Biz də çalışarıq başqaları tək.  
Nə fikirləşirsən, nə düşünürsən? –  
Aygün, ehtiyatla gülümşəyərək  
- Yaxşı, institutu qurtarmayım mən?  
- Onsuz da tapılar bir parça çörək...  
Darıxma, dünyada nə qədər sağam  
Arxanda dağ kimi dayanacağam.  
Kasadlıq sözünü bilməyəcəksən...  
- Bəs mənim taleyim, sənətim?.. Bəs sən  
Olmazmı Muğana yalnız gedəsən?  
- Olmaz!  
Bir ay deyil evlənəli biz,  
Aygün fikrə getdi.  
Ayrılıq... həsrət...  
Əmirxan... çöl yeri, vəhşi təbiət...

Bəlkə xəstələndi o çöldə birdən,  
Bir içim su verən olmasına bəs?  
Bəlkə mən özüm də darıxdım hərdən.  
Əmirxan düz deyir, tək gedə bilməz...

Bəs məktəb? Oxumaq? Gözəl arzular?..  
Tayımdan, tuşumdan gerimi qalıb?  
Meylimi mətbəxə, evəmi salıb?  
Sinəmə sığmayan gözəl duyğular?...

Ağardı Aygünün sifəti dümağ,  
Dondu ağ sinəsi dağda qar kimi.  
Qələm qaşlarını six-six çataraq,  
Düşündü bir ağır dördi var kimi.

Ancaq danışmadı, dinmədi yenə,  
Qəmli baxışları su kimi axdı.  
"Bəlkə öz fikrindən Əmirxan dönə?"  
Aygün bu niyyətlə ərinə baxdı...

Ancaq o gözlərdən, o baxışlardan  
Axan şeriyyəti duymadı əri.  
Aygün bulud kimi tutuldu bir an,  
Azacıq islandı six kirpikləri...

Əmirxan özü də hiss etdi bunu,  
O da fikrə getdi, düşündü bir az;  
Görünçə Aygünün tutulduğunu:  
Sevgilim, sevənlər pərişan olmaz!..

Deyərək bir eyham vurdu gəlinə...  
Aygün tez ayrıldı düşüncələrdən.  
Onun saçlarını oxşayıb hərdən,  
Əmirxan eşqdən söz açdı yenə:

- Bu nə eşqdır ki, sən qalasan tək,  
Mənim də qəlbimi intizar üzə.  
Necin oturmayaq hər gün üz-üzə,  
Beş günlük dünyada dövran sürməyək?

De, niyə tək gedim sənsiz Muğana?  
Nə var ki... Məktəb var... Nə bilim nə var...  
Sən bu gün qadınsan, sabahsa ana.  
Sən kimi düşünsə bütün qadınlar,  
Gündə min ev uçar, min ev yixılar.  
Evsiz, ailəsiz məhəbbətmi var?  
Nə fikirləşirsən?  
- Sənin fəlsəfən Səmimi olsa da,  
bir az köhnədir.  
- De görək, sözünün mənası nədir?  
- Tutaq ki, sən deyən tək yaşadım mən,  
Tutaq ki, izlədim səni kölgə tək.  
Daima dörd divar içində qaldım,  
Nə sənət öyrəndim, nə də elm aldım.  
Bəs tay-tuş üstümə gülüşməyəcək?  
- Gülnə güləcəkdir... Cəhənnəmə ki...  
- Məncə... başqa şeydir ürəyindəki...  
Açıq deməyirsin! -  
Bu vaxt Əmirxan otura bilməyib ayağa durdu,  
Tutuldı Aygünün bu sualından,  
Bir az gəzinərək yenə oturdu.  
O bir də oynadı durduğu yerdən  
Aygünün üstünə açıldı birdən:  
- Ömrümüzə üzümə bir söz gəlməmiş,  
Mənim "hə" sözümə "yox" deməmişlər.  
Ərköyün yaşardım anam ölməmiş,  
Ölərdi mən ona Öl desəm əgar...  
Çünki o doğrudan sevirdi məni,  
Budur, fədakarlıq, əsil bir insan!  
İndidən boş qoyub sən oz çənəni,  
Mənə yerli-yersiz söz qaytarırsan.  
Aygün danışmadı... Alındı, ancaq,  
Bir qızartı gəldi yanaqlarına...  
O təzə toy ludur, həm də utancaq,  
Ağır söz gəlməyir dodaqlarına.

Bir də o çox sevir, sevir ərini,  
Odur ki, hər zaman söz qaytarmayır.  
Əmirxan uzadır dediklərini,  
Mətləbi bir yolluq o qurtarmayırlar:  
- Məni doğrudan da sevirsənsə sən,  
Öz eşqin uğrunda, qəlbin uğrunda  
Nə oddan, nə sudan çəkinməlisən,  
Qanuna zidd olan nə var ki, bunda?  
Ər harda, arvad da orda olmalı,  
Sən özün bunları bir yaxşı düşün -  
Nə mənsəb qalacaq, nə dünya malı,  
Kişinin şöhrəti namusdur, Aygün!  
Aygün ehtiramla gülümsəyərək:  
- Əmirxan, sən mənə inanmayırsan?  
Bu dediyin nədir, utanmayırsan?  
Məncə, öz eşqinə sadıq bir ürək  
İllər həsrətilə oda yansa da,  
Bir qıgilcım kimi alışib sönməz...  
Yalqızlıq qəm ilə alovlanısa da,  
Eşqindən soyuyub, sözündən dönməz...  
Nə olub, bir günlük yoldur ki, Müğan,  
Ayda bir dəfə də gələ bilməzsən? -  
Aygünün üzündən öpüb Əmirxan:  
- Yox, - dedi, - başqa bir təbiətəm mən...  
- Necə təbiətsən?  
- Onda qulaq as:  
Ömrümədə mən yalan deməmişəm heç.  
Yalan danişanda vicdan da olmaz,  
Dost-düşmən yanında xar olar tez-gec...  
Səndən nə gizlədim, qısqancam yaman.  
Sən məni sevsən də dünyalar qədər,  
Yanımda görməsəm səni bircə an,  
Gözümüz yuxusu çəkilib gedər...

Demirəm böyükdür bu təbiətim,  
Bəlkə də, bəlkə də bu bir azardır.  
Qəlbini dəyməsin sözüm, söhbətim,  
Səndə məhəbbət də, namus da vardır.

Sənin vəfana da inanıram mən,  
Ancaq, nə olsun ki, böyükdür şəhər...  
Özün də həddindən artıq gözəlsən...  
Didib parçalayar məni şübhələr... -

Aygün eşitdikcə bu etirafi  
Ürəyi kövrəldi, yumşaldı bir az.  
Qadın mərhəməti, qadın insafı  
Qadın inadından heç də az olmaz...

Sonra öz aqlında ölçüb biçdi ki,  
Əmirxan doğrudan tək gedə bilməz.  
Bir də xəyalından gəlib keçdi ki,  
O da Əmirxansız şad olub gülməz.

- Yaxşı, gedək, - deyə dilləndi gəlin,  
Döndü Əmirxanın ürəyi dağa.  
Qərarı bir oldu sevgililərin,  
Sonra öpüşdülər dodaq-dodağa.

Aygün demədisə bir dərdi açıq,  
Susdusa qırılmış bir rübab kimi,  
O, elmi, məktəbi qoydu yarımcıq  
Tamam yazılmamış bir kitab kimi...

#### IV

Tarixlər şahidi Muğan düzündə,  
Araz kənarında, suyun gözündə  
Təzəcə bir sovxoz şəhəri vardır;  
Burda üzə gülür təmiz küçələr,

Günəşli gündüzlər, aylı gecələr;  
Kölgəli çinarlar qatar-qatardır.

Ortada salınmış böyük bir bağ da  
Muğanda birinci Lenin bağıdır.  
Baxıb seyr etdiyim o al bayraq da  
Leninin müqəddəs al bayraqıdır.

Dalıb düşünürəm bayaqdan bəri  
Lenin heykəlinin qarşısında mən.  
Elə bil seyr edir Lenin çölləri,  
Dünyalar, dünyalar keçir qəlbindən.

O baxır Muğana, goz işlədikcə  
Yel esir, tərpənir gömgöy zəmilər.  
Muğanda neçə min əl işlədikcə  
Hər gün tez açılır vaxtından səhər...

Hər saat dolanır bir dəqiqə tək,  
Səssiz gecələrin ömrü gödəlir...  
Hər axşam insanlar işdən dönərək  
Lenin heykəlini salama gəlir.

Ey dost, Muğandakı bu xoş baharı  
Yaradan insanın mərd əlləridir.  
Gecələr alışan yer ulduzları  
Atamız Leninin əməlləridir.

Yaxşı bax, nə qədər parlaqdır onlar!  
Demə ki, sadəcə bir yaraşıqdır.  
Düşün, gör nə böyük bir mənası var –  
Bu dünya dnrdıqca Lenin işiqdır.

Hər evdə, hər insan qəlbində yanın  
Leninin eşqidir, ölməz adıdır.  
Əsrlər keçsə də, Lenin hər zaman  
Bəşərin ən böyük istedadıdır.

V

Sovxoz direktoru oyandi səhər,  
Başında fikirlor çıxdı eyvana.  
Ayağı altında bu kiçik şəhər,  
Baxdı səhra boyu, baxdı hər yana.

Düşündü, düşündü bizim qəhrəman,  
Qurduğu şəhərə baxdı vüqarla;  
Elə bil nur yağdı baxışlarından,  
Sabahı düşündü, o, iftixarla...

Hər ev qabağında kiçik bir bağ da  
Yazın oğlan vaxtı gül açdı rəng-rəng  
Dünən qamış bitən qara torpaqda  
Bu gün şəfəq kimi sayrışdı çiçək.

Hopduqca səhranın gövdəsinə su  
Tərlədi qaxsimış birbədən kimi...  
Yerdə çiçək açdı yerin arzusu,  
Sevindin, oxucum, sən də mən kimi.

Gürzələr, şahmarlar Araz boyunca  
Paslı qılinc kimi çekildi qına.  
Yaşit məxmər kimi döşəndi yonca  
Vətən qızlarının ayaq altına.

Muğanda qarağat, yovşan yerinə  
Çinarlar boy atdı cərgələnərək;  
Ağaclar bənzədi bir-birinə  
Bir ana südünüñ övladları tək.

Sabahı seyr etdi öz nəzərilə,  
Bir anda fikrindən yüz illər keçdi;  
Bu kiçik şəhərin küçələnkı  
Nəsillər dalınca nəsillər keçdi...

Mən bu qəhrəmanı neçə il qabaq  
Cəbhədə görmüşdüm bir axşam üstü;

Uçurdu göylərdə parçalanaraq,  
Topların ağızından yayılan tüstü.  
Şimaldan bir soyuq külək əsirdə,  
Ayaz xəncər kimi yeri kəsirdi.

Hücuma keçmişdi o gün ordumuz  
Ölən düşmənlərin meyiti üstdən.  
Qulaq tutulurdu cəbhədə səsdən.  
Ancaq, sevinirdi ana yurdumuz –

Ordumuz hər yandan atəş açırdı,  
Alman saldatları geri qaçırdı.  
Göy darısqal idi, üfüqlər qara,  
Kainat cırırdı dar paltarını...

Bu məşhur topçu da öz toplarını  
Atıb yol açırdı piyadalarla.  
Onun səngəriydi xirdaca bir dağ,  
Ayağı altında bərk idi torpaq...

İndi nə top atr, nə düşmən vurur,  
Hələlik susmuşdur topların səsi.  
Divardan asılı yadigar durur  
O topçu zabitin cib xəritəsi...  
Bəzən cizgilərə nəzər yetirir,  
Keçdiyi yolları yada gətirir.

\*\*\*  
Bayaq söylədiyim kiçik şəhərdə  
İndi bu qəhrəman bir sovxozi qurur.  
Çox zaman yatmayır o gecələr də,  
Hər bağa, zəmiyə keşikçi durur.

Üzündə bir çapiq yeri də vardır –  
Döyüş günlərindən bir yadigardır.  
Xeyirxah, sadə bir təbiəti var,  
Nə artıq pul sevir, nə də təmtəraq.  
Gileysiz danışır ondan insanlar  
Hər vaxt yaxşılıqla xatırlayaraq.

Həyatdır... Onun da dolanacağı,  
Vaxt olur aşağı düşür, neyləmək?  
Bəzən bahar vaxtı, ya da şam çağrı  
Yediyi sadəcə pendirlə çörək  
Şirin bir nemət tək ona dad verir,  
Şair bu insana Nemət ad verir...

Pul oldu-olmadı daima şaddır,  
Evdə oturmayırla, qasqabaqla.  
Bütün ailəsi qəmdən azaddır,  
Yaşayır hər zaman bu qanacaqla.  
Qəlbində daima gülər bir bahar,  
Dərdi də bir gülər üzlə qarşılardır.

[Kimin ki, əməli safdır ürəkdə,  
Ehtiyac içində düşsə də, hərdən,  
Yediyi quruca pendir-çörək də  
Söz açarmüqəddəs düşüncələrdən...  
Baxıb başqasına həsəd də çəkməz,  
Öz vicdan evindən bir daş da sökməz...]

O, işiqda gəzər, yaşar vüqarla,  
Qaranlıq yollardan əyilib keçməz...  
Dözər acliğa da bir iftixarla,  
Bir fincan suyu da gizlində içməz...  
Hər yerdə, hər zaman şax baxar üzə,  
İnsanlıq şərəfi öyrədər bizə!..]

## VI

O il qış bərk gəldi Muğan çölünə,  
Sel kimi töküldü göydən yağışlar.  
Pul-pul səpələnmiş yağış gölünə  
Gəldi qoşun-qoşun köçəri quşlar.  
Palçıq dizə çıxdı, sərt əsdi külək,  
Soyuqdan bozardı qızların üzü.

Tənbəllər yığışış nağıl deyərək  
Söhbətlə keçirdi gecə-gündüzü.

Yağışın dalınca bərk geldi qar da,  
Odundan kasadlıq çəkdi ocaqlar.  
Necə min ildir ki, bu səhralarda  
Nə qalın meşələr, nə zolaqlar var.

Yalnız Araz üstə bir az meşə var,  
Orda da ağaclar hələ seyrəkdir.  
Çoxu söyüdlərdir, bir də ulğunlar;  
Palıd da, çinar da orda tək-təkdir.

O il öz ömrünü çox uzatdı qış,  
Ağardıb dişini güldü insana.  
Hər səhər obaşdan don açılmamış  
Maşınlar zor ilə çıxdı Muğana.

Ağ kəfən geyindi düzərlər, yamaclar,  
Nə bir ot göründü, nə də bir yarpaq;  
Ac qalib qırıldı körpə turaclar,  
Nə qədər nemetlər itirdi torpaq...

Dondu gölməçələr, qamışlıqlar da,  
Köçəri quşlar da uçub dağıldı.  
Araz boyundakı şor qışlaqlarda  
Doyunca nə qoyun, nə mal sağıldı.

Çayların üstündən buz körpü saldı,  
Seyrəldi get-gedə gedis-gəlis də.  
Könül intizarda, göz yolda qaldı,  
Uçdu dodaqlardan, uçdu gülüş də...

Ürəklərdə qorxu, gözlərdə heyrət,  
İnsanlar qaşını çatdı hiddətlə.  
Yumub gözlərini o kor təbiət  
Döydü yeri, göyü, döydü şiddətlə.

O qədər atını çapdı ruzgar ki.  
Qurdlar da ulaşdı çöldə səs-səsə.  
Muğanda nə bir dağ, nə meşə var ki,  
Əsən küləklərin öünü kəsə...

Qum təpəsi kimi yeridikcə qar  
Buludlar kişnədi, göylər ağladı.  
Bəzən qar altında qaldı ağaclar,  
Qurumuş budaqlar sırsır bağladı.

- Budur, yaxşı baxm! – deyərək Nemət.  
Boranı göstərdi qəhrəmanlara. –  
Baxın, divan tutur bizə təbiət,  
Acımaq bilməyir o, insanlara!

Bu gün əkdiyimiz bu qatar-qatar  
Ağaclar bir zaman orman olacaq.  
Qopsa da tufanlar, sərt firtinalar  
Nə ot saralacaq, nə gül solacaq.

Araz donmayacaq, buğ gəmiləri  
Üzəcək su üstdə sonalar kimi.  
Şaxta vurmayacaq göy zəmiləri,  
Qiş gəlib keçəcək bir bahar kimi.

Gəlin, sinəmizlə qoruyaq gərək  
Körpə zolaqları qardan, küləkdən.  
Maşınlar yeridi hücum çəkərək,  
Əllər də yapışdı beldən, kürəkdən.

Dəli qış getdikcə tufan qopardı,  
Yeməyi, yatmağı Nemət unutdu.  
Kimini iş üstə zorla apardı,  
Kimini yalvarıb xoş dilə tutdu.

Qirov səpələndi çölə, yamacı,  
Göylərdə buz kimi dondu ulduzlar.  
Gecələr yatmayıb, hər bir ağaca  
İsti paltar tikdi gəlinlər, qızlar.

Çöldə yapincılı adamlar kimi  
Göründü ağaclar ay işığında.  
Onlar düşündü də fikri var kimi  
Ayri gecələrin yaraşığında...

Buğlana-buğlana nəhəng maşınlar  
Qar təpələrinə hücum çəkdi, bax!..  
Basılmış ordu tək çəkildi ruzgar,  
İnsana qovuşdu yenə də torpaq...

Keçdi o firtına, keçdi o şiddət,  
Hər ürək şad oldu öz əməlilə.  
Neçə qəhrəmanın əksini  
Nemət Şərəf lövhəsindən asdı əlilə.

VN

Nə qədər ki, hava Muğanda xoşdur,  
Hələ solmamışdır gül də, çiçək də,  
Hər yaşıl zəmi də, göy biçənək də,  
Bir vaxt Əmirxanın qəlbini də coşdu.

Quba bağlarından şitillər alıb,  
Alma da, armud da, ərik də əkdi.  
Bir zaman, onların qeydinə qalıb,  
Bağlara hər səhər o, baş da çəkdi.

Torpağın nəbzinə, suyun səsinə  
O qulaq asdıqca ilham alardı.  
Saldığı bağların səliqəsinə  
Aygün də heyrətlə valeh olardı.

Onda bir danışiq gücü dəvardı,  
Buz kimi saxlardı ancaq qəlbini.  
Hər zaman hər yerdə müsahibini  
Soyuq bir məntiqlə inandırardı.

Bir müddət Aygünlə o, səhər-səhər  
Zövq aldı çöllərin mənzərəsindən:  
Ömrü gödək olan bu xatirələr  
Tez uçdu, tez getdi hafızəsindən.

Elə ki, əsnədi çovğunla külək,  
Çöldə tar bağlayıb, qar çıxdı dizə,  
Şaxta ata mindi qılinc çekərək,  
Təbiət insanla durdu üz-üzə.

Əmirxan bağladı pəncərələri,  
Yalnız istisini Aygündən aldı.  
Bir yeni həsrətlə andı şəhəri,  
Tez-tez fikrə gedib xəyala dайдı.

Keçdi gözlərindən keflər, məclislər,  
Böyük teatrlar, böyük kinolar.  
Dil açdı qəlbində acıqlı hissələr...  
- Eh, - dedi, — bilmirəm bu çöldə nə var?!

Elə vaxt oldu ki, tamam bir həftə  
Ayaq da basmadı evdən eşiyə.  
Yediyi çörəyi yedikcə müftə,  
Bəhanə gətirdi "xəstəyəm" deyə.

Arabir vicedanın qadır səsindən  
Diksinib oyandi... Çıxdı iş üstə.  
Onun bu ötərgi zümzüməsindən  
Yarana bilmədi böyük bir nəgmə...

Elə ki, dörd divar canını sıxdi,  
Qiş günəşi kimi göründü tək-tək,  
Kürən bir yabının üstə minərək  
O da sahələri gəzməyə çıxdı.

Düşündü: "Mən hara, bu çöllər hara'?"  
Lovğalıq qurd kimi gəzdidi başında;  
Odur ki, verdiyi tapşırıqlara  
Atüstü qol çekdi yəhər qəsində...

Bir para xudpəsənd insanlar kimi  
O da çoxlarını heç bəyənmədi;  
Əmirxan hərcayı dumanlar kimi  
Göydə dayanmadı, yerə enmədi...

## VII

Gəl, ey nazlı bahar, gecikmə, tez gəl!  
Gəl ki, qışın ömrü çox uzanmasın.  
Mən sənin dostunam hamıdan əvvəl,  
Gəl ki, həsrətinlə ürək yanmasın.  
Qış çox ağır keçdi Muğanda bu il,  
Qorxudan saraldı tarlalar xeyli.  
Bahar, dostluğumuz ötərgi deyil,  
Şirindir yaşamaq, yaratmaq meyli.  
Gəl, yenə görüşüb əl-ələ verək,  
Bizdən nəfəs alsın bağça da, bağ da.  
Gəl ki, şeir yazaq, çörək yetirək,  
Şad olsun anamız qara torpaq da.

\*\*\*

Öz kəhər atının üstündə bahar  
Bir qəhrəman kimi gəlmış Muğana;  
İnsana gəl deyir yenə səhralar,  
Günəş salam verir hər qəhrəmana.

Baxıb üzə gülür gömgöy zəmilər,  
Gül gülü çağırır, çiçək ciçəyi.  
Narin yağışlar da hər axşam-səhər  
Gah bağı isladır, gah biçənəyi.

Ömründən pay verir gecə gündüzə,  
Günlər uzandıqca uzanır iş də.  
Maşınlar, insanlar dağılır düzə,  
Çoxalır səhrada gedиш-gəliş də.

Od-alov nəfəslı, çarxlı nəhənglər  
Yüz çuxur doldurur, təpə düzləyir.  
Belləri bərk vuran qollar, biləklər  
Sulara yol açır, arx təmizləyir.

Hələ qosun-qosun cərgələnərək  
Dayanmış yamyaşıl ağaclarla, bax.  
Mənim dastanımın sətirləri tək,  
Nə qədər baxsan da qurtarmayacaq...

## IX

Aygün də zövq alıb bu xoş bahardan,  
Səhərlər yuxudan quş kimi durdu.  
Keçdi dəniz kimi göy tarlalardan,  
Bəzən gün altında kətmən də vurdı.

Muğan qızlarına qoşulub o da  
Başına bir güllü yaylıq bağladı.  
Bu hal bir ötərgi həvəs olsa da,  
Qəlbində arzular coşub çağladı.

O hərdən dayanıb durduqca təkcə,  
Üzündən-gözündən nur töküldərdi.  
Kətmən əllərində, fikrə getdikcə  
Qızlar xisin-xisin baxıb gülərdi.

Ancaq ayrılmayıb düşüncələrdən,  
Dinlərdi çöllərin həyat səsini.  
Qəlbində bir nəgmə yaradıb hərdən,  
Səssiz oxuyardı öz nəgməsini.

Sonrasa qarışıb yenə qızlara,  
Hər gün oxudardı öz əsərini.  
Küləklər yayardı geniş düzlərə,  
Muğan qızlarının şərqilərini.

Mən bu sətirləri yazdım zaman  
Aybəniz yanımda xəyala vardı.  
Mənalar süzüldü baxışlarından,  
Hələ gözləri də bir az yaşardı.

Sinəmdə dil açıb danışdı ilham:  
Ömrümən ən əziz bir gün olaydı –  
Mənim Aybənizim, mənim qız balam  
Hünərdə, namusda Aygün olaydı.

X

O il Əmirxanın sahələrində  
Bağlar öz vaxtında çiçək açmadı.  
O niyə mixlanıb qaldı yerində,  
Gözünün yuxusu niyə qaçmadı?

Bir çox ağacları don vurdı o il,  
Salamat çıxmadi qışdan bahara  
Ağac da dünyada duyğusuz deyil,  
O da nemət verir çalışanlara.

Kim ki, iş üstündə ürək əridir  
Gülşənə döndərir bomboz çölləri.  
Burda ağıllı bir sözün yeridir.  
Daşda çiçək açar insan hünəri.

Gül-ciçək açmayan öz qüdrətinə  
Əmirxan yandısa, çox da yanmadı.  
Ancaq başqasının iş şöhrətinə  
Düzünü söyləsək, paxıllanmadı.

XI

Qürbət kimi görünsə də Aygünə Muğan,  
El içində yaşayardı el adətilə...  
Şövqə golib insanların xoş rəftarından  
Uşaq kimi sevinərdi səadətilə.

Yel əsəndə, qar yağanda, şaxta düşəndə  
İstisini Əmirxandan alardı gəlin.  
Bəzən onlar cüt danışıb, cüt gülüşəndə  
Yaşamağa haqqı vardı o gülüşlərin...

Ancaq Aygün tamam-kamal bitirmədiyi  
Öz musiqi məktəbini hərdən anardı.  
Özü kimi boy-a-başa yetirmədiyi  
Sənətini düşündükə qəlbini yanardı.

Əmirxanın qısqanc olan təbiətini  
Bildiyindən söz açmadı Aygün bu haqda.  
Öz eşqinə qurban verdi öz sənətini,  
Bu xüsusda biz haqq verib, haqq almasaq da...

Daş-qasha da, ziynətə də uydı bir zaman,  
- Əmirxanın səxavətli əli var, - dedi;  
Dönə-dönə qulağına onun Əmirxan:  
- Üzük qaşla, arvad ərlə tanınar, - dedi...

Oğul fikri, qız arzusu, qoşa qarıməq  
Xəyalından çıxmayırdı o xoşbəxtlərin.  
Yaxşısa da hər muraddan doyub yanmaq,  
Bəzən ömrü gödək olur gözəl vaxtların.

XN

Keçdi günlər... Fikirlidir bu gün Əmirxan,  
Bir kül kimi bozarmışdır onun üzü də.  
Elə bil ki, bulud yağır qaş-qabağından,  
Boğazında kilidlənmiş ürək sözü də...

O özünün taqsırını duyur dərindən,  
Ancaq açıb-ağartmayırlı Aygünə bunu.  
İncimışdır o, Nemətin sərt sözlərindən,  
Biz bilirik Əmirxanın tərs olduğunu.

Öz sərri尼 yoldaşına açıb deməyi  
Öz kişilik vüqarına sığışdırmasın;  
Bir tənhalıq keçirdikcə onun ürəyi  
Hey döyünür, sinəsində sakit durmaz.

Hələ onun gözlərinin önündə Nemət  
Hakim kimi çıxardığı hökm ilə durur.  
Hələ iclas, hələ tənqid, o rəsmi töhmət...  
Əmirxanın qəlbi hələ şiddətlə vurur...

"Necə... Onun mənliyinə dəymək olarmı?  
Təhsili var, diplomu var, kişi "alimdır";  
Hər şeyi də işırtməyin mənası varmı?  
İş üstündə səhvi, suçu olmayan kimdir?..

Ali məktəb qapısından keçməyənlər də  
Əmirxana dərs öyrədir... Sən işə bir bax!  
Hələ qışlaq yerlərindən köçməyənlər də,  
Aqrənomla üzə durub söz qaytaracaq!.."

Lovğa-lovğa düşündükcə bunları bir-bir  
Gövdəsinə bumbuz olmuş bir tər də gəlir.  
Öz kinindən ürəyini qurd kimi didir,  
Nə bir yerdə qərar tutur, nə də dincəlir.

(Nə zaman ki, el içində öz səhvimizi  
Boynumuza götürməyə biz qısqanrıq;  
Xudpəsəndlik kölgə kimi izləyir bizi,  
Ən xirdaca nöqsanı da bəzən danırıq.

Nə zaman ki, gözümüzdə tiri görməyib,  
Başqasının gözlərində qılı seçirik.  
Bizi tənqid edənlərə salam verməyib,  
Yanlarından saymazyana gəlib keçirik.

Sinəmizdə yetim kimi ürək tək qalır,  
Xəyalımız səssiz keçir səhralar kimi;  
Elə bil ki, içimizdə güllər saralır.  
Gün altında əriyirik dağda qar kimi.

Nə zaman ki, suçumuzn mərd-mərdanə  
Boynumuza götürürük, hamı şad olur.  
Çox sevinir Vətən adlı müqəddəs ana,  
Fənalığın nəticəsindən qəlb azad olur.

Salamlayır bizi yenə el alqışları,  
Tənhalıqdan ayrılaraq ürək də gülür.  
Nələr deyir, dinməsə də dost baxışları,  
Elə bil ki, üstümüzdən dağ götürür...)

Elə bil ki, qamışlıqda azıb yol gəzən  
Yorğun ovçu göy çəmənli bir düzə gəlir.  
Elə bil ki, bu dünyaya baxıb yenidən  
İnsan ilə, günəş ilə üz-üzə gəlir.

Ürəyində çağlıdıqca yenə saf sular  
O sevinir, o fəxr edir insanam deyə.  
Onu qartal qanadına alıb arzular  
El içində, yer üstündə qaldırır göyə...)

\* \* \*

Əmirxansa yuxarıdan baxdı hər kəsə,  
İş üstündə Fərhad kimi külüng çalmadı;  
Qəhrəmanlar dünyasılə verib səs-səsə,  
Başqasının hünərindən ilham almadi.

Alışmadı, zəhmətin şəriyyətinə,  
Nə yoruldu, nə də şirin bir yuxu yatdı.  
Bir də özü inanmadı öz qüdrətinə,  
Başladığı hər bir işi yarımcıq atdı.

İş üstündə çətinliyə düşdüyü zaman  
Nə kitabdan, nə insandan kömək istədi.  
Özü lovğa, biliyi az, hövsələsi dar,  
- Mən heç kəsin ayağına getmərəm, - dedi.

(Xudpəsəndlik çoxlarını yırır, ey insani  
Bu dərd ilə tez qocalır bəzən türəklər.  
Dağ olsan da sən dağlara arxalanmasan,  
Parça-parçasovuracaq səni küləklər!)

- Bu sənətdən bir kar aşmaz, - dedi Aygünə, -  
Gedək, gedək, tez qayıdaq bircə şəhərə.  
Yenə Bakı tez çıxardar bizi ağ günə,  
Mədəniyyət gəlməmişdir hələ kəndlərə.

Aygünün də ürəyindən oldu bu xəbər,  
Kənd yerinə gec alışır şəhər qızları.  
Ərlə arvad qərar verib, "gedək" dedilər;  
Bir az sonra başa gəldi bu arzuları.

\* \* \*

Əmirxanı qayəsizlik yerdən qopardı,  
Aqronomluq sənətinə getmədi daha.  
Öz ömrünü qurban verib nəfsə, iştaha,  
Öz qəlbini zülmətlərə çəkib apardı.

O dedi ki: - Mən nə dahi, nə qəhrəmanam,  
Qoy bəşərin dərdlərini onlar düşünsün.  
Məni adı bir insancıq doğmuşdur anam  
Ki, dünyada dövran sürüb, kef çəkim beş gün.

O dedi ki: - Bu dünyaya yoxdur etibar,  
Beşcə günün qonağıyıq bu aləmdə biz.  
Həyatın da, ölümün də öz növbəsi var,  
Torpaq altda çürüyəcək sümüklərimiz...

Neçə yerdə neçə növbə "xidmət" elədi,  
Məqsədə yox, qazanclara getdi apaçıq.  
- Eh, bu nədir, hər bir işin alayarımçıq -  
Deyib bəzən Aygün ona töhmət elədi.

Pul azan hörümçək tək torlar toxuyub,  
Soxulmuşdur bir çoxunun təbiətinə.  
Əmirxan da nəfsə uyub, iştaha uyub,  
Qayıtmadı, qayıtmadı öz sənətinə.

Sözün düzü, Əmirxanı mən çox izlədim,  
Bir iş üstə dayanmadı, bircə ilsə də.  
Zənn etmə ki, o surəti örtüb gizlədim,  
Surət nədir, hünər deyil, iş deyilsə də?

Bəlkə bir gün göstərəcək öz simasını  
İllər boyu can qoyduğu bir iş üstündə.  
Mən də görüb yazacağam o xoşbəxt gündə  
Onun əsl varlığını, düz mənasını.

O özü də, heç özü də bilməyir hələ,  
Bilməyir ki, təbiəti yazdır, ya qışdır.  
Mən get-gedə görünürəm, o gələ-gələ,  
Bilirəm ki, bu axtarış düz axtarışdır...

### XIII

Radionu qurdı Aygün bir səhər çağı  
Qulaq asdı konsert verən yoldaşlarına.  
Gah qaraldı ağ sıfəti bulud sayağı,  
Gah sevindi tələbəlik sirdaşlarına

Danişdinqca pianonun sədəf dilləri,  
De, Aygünün qəlbini nədən şiddətlə vurdu?  
Şəfiqənin şam barmaqlı nazik əlləri  
Şəkil kimi gözlərinin önündə durdu.

- Mən hər zaman "beş" alardım ixtisasımdan,  
Şəfiqəsə "dörd" alardı, indi ona bax;  
Vurğulara məna verir qız zaman-zaman...  
Tay-tuşundan geri qalan bir mənəm,ancaq.

Gülzarın da fleytası yayılır cana,  
Rəfiqənin sinəsində şura gəlir tar;  
İnsan əli yüz dil verir neyə, kamana  
Danışansa ürəklərdir, bir də arzular.

Hələ Elyar... hələ onun bariton səsi  
Gurladıqca meydan açır, zəfərlər deyə.  
Trambonla valtornanın güclü nəfəsi  
Ordu kimi hücum çəkir mübarizəyə.

Ərğənun da ağır-ağır arabir dişür,  
Dünya görmüş, zaman görmüş qocalar kimi.  
Torpaq olmuş babalar da sanki sevinir,  
Onların da bu sənətdə haqqı var kimi.

Aygün dönüb Əmirxana deyinir bu dəm:

- Eşidirsən? Tay-tuşlarım verib səs-səsə,  
Hey çalırlar, oxuyurlar nəfəs-nəfəsə;  
Mənsə baxıb ürəyimdə həsəd çəkirəm.
- Fikrin nədir?
- Oxumaqdır!
- Harda oxumaq?
- Necə harda? Sən ki, bunu yaxşı bilirsən!  
Bəstəkarlıq işinədir həvəsim, ancaq.  
De, güləmeli nə vardır ki, niyə gülürsən?  
- Gülürəm ki, çox qəribə iştahın vardır,  
Yer üzündə hansı qadın, de, bəstəkardır?
- Bəstəkar da, filosof da olur qadınlar,  
Kişilərdən heç də geri deyildir onlar.
- Qadın gərkək öz evinin səliqəsilə,  
öz ərimin, övladının xoş nəfəsilə  
Ömür sürüb xoşbəxt ola, nə ki, səhnədən  
Rast oxuya, min adamin üzünə gülə,  
Ər də baxıb arvadına, əti töküldə...
- Yox, sən deyən kişilərdən olammaram mən -  
Aygün dönüb körpəsinin üzünə baxdı.  
O dinməzdi, danışmazdı hirslənən vaxtı...

\* \* \*

Ancaq Aygün qılınc kimi girmədi qına,  
Fürsət tapıb məktəbə də getdi bir səhər.  
Ürək açdı öz səmimi yoldaşlarına,  
Çox sevindi müəllimlər, müəllimələr.

Dedilər ki, sənin gözəl istedadın var,  
Gec deyildir, qayıt yenə, məktəbinə gəl,  
Paslanmasın qəlbindəki gözəl duyğular,  
Sənin kimi qızları biz gəzirik el-el.

#### XIV

Pianomu səsə gəldi? Şirmayı dillər  
Danışdıqca elə bil ki, dalğalar axdı.  
Yelpazə tək qanad çalan göyərçin əllər  
Səadətdən səhbət açdı bir axşam vaxtı.

Öz qəlbinin rübabını dindirən gəlin  
Bəzən yumub gözlərini xəyalalı getdi.  
O qərq oldu dünyasına düşüncələrin,  
Al şəfəqli bir aləmi tərənnüm etdi.

Qonum-qonşu səs eşidib çıxdı eyvana,  
Hörmət ilə qulaq asdı o saf sənətə.  
Öz ömrünün dastanını açdıqca ana  
Neçə ürək salam verdi o şeriyətə...

Bəzən asta bir ney kimi süzülüb axdı,  
Dilə gəldi nəvazişlə, mehri-ülfətlə.  
Arabır də şimşək olub göylərdə çaxdı,  
Buludları parçalayıb keçdi sürətlə.

İki saat, bəlkə də çox, qalxmadı gəlin,  
Pianodan ayrılmadı onun əlləri.  
Məhəbbətin, səadətin saf əməlləri.  
Gözlərindən aşılı-daşdı o xoş xilqətin...

Əmirxan da qulaq asdı Aygünə bir az,  
Yazıqlar ki, o sənəti duymadı bir an.  
Xəyalında bir restoran, bir rəqs, bir də caz...  
O, fişqırıq çala-çala çıxdı qapıdan.

(Yüngül başlı, boş ürəkli insanlar da var,  
Biganədir ana yurdun öz sənətinə.  
Fokstrot rəqslarından zövq alır onlar,  
Uyuşmayır öz yurdunun təbiətinə.)

Əmirxanın getməyini duymadı gəlin,  
Ayrılmadı öz qəlbindən, öz dünyasından.  
Çal, gözəlim! Yorulmasın çalan əllərin,  
Nəğmələr de məhəbbətin saf mənasından!

## XV

Qış gecəsi uzun olur... Yenə də səhər  
Gecikmişdir gözlənilən bir qonaq kimi.  
Görünməmiş bir sükuta qərq olmuş şəhər  
Dörd tərəfdən qifillanmış bir otaq kimi.

Həmi yatır öx evində, öz yatağında;  
Qış yuxusu ölüm kimi çox ağır keçirə...  
(Ağırlaşır ömrün, günün axır çağında  
Son arzular, son xəyallar, son düşüncələr...)

Həmi yatır. Xeyr, xeyr! Bu deyil gerçək,  
Bəzən olur şirin yuxu yatmayanlar da...  
Odur, odur! Bir pəncərə arxasında tək  
Dayanmış bir gəlin qəlbini çırpınır, darda...

Gəlin yalqız, otaq səssiz, hava darısqal,  
O, başını söykəməyir yastiğə bir an;  
Bəzən gəlir gözlərinə yüz qara xəyal...  
Dalğa-dalğa qəm töküür baxışlarından.

(Kim bilmeyir bu aləmdə nədir intizar?  
Ürək üzər, can əridər nigarançılıq.  
Bir ürəkdə qıflanıb qalsa arzular  
Şamlar kimi şölə çəkib yanar apaçıq.)

Aygün açır pəncərəni, baxır küçəyə,  
Quldur kimi qılınç çəkib soxulur külək;  
Sərt ruzgarın dəhşətindən vəhmələnərək,  
Pəncərəni tez-tələsik bağlayır yenə.

Ancaq yenə gözü, qəlbi yollarda qalır,  
Oz-özünə deyindikcə kövrəlir səsi.  
Xəzan vurmuş yarpaq kimi rəngi saralır,  
Aman, deyir, nə uzunmuş bu qış gecəsi!

(İnsan oğlu səadətlə ömür sürəndə  
Bir an kiini gəlib keçər onun hər günü.  
Ya intizar, ya ayrılıq, ya dərd görəndə  
Bir il sanar bir anın da gödək ömrünü...)

Əmirxansa məclisdədir... Qızmış beyinlər  
Etibardan, səadətdən söz açır bu dəm.  
Soruşmayın orda nə var, heyifdir əsər,  
Mən o çirkin səlməciyi təsvir etmirəm...

Aygün yenə intizarla çıxır eyvana,  
Ağlına da gətirməyir o mənzərəni.  
Öz müqəddəs ürəyilə yaşayan ana  
Gah qapını açır yenə, gah pəncərəni...

\* \* \*

Hüdudu var hər ağrının, hər işgəncənin;  
Külək yatır, qar dayanır, açılır səhər.  
Səhər ilə bir açılır sırrı gecənin,  
Qapı-qapı yer axtarır təzə xəbərlər...

Zəng çalınır. Gəlin qalxır qapını açır,  
Züzməylə girir evə “əhli-kef” əri,

Ayaqları bir-birinə deyib dolaşır,  
Qan siğılıb, qızarmışdır iri gözləri...

Bət-bənizi meyit kimi ağarmış onun,  
Nəfəsindən getməmişdir şərab qoxusu.  
O məclislər aşiqinin, keflər oğlunun  
Nə vaxtında yeməyi var, nə də yuxusu.

Çarpayıya ağızı üstə o döşənərək,  
Xorna çəkir bütün günü axşama qədər.  
Gəlininsə sinəsində çırpınır ürək,  
Gözlərində yuva salır yenə də qəmlər.125

Aygün alıb çağasını bağırına basır,  
Analara təsəllidir dar gündə övlad;  
Uşaqcığın nəfəsinə o qulq asır,  
Bu mənəyə səcdə qılır bütün kainat...

Uşaq açır gözlərini gülümşəyərək,  
Sifətində nur saçılır ana qəlbinə.  
Aygün bir an dəndlərini unudur, gerçək,  
O xoşbəxtidir, qəm-qüssədən azaddır yenə.

Yazıqlar ki, çox sürməyir bu bəxtiyarlıq,  
Rəngi dönüb bulud kimi birdən qaralar.  
Xəzan kimi yarpaq tökür gözündə varlıq,  
Bu vaxt onun sıfəti də solub saralır:

- Etibarsız!.. Mən yanıram səhərə qədər,  
Osa içib nəşələnir evindən uzaq.  
Mənim cavan ürəyimi əridir qəmlər,  
O kef çəkir, məndən ayrı məclis quraraq.

Bu qayğılar, bu fikirlər üzür gəlini,  
Elə bil ki, ürək uçub canı tərk edir.  
Çağasının başı altda qoyub əlini,  
O, fikirlər dünyasında yuxuya gedir.

Ancaq onun bu ötərgi yuxusu belə  
Bir quşcuğun yuxusu tək sayıq keçir, bax!  
O, yatmamış bircə saat fikirlərilə  
Yorğanını üstdən atır, birdən qalxaraq.

Gözlərinə işiq gəlir onun bir anlıq,  
Dağlar kimi baş qaldırır qəlbində vüqar...  
Sönüb gedir gözündəki alaqqaranlıq,  
Ürəyində dilə gəlir susmuş duyğular:

- Xeyr! Xeyr! Məhəbbətlə oynamaq olmaz!  
Halal deyil Əmirxana mənim ismətim.  
Deyirdim ki, məhəbbətin mənası solmaz,  
Ah, budurmu ilk taleyim, əzəl qismətim?

Vədə verir, and da içir, sonra unudur,  
İllər keçir... Məclislərdir onu azdırın.  
Mənim cavan ürəyimsə qızıl qan üdür,  
Nə yanan var bu dərdimi, nə də yazdırın.

Bəsdir! Baxa bilməyirəm artıq üzünə,  
Oz evinə isnışməsə bir insan kimi,  
Elə bu gün, o yuxudan ayılan kimi  
Bütün ürək sözlərimi deyib özünə,  
Baş götürüb getməliyəm! - Aygünün bu an  
Ürəyində dilə gəlir xeyirxah bir səs:  
"Sən haqlı da olsan əgər, azacıq dayan,  
Aqil olan son sözünü qabaqca deməz...  
Sən anasan, anaların səbri çox olar,  
Birdən-birə köpüklənib yalnız sel daşar.  
Bil ki, səbrin övladıdır hər böyük qərar,  
Ədalətli qanunların hökmü çox yaşar.  
Yaxşı düşün neyləyirsən... Yüz ölçüb bir biç!  
Sorğu-sual eyləməmiş məhkəmə qurma!  
Uşağının xatırınə günahından keç,  
Öz əlinlə öz evini yixib uçurma!..

Bir də... O da bir insandır, bəlkə düzəldi,  
Bəlkə yenə doğruluğun yoluna galdı".  
Düşündükcə o el qızı bunları bir-bir,  
İlk baharın laləsi tək rəngi açılır.

Xəyalına xoşbaxt keçən günlər gətirir,  
Can evinə günəş doğur, şəfəq saçılır...

## XVI

Axşam oldu, yuxusunu aldı Əmirxan,  
Elə bil ki, bu dünyaya gəldi yenidən.  
O, gərnəşib öz yerindən qalxdığı zaman  
Zora düşdü yeyib içmiş, ağır bir bədən.

Aygün deyir: "Gör nə qədər dəyişmiş, aman!..  
Şimsad kimi bir gənc idи, o, üç il qabaq.  
Ayırsaydım onu bircə qayğısızlıqdan,  
Yoxsa yaziq bu gedişlə səfil olacaq..."

(Gözəl qadın! Nə xeyirxah bir ürəyin var,  
Bu hissini duyacaqmı ürəkdən ərin?  
Gözündəmi qalacaqdır bu xoş arzular,  
Daşlaramı dəyəcəkdir yoxsa sözlərin?)

- Nə var yenə? Qaş-qabağın yerlə sürünür!  
Yetimlərin başdan aşib, ya ölünin var?
- Xeyr, sənin gözlərinə elə görünür,  
Çırçıq vurub oynamaz ki, "xoşbəxt" olanlar...
- Kinayəylə danışırsan! Kimdən əskiksən?  
De, çörəyin yetişməyir, yoxsa paltarın?  
Beş kişisinin qazancını qazanıram mən,  
Bir üzü də nankorluqdur siz qadınların!

Bir ildirim kimi vurur Aygünü bu söz,  
Qəzəbindən yanaqları od tutub yanır.  
Ürəyinin yaraları açılır köz-köz,  
Ancaq cavab qaytarmayıb yenə dayanır.

- Bilirsənmi nə var, aşna? Açıq danışaq!  
Mən kişiyəm gəzəcəyəm istədiyim tək.  
İndən belə bu qəşqabaq tökməyi burax,  
Qoy dolanaq, baş girləyək, yaxamdan əl çək! -

Gəlin artıq tablamayır... Açıllır birdən,  
(Qayaları dəlib keçər yiğişan bir su...  
Qılıncdan da kəskin olur bir ipək bəzən,  
Təbiətin qəhrəmanlıq sıfətidir bu.)

- Əvvəl, mənə aşna demə! Bir anayam mən!  
Bizim evə yaraşmayır bu küçə sözü;  
Bir de çalış, gəl əl gotür bu vərdişindən,  
Öz evini yixar yalnız insanın özü...

- Hansı vərdiş? Nə olub ki? Oğruyam, nəyəm?  
Ya da məndən böyük'lərə yaltaqlanıram?

- Məni məcbur eləmə ki, hər şeyi deyəm  
Mən özümə... bu uşağa... sənə yanıram...

- Nahaq yerə!  
- Necə nahaq? Necə yanmayım?  
Axı düşün, sən atasan, öz qədrini bil.  
Söylə, necə mən od tutub alovlanmayım,  
Mənim ərim öz evinin sahibi deyil.  
Yaxşı, kimdir bizim evin sahibi, balam?

- Sahib mənəm, bir çağadır, bir də dörd divar...  
Rəvamıdır gecə-gündüz mən yalqız qalam?  
Harda qaldı bəs məhəbbət? Bəs hanı ilqar?  
Çörəyi də, paltarı da başıma vurma,  
Mənim dərdim bu dərdlərdəm daha böyükdür.  
Eşqimizin sarayını yixib uçurma,  
Hər minnətin, hər sözün də boynumda yükdür.  
Yalnız sənin xatırınə evdə oturdum,  
Tay-tuşumun hər birisi bir sənətkardır;  
Sənin bu dord divarına keşikçi oldum,  
Nə üzümə, nə vətənə bir xeyrim vardır... -

Niyə susub dinməyirsən, “əhli-kef” oğlan?  
Xəncər olub qəlbinəmi batır o sözlər?  
Lal deyildir bu dünyada hər qadın olan,  
Vüqarından yaşarmışdır o şəhla gözlər...  
Görürsənmi? O qarşında bir çinar kimi  
Dayanmışdır, saf alnında bir aydın vüqar.  
Ucalıqda qanad çalar arzular kimi  
Ürəyi də, vicedanı da təmiz olanlar...  
Sözün düzü, Əmirxanın ürəyinə də  
Məhəbbətin, nəzakətin şöləsi düşür.  
Sönüb getmiş xatırınə onun yenə də  
İlk günlərin, ilk ayların nəşəsi düşür.  
O ayrılır öz fikrində əyləncələrdən,  
Öz evinin istisilə qızınır bu an.  
Ancaq gəlin ayrılmayırlar düşüncələrdən,  
Taqısırını öz boynuna alır Əmirxan.  
- Yaxşı, yaxşı, qəzəblənmə, günahkar mənəm,  
Bir də evə gecikmərəm, lap arxayın ol!  
Daha səndən bir addım da uzaq gəlmərəm,  
Doğrudan da xatalıdır düşdürüm bu yol...  
Qucaqlayır o gəlinin boynunu bu dəm,  
Gah üzündən öpür onun, gah da əlindən;  
Aygünsən gözlərindən uçub gedir qəm,  
Sözə galib barışmaq da xoş olur bəzən.  
Aygün susur, danışmayır, üzündə, ancaq  
Görünməyir o bayaqkı qəzəbi, kini.  
Üzün-gözün təsvirləri yaşamayacaq,  
Şerə düzək o gözəlin qəlbindəkini.  
O xoşbəxtidir... Ürəyində açılır səhər.  
Görürsənmi, yanaqları nura boyanır?  
Pəncərədən süzüldükcə əlvan şəfəqlər  
Çağacıq da yuxusundan qalxıb oyanır.

Aygün baxır bir uşaqa, bir də ərinə,  
Şikayətçi deyil artıq öz taleyindən.  
İnanmışdır Əmirxanın vədələrinə,  
Gözlərində bir təbəssüm dil açır birdən:

- Taqsırını öz boynuna aldın mərdana,  
Mən də sənn günahını bağışlayıram!  
(Sağ ol, bacım! Sağ ol sən, ey qəhrəman ana!  
Mən də sənin bu qəlbini alqışlayıram.)

## XVII

Neçə ayın səadəti qonaq galərək,  
İllə baharın nəsimi tək əsdi o evə...  
Galinciyin sinəsində sevindi ürək,  
Öz ərini, uşağıni bərk sevə-sevə.

Yaz açılır, ev-eşiyi düzəldim deyə,  
Öz əliylə tamızlədi pəncərələri...  
Şadlığından sığışmadı yer ilə göyə,  
Bahar dostu, şeir dostu o gözəl pəri.

Üzə güldü otaqların hər saliqəsi,  
Gül-ciçəklə o bəzədi yaşıl eyvanı.  
Hansi şeyə toxundusa onun nəfəsi,  
Elə bil ki, ətir saçdı bir dağ reyhanı.

Səməni do qoydu gəlin bayramqabağı:  
Pal-paltarı, qab-qacağı çəkdikcə suya  
Gülə döndü özünün də əli, ayağı,  
Nəfəs aldı ilk baharı o duya-duya.

Körpəsinə paltar tikdi ana əlləri,  
Gah üzündən, gah gözündən öpdü sevincək.  
Uzandıqca uşaqçığın sarı telləri,  
Öz ətrini yaydı evə gül qönçəsi tak.

Arabir də pianoda nəğmələr çalıb,  
Musiqilə layla dedi öz körpəsinə.  
O, yarımcıq hünərindən ilhamlar alıb,  
Döñə-döñə qulaq asdı üz nəğməsinə.

## XVIII

Aygün Əmirxanla bir axşam yenə  
Oxumaq üstündə bərk sözə gəldi.  
Hər biri haqq verdi öz dediyinə,  
Onlar qılinc kimi üz-üzə gəldi:

- Axı mən insanam, məqsədlərim var,  
Əl götür, Əmirxan, bu tərsliyindən.  
Məni məngənə tək sixir dörd divar,  
Qul yaranmamışam bir kişiyyə mən...  
Niyə tay-tuşumla ayaqlaşmayım?  
De, kimdən əskikdir mənim hünərim?  
Yenəmi ayları, illəri sayım,  
Nə var ki, qısqancdır, qorxaqdır ərim?..

- Aygün! Bu inaddan sən əl götür, gəl!  
Tutaq ki, doğrudan çox hünərin var;  
Axı, sən anasan, hər şeydən əvvəl,  
Gül kimi uşağın, bir də ərin var...  
Olmaز ki, meylini evə salasan?  
Öz ilhamını da bizdən alasan?

- Necə? Sevməyirəm mən sizi məgər?  
- Tutaq ki, sevirsən dünyalar qədər,  
Axırı nə olsun? Gündə bir səhnə,  
Gündə bir qastrol, bir müsamirə...  
Bəs soyutmayacaq səni evindən?

- Xeyr, öz eşqimə and içmişəm mən:  
Ucalıb göylərə dəysə de başım,  
Bir sən olacaqsan ömür yoldaşım,  
İndi nə deyirsən?

- Onda qulaq as,  
Örtülü bazarın dostluğu olmaz.  
Mənim nə rütbəm var, nə böyük adım,  
Nə də ki, sən deyən bir istedadım.  
Bir də bilirəm ki, nə qədər sağam,  
Elə bu boyda da mən qalacağam..  
İndi fərz edək ki, doğrudan da sən

Bir bəstəkar olub yüksələcəksən,  
O vaxt nəzərində, keçdikcə illər,  
Mən kiçiləcəyəm bir nöqtə qədər...  
Əlbəttə, sən məndən soyuyacaqsan,  
Gülmə! Çiy süd əmib deyirlər insan;  
Belədir... Sən bunu inididən düşün,  
Məni sevirsənsə doğrudan, Aygün,  
Böyükük fikrini ürəyindən at,  
Məşhur olmağı da başından çıxart.  
Getsən, birdəfəlik gedəsən gərək...  
Mənim bu qərarım dəyişməyəcək!

\* \* \*

Yenə də getmədi gəlin evindən,  
Ancaq xəstəlundi o gündən bəri.  
Onu ürəyindən oxladı, bilsən,  
Öz qısqanc ərinin acı sözləri.  
"Getsən, birdəfilik gedəsən gərək..."  
O necə dilinə gətirdi bunu?  
Min indi, mən indi ayıldım, gerçək,  
Bildim Əmirxanın kim olduğunu...  
O məni sevsəydi ürəkdən əgər,  
Bu sözlər dilinə gələrdimi heç?  
Uğursuz bir eşqin (keçsə də illər)  
Sönüb kül olacaq odları tez-gec...  
Bir ay gece-gündüz o gözəl nigar  
İztirab içində yandı şam kimi.  
Müqəddəs qəlbində yanın arzular  
Söndü təhqir olmuş bir ilhamın kimi.  
Şəhla gözlərindən qəm yağa-yağa  
Döşləri quruyub kəsildi süddən.  
Gecələr ac qalib ağladı çığa,  
Ana balasını duymadı bəzən...

Düşdü Əmirxanın canı qorxuya,  
Bəzən soyuqladı alnındaki tər...  
Elə bil gəmisi qərq oldu suya,  
Başında sıxlasdı ağır fikirlər.  
Söydü, döñə-döñə özünü söydü,  
Dar oldu kainat gözlərinə, dar;  
Hərdon də hirslenib başına döydü...  
Sonradan ayılır qısqanc olanlar.  
Bəzən əlindəki gözəl neməti  
İtirəndən sonra ayılır insan...  
Əmirxan! Duydunmu sən bu dəhşəti  
Yenəmi aləmdə kor qalacaqsan?  
(Oxucum, faciə gözləmə bu dəm,  
Gəlin də, çağda sağ qalasıdır.  
Mən matəm şairi ola bilmərləm,  
O ana ürəyi dağ qalasıdır!  
Uçura bilərmi onu hər külək?  
Yenə gün doğacaq onun üzünə.  
Sənin də gözlərin gülümsəyərək,  
Salam göndərəcək o el qızına.  
Ürək də sinəmdə dil açıb deyir:  
Qəhrəman ölərsə, şair sevinməz.  
Yalnız səadətlə ucalar şeir...  
Nə var bu aləmdə həyata əvəz?!  
Odur, bax... seyr elə o xəstəni sən,  
Bir qızartı gəlir yanaqlarına;  
Elə bil üstündən boranlar keçən  
Xəstə bir ağacın budaqlarına  
Yaşıl yarpaqların nəfəsi gəlir,  
Buzları ərimiş kiçik bir suyun  
Yenə də ətrafa xoş səsi gəlir;  
Siz də bu aləmi yaxından duyun!..)

\* \* \*

Aygün xəstəlikdən qalxır ayağa,  
Qaynayır gözündə yenə də həyat.  
"İnqə-inqə" deyib, sevinirçağa,  
Bir ana qəlbində gülür kainat.  
Gül, ey səadətin, eşqin səhəri!  
Aləmə nur yağın gülüşünüzdən.  
Bir qələm sahibi olandan bəri  
Mən ilham almışam daima sizdən.  
Ayrı düşməmişəm sizdən bir an da,  
Biz səadət üçün yarandıq deyə.  
Cəbhədə can verən hər qəhrəman da  
Yol açdı bəxtiyar bir gələcəyə...  
Bəzən üfüqləri çatıq görəndə  
Oynamaq istərəm bir şimşək kimi.  
Yerləri, göyləri səsləyib mən də  
Dinirəm bir canda min ürək kimi.  
Bahar günəşinin hərarəti tək  
Xəyalım dünyani salama gəlir...  
Mənim nəfəsimlə nəfəsləşərək  
Dağlar da, daşlar da ilhamla gəlir.  
Ürək də sinəmdə dil açıb deyir:  
Qəhrəman ölərsə, şair sevnəməz.  
Yalnız səadətlə ucalar şeir...  
Nə var bu aləmdə həyata əvəz!

## XIX

Aygün axşamüstü çıxdı eyvana,  
Gördü ki, həyatla qaynayır şəhər.  
Baxıb göz gəzdirdi o dörd bir yana,  
Nə qədər xoşbəxtidir, gəlib-gedənlər!..

Axşam havasına çıxmış insanlar,  
Gəzin, nəfəs alın, uğurlar ola!  
İnsan nəfəsilə sevinir bahar.  
İnsan günəş ilə gəzir qol-qola.

Oğlanlar, qızlar da qoşa-qoşadır,  
Küçələr al-əlvən rəngə boyanır.  
Şəhər başdan-başa bir tamaşadır,  
Göyün ulduzları yerdəmi yanır?..

Deyib-gülənlərin bəxtiyar səsi  
Aygünün qəlbində dinir tar kimi.  
Yaşamaq, yaratmaq, gülmək həvəsi  
Qəlbində gül açır bir bahar kimi.

Onun sinəsinə siğmayır bu an  
Ümidlər, arzular, gözəl duyğular.  
Şəfəqlər töküür qaşqabağından,  
Qəlbində hazırlırdır sonuncu qərar.

Son dəfə boylanıb ilk ocağına  
Yatacaq yerinə baxdı həsrətlə.  
Alıb çəğasını öz qucağına,  
Qapıdan çıxmamış hələ sürətlə

Elə bil canına birdən yel əsdi,  
Baxdı öz evinin salıqasınə.  
O ayaq saxlayıb, qulaq da asdı  
Döyünen qəlbinin "getmə" səsinə.

Boylandı son dəfə daşa, divara,  
Bir də çox sevdiyi güllü eyvana;  
Elə bil varlığı çəkildi dara,  
Ancaq qərarını pozmadı ana.

O getdi sürətli bir ıldırım tək,  
Ürək sinəsində qalxdı ayağa...

Ana qucağında vəhmələnərək  
Özü də bilmədon qışqırdı çağā  
Gəlin məna verdi tiflin səsinə:  
"- Ay ana, getsək də qayıdaq yenə..."

## XX

Bəs hanı Əmirxan, indi hardadır?  
Üzünü xeyli var görməyirik biz.  
Deyin, genişlikdə, yoxsa dardadır?  
Sualı şair yox, siz verirsınız.

O indi evdədir, qanı da qara,  
Baxır, nə Aygün var, nə çağā vardır.  
Ev də qərq olmuşdur qaranlıqlara,  
Xirdaca bir məktub son yadigardır:

"Bir vaxt gülə-gülə gəldim bu evə,  
İndisə ağlayıb gedirəm mən, ah!..  
Yalnız öz nəfşini son sevə-sevə  
Məni düşünmədin... Səndədir günah..."

Sinəmdə dil açan böyük arzular  
Gözəl bir sabaha çağırıldı məni.  
Səninsə buz kimi bir ürəyin var –  
Nə şeri sevirsən, nə də nəğməni.

"Getsən, birdəfəlik gedəsən gərək",  
Deyib öz əhdini sən unutdun, sən!  
Bilmirəm, yenəmi hərcayırlər tək  
Qayəsiz, məqsədsiz keçinəcəksən.

Yazılıqsan, Əmirxan, öz qədrini bil.  
Neçə yol demişəm sənə bu haqda.  
(Səssiz yuxu kimi keçdi bu üç il).  
Biz artıq bir yerdə yaşamasaq da,  
Çalış, öz balanın üzünə bir gün  
Sən də bir hünərlə, bir işlə görün..."

\*\*\*

Əmirxan oxuyub məktubu, bir an  
Çatıb qışlarını əsnədi bərk-bərk;  
Şaxtalı bir soyuq keçdi canından,  
Əsdi varlığına tozlu bir külək.

Dağ boyda gövdəsi döndü yumağa,  
Bəs necə? Kişidir!.. Qeyrəti vardır.  
Arvad yox olmuşdur, üstəlik, çağ'a, -  
Qeyrəti olana bu böyük ardır...

- Qadındır, nə qədər qəzəblənsə de,  
Açığlı beş gündə soyuyub gedər.  
Qadındır, özünə Allah desə də,  
İradə hardadır axıra qədər?!

## XXI

Bu gün kimin karşısında dayanmış gəlin?  
Deyin, kimdir o ağsaçlı müqəddəs insan?  
O canlı bir övladıdır qərinələrin,  
Yaşayacaq nəsil-nəsil o hər bir zaman.

O fəxridir, şöhrətidir bizim sənətin,  
Azərbaycan torpağında ilk bəstəkardır.  
Çiçəkləri saralmayan bir şəriyyətin  
Onun şanlı rübabında mənası vardır.

Sevir, sevir o müqəddəs bir məhəbbətlə  
Yeri, göyü, xəyalatı, insan səsini.  
Sevir bizi, sevir bizi səmimiyyətlə,  
Duyur daşın, torpağın da öz nəfəsini...

(Duyur, dedim, nə xoşbəxtidir duyan sənətkar.  
Hansi qəlbə o yandırar, alovlanmasa?  
Sicim-sicim söz yiğini yazanlar da var,  
Mən bunları heç deməzdim ürək yanmasa.)

Deyin, kimin qarşısında dayanmış gəlin?  
Deyin, kimdir o ağsaçlı müqəddəs insan?  
O six qaşlar altınidakı qartal gözlərin  
Baxışında zəfər çalır ölümə insan...

O sənətkar rübabının zərif telləri  
Min zəfərə, min hünərə çağırıldı bizi.  
Hər pərdədə titrədikcə onun əlləri  
Gah ağlatdı, gali güldürdü ürəyimizi.

O inandı, o inandı öz vətəninin  
İdrakına, sevdasına, istedadına.  
Ey sənətkar! Bu eşq üçün vətən də sənin  
Hər ürəkdə heykəl qoydu böyük adına.

O inandı kommunizmin al bayrağına,  
Salamladı insanlığın bu dünyasını.  
Yazdı könül dəftərinin hər varağına  
Qəhrəmanlar dünyasının simfoniyasını.

O bir çoban tütəyinin sadə səsində  
Duydu vətən torpağının ilk sevdasını...  
Gözəl çaldı rübabının hər nəgməsində  
Ana yurdun öz eşqini, öz mənasını.

Avropanın kölgəsində o dincəlmədi,  
Tör-töküntü yiğanlardan sənətkar olmaz!  
Öz yurduna səyyah kimi qonaq gəlmədi,  
Yamaqlardan tikilməmiş bütöv bir libas...

O bəzən də dəniz kimi düşdü lərzəyə,  
Çalxalandı göz işləməz bir ümman kimi.  
Sənətkarın ilk şöhrəti hünərdir deyə,  
Gəlib getdi bu aləma qəhrəman kimi...

O, şeri də şair qədər sevərdi, dostlar!  
O, dostuydu səadətin, bir da baharın.

Ürəyində neçə sözü qaldı yadigar  
Nəğmə dostu, şeir dostu o bəstəkarın...

O gedəndə dünyamızdan mən də ağladım,  
Elə bil ki, ürəyimdə bir dağ uçdu, ah!..  
Ancaq bizim gəncliyə də ümid bağladım,  
O öz böyük nəğməsini deyəcək sabah...

Deyin, kimin qarşısında dayanmış gəlin?  
Hansi böyük bir bəstəkar ona dərs deyir?  
O, canlı bir övladıdır qərinələrin...  
Aman dostlar, doğrudanmı öldür Üzeyir?..

## XXII

Nə var? Yerlə gedir qaşın-qabağın!  
Yoxsa qərq olmuşdur sularda gəmin?..  
Yoxmudur dünyada ömür həmdəmin?  
De, niyə soyuqdur yataq otağın?  
Din görek, necəsən indi, Əmirxan?  
Sənmisən gecələr yanıb qovrulan?  
Hani otaqların xoş səliqəsi?  
Hani o çiçəkli, o güllü eyvan?  
Keçdi ər olduğun o xoşbəxt zaman...  
Keçdi o günlər ki, bir uşaq səsi  
Bu evdə gah gülər, gah ağlayardı;  
Daşın, divarın da istisi vardi...  
Bir evdən kəsilsə qadın ayağı,  
Yetimlər qəlbini qaranlıq çökər,  
Soyuyar havası, sönər ocağı,  
Divarlar ağlayıb, göz yaşı tökər...  
Qadın əllərilə hər ev, hər ocaq  
Ətirlər qoxuyub, gül-çiçək açar.  
Həyatın nəfəsi qadındır, ancaq,  
Bağlı qapıları o əllər açar.

De, kefin necədir, "əhli-kef" oğlan?  
Neçin yatmayırsan sabaha qədər?  
Didirmi gövdəni taxtabitilər?  
Xörəyin də boyat, üç gündən qalan...  
Nə oldu, bəs hanı sənin o şəstин?  
Buydumu məqsədin, buydumu qəsdin?  
Bada dostların da başından bir-bir  
Sürüşüb, rədd olub hara getmişdir...  
(Həyat dəniz kimi temizlik sevər,  
Sahilə çıxarar zir-zibilləri,  
Keçdikcə zamanın, ömrün illəri  
Səadət carçısı hər yeni səhər  
Aləmi isti bir şəfəqlə yuyur,  
İnsan öz hüsnünü bir az da duyur.)

### **XXIII**

Aygünü görmədim o vaxtdan beş il,  
Bilmədim başından daha nə keçdi?  
Eşqin bulağından yenəmi içdi?  
Bəlkə də bir daha o sevən deyil-  
O indi hardadır? Nədir sənəti?  
Deyirəm bir yurdu, yuvası varmı?  
Dünyada ilk eşqi, ilk məhəbbəti  
Uçanlar yenə də xoşbəxt olarmı?  
Deyirəm güldümü o bir qonçə tek?  
Ürək yaralan çıxdımı sağa?  
Ana qucağında həyat sürərək,  
Böyüüb boy-başa yetdimi çığa?  
Deyirəm ev sevən, ailə sevən  
O qadın dözdümü ev həsrətinə?  
Bir də öz ərini düşünüb, bəzən  
Yenə qərq oldumu can möhnətinə?

Bəlkə də ay keçib, il dolandıqca  
Başqa birisini sevmiş ürəyi.  
Yeni bir eşq ilə qəlbi yandıqca  
Açılmış üzündə dağlar çıçayı?

Bəlkə də insandan, həyatdan uzaq,  
Artıq inanmayır o heç bir kəsə.  
Kim ona qəlb açıb sevirəm desə,  
Dilinə "yox!" sözü gətirir, ancaq...

Yox, yox, həyat üçün o doğulmuşdur,  
Səadət yaraşır, ona səadət!  
O, insan eşqilə insan olmuşdur,  
O, nə vəfasızdır, nə də ki, afət!

Sevirik aləmdə yaxşılıarı biz,  
Şərikkik onların hər qəminə də,  
Bir yerdə yol açır əməllərimiz  
Eşqin, səadətin aləminə də...

Bir yaxşı dünyadan vaxtsız gedəndə  
Min sizilti qopur türəyimizdən,  
Elə bil, yanğıclar qopur bədəndə,  
Bir alov parçası ayrılır bizdən...

Bizim qəhrəman da yaxşılardandır,  
Yaxşılıq insana bir adət olsun!  
Deyirəm qəlbimdə xeyli zamandır,  
Gəlinin nəsibi səadət olsun!

## **XXIV**

Orkestro dilə gəlir neçə nəfəslə,  
Qaşlarını çatır, bərk-bərk hamı susaraq.  
Ürəklərdən ürəklərə keçən min səslə  
Məşəl kimi alovlanır hər gözdə maraq.

Gah ucalıb, gah endikcə o pərdə-pərdə  
Bu iqlimdən o iqlimə yol açıb keçir.  
Elə bil ki, qartal sözür mavi göylərdə,  
Qoca Qafqaz dağlarını dolaşib keçir,  
Bu iqlimdən o iqlimə yol açıb keçir..  
Alım kimi qaşlarını çatır o bəzən,  
Cumub gedir fikirlərə, düşüncələrə,  
Söhbət açır o, gələcək qərinələrdən  
Kommunizmin gülşənidən gül dərə-dərə  
Cumub gedir fikirlərə, düşüncələrə.  
Qəhrəmanlar hünərindən o, ilham alıb  
Şövqə gəlmış dünyamıza sözü var kimi.  
Mətləbciyi qurtaranda, boğaza salıb  
Qişqırmayırlı o mənasız adamlar kimi...  
Şövqə gəlmış dünyamıza sözü var kimi.  
Hər pərdədə söhbət açır insan ürəyi,  
Vəcdə gətir min əməlin şeriyəti də...  
Oxşadıqca duyğuları bahar küləyi  
İnsan oğlu xoşbəxt görür təbiəti də,  
Vəcdə gəlir min əməyin şeriyəti də.  
Bəzən olur dəniz kimi o, dalğa-dalğa,  
Fırtınalar, təlatümlər andırır bizə.  
Ahıl dağlar qəlbimizdə qalxır ayaga,  
Kor təbiət salam verir iradəmizə,  
Fırıldınalar, təlatümlər baş əyir bizə.  
Boz səhralar çiçək açır, sular durulur,  
Dağlar üstə dağlar qoyur insan hünəri.  
Hər addımda saadətə bir ev qurulur,  
Bütün dünya alqışlayır bizimkiləri,  
Dağlar üstə dağlar qoyur insan hünəri.  
Arabir də asta-asta, lap ehtiyatla  
Elə bil ki, qulaqlara söz piçildayır.  
Şerim kimi nəfəs alır o da həyatla,

Ürəklərə neçə zəfər müjdəsi yayır.  
Elə bil ki, qulaqlara söz piçildayır.

(Gül ey dünya, nəsibindir səadət sənin,  
Yalnız zəfər yaraşmışdır insan şəninə,  
Dalğalarda qərq olmasın hünər yelkənin,  
Qoy başımız ucaldıqca ucalsın yənə,  
Yalnız zəfər yaraşmışdır insan şəninə.

Etiladan doymamışdır, doyarmı ürək,  
Əql evinin nə divarı, nə hasarı var...  
İnsan ömrü daha xoşbəxt günlər görəcək,  
Bir dünyada hər ürəyin min baharı var,  
Əql evinin nə divarı, nə hasarı var...

Ey fəxrimiz, şöhrətimiz, böyük Nizami!  
Dedin: "Şüur kainatı gəzib seyr edər,  
Ucalsa da insan fikri, insan kəlami,  
Qanad çalar bir müəyyən nöqtəyə qədər..."  
Bəs bu gözəl simfoniyani dinlədikcə mən,

Niyə fikrim bir nöqtədə kilidlənməyir?  
Bir dünya yox, neçə dünya keçir qəlbimdən,  
Günəşin də mövqeyinə idrak enməyir?  
Niyə fikrim bir nöqtədə kilidlənməyir?

Yaradanı bir qadındır bu xoş sənətin,  
Orkestri dolandırır öz əllərilə.  
O, hüdudsuz bir idrakin, bir şəriyyətin  
Dünyasından söhbət açır əməllərilə,  
Orkestri dolandırır öz əllərilə).

## XXV

Əmirxanın başı dəydi əhlət daşına,  
O ayıldı: məclislərin gec yuxusundan...  
Böyük fikir gəlmədisə yəna başına,  
Çox soyudu ehtirasdan, pul arzusundan.

Vaxt oldu ki, qonaq getdi həmyaşlarına,  
Neçə evdə bir tükənməz səadət gördü.  
Qıbtəylə də baxdı bəzən yoldaşlarına,  
Ürək açan təzə-təzə yüz adət gördü...

Atasıyla, anasıyla sevinənləri  
Gördüyü vaxt bağrı başı dönüb qan oldu;  
Yada saldı öz balası körpə Ülkəri,  
Ata qəlbi neçə dəfə nigaran oldu...

Ərlə arvad ünvanına qoşa sağlıqlar  
Deyildikcə fikrə getdi qəm yeyə-yeyə;  
Bərk yapışdı boğazından namus ilə ar,  
Öz evini öz əlinlə uçurdun, deyə...

Məclislərdə göründüsə arabir yenə,  
Dincəlmədi, oturmadı axıra qədər.  
Kef vaxtında pərişanlıq çökdü qəlbinə,  
Başındasə yuva saldı lal düşüncələr.

- Ev dağıldı, uşaq getdi, yalqızam daha,  
Yaddan çıxıb gedir tamam öz sənətim də.  
Bir gümanım qalmamışdır artıq sabaha,  
Ağırlaşır ildən-ilə təbiətim də...

Bu qayğılar pəncəsində darıxdıqca tək,  
Öz ahında dönə-dönə yanıb əridi.  
Arabir də ürəyinə toxraq verərək,  
Ayaq üstə can çəksə də, yenə yeridi...

İllər keçdi, o tanınmış bir şəxs olmadı,  
Adicə bir həyat oldu fikri, diləyi;  
Düzdür, əli bir gün belə işsiz qalmadı,  
Ancaq yenə düşünmədi o, gələcəyi...

Aygündənsə ümidi kəsdi büsbütün,  
Təsadüfən gördü onu ildə bir kərə.  
Hər il qızın yarandığı, doğulduğu gün  
Atasından hədiyyələr getdi Ülkərə.

Hər bir insan öz yerini tutdu həyatda.  
Şöhrət tapdı öz sənəti, öz hünərilə.  
(Hər kürənin bir yeri var bu kainatda.  
Öz yerində dövrə vurar öz mehvərilə...)

Mühəndis də, müəllim də, təbib də hər an  
Oz işilə, peşəsilə məqsədə çatdı.  
Çoxlarına həyan oldu zamanla məkan,  
Hər ağaç da bir müəyyən yerdə boy atdı.

Əmirxansa öz yerini itirdiyindən  
Neçə səmtə əsib getdi gilavar kimi.  
Utandı da tamaşa biletisiz gələn,  
Ayaq üstə yersiz duran adamlar kimi...

İdrak onu çox danladı: öz sənətin var,  
Məqsədsizmi keçirirsən, de, ömrünü sən?  
Taylarındır ildə neçə orden alanlar,  
Sənsə hələ orda-burda can çürüdürsən.

Gec deyildir... Qayit yenə öz sənətinə,  
Yerdən yapış, yer qaldırar bir gün səni də!  
(Şərik oldum mən idrakin nəsihətinə.  
Yer qaldırar hər şeri də, hər nəğməni də...)

Açıdı bəzən gözlərini o, gələcəyə,  
Ümidinin şölələri tez söndü yena.  
Daha gemdir, daha gemdir baş tutmaz deyə,  
İnanmadı, İnanmadı öz qüdrətinə...

Ancaq zaman dolandıqca, keçdikcə illər,  
O zövq aldı insanların hünər səsindən.  
İldən-ilə ucaldıqca bizim nəsillər,  
Əmirxan da "adi həyat" fəlsəfəsindən  
Qurtarmağa cəhd elədi bir xeyli müddət,  
Neyləyək ki, gec dəyişir hökmünü adət.

## XXVI

Deyirsən bu illər ərzində Aygün  
Yada gətirdimi heç Əmirxam?  
Yoxsa ürəyindən çıxarıb bütün  
Başqa birinəmi qaynadı qanı?

Yox, sevə bilmədi o heç bir kəsi,  
(Sevgi oyun deyil, ürək oyuncaq.)  
Başına düşmədi sevda həvəsi,  
Bir də şad olmadı qəlbi doyunca...

- Ana, atam hani, - dedikcə Ülkər,  
Aygün Əmirxanı gətirdi yada;  
Canlandı qəlbində ilk xatıralər,  
O keçən günlərə qayıtmasa da...

Ancaq öz ərinə yandı da hərdən,  
O müqəddəs qadın, müqəddəs ana.  
Ülkəri gözü tək istədiyindən  
Düşmən kəsilmədi o, Əmirxana...

Niyə qayıtmadı bəs öz evinə,  
İnadımı qəlbini çürüdüb yedi?  
Yox, yox, Əmirxandan o qorxdu yenə,  
Təhsilim yarımcıq qalmasın, - dedi.

Düzü də beləydi... Əmirxan hələ  
Əl götürməmişdi öz inadından.  
Yaşayıb əvvəlki əqidəsilə,  
Qorxurdu Aygünün istedadından.

\* \* \*

Gəlin sənət ilə yaşadı yalnız,  
Ona sirdəş oldu hər bir əsəri  
Dinib danışdıqca qələmlə kağız  
Aygünün dağınıq düşüncələri.

Yığışıb bir yerə, bir dastan oldu,  
Sevindi qəlbində xoşbəxt bir aləm...  
O, həyat aşiqi bir insan oldu,  
Nə hicran yurdı saldı qəlbində, nə qəm.

Sonsuz bir eşq ilə sevdı varlığı,  
Sevdı təbiəti, axar suları,  
Sevdı hər zəfəri, bəxtiyarlığını,  
Yüksək əməlləri, saf arzuları.

Dörd divar içində yalqız durmadı,  
O, duydu hər qışı, hər baharı da.  
Xəyal dünyasında tək oturmadi,  
Gəzdi zavodları, tarlaları da.

Bəzən eşitdiyi hər yeni səsdən  
Gözəl rübabında bir nəğmə çaldı.  
Hər canlı hünərdən, hər xoş nəfəsdən,  
Hər yeni nəğmədən bir ilham aldı.

Aylarla qalxmadı bəzən iş üstdən,  
O, yüz düşüncədən birini seçdi,  
Elə bil qovladı, o, vaxtı qəsdən,  
İllər bir-birindən tez gəlib keçdi.

Ülkərin boyundan oxudu, bəzən  
Aygün bu sürətlə keçən illəri.  
Kiçik bir zeh açdı saçlarına dən,  
Başda çiçək açar insan hünəri...

## XXVII

Bu axşam Aygünün evində gülən  
Bu şənlik, bu büsat, bu cəlal nədir?  
Ürakdən-ürəyə axıb süzülən  
Söyləyin, şeirdir, yoxsa nəğmədir?

Gör bizim bəstəkar nə qədər şaddır,  
Yanır yanaqları dağ laləsi tək.  
Bu gün hər qayğıdan, qəmdən azaddır,  
Gülür çəmən kimi o, çiçək-çiçək.

Başdan-ayağadək geyib qırmızı,  
Məclisə gün kimi şölələr yayır.  
Gələn qonaqlara bu eller qızı  
Üstü zəfəranlı plov paylayır.

Yayılmış nanənin, reyhanın ətri,  
Süfrədə rəngbərəng şorablar da var.  
Otağa sığmayıb gül dəstələri,  
Sağ olsun səmimi, mehriban dostlar.

Ülkər də seyr edib öz anasını,  
Ortada quş kimi qol-qanad açır.  
Duyub sağlıqların saf mənasını  
Gözündən ətrafa şəfəqlər saçır.

(Sevin, ey yurdumun əziz körpəsi,  
Nə qəm gör aləmdə, nə də qüssə çek!  
Bir an da ağlasa bir uşaq səsi  
Qəlbimə sancılar o səs nizə tək.)

Aygünün qəlbində gün tək alışan  
Bir dünya duyuram göylərdən dərin.  
Yanır sağ döşündə qızıl bir nişan,  
Üstündə əksi var bizim rəhbərin...

Təbrlik nitqləri, odlu alqışlar  
Bir an kəsilməyir axşamdan bəri;  
Əl çalıb oynayır dostlar, tanışlar.  
Külək də titrədir pəncərələri.  
(Beşinci badədən sonra Elyar  
Mənim tək qızışib qalxır ayağa).  
Bizim qarabağlı, o gənc nəgməkar  
Oxuyur, yayılır səsi uzağa:

"Ay işığı, bulaq başı, göy çəmən,  
Bir dünyamız, bir sən özün, bir də mən,  
Pərdə-pərdə gah ağlayan, gah gülən  
Nəfəsinlə oxu, gözəl, qoy səsin  
Ürəyimdə kaman kimi titrəsin..."

Karvan-karvan göydən ulduzlar köçür,  
Öz bəxtinə hər kəs bir ülkər seçir.  
Qocalırıq... Ömür keçir, gün keçir,  
Oxu, gözəl! Oxu, gözəl, qoy səsin  
Ürəyimdə kaman kimi titrəsin..."

Can evimə siğışmayan arzular  
Bir dünyada neçə dünya arzular,  
Məhəbbətin nə ilki, nə sonu var,  
Oxu gözəl, Oxu gözəl, qoy səsin  
Ürəyimdə kaman kimi titrəsin..."

Elyar oxuduqca incəlir səsi,  
Məclis sükut edir ona hörmətlə;  
Canlara yayılır onun nəfəsi –  
Oxuyan ürkəkdir bir məhəbbətlə...  
Elyar "Oxu, gözəl" dedikcə hər an,

Nə üçün Aygünün üzünə baxır?  
Nə məna süzülür baxışlarından,  
Odlu gözlərində şimşəkmi çaxır?  
Aygün də hiss edir o baxışları,  
Rəng alıb, rəng verir gəlinin üzü;  
Sözsüz də anlayır, duyur Elyari.  
(Duymaqla keçirək öz ömrümüzü.)  
Qızlar fürsət tapıb piçıldışırlar:  
- Deyəsən yamanca vurulub Elyar.  
- Mən də bu rütbəyə çatsayıdım əgər,  
Məni də, məni də bəyənərdilər...

- Görünür bəxti var... Rənginə bir bax!
  - Elə bil dağ gülü çiçək açacaq.
  - Nə olsun? Duldur ki... Uşağı da var...
  - Eh... Dula baxmayır aşiq olanlar...
- Yamanca ucaldı kişinin qızı!
- Yaxşı, danlamayaq Öz baxtimizi,  
Bizə nə olub ki... Tək imiş Elyar?
  - Kül olsun başıma! Otuz yaşım var,  
Hələ bir elçi də gəlməyib bizə...
  - Özgə suyunasa qoy daş atmayaq...  
(Bizsə bu qeybəti çox uzatmayaq,  
Qayıdaq yenə də mətləbimizə).  
Üç dəfə çalındı qapının zəngi...  
Kimdir qonaqlığa bu vaxtsız galən?  
Ağardı qar kimi Aygünün rəngi...  
Yonulmuş daş kimi anq bir bədən  
Dayandı gəlinin qarşısında lal.  
O heç danışmadı, dinmədi bir an,  
Aygünə bir dəstə gül verib, dərhal,  
Gözləri yaşarmış çıxdı qapıdan...  
Bu dəm pəncərədə dayandı külək,  
Sükuta qərq oldu məclisdəkilər.  
Gedənin dalınca tez yüyürərok,
  - Ata, ata! - deyib qışqırdı Ülkər.  
Bozardı Aygünün rəngi kül kimi,  
Soyudu gct-gedə məclisin odu;  
Ülkər saraldıqca qızılıgül kimi,  
Atalar, analar pərişan oldu.  
İnsanlar ağladı bu qəlb yasına,  
Gah açıq dedilər, gah xisən-xisəri:
  - Heç kəsin balası öz atasına,  
Ya öz anasına həsrət qalmasın...  
Gecədən çox keçdi, qonaq gələnlər  
Qalxıb dağlışdı bir-bir, iki-bir;

Qonaq da köçəri bir quşa bənzər,  
Yalnız ev sahibi uçan deyildir.

Aygünü bir dərin fikir apardı,  
Gecəni yatmadı sabaha qədər;  
Üz-üzə çarpışan nəşələr, qəmlər  
Bir insan qəlbində tufan qopardı.  
Bir əsər yaranır hər düşüncədən,  
Hər qəlb vurğusunun öz mənası var.  
Sonu acı keçən o xoş gecədən  
Mənali bir romans qaldı yadigar:  
"Üfüqlər qızarır al güllər kimi,  
Günəş boy göstərir, açılır səhər.  
Yığışın qəlbinə bülbüllər kimi,  
Ey ilk xatirələr, ilk xatirələr!  
Mən onu sevinişdim bir saf ürəklə,  
O mənim eşqimi duysayıdı eger...  
Girin pencərəmdən əsən küləkli,  
Ey ilk xatirələr, ilk xatirələr!  
İndi min piyada, siz atlısınız.  
Qaldımı eşqimdən kiçik bir əsər?  
Nədəndir gah acı, gah dadlısınız,  
Ey ilk xatirələr, ilk xatirələr!"  
Aygünün başında bu düşüncələr,  
Uzanıb qızının yanında yatdı;  
Elə bil göylərdə Ay ilə Ülkər  
Günəş yayıldıqca buluda batdı...

## XXVII

Elyar da yatmadı bütün gecəni,  
Düşündü, daşındı mənzilində tək.  
"Aygün sevəcəkmi, sevərmi məni?" –  
Dedikcə çırpındı köksündə ürək.

"Bəlkə de ürəyi soyumamış heç  
Uğursuz dediyi ilk məhəbbətdən?  
Bəlkə qovuşacaq ərinə tez-gec,  
Kaş ki, düşməyəydim bu sevdaya mən.

Yox! Bu ola bilməz!.. Aygün bir daha  
Sözünü çeynəyib qayitmaz geri...  
Ümidlə, ümidlə baxım sabaha,  
Mənim ürəyimdir onun son yeri...

Mənimdir o meyxoş, o dolğun çiçək,  
Sevəcək, sevəcək o dilbər məni.  
Mənimlə bir yerdə dövran sürəcək,  
Ayrımaq olarmı səsdən nağməni?..

Bir də ki, Əmirxan... O artıq hanı?  
Həyatdan nə qədər geri qalmışdır.  
Bir də sevə bilməz o, Əmirxanı,  
Aygün yaxşı bilir, çox ucalmışdır.

Qaydadır aləmdə: ucalan enməz...  
Yox, yox, xatırlamaz keçən günləri...  
Yaydan ayrılan ox geriyə dönməz;  
Irəli baş alar, yalnız irəli".

Dünənki məclisi yad etdi Elyar,  
Gözündə canlandı o kiçik səhnə;  
O baxış, o romans, o piçiltilar  
Elyarı inada çağırdı yenə.

Madam ki, eşqini sezdirdin açıq,  
Sözündə bərk dayan, dönmə geriyə;  
Meydana müsəlləh əsgər kimi çıx,  
Sabahın zəfəri mənimdir deyə!

Səadət gül açdı onun üzündə  
Süsənli, sünbüllü bir bahar kimi.  
Ümid şöləleri yandı gözündə  
Cənub göylərində ulduzlar kimi.

Hardasan, Əmirxan, hardasan indi?  
Yoxsa ağır yatıb yuxu görürsən?  
Bir oyan qəflətdən, meydan sənindir,  
Oyan ki, Aygünü əldən verirsən.

Hardasan, a başı bəlalı cahal?  
Tez-tez qızınınsa gözünə görün!  
Olub keçənləri ondan xəbər at,  
Bəlkə də insafa gələcək Aygün...

## XXIX

Əmirxan o axşam getdi məclisdən,  
Gecəni yatmadı sabaha qədər.  
Qəlbinə zor verdi qəm qəmin üstdən,  
Sıxdı məngənə tək onu fikirlər.

Eh, nahaq göründüm... Nə deyəcəklər,  
O böyük bir adam, mən adı bir şəxs...  
Daima yüksələn böyük bir hünər  
Özündən aşağı əyilə bilməz...

Qəflət yuxusunda neçə il qabaq  
Heç bir hünərinə inanmadığım,  
Bir do duymadığım. o qanmadığım  
Aygünün indiki cəlalına bax!

Qəribə dövrəndir. Adı bir insan  
Nə böyük sürətlə gedir irəli.  
Atını dördnala çapdılqca zaman  
Tanımaq olmayırla keçən günləri.

Mənsə dala qaldım, hamidan dala...  
Qeyrətim olmadı bir qadın qədər.  
Ölüm də yoxdur ki, canımı ala;  
Mənim də adıma kişi deyirlər...

Bir də mən Aygünə görünsəm əgər,  
O, mənim üzümə baxaraq tərs-tərs:

İndi şöhrətimi sevirsən deyər,  
Üzümə xoş sıfət, xoş üz göstərməz.

Yox, yox, o doğrudan çox ucalmışdır.,.  
Mənsə sürünürəm, o yerə enməz:  
Taleyim nə yaman günə qalmışdır,  
Məni bu günlümdə heç kəs bəyənməz.

Bəlkə boyun əymək... Bəlkə yalvarmaq.  
Eh, ölsəm yaxşıdır bundan bir dəfə.  
Başına uçsa da qayalı bir dağ  
Bir də üz qoymaram Aygün tərəfə!

XXX

Dolandı həftələr, dolandı aylar,  
Sənətlə bir yerdə ucaldı Aygün.  
Qəlbində insanlar, ulduzlar, aylar  
Bəstəkar yaşadı, yaratdı hər gün.

Məktəbə apardı hər gün Ülkəri,  
Daima göz qoydu qızın dərsinə.  
Qız da səkkiz yaşa çatandan bəri  
Hamı valeh oldu onun səsinə.

Ülkər anasının nəğmələrini  
Bəzən oxuduqca bir xoş nəfəslə,  
Elə bil bir şair ilk əsərini  
Oxudu bir səsdə min bir həvəslə.

Böyüdü yüz dəfə ana ürəyi,  
Yerlərə sığmadı bəxtiyarlığı.  
(Qız olur ananın yaxın köməyi,  
Qiza çox bağlıdır ana varlığı.)

Fəqət, qız bilmədi, bilmədi niyə  
Alası kənarda gəzir onlardan.  
Uşağın ürəyi sinmasın deyə,  
Aygün olanları açmadı bir an.

Qoy sevsin, deyərək, atasını qız,  
Bəzən Əmirxanı təriflədi də.  
Açıb ağartmadı o, sırrı vaxtsız,  
Atanı küsdürən mənəm, dedi də.

\* \* \*

Bəs neçin Ülkərin qara qaşları  
Yay kimi çatılmış bu axşam, neçin?  
Nədir üzündəki o göz yaşları?  
De, nədən ağlayır o içün-için?

Hətta anasının üzünə belə,  
Başını qaldırıb baxmayırbir an.  
Anası tutduqca onu xoş dilə  
Az qala partlasın qız açığından.

- Qızım, ağrin alım, nə oldu sana?  
Niyə dinməyirsən, bir danış, qızım?  
Bəs sənin hörmətin budur anana?  
Mənim əziz balam, körpəcə quzum,

Mən ki, dəyməmişəm sənin xətrinə...  
Ülkər inad qızdır, dinməyir yenə.  
Aygün döñə-döñə yalvarır ona,  
Dolayır qolunu qızın boyнuna.

Sonra mehribanca üzündən öpür,  
Silib göz yaşını gözündən öpür.  
Yumşalır get-gedə uşağın qəlbı,  
Dinir kəlmə-kəlmə bir tuti kimi:

- Bayaq... dərsdən sonra... keçirdim bağdan,  
Atamı... atamı gördüm uzaqdən...  
O da məni gördü...  
- Görüşmədiniz?  
- Niyə, qucaqlaşış öpüşdük də biz...  
O məni bağının başına basdı,  
Bütün sozlərimə qulaq da asdı.  
Qayıq seyrinə də apardı məni,

Sənin "Xatirələr" adlı nəğməni  
Üç dəfə oxutdu... O, qəmgin oldu,  
Hə, hə, uşaq kimi gözü də doldu...  
Dedim ki: - Ay ata, nə üçün bizdən  
Ayrı yaşayırsan... Atamsan ki, sən?  
O mənə dedi ki... dedi ki: - Anan  
Böyük adam olub, bəyənmir mənİ.  
Aygün xəyalına gətirdi bir an  
Bu kiçik səhbəti, kiçik səhnəni.  
Keçdi düşüncələr başından bir-bir:  
"O tənə vurmağı tərgitməmişdir...  
Yaxşı ki, qızını sevir ürəkdən,  
Yaxşı ki, zövq alır bala deməkdən.  
Yaxşı ki, Ülkər də çox sevir onu,  
Bilmir müqəssirin kim olduğunu...  
Bilməsin... bilməsin qoy hələ Ülkər.  
Zaman dolandıqca, keçdikcə illər  
Boya-başa çatar kamala dolar,  
İşin tarixindən qız agah olar,  
Hələlik "müqəssir" mənəm deyərək,  
Qızı dərdlənməyə qoymayam gərək".  
Ana öz bağırına basıb qızını,  
Oxşadı ömrünün dan ulduzunu.  
Qara saçlarına lent də bağladı,  
(O, sırrı yenə də gizli saxladı.)  
Üzdəsə Ülkərin üzünə güldü,  
Ağzından inci tək sözler töküldü: -  
Qızım, ağrın alım, çox inadam mən,  
Açığım getməyib hələ qəlbindən.  
Atanı çox istə, get görüş yenə,  
Vaxt olar qayıdır gələr evinə.  
Bir də dərd eləmə özünə bunu,  
Tapar su gələndə ciz yolumunu...  
Di dur, yaxşı balam, dərslərinə bax! –  
Ülkər şadlığından qanad açaraq,  
Uçdu anasının üstə quş kimi,  
Qəmlər qəfəsindən qurtulmuş kimi...

**XXXI**

Gecə yorğanını çəkmiş başına,  
Aygün də uzanmış öz yatağına.  
Ancaq o möhtacdır can sirdaşına,  
Soyuq bir yel əsir qəlb otağına.  
Otuza az qalır Aygünün yaşı,  
Yenə od kimidir al yanaqları.  
Bir aypara kimi əyilmiş qaşı;  
Onun xoş ətirli gül dodaqları  
Neçə il bir öpüş görməmiş, inan!  
Gah sola çevrilir, o gah da sağa,  
Arabir yataqdan qalxıb ayağa,  
Ayrılmaq istəyir xəyallarından...  
Nədir düşündüyü? Mehriban bir səs,  
Alovlu bir ürək, isti bir nəfəs.  
Müqəddəs bir sevgi, təmiz bir əməl,  
Saçını oxşayan lütfkar bir əl,  
Bir əl ki, bağırına bassın gəlini,  
Bu saf gözəlliyyin saf heykəlini;  
Bir açıq qaşqabaq, bir xoş, gülər üz,  
Mehriban bir baxış, mehriban bir söz,  
Evdə kişi səsi, qadir bir hünər,  
Eşqin keşiyində dayanan bir ər!..  
Duyub düşündükə Aygün bunları,  
Gözünün yuxusu çəkilir dəm-dəm.  
Yel əsir, qar yağır, gecəsə yarı,  
Üşüyür qəlbində bütün bir aləm.  
Sonra başındakı bu düşüncələr  
Bir-bir ulduz kimi batır heçliyə.  
Gecə uzanırsa açılır səhər,  
Bütün insanlara "oyanın!" deyə.  
Səhərin eşqilə Aygün oyandı,  
Geydi saxladığı toy paltarını...  
Yenə yanaqları od kimi yandı,

Andirdi gəncliyin ilk baharını.  
Əyləşdi piano qarşısında tək,  
Onun sinəsində dil açdı ürək:  
"Mən indi bildim ki, ürəyim acdır...  
Elə bil çörəyə, suya möhtacdır.  
Məhəbbət əbədi bir ehtiyacdır,  
Mənim də dünyada sevənim varmı?  
Doğrudur, insanlar mənə əl çalır,  
Ancaq səadətim yarımcıq qalır...  
Dağlar da eşq ilə qalxıb ucalır,  
Eşqsız bir bahar, deyin, baharmı?  
Hani saçlarımı oxşayan bir əl,  
Bir mehriban nəfəs, bir isti əməl?  
Gəl, ey məhəbbətin müjdəsi, tez gəl!  
Məni düşündürən bu arzularımı?"  
O yenə düşündü, yenə də çaldı...  
Basıldı üç dəfə qapının zəngi.  
Aygün səhər-səhər bir məktub aldı,  
Dəyişdi otağın bütün ahəngi.  
"Bəlkə də yazdığını bu məktubla mən  
Xəbər verməyirəm ürəyinizdən...  
Odur ki, əvvəlcə üzr isteyirəm  
Ki, sizə "sevgilim Aygün" deyirəm.  
Bəli, mən sevirəm... Haqqım var buna,  
Məhəbbət şərəfdir insan oğluna.  
Yalnız məhəbbətlə insan uclar,  
Eşqsız bir ürək vaxtstz qocalar.  
Fəqət sevməmişdim mən indiyədək  
Hər qızda bir cüra ayıb görərək.  
İndisə xoşbəxtəm... Sevirəm sizi,  
Sizin şairanə xilqətinizi.  
Elə ki, simanız qarşında durur,

Ürəyim döyünb şiddətlə vurur...  
Bəzən yuxum belə qaçır gozümdən.  
(Açıq btr fikirlə deyirəm bunu)  
Dünyada bir sizi sevməliyəm mən  
Bildim məhəbbətin nə olduğunu...  
Nə qədər şirindir bu ləziz nemat!  
Şərbət tək içilir bu yolda qəm də.  
İnsana yaraşır yalnız məhəbbət,  
Deyə bir səs ötür hər vaxt sinəmdə...  
Eşidin qəlbimdən qopan bu səsi,  
Baxmayın üzümə biganələr tək.  
İçimdə yandıqca eşqin nəfəsi.  
Ürəyim odlanır pərvanələr tək.  
Mən bir nəğməkaram, sizsə bəstəkar,  
Sənət rübabının qoşa simiyik,  
Bizim bir yolumuz, bir qayəmiz var,  
Bir canda biz iki ürək kimiyyik.  
Var olsun birləşən ürəklərimiz,  
Solmasın əbədi bir bahar kimi.  
Sənət dünyasının göylərində biz,  
Gəlin qoşa süzək qartallar kimi".  
Aygün oxuduqca nəzər saldı ki,  
İnci tək düzülmüş sözlər yanaşı.  
O qədər xəyalı, fikrə daldı ki,  
Köksünün üstünə əyildi başı...  
O bir də məktuba hörmətlə baxdı,  
"Müqəddüs duyğular, arzular" deyə;  
Qəlbə iftixarla buluda qalxdı,  
Məni də dünyada sevən var deyə.  
Bir anlıq gözündə rəqs etdi aləm,  
Bir cüt ulduz kimi gözləri yandı.  
Fəqət xəyalının önündə bu dəm  
Əmirxan kölgə tək gəlib dayandı...

Bir də ilk eşqinin ilk nübarını  
Andı dan yerinin ulduzu kimi.  
Ülkər yerə döyüdü ayaqlarını  
Bordaqda saxlanmış bir quzu kimi...

\*\*\*

Bilmədim o vaxtdan keçdi neçə gün,  
Nəyimo gərəkdir hər günün adı?  
Bir onu bildim ki, dostumuz  
Aygün Məktubu Ülkərdən gizli saxladı...

Düşünüb fikrində bəzən Elyarı,  
Açıdı arzuları çiçəklər kimi.  
Ancaq başındakı bu arzuları,  
Qovdu öz diilə, milçəklər kimi.

Bir də danışmadı heç yerdə bunu;  
Söz düşməsin, dedi, boş ağızlara...  
Dərk edib özünün kim olduğunu,  
Bir kağız göndərdi Aygün Elyara:

"Sizin yazdığınız məktubu aldım.  
Təmizdir qəlbiniz, safdır eşqiniz.  
Oxuyub, bir müddət heyran da qaldım,  
Eşqə, səadətə layiqsiniz siz.

Mənimsə ürəyim sıniqdır hələ,  
Qəlbimin yarası sağalmamışdır...  
Bəlkə də sevgiyə heç indən belə  
Könlümün evində yer qalmamışdır.

Yalnız sənətimlə yaşayıram mən,  
Bir də ki, gözümün işığı Ülkər..-  
Niyə gizlədim ki, bəzən qəlbimdən  
İsti bir nəfəs də keçir, müxtəsər.

Fəqət sevməyirəm mən heç bir kəsi,  
Xəyalım bir yerdə qərar tutmayıır.

Üzümə dəydikcə övlad nəfəsi  
Ürəyim ilk eşqi heç unutmayırlar...

Geri dönməsə də o keçən günlər,  
Ayaq basmasam da o boş saraya,  
Doğma atasını çox sevir Ülkər,  
Qaynayıb qarışmaz ögey ataya...

Məndən inciməyin... Düzü belədir,  
Sizə ağlayıram, baxıb gülmürəm.  
Yalan danışmağın mənası nədir,  
Mən hələ heç kəsi sevə bilmirəm..."

### XXXII

Bir yeni sürətlə keçdikcə günlər  
Yayıldı şəhərə yeni bir xəber –  
O axşamkı məclis, o piçiltilar,  
O baxış, o romans, o sükut, o səs;  
Dedilər Aygünə vurulmuş Elyar,  
O bir də ərinin üstünə getməz.

Dedilər gecələr ay işığında  
Onlar qoşa gəzir bağçada, bağda.  
Dedilər yatmayırlar qılıncalar qında...  
Onlar qoşa yatır hətta otaqda...

Dedilər dəyişir səmti ruzgarın,  
Bu gün-sabahlıqdır iş-işdən keçib.  
Dedilər, o gecə Aygün Elyarın  
Hələ sağlığına şərab da içib...

Kişilər canbirdir... Lap arvad, lap ər...  
Onları ayırmalı olmaz bir daha.  
(Ah, ey şayıələr, ey şayıələr!  
Salamat çıxmayınlardə sabaha!..)

- Yalandır, yalandır, - dedi Əmirxan,  
Yaxşı taniyram mən ki, Aygünü;  
O, hissə qapılmaz, hər yerdə, hər an  
Namusla keçirmiş bütün Ömrünü.

Yox! Qayda-qanunla getməmiş ərə,  
Öpməyə də qoymaz Aygün əlini.  
De, səni kim saldı şayislərə,  
Ey atam gəlini, anam gəlini!

### **XXXIII**

O getdi. Bu dəfə namusla getdi;  
Yenə də Aygınlə üz-üzə durdu.  
Aygünün danxmış vaxtına yetdi,  
Ərk ilə bir sorğu-sual da qurdu:  
- De, səni doğrudan sevirmi Elyar?  
Ancaq düzünü de... Mən bir qonağam...  
- Bunn soruşmaqdan nə məqsədin var?  
- Məqsəd, mən nə qədər dünyada sağam,  
Sənin namusunu göz bəbəyim tək  
Bütün böhtanlardan qoruyam gərək.  
Çünki anasınan mənim qızımın,  
Oxu daşa dəymış ilk baxtımızın...  
- Bu təlaş artıqdır. Hamidan çox sən  
Mənim əxlaqımı yaxşı bilirsən...  
Ayrı nə sözün var?  
- Sənin sağlığın... Ancaq o  
Elyarı tap mənə ver bir,  
Ona göstərim ki, ev yixmaq nədir?!

- De, kimin evini yixir ki, Elyar,  
Sənin evinmi var, ailənmi var?  
Bu evi sən yixdin öz əllərinlə,  
Sərxoş arzuların, əməllərinlə.  
- Məlumdur... Görünür sevirsən onu,  
Ayğam, demə ki, yenə sərxoşam...

- Eşqin, məhəbbətin nə olduğunu  
Səndən ayrırlı mən unutmuşam.  
O vaxtdan heç kəsi sevə bilmirəm...  
Diddi Əmirxanın ürəyini qəm. Nə desin?  
Doğrudur bu acı töhmət;  
Üzdən qımışdışa içdən gülmədi.  
Aygünün üzünə bir xeyli müddət  
Başını qaldırıb baxa bilmədi.

- Bəli, öz evimi öz əlim yıxdı, -  
Deyib, danişmağa dili varmadı.  
Səssizcə qalxaraq qapıdan çıxdı,  
Bir ümid işığı o aparmadı,..  
Getdi yol uzunu hey düşünərək:  
"Onun baxışları nə yaman sərtdir!  
Görünür yapışmaz sınan bir ürək,  
Eh, qadın xilqəti gizli xilqətdir...  
Bəlkə də söz verib, sevir Elyarı,  
Üzümə üzdənsə gülmədi mənim.  
Söndü ümidi min son ulduzları,  
Çürümüş ət kimi tökül, bədənim!".

\* \*\*

Aygün də özünü danladı bir az:

- Deyəsən yazığın qəlbinə dəydim;  
Yenə Əmirxanı sevə biləydim,  
Nə deyim... Baş tutar, bu yoxsa tutmaz?..  
Bir insan olsayıdı vaxtında ərim  
Bütün ailəni salmazdı dərdə,  
Birə yüz artardı mənim hunərim.  
Bu çirkin, bu qara şayıələr de  
Heç uydurulmazdı ərsizəm deyə,  
İndisə, döşünə bərk döyə-döyə  
Qeyrətdən danişır, deyir kişiyyəm,  
Deyir ki, mən namus keşikçisiyəm.

Eh, bir də illərcə yaşadı evsiz,  
Bəlkə də qəlbində yurd saldı iblis...  
Kişidir... yəqin ki, neçə üz gordü,  
Qapılar tanıdı evlərə girdi...

XXXIV

Aygün, əziz bacım, bilirsən ki, mən  
Dünyaca sevirəm səni ürəkdən.  
Sevirəm səndəki gözəl sənəti,  
O saf qəlbindəki saf şəriyyəti.  
Sevirəm mən sənin vüqarını da,  
Andını, əhdini, ilqarını da.  
Hələ bu sıfətlər qalsın bir yana,  
Doğrudan, anasan, gözəl bir ana!  
Axi, çox güzəştə gedir analar,  
Ata dərdi çəkən ayparan da var.  
Qoy sənin qəlbini yıxmasın inad,  
Vaxtdır, xeyrə doğru, gəl addımlar at.  
Artıq, Əmirxan da sən görən deyil,  
Çox ağır olsa da, o doyişir bil...  
Əmirxan keflərə, əyləncələrə  
Gedir, ya getməyir ayda bir kərə.  
İçsə də şad deyil, pərişan olur,  
Səni xatırlayıb gözləri dolur.  
Ancaq açılmayıır, o qorxur ki sən  
Onu birdəfəlik rədd eləyəsən.  
Dəyişir, dəyişir o, ürəyini...  
İndi halal yeyir öz çörəyini...  
Paxıl da deyildir o, yana-yana  
Baxıb küsənməyir heç bir insana.  
Bu yaxşı sıfətdır, çox gözəl işdir,  
Əmirxan doğrudan çox dəyişmişdir...  
Böyük bir nöqsanı varancaq onun,  
O geridə qalmış həyat oğlunun:  
"Gündəlik dolanma, gündəlik çörək"  
Fikri, fəlsəfəsi başında qalır...  
Odur ki, adı bir ömür sürərək,

Nə bir ad çıxarır, nə də ucalır.  
Bir də öz gücünə o inanmayaır,  
Böyük bir ilhamla qəlbi yanmayaır;  
Bir para insanlar kimi dünyada  
Burnundan irəli baxmayaır o da...  
De görək neyləyək? Baxıb güləkmə?  
Yoxsa yixıləni tuta bilərmi?  
Gəl onu axtaraq, baş çəkək yenə,  
Qaranlıq qalbinde məşəl yandıraq.  
O inanmasa da, öz qüdrətinə  
Çalışaq, birtəhər biz inandıraq.  
Danişdiq Aygünə bu xüsusda biz.  
Nə qədər şad oldu ürəklərimiz!  
Açıldı gül kimi Ülkərin qəlbi.  
Ancaq qabaqladı bizi bir xəbər,  
Biz onu axtarıb tapana kimi –  
Əmirxan Bakıdan çıxmış - dedilər...

XXXV

Aygünə dedim ki, sən qalma işdən,  
Gedim mən axtarım, görüm hardadır.  
Onu söz gücünə tez taparam mən,  
Qorxub-eləmə ki, uzaqlardadır.

Düşdüm sorağına mən Əmirxanın,  
Dağlar ayaqlayıb, dərələr keçdim.  
Gəzdim hər yanını Milin, Muğanın,  
Yandıqça arxaların suyundan içdim.

"Muğan" dastanımda eks olunmadı  
O yerdə gördüyüm gözəl bir səhnə;  
Sonralar bildin ki, "ilgimdir" adı  
Düşsün şerimizin söz xəznəsinə;

Muğanda yay günü, görürsən bəzən  
Torpağın bürkü sü axır su kimi.

Əvvəl gəl-gol deyib, sonra gizlənən  
Bir qızın sevilmək arzusu kimi.

Biz yaxınlaşdıqca, o qaçıր bizdən  
Şirin bir yuxunun nemətləri tak.  
Uzağa getdikcə gözlərimizdən  
Elə bil, biryolluq gözdən itəcək.

Bizim Əmirxan da ilgimlər kimi  
Gah gözə görünür, gah qaçıր gözdən;  
Ancaq inadlı bir sənətkar kimi,  
Onu axtaracaq, tapacağam mən!..

Axır sorağını mən Əmirxanın  
"Lenin" sovxozundan axtarıb aldım.  
Axtarış borcudur şair olanın,  
Bir axşam mən ona qonaq da qaldım.

Söhbət şirin keçdi, yazmırıam, ancaq  
Hələ görmədiyim iş hünərini.  
Üstünə heç bir şey artırmayaraq  
Yazıram özünün dediklərini:

- Mən aqronom idim neçə il qabaq,  
Özümün gül kimi sənətim vardı.  
Ağacdan-ağaca calaq vuraraq,  
Əllərim sevinib xoşbəxt olardı.

Böyük söz olmasın, bəzən insanlar  
Kor olub, göz yumur səadətinə.  
Qəlbində yurd salır qara bir azar,  
Qudurub xor baxır öz sənətinə.

Mənim də qəlbimə girdi bir iblis,  
Məni də azdırıcı acgöz ehtiras.  
Dedim bu sənətdən bir xeyir çıxmaz,  
Gedim pul qazanım... Gülcəksiniz...

(Mən onun sözünü kəsərək bir an  
Dedim: - Səndə deyil yalnız bu azar.  
Pul eşqi getməmiş bir çoxlarından,  
Bu dərdə tutulmuş alımlər də var.

Onlar zaman-zaman verib səs-səsə  
Nə xəyala gedir, nə fikrə bir gün,  
Elmə can yandırmaq əvəzindəsə  
İdarələr gəzir çoxlu pul üçün.

Onlar oynadıqca istedadıyla  
Əql evi boş olur, sözü kəsərsiz;  
Döşünə döysə də alım adıyla  
Yaşayır əsərsiz, öltür əsərsiz...)

- Bəli... Pul iştahi, pul acgözlüyü  
Gözəl sənətimdən ayırdı məni.  
Bəzən yalan dedim, dandım düzülüyü.  
Danışsam başımdan gəlib keçəni  
Size zəhmət olar... Keflər, məclislər,  
Başsız ehtiraslar, cilovsuz hisslər  
Soyutdu get-gedə məni evimdən...  
İnsan öz evini bu cürə yixir.  
Aygunu, Ülkəri andıqca, bəzən  
Başımdan tüstülər, dumanlar qalxır.

Bu vaxt Əmirxanın rəngi saraldı,  
Köksünü ötürüb, bir nəfəs aldı...  
- İndisə... Mənzilim düşdü bu yana,  
Bu qara torpaqdan çıxır çörəyim.  
Əsil sənətimlə gəldim Muğana,  
Gələli xoşbəxtidir, dincdir ürəyim.  
Yoxsa da sən deyən bir istedadım...  
Elmim yarımcıqsı, ömrüm də yarı,  
Deyirəm burda bir bağça yaradım,  
Bir kənd yerindəsə tanınım bari.

\* \* \*

Keçirdik gecəni, açıldı səhər,  
O mənə göstərdi sallığı bağı.  
Xırdaca yarpaqlı körpə şitillər  
Üzümə güldükə tifil sayağı,  
Dedim: 'Tez böyüüb qol-budaq atın!  
Mənim oğlum kimi boy-başa çatın!"

Sonra Əmirxanla vidalaşaraq,  
Gəlib nəql elədim Aygünə bunu.  
Dedim: "Yaşadacaq o qara torpaq  
Yerə arxalanmış o yer oğlunu".

### XXXVI

Muğan düzündəki səssiz gecələr,  
Sixdı Əmirxani bir qəfəs kimi.  
Şəhər, meydançalar, dolu küçələr  
Gəldi qulağına bəzən səs kimi.

Sakit təbiətə tez alışmadı,  
O keflər aşiqi, məclislər əri...  
Darıxdı bir müddət, çox çalışmadı,  
Ağac kölgəsində keçdi günləri.  
Fikrini dağıtməq məqsədilə tək  
O, Araz üstünü gəzdi piyada.  
Sonra xam at kimi haldan düşərək  
Axırda yorulub dincəldi o da.  
Çoxaldı get-gedə dostlar, tanışlar,  
O da bəyənildi, o da bəyəndi...  
Keçdiksə baharlar, keçdikcə qışlar  
O ev-ev tanıdı bir neçə kəndi.  
Nə xeyirdən qaldı, nə də ki, şərdən,  
Onun yanına da gələn çox oldu.  
Ayrıldı pərişan düşüncələrdən,  
Yalqızlıq qayğısı uçub yox oldu.

Gecələr demə ki, o yalqız qaldı,  
Çalışdı çox zaman kitabxanada.  
Meylini sənətə, biliyə saldı,  
Miçurin dərs verdi Əmirxana da.

Sevdi, o bərk sevdi qəhrəmanları,  
Çox şey də öyrəndi bu az müddətdə.  
İşdə saç ağartmış mərd insanları  
Hörmətlə dinlədi sözdə, söhbətdə.

Bilmədiklərini soruşdu hər an,  
Yuxarı tutmadı başını daha...  
Gah əvvəl, gah sonra çıxdı yarışdan,  
Gündə bir arzuyla baxdı sabaha...

O indi bildi ki, əlbirlilik nədir,  
Dalğanın qüvvəti dənizdə coşar...  
Elsiz igidlilik də bir əfsanədir,  
Hər ürək bir bədən içində yaşar...  
Hər bir ağaca da saldı mehrini,  
Hər solan yarpağın, ciliz şitilin  
Axtardı sırrını, tapdı sehrini.  
Hər günün, gecənin, hər ayın, ilin  
Udduqca ciyəri saf havasını  
Duydu əsil Ömrün xoş mənasını...  
Baxıb Əmirxanın gördüyü işə  
Nə qədər şad oldu Nemət ürəkdən.  
Yanında söz açdı onun həmişə  
Uğurlu, məqsədli bir gələcəkdən...  
Onu öz evində saxladı Nemət,  
Sinqındır, yalqızlıq çəkməsin deyə.  
(Bəzən yixilanı, sadə bir hörmət  
Qolundan yapışib qaldırır göyə).

Əmirxan Aygünü, Ülkəri anıb,  
Dolmuş ürəyini boşaldan zaman,  
Onunla bir yerdə Nemət də yanıb,  
Gözləri dolardı həyəcanından...

Bəzən Əmirxanın iş hünərindən  
Danişib özü də ləzzət alardı.  
Bəzən də söz açıb səhv'lərindən  
Şirin bir dil ilə başa salardı.

Bəzən də ordenli qəhrəmanları  
Göstərib deyərdi: "Beşcə il qabaq,  
Sən bəyənmədiyin bu insanları  
Bu boyda rütbəyə qaldırdı torpaq".

Əmirxan onlara baxdıqca hərdən,  
Bir qüvvə duyardı öz biləyində.  
Ayrılıb hərcayı düşüncələrdən  
Arzular bəslərdi öz ürəyində...

(Adətlər övladı yaranmışıq biz,  
Təmiz duyğulara, ürəklərə də.  
Gah isti, gah soyuq küləklərə də  
Ömürlük bağlanır hissələrimiz.

Meylini saldıgün sadə bir daş da,  
Bəzən ömrün boyu yadında qalır.  
Ülfətin oğlundur dost da, sirdaş da  
İnsana isnişiб insan ucalır).

İndi o hərcayı Əmirxana bax!  
Gör necə bağlanmış ana torpağı;  
Hər səhər quşlardan tez oyanaraq,  
Tələsik baş çəkir saldığı bağa.

Yel soyuq əsdimi, şaxta keçdimi,  
Çiçək tökmədi ki, ağaclar gecə?  
Torpaq öz suyunu yaxşı içdimi?  
Ümidlər, arzular çıxməsin heçə!

Əsir yarpaq kimi hər yarpaq üstdə,  
Ürəkdir titrəyən əməllərilə.  
Görünçə bir kiçik budağı xəstə  
Kəsir cərrah kimi öz əllərilə.

Bəzən də bir ağac boysuz olanda  
Onun gövdəsinə dərmanlar vurur.  
O ağac böyüüb yaşa dolanda  
Sərin kölgəsində məclis də qurur.

O hələ zövq alır pul xərcləməkdən,  
Çox açıq əllidir dosta, yoldaşa.  
Bütün gəlirini xərcləyib bəzən  
Güç ilə çatdırır ayı baş-başa.

Qoy olsun, dəyməyək daha xətrinə,  
Ağız ləzzətilə yeyir çörəyi.  
Biz ona sərxoş da deməyək yenə,  
Qoy içsin, istəsə hərdən ürəyi...

\* \* \*

Keçdi o zamandan üç qış, üç bahar.  
Zaman çox məqsədi başa yetirdi.  
O sovxoz bağında bitən ağaclar  
Üç cürə, beş cürə meyvə yetirdi.

Bəzən bir ağacın üstündə gerçək,  
Alma da, armud da, heyva da doydi;  
Əriklər, gilaslar saymışdı rəng-rəng,  
Ağır şaftalılar yerə baş əydi.

(Muğanda gördüğün çöllər, yamaclar  
Bütün torpaqlardan bərəkətlidir.  
Qışda yaşıl qalır orda ağaclar,  
Zəmilər, yoncalar xoş sıfətlidir.  
Arazın suyundan bol-bol içərək,  
Daş kimi ciyəlek yetirir aran.  
Sağalmış yaranın qaysaqları tək  
Qopub parça-parça tökültür şorən.  
Araz dünya gəzir bir insan kimi,  
Min yerin şirəsi hopur canına:  
Şuşəyə tutulmuş bir saf qan kimi  
İşləyir Muğanın damarlarına.

Muğanda yetişən ilk nübarları  
Yemək də olmayır şirinliyindən.  
Gəncənin üzümü, Göyçayın narı  
Baxıb həsəd çəkir onlara bilsən).

Bağın nemətləri olduqca dən-dən  
Əmirxan onları vaxtında dərdi.  
Canla bəslədiyi o meyvələrdən  
Ülkərə hər fəsil pay da göndərdi.

\*\*\*

Təsvir etdiyim bu gözəl bağ  
İnsanlar ad verdi "Əmirxan bağı".  
Şairin ürəyi döndü bir dağa,  
Sevindi dastanın hər bir varağı.

Kən-kənd, şəhər-şəhər bu bağın adı,  
Şöhrəti yayıldı bizim ellərə.  
Yoldaş Əmirxanın bu istedadı  
Düşdü nağıl kimi bütün dillərə.

(Bəzən görürsən ki, yaxşı bir hünər  
Gizlənir insanların öz varlığında.  
Döyüssüz, cəbhəsiz keçəndə illər  
Qılınc da paslanır yaldığı qında...)

Həyatın əzəldən bir qanunu var:  
İşsiz hünər yoxdur, hünərsiz də iş.  
Dəmir də, polad da, iş üstə parlar,  
Ən böyük ilhamdır zəhmətə vərdiş.

\*\*\*

Elə mən özüm də bir həftə, bir ay  
Yazmasam, şeirdən çox soyuyuram  
Buluqlar yiğisir üstümə lay-lay,  
İçimdə bir boşluq, heçlik duyuram.

Əsər yazmadığım işsiz zamanlar  
Şair olmağımı danıram özüm;  
Çox geniş olsa da göy asimanlar  
Mənasız boylanır aləmə gözüm.

Elə ki, sətirlər durur yan-yana,  
Yarpaqlar yiğisir yarpaqlar üstə.  
Elə bil dünyalar verilir mana,  
Dağlar qoymasam da, mən dağlar üstə.

Böyüdü get-gedə Əmirxan bağı,  
Hər ili ardınca bir il apardı...  
O bağdan Muğanın hər bir bucağı  
Qocalmış bağlırlara şitil apardı.

Əmirxan özü də gözləmədən heç,  
Bir də inanmadan öz qüdrətinə,  
Ellər dünyasında tanındı tez-gec,  
Taleyi tuş gəldi el hörmətinə.

Dostlar, bəllidir ki, qoca dünyada  
Yerin nəfəsilə yaşayırıq biz.  
Heç kəsin zəhməti getməyir bada.  
Yaratmaq əsrider bizim əsrimiz.

### XXXVII

Günlərin birində Muğan düzündə  
Əmirxan Bakıdan bir məktub aidi.  
Bir şadlıq oynadı onun üzündə,  
Fəqət bir neçə gün o, fikrə daldı.

Ona nazirlikdən yazmışdılar ki:  
"Məsul vəzifəyə gələrsinizmi?  
Ancaq, bu xüsusda danışq var ki,  
Siz bağdan ayrıla bilərsinizmi?"

Nə yazım? Nə deyim? Nə cavab verim?  
Deyərək düşündü Əmirxan xeyli;  
Başına düşmədi vəzifə meyli.  
"Gözəldir sənətim, rahatdır yerim,  
Ayrıldım eşqimdən, məhəbbətimdən,  
Barı ayrılmayım öz sənətimdən...  
Taleyim bundadır, belədir", - deyə  
Bir cavab göndərdi o, nazirliyə:  
"Səmimi ürəklə yazıram sizə,  
Lütfünüzə qarşı çox minnətdaram.  
Sözüm toxunmasın ürəyinizi,  
Nə qədər mən sağam, nə qədər varam  
Ayrıla bilmərəm bu ilk bağımızdan.  
Qızığın iş üstündə keçdikcə illər  
Mən hər ağacımdan, hər yarpağımdan  
Baxıb zövq alıram dünyalar qədər...  
Ağaclar bir mənə alışib yalnız,  
Mənsiz nə yem yeyər, nə də su içər.  
Çoxdur iş bacaran insanlarımız,  
Zənnimcə, nazirlik mənsiz də keçər"  
Bir gün Aygünə də çatdı bu xəbər,  
Nə qədər şad olub buna sevindi.  
Dil açdı qəlbində onun hissələri  
"Əmirxan başqadır, başqadır indi..."

XXXVIII

"Qızım, ağrin alım, ağır xəstəyəm,  
Bəlkə də bir uzaq səfər üstəyəm...  
Dayanma, can bala, gəl görüşək bir,  
Anan bilirəm ki, gəlməyəcəkdir...  
Ona gəl deməyə üzüm də yoxdur,  
Yanında taqsırim, günahım çoxdur...  
Yıxıl dizlərinə lap üzün üstə,

Mənim tərəfimdən sən üzür istə,  
De, keçsin son dəfə günahlarımdan,  
Mən özüm ayrıldım öz baharımdan..."  
Məktubu gizlədi Ülkərdən Aygün.  
Duyub düşündükcə bir ana qəlbi  
Səhərdən axşama sizlədi o gün,  
Simləri qırılmış bir rübab kimi...  
Axşam Ülkəri də alıb yanına,  
Birinci qatarla o düşdü yola...  
Analıq eşqinin bu dastanına  
Yeni bir fəsil açaq, uğurlar ola!

### XXXIX

"Lenin" sovxozuna bir gecə yarı,  
Gəldi, qoşa gəldi Ay ilə Ülkər,  
Piyada getdikcə asfalt yolları,  
Bu ki lap şəhərdir, şəhər, - dedilər.  
İkimərtəbəli aynabəndlər də  
Hörmətlə onların güldü üzünə,  
Sovxoz yanındaki yeni kəndlər də  
Yaraşıq verirdi Muğan düzünə. –  
Yoldaş! Xəstəxana burda bardadır? –  
Odur, bax, "Əmirxan bağlı"ndan sağda,  
Onillik məktəbdən bir az uzaqda,  
Böyük darvazalı bir hasardadır.  
"Əmirxan bağlı"ndan... Ülkər eşitcək,  
Elə bil üzündə şəfəq söküldü,  
Ürəkdə Aygün də sevinib güldü;  
O ayaq saxladı bağa yetişcək,  
Bir ağac dibində nəfəs də aldı.  
Gördü ki, sərvlər qatar-qatardır,

Bu xoş səliqəyə o heyran qaldı.

Səliqə sevən də bir sənətkardır.

- Ay ana, gəl gedək, gedək, tez ol bir,

İndi bağ seyrinin vaxtı deyildir,

- Deyib, anasını tərpətdi Ülkər,

"Əmirxan bağı"ni ötüb keçdilər.

\* \* \*

Bir ağ çarpayının üstə Əmirxan

Neçə gündən bəri ağır xəstədir.

Nə həyat görünür üzündə, nə qan,

Elə bil doğrudan ölüm üstədir.

Başının üstündə Ülkərmi durmuş?

O körpə xılqətə yaraşmayır qəm.

Ayaq tərəfində Aymı oturmuş?

Onu rəssam kimi çəkə bilmirəm.

Xəstənin gözləri kölgələndikcə

Aygünün ürəyi yandı şam kimi.

Qabarlıq sinəsi qalxıb-endikcə

Qaraldo sıfəti bir axşam kimi.

Xəstə bərk yatdisa, ciyər azan

Onun ürəyinə girə bilmədi.

Ancaq açılmadı göz qapaqları,

Gələn qonaqları görə bilmədi...

Qalxa bilmədisə o öz yerindən

Eşitdi Aygünün "can, can!" səsini.

Üzündə, gözündə hiss etdi, bəzən

Doğma balasının xoş nəfəsini...

(Mehriban, lüttkar, doğma bir səs də

Bəzən ordu kimi yol açır bizə...

Ən ağır vaxtlarda bir xoş nəfəs də

Dağ boyda güc verir ürəyimizə.)

Aygünə teleqram gəldi Bakıdan:  
"Yığışib qayıdın, tez gəlin ki, siz  
Sabah Moskvaya gedəcəksiniz".  
Onunsa qəlbində iki həyəcan -  
Baxdı Əmirxana, baxdı həsrətlə,  
Yeni bir səadət keçdi gözündən,  
Sonra da dirilmiş bir məhəbbətlə  
Öpdü Əmirxanın solğun üzündən.  
O getdi. Yenə da keçdi o bağdan...  
Duydu, torpağı da, daşı da duydu;  
Əlilə yapışıb neçə budaqdan  
Yaşıl yarpaqlara üzünü qoydu...  
Ülkər atasının yanında qaldı;  
Şəfqət bacıları qızın bir zaman  
Doğma ana kimi qeydini qaldı.  
Bir səhər gözüünü açan Əmirxan  
Başının üstündə gorüb Ülkəri,  
Zəif qollarılı bağırna basdı.  
Onu görməmişdi üç ildən bəri,  
Döyünen qəlbinə qulaq da asdı...

## **XL**

Moskva... Bir sərin payız gecəsi,  
İttifaq Evinin böyük salonu.  
Ötür orkestrin qəlb açan səsi,  
Sükutla dinləyir min insan onu.  
Çilçırqlar üstə yanır ağ şamlar,  
Möhtəşəm sütunlar nura boyanır.  
Burda gündüz kimi keçir axşamlar,  
Elə bil üfüqdə səhər oyanır...  
Zal ağızına kimi tamam dolmuşdur,  
Nə qədər dostu var şerin, sənətin!

Hamı bir nəfər tək sakit olmuşdur,  
Bu da timsalıdır mədəniyyətin.  
Çalır orkestro. Oxuyur Elyar  
Aygünün yazdığı bir xoş nəğməni.  
Zövq ilə danışır salondakılar  
"Mənim səsim" adlı birtəranəni:  
"Mən səadət aşiqiyəm əzəl gündən,  
Yaranmışam ilk baharın gülüşündən.  
Eşit məni, ana torpaq, ana vətən!  
Mən yenə də səadətə səs verirəm.  
Tel-tel olsun qərənfillər, yasəmənlər,  
Yaşıl geysin göy dənizlər, göy çəmənlər.  
Bülbül desin bu nəğməmi səhər-səhər:  
Mən insana, ədalətə səs verirəm.  
Azad qələm, azad rübab əlimdədir,  
Arzularım ulusumda, əlimdədir,  
Qardaşlığın ilk nəğməsi dilimdədir;  
Eşqi azad yüz millətə səs verirəm.  
Nə xoşdur ki, bu dövranda yarandım mən,  
Nankor olmaz bu dünyada qədir bilən.  
Bütün eldir məclisimdə deyib-gülən,  
Bu məclisə, bu söhbətə səs verirəm".

\* \* \*

Salona səs saldı odlu alqışlar,  
Böyük rus qəlbinin məhəbbətilə.  
Səhnəyə güllərlə gəldi ilk bahar,  
Gəldi insanların səadətilə...  
Hamıya hörmətlə Elyar baş əydi,  
Oxudu nəğməkar bir də, iki də...  
Aygünün başısa buluda dəydi,  
Sevindi özü də, qəlbindəki də...

O xoşbəxt gecənin o xoşbəxt səsi  
Axıb dalğa-dalğa yayıldı göyə.  
Şeirlə nəğmənin əziz nəfəsi  
Dil açdı yaşayaq, yaradaq deyə!  
O gecə Kiyev də, Leninqrad da  
Böyük bir eşq ilə dinlədi bizi...  
Yaxın Tbilisi də, uzaq Bağdad da  
Duydu rübab tutan əllərimizi.  
Xurma kölgəsində ərəb qızları  
Ah, azadlıq! Deyib xəyalə daldı.  
Misrin, Fələstinin qumsal düzləri,  
Şimala hərətlə baxıb saraldı...  
Sanki Hindistan da, Vyetnam da,  
Çin də Bizim o axşamkı bayrama gəldi.  
Koreya torpağı odlar içində  
Moskva! - deyərək İlhamə gəldi.

\*\*\*

Çoxdan "danişmayır" Aygünəl Elyar,  
Dostlar neçə vaxtdır ehtiyatlıdır.  
Keçən hadisədən dərs almış onlar  
Ki, yaman xəbərlər quş qanadlıdır.  
Aygünsə Elyarın hər baxışından  
Oxuyur daima canlı bir sual...  
Arabir səssiz də danişır insan,  
Arabir sözsüz də keçir həsbi-hal.  
Fəqət seyrə çıxmış onlar bu səhər  
Moskva çayının sahil yanını.  
Aygünün üzündə gülür şəfəqlər,  
Onun ürək adlı xanimanını  
Özü də görməmiş heç bu qədər şad,

Yanır yanaqları yenə lalə tək;  
Şəhla gözləri də qüssədon azad,  
Parlayır aynalı bir şəlalə tək.  
Nədir sevindirən onu bu qədər?  
Bir yeni sevginin cəlalımidir?  
Nədir başındakı o düşüncələr?  
Yeni simfoniyalar xəyalımidir?  
Bəlkə də eşitmiş təzə bir xəbər?  
(Artıq sual verib cavab da alma.)  
Ona bir teleqram göndərmiş Ülkər:  
Atam sağalmışdır, nigarən qalma!  
Elyar dilə gəldi: - Aygün, bilirəm,  
Duyuram, doğrudan duyuram ki, siz  
Məni bir damcı da sevməyirsiniz...  
Nahaq mən eşqimlə vəcdə gəlirəm.  
Doğrumu deyirəm?.. - Doğrudur, bəli.  
Layiq olsanız da siz məhəbbətə,  
Hər bir ehtirama, hər bir hörmətə,  
Şirindir taleyin, eşqin əzəli...  
Mənsə ayrılığa düşəndən bəri  
Başqa bir insanı sevə bilmədim.  
Otuza çatdisa ömrün illəri  
Heç kəslə sevişib, deyib gülmədim.  
Elyar təəccübə: - Çox qəribədir,  
Qədim vaxtlardakı rahibələr tək.  
Bir ömrü eşqsiz, qəlbsiz keçirmək...  
Doğrusu, bilmirəm nə fəlsəfədir?..  
- Yox, Elyar, mən yenə, yenə sevirəm,  
Əmirxan başqadır, başqadır indi.  
Elə bil Aygünü eşidib bu dəm  
Ata da, bala da birdən sevindi.

Elyar ümidi bilmərrə kəsdi,  
Aygünün üzünə daha baxmadı.  
Onun can evinə yellərmi əsdi?  
Ancaq gözlərində şimşək çaxmadı...  
Aygünsə xeyirxah, uca bir səslə  
Dedi: - Qəmlənməyin, qardaşım Elyar,  
Yaşayın, yaradın yenə həvəslə,  
Sizi də, sizi de sevən tapılar.  
Sevməyi bacaran qadir bir ürək  
Bir sevilməzsə də, bir seviləcək...  
Elyar üz döndərib Aygün tərəfə,  
Baxıb o gözlərə, baxdı son dəfə...  
(Oxucum, Elyarı gəl qınama sən,  
Ağırdır ayrılməq hər məhəbbətdən.  
Elə ki, məhəbbət cavabsız qalır,  
Ürək bulud kimi dolub, boşalır.)  
Elyarin gözündə ucami bu an,  
Aygünün saf qəlbi, təmiz siması.  
Gəlinin mənalı baxışlarından  
Keçdi bulud-bulud eşqin mənası...  
Gizli saxlamıram bu sırrı də mən:  
Elyar öz eşqinə əlvida deyə,  
Aygünün əlindən öpmək istərkən  
Əlini çəkmədi Aygün geriyə...  
Ancaq o mehriban busənin odu  
Əlin dərisindən keçmədi qana...  
Elyar bu hörmətə minnətdar oldu  
Ah, müqəddəs qadın, müqəddəs ana!  
Sən öz varlığını bir daha düşün:  
Nə qədər güclüsən, əzəmətlisən!  
Lütfün, mərhəmətin, hər nəvazişin  
Kor ehtirasları söndürür, bilsən...

Bəzən heyran qalır xoş xilqətinə,  
Hırslı bir pələng də dönür quzuya.  
Sənin varlığını can duya-duya,  
Qayıdır insanlıq təbiətinə...

- Bəs Əmirxan hanı? İndi hardadır?  
Deyərək Aygündən soruşdu Elyar.
- İndi Muğandadır, uzaqlardadır...  
İndi hünəri də, sənəti də var.  
Ancaq elə bilir sevirəm səni...  
Elyar xatırladı o şayiəni...  
Dərin fikrə gedib düşündü bir az.  
Onun düşündüyü xeyirsiz olmaz...

## XLI

Hicran yerlərini dolaşdıq, yetər,  
Vüsal yollarını izləyək daha.  
Nə var bu dünyada, de, qəmdən betər,  
Şadlıq arzulayaq hər bir sabaha.  
Xəstəmiz sağaldı, qalxdı ayağa...  
Bakıya, məktəbə qayıtdı Ülkər.  
Əmirxan özünü yetirdi bağa,  
Gördü ki, onsuz da mehriban əllər,  
Bağın qayğısına yaxşı qalmışdır.  
Ağaclar gümrahdır, meyvələr sulu,  
Nə yarpaq, nə də bir ot saralmışdır;  
Hər bahar nəfəslə, bahar duyğulu  
Bağın, bağçanın da şairiyəm mən,  
Yaz ətri gəlirmi şeirlərimdən?

\* \* \*

Əmirxan Aygünü yad edib bəzən,  
İş vaxtı, boş vaxtı xəyalalı getdi.  
- Özü qurtarmamış moni ölüməndən  
Niyə tez qayıtdı, niyə tez getdi?..

Bəlkə də eldərdi gəlmışdır Aygün,  
Ülkərin qəibinə dəyməmək üçün...  
Bəlkə də yazıçı gəlmışdır mənə,  
Sonradan peşiman olmuşdur yenə;  
Bəlkə də o məni xəstə görərək,  
Qəlbində demiş ki, dirilməyəcək...  
Bəlkə də o sevir, sevir Elyarı,  
Sənət ayırmayı sənətkarları...  
Keçdi Əmirxanın başından nələr!  
(Ah, siz ey bəlkələr, siz ey bəlkələr,  
Görüm yuvanızı sellər aparsın,  
Bütün varlığımız heçliyə varsın!)

## XLII

Bir axşam qayıdıb işdən Əmirxan,  
Kitab oxuyurdu eyvanında tək.  
O yaşıl eyvana elə bu zaman  
Elyar ayaq basdı, salam verərək,  
Soyuq qarşılıdı Əmirxan onu,  
"Öyləşin" söyləyib, yer verdi naçar...  
Ancaq Əmirxanın tərs olduğunu  
Aygündən eşidib bilməmişdi Elyar.  
- Qonağı gülərz qarşılıyarlar,  
Mənsə yol gəlmışəm, həm də qonağam.  
Sizlə görüşməyə ehtiyacım var,  
Bir böyük iş haqda danışacağam...  
- Buyurun, mən qulaq asıram sizə,  
Başqa şey gəlməsin ürəyinizə...  
- Əvvəl tanış olaq, əl verin görək, -  
Deyə Əmirxana gülümsəyərək,  
Elyar əl uzatdı. Əl verdi o da,  
(Rəqiblər dost olur bizim dünyada).  
- Sizə, qardaş kimi gəlmışəm bu gün,

Gəlmışəm deyəm ki, zövcəniz Aygün  
Uzun illər sürən bu ayrılıqdan  
Dərd çəkir...Qaşını çatdı Əmirxan...  
- Nə üçün dərd çəkir? Bəs deyirlər siz  
Leyli-Məcnun kimi sevişirsiniz...  
İndi bu söhbətin mənası nədir?  
- Xeyr, deyilənlər bir şayiədir!  
Doğrudur, Aygünü sevirdim mən də,  
Deyirdim eşqini yeri goləndə,  
Sizdən nə gizlədim, bəleydi... Ancaq  
O məni sevmədi, sevmədi bir an.  
Dedi ki, bu sevda baş tutmayacaq,  
Qəlbimdən çıxmayıır çünkü Əmirxan...  
Zənnimcə, dediyim bu sözlər bəsdir.  
Mənə göndərdiyi məktubu alın,  
Siz ona idrakla bir nəzər salın,  
Bilin ki, hələ də o müqəddəsdir...  
Əmirxan oxudu məktubu bütün,  
Bir də şadlığından gözü yaşardı...  
Gözündə gün kimi parladi Aygün,  
Sonra Elyar haqda xəyalə vardi:  
- Qonağım dünənki rəqib olsa da,  
Nə gözəl insanlar varmış dünyada!

\* \* \*

Yenidən əl verib öpüşdü onlar  
Çoxdan ayrı düşmüş qardaşlar kimi,  
Ağzı möhkəm olan sirdaşlar kimi.  
Dönüb Əmirxandan soruşdu Elyar:  
- Deyirtər tərifli bir bağıınız var,  
Onu "yad qonağa" göstərmək olar?  
Əmirxan quş kimi qalxdı ayağa,  
Dostlar deyə-gülə getdilər bağ'a.  
Doğrudan hər ağac, hər yaşıl yarpaq

Təzə gəlin kimi üzə gülürdü...  
Baxıb çalarına sevinir torpaq,  
Göyün də üzündən nur tökülürdü.  
Elə bu vaxtdaca Aygünə  
Ülkər Bir ağac dalında gizlənmişdilər...  
Çəkib Əmirxanın qolundan Elyar,  
Apardı onların üstünə sari.  
Aranı kəsmişdi alma şaxları.  
(Səhnəsiz də olur bəzən oyunlar.)  
Onların səsini Ülkər eşitcək,  
Bir qəhqəhə çəkdi dağ kəkliyi tək...  
Sonra qanad çalıb qalxdı komadan,  
Göydə qucaqladı qızı Əmirxan.  
Ülkərin dalınca Aygün də qalxdı,  
Əmirxan bu dəfə Elyara baxdı...  
- Gördüyüm yuxudur, nədir? - deyərək,  
Dönüb qucaqladı Aygünü bərk-bərk,  
Onlar sevindilər, sevinək biz də,  
Sevinsin hər yeni əsərimiz də...

1950-1951

## MÜNDƏRİCAT

### POEMALAR

Komsomol poeması.....	7
Macəra.....	94
Açı xatırələr.....	100
Qız qayası.....	107
Aslan qayası.....	110
Bulaq əfsanəsi.....	129
Talıstan.....	131
Bəsti.....	139
Yazla qışın deyişməsi.....	151
Ayın əfsanəsi (Aybəniz).....	156
Hürmüz və Əhrimən.....	175
Bakının dastarı.....	188
Zəncinin arzuları.....	262
Muğan.....	272
Aygün.....	333

Buraxılışa məsul:

*Əziz Güləliyev*

Texniki redaktor:

*Rövşən Ağayev*

Tərtibatçı-rəssam:

*Nərgiz Əliyeva*

Kompyuter səhifələyicisi:

*Rəvan Mürsəlov*

Korrektor:

*Pərinaz Səmədova*

Yığılmğa verilmişdir 07.09.2004. Çapa imzalanmışdır 25.02.2005.

Formatı 60x90  $\frac{1}{6}$ . Fiziki çap vərəqi 26,5. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 37.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.